

QULİYEV T.N.

**ATOMUN QURULUŞU VƏ
ELEMENTLƏRİN DÖVRİ
SİSTEMİ**

Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 10-06 2003-cü
il tarixli 556 əmri ilə dərs vəsaiti
kimi təsdiq edilmişdir

BAKİ - 2004

Rəyçilər: k.e.d., prof. Qurbanov Ə.N.
k.e.d. prof. İlyashlı T.M.

Redaktor: k.e.d. prof. Babanlı M.B.


539

Q86

Quliyev T.N. Atomun quruluşu və elementlərin dövri sistemi.
Bakı. 2004. 198 səh.

Dərs vəsaiti Bakı Dövlət Universitetinin, Bakı Dövlət Pedaqoji Universitetlərinin kimya, biologiya ixtisası üzrə və həmçinin digər texniki universitetlərin bakalavr, magistr və aspirantları üçün nəzərdə tutulmuşdur. Vəsait çox vacib sahəyə - atomun quruluşu və dövri sistemə həsr edilmişdir. Vəsaitə klassik və müasir elmi baxımda yanaşılmış elmi müasirlik saxlanmasıqla kifayət qədər sadə formada yazılmışdır.

© «İqtisad Universiteti» nəşriyyatı - 2004



GİRİŞ

Atomun quruluşu fizika və kimya elminin fundamental sahəsidir, onun nəzəri əsasları dərindən mənimşənilməsə fizika və kimya elmi aləminə daxil olmaq, onu başa düşmək, dərk etmək mümkün deyil. Ali və orta məktəblərdə fizika, kimya fənninin və onlarla bağlı başqa texniki fənnlərin tədrisi bir başa atomun quruluşu və elementlərin dövri sistemi ilə sıx sərtdə bağlıdır.

Atomun quruluşunu və elementlərin dövri sistemini klassik nəzəriyyəyə görə və kvant fizikasına, kvant kimyasına görə izah etmək, mənimşəmək, başa düşmək on vacib problemlərdən biridir. Sözsüz ki, bu problemlər rus dilində bir çox sanballı dərsliklərdə öz əksini tapmışdır. Ancaq keçmiş SSRİ süquta yetəndən sonra bu dərsliklər fiziki cəhətcə köhnəlmış və nadir bibliografiyaya çevrilmişdir. Hal-hazırda o sanballı dərslikləri hətta fundamental kitabxanalarда tapmaq çətindir. Bundan başqa ikinci bir problemdə üzləşməli oluruq. SSRİ dövlətinin süqutu ilə əlaqədar olaraq rus dilinin tədrisinə maraq azalmış, gənclər üçün rus dilində texniki fənnlərin, xüsusilə fizika, kimya kimi fundamental elmlərin mənimşənilməsi cətinleşmişdir. Bununla əlaqədar olaraq ali məktəb tələbələri üçün azərbaycan dilində müasir tələbələrə cavab verən «Atomun quruluşu və elementlərin dövri sistemi» adlı dərs vəsaitinin yazılıması aktualdır.

Hazırkı dərs vəsaiti 40 ildən artıq bir dövrdə «Ümumi və qeyri-üzvi kimya», «Qeyri-üzvi kimyadan seçilmiş bəhs-lər», «Bərk cisimlər kimyası» və s. adlı kurslarda oxunan mühazirələrdən əldə olunan təcrübəyə əsasən yazılmışdır. Vəsait müasir elmi səviyyəni saxlamaqla kifayət qədər sadə və başa düşülən formada yazılmışdır. Kvant kimyasının hal-hazırda həll edə bildiyi və həll edə bilmədiyi məsələlər oxucuya çatdırılmışdır. Vəsaitdə klassik dərsliklərdən və monografiyalardan istifadə olunmuş, bəzi dəyişikliklər etməklə

orada verilən əyani, optimal, başa düşülən və hamı tərəfin-dən qəbul olunmuş sxem, şəkil, cədvəllərdən istifadə edilmişdir. Vəsaitin maraqlı olması üçün atomun quruluşu haq-da klassik və müasir nəzəriyyələrin, klassik və müasir dövri sistemin inkişafında rolü olmuş alimlərin həyatından qısa epizodlar verilmişdir. Uzun illər müəllimlik təcrübəsindən məlum olmuşdur ki, illüstrasiyalar, epizodlar elmi materialı yaxşı, asan mənimseməkdə müsbət rol oynayır. Məs.: vəsa-itdən gənc oxucu başa düşür ki, C.Tomson katod şüasını kəşf edərkən o birbaşa qarşısına məqsəd qoymamışdır ki, katod şüasını kəşf etsin. O vaxt heç «katod şüası» adlı termin də yox idi. XIX əsrin axırlarında metalların, izolyator-ların, məhlulların, qazların və s. elektrik keçiriciliyi öyrənilmişdir və öyrənilirdi. Bu silsilədən C.Tomson da six və seyrəkləşmiş qazların elektrik keçiriciliyini öyrənərkən müşahidə etmişdir ki, seyrəkləşmiş qazlardan elektrik cə-rəyanı keçərkən şüə borunun divarlarında qığılçımlar alı-nır. Təcrübə nəticəsində məlum olmuşdur ki, yüksək gərginlikdə (~10000V) katoddan hissəciklər ayrıılır və bu hissəcik-lər şüə borunun divarlarında qığılçımlar verir. Sonra bu hissəcikləri «katod şüuları» adlandırmışlar və bunun kimi radioaktivlik, rentgen şüası və s. kəşf olunmuşdur. Rezer-fordun tələbələri Hans Heyler və Ernst Marsden heç də atomun planetar modelini kəşf etməyi birbaşa qarşılara-ma məqsəd qoymamışlar. Onların əsas məqsədi «İşıq şüası kimi α hissəciyin interferensiyasını yoxlamaq olmuşdur, amma nəticədə Rezerfordun atomun planetar modeli kəşf olundu. Vəsaitdə heç də nəzərdə tutulmayıb ki, dünya şöhrəti alım və pedaqoqların yazdığı dərsliklər səviyyəsində vəsait yazılı-sın, nə isə yeni bir üsul, yeni sxem, yeni bir şəkil, termin və ya formul verilsin. Vəsaiti yazımaqdə əsas məqsəd atomun quruluşu və elementlərin dövri sistemi kimi vacib bir sahəni sadə formada oxucuya çatdırmaqdır.

Vəsaitin birinci fəslində atom haqqında tarixi məlu-mat, atomun quruluşu haqqında klassik nəzəriyyə və onun

çatışmayan cəhətləri verilmişdir. İkinci fəsildə kvant mexanikasının yaranması, mahiyəti, inkişaf tarixi, kvant mexanikasına görə atomun quruluşu, elektronların energetik səviyyələrdə paylanması, kvant mexanikasının atomun quruluşunun öyrənilməsində mümkün olan və mümkün olmayan imkanları verilmişdir. Üçüncü fəsildə elementlərin dövri sisteminin inkişaf tarixi, rus alimi D.İ.Mendeleyevin elementlərin klassik dövri sistemin yaranmasında rolü, klassik dövri sistemin çatışmayan cəhətləri, müasir dövri sistem və onun yaranmasında Mozli qanununun əhəmiyyəti, elementlərin fiziki və kimyəvi xassələrinin dövri surətdə dəyişməsi, dövri sistemin əsasında atomun elektron quruluşunun durması və s. verilmişdir. Dördüncü fəsildə elementlərin birləşmələrinin xassələrinin qruplar və dövrlər üzrə oxşarlığı və ziddiyətli cəhətlərinin, analizi verilmişdir. Məlumdur ki, əsas və əlavə yarımqrupda yerləşən elementlərin birləşmələrinin xassələri bir-birindən kəskin fərqlənir və çox ziddiyətlidir. Bu ziddiyət soldan sağa getdikcə artır və kəskinləşir, eyni qrupda yerləşən elementlər çox vaxt təsadüfi birləşmələrinə görə bir-birinə oxşayır.

Dərs vəsaitindən Bakı Dövlət Universitetinin və digər ali məktəblərin tələbələri, magistrleri və aspirantları istifadə edə bilər.

Vəsaitdə olan müəyyən çatışmayan cəhətləri, səhvleri və nöqsanları müəllifə çatdırın oxuculara müəllif əvvəldən öz minnətdarlığını bildirir.

ATOMUN QURULUSU

1.1. Atomun quruluşu haqqında ilk təsəvvürlər

Atom ideyası ilk dəfə bizim eradan əvvəl XII əsrдə Şərqdə yaranmışdır. Bizim eradan əvvəl V-IV əsrlərdə Levkip və Demokritin yaşadığı dövrdə bir qrup alımlar - Eleyski məktəbinin nümayəndələri hesab etmişlər ki, materiya bölünməzdır, bir qrup alımlar - Anaksaqar məktəbinin nümayəndələri isə hesab etmişlər ki, materiya sonsuz bölünəndir. Bunların əksinə olaraq Levkip materiyanın quruluşu haqda atomistika ideyasını irəli sürmüş və həmin ideyaya görə materiya müəyyən bir həddə qədər bölünür, o hədd-bölünməyən ən kiçik hissəcik-atomdur. Levkip təbiətdə olan bütün dəyişikliyi atomların bir-biri ilə birləşməsi və ya ayrılması ilə izah etmişdir. Levkip atomu daimi, dəyişməz, mütləq, formaca bir-birindən fərqlənən qəbul etmişdir. Levkipə görə atom daim hərəkətdədir. Levkipin tələbəsi Demokrit onun ideyasını inkişaf etdirib dərinləşdirmiş, bir neçə böyük kəşflər etmişdir. Antik dövrin alımları içərisində birinci yeri tutmuş, bizim eradan əvvəl IV-III əsrlərdə yaşamış Demokritin tələbəsi Epikur Demokritin atomistikasını daha da inkişaf etdirmişdir. Epikur göstərmışdır ki, atomlar nəinki ölçü və formasına görə bir-birindən fərqlənir, atomlar eyni zamanda ağırlıqlarına görə də bir-birindən fərqlənirlər. Deməli, Epikur ilk dəfə atom çəkisi və atom həcmi haqda fikir söyləmişdir. Epikurun atomistikasını bizim eradan əvvəl birinci əsrдə Romada Lükretski Kar davam etdirmişdir.

Qədim yunan filosoflarından Platon və onun tələbəsi Aristotel Demokrit atomistikasının əksinə çıxmışlar. Aris-

totel əsasən antik fəlsəfənin metafizikasının zəif cəhətindən (atomların dəyişilməzliyi, mütləqliyi və çevriləməzliyi və s.) istifadə edib ona qarşı çıxmış və öz konsepsiyasını vermişdir. O, materiyanın sonsuz parçalanması, qarşılıqlı bir-birinə çevrilməsi, keçməsi konsepsiyasını vermiş və Demokrit atomistikasına qarşı qoymuş, antik atomistikani sıxışdırılmışdır.

Elmdə yüksək nüfuza malik olan Aristotelin konsepsiyası sonralar əl-kimyaçıların ideyasının əsasını təşkil etmişdir. Bütün materiya eyni başlangıca malikdir və onlar qarşılıqlı olaraq bir-birinə keçir.

Qədim yunan alımlarının atom haqqındaki təsəvvürləri kimyada böyük dəyişikliklər yaratmışdır. Kimyada əsas inqilabi dəyişikliklər XVIII əsrin axırı XIX ərin əvvəllərində baş vermişdir. 1789-cu ildə fransız alimi Lavoazyenin madde çekisinin itməməsi qanununun keşfi, 1799-cu ildə Prustun tərkibin sabitliyi qanununun keşfi (hər iki qanun təc-rübəyə əsaslanmışdır) sübut etdi ki, elementlər atomlardan təşkil olunmuşdur. Bu keşflərdən sonra Daltonun atomistika nəzəriyyəsi yaranmışdır. Hal-hazırda atom belə xarakterizə olunur. Atom yunan sözü olub "atomos" bölünməz deməkdir. Atom kimyəvi elementin ən kiçik hissəciyidir, onun xassəsini özündə daşıyır, kimyəvi reaksiya zamanı bölünmür. Hər bir kimyəvi element onu təşkil edən müəyyən atomlar cəmindən ibarətdir. Eyni və müxtəlif atomlar öz aralarında birləşərək mürəkkəb hissəciklər-molekullar əmələ gətirir. Molekul latin sözü olub kütlə deməkdir. Molekul kimyəvi reaksiya zamanı bölünən sadə və mürəkkəb maddənin ən kiçik hissəciyi olub onun kimyəvi xassəsini özündə daşıyır və sərbəst halda yaşayır.

Atom sərbəst və ya birləşmənin tərkibində ola bilər. Qazlarda atom sərbəst yaşaya bilir, molekulun tərkibində isə atom sərbəst deyil, əlaqəli, bağlı formadadır. Atom bərk cismindrə, mayelərdə və qazlarda quruluş vahididir.

1808-ci ildə İngiltərənin Manchester şəhərində orta mək-

təb müəllimi C.Dalton maddə çəkisinin saxlanması qanununu və tərkibin sabitliyi qanununu özünün atomistika nəzəriyyəsi ilə izah etmişdir. Daltonun ideyası müasir atom nəzəriyyəsinin əsasını təşkil edir. C.Daltonun ən böyük xidmətlərindən bir də elementlərin atom çəkiyə malik olmasına ideyasını verməsi və praktiki olaraq onu təyin etməsidir.


Elementlərin hansı çəki nisbətində birləşdiyini müəyyən etmək üçün onların kütləsini bilmək lazımdır. Daltonun müləhizəsinə görə hər bir element atomunun müəyyən kütləsi var və kimyevi çevrilmələrdə kütlə dəyişmir. Atom hədsiz dərəcədə kiçikdir, onu görmək, ayrı-ayrı çəkmək mümkün deyil, ancaq onun nisbi atom kütləsini təyin etmək mümkündür. Dalton ən yüngül element olan hidrogenin atom kütləsini şərti olaraq vahid qəbul etmiş, qalan elementlərin atom kütləsini hidrogenə görə təyin etməyi təklif etmişdir. O zaman cəmi 30 element məlum idi. Hidrogenə görə atom kütləsini təyin etmək üçün, həmin elementlərin hidrogenli birləşmələrini sintez edib, onların hidrogenlə hansı nisbətdə birləşdiyini müəyyən edib, sonra həmin elementin hidrogendən neçə dəfə ağır olduğu təyin edildirdi. Hidrogen atom vahidi sözsüz ki, elementlərin atom kütləsinin təyinində müsbət rol oynamış, ancaq onun çatışmayan cəhətləri də olmuşdur. Əvvəla, təbiətdə metalların hidrogenli birləşməsinə rast gəlmək olmur, ikinciisi onları sintez etmək nisbətən çətindir. Ona görə də 1826-cı ildən Berseliusun təklifi ilə oksigen atom vahidinə keçmişlər, çünkü oksidlər təbiətdə tapılır və onları sintez etmək asandır. Oksigenin üç izotopu (${}^8\text{O}^{16}$, ${}^8\text{O}^{17}$, ${}^8\text{O}^{18}$) var, onların orta atom kütləsi 16 qəbul olunmuşdur. Oksigenin atom kütləsi ilə hidrogenin atom kütləsinin nisbəti 15.88:1 kimidir, ancaq praktiki olaraq 16:1 nisbəti kimi götürülür. Təxminən 134 il atom kütləsini təyin etmək üçün ölçü vahidi kimi oksigen atomu kütləsinin 1/16-i qəbul olunmuşdur. XX əsrədə atom fizikasının inkişafı ilə əlaqədar olaraq daha dəqiq atom kütləsinin ölçü vahidi tələb olunurdu. Tələbata uyğun ola-

raq iki atom kütləsi yaranmışdır: kimyəvi atom kütləsi və fiziki atom kütləsi. Bunların fərqi $A_{\text{kim}} = A_{\text{fiz.}} \times 1,0025$. İki atom kütləsinin olması müəyyən praktiki çətinliklər törədirdi, ona görə də 1960-ci ildən yeni atom kütləsi vahidinə keçilmişdir. Atom kütləsi vahidi kimi C^{12} izotopunun atom kütləsinin $1/12$ -i qəbul olunmuşdur. Atom kütləsini təyin etmək üçün bir çox üsul (Kanissaro üsulu, Dülong Pti qaydası və s.) məlumdur. Ancaq bu üsullar dəqiq üsul hesab olunmurlar. Hal-hazırda mass-spektroqrafiya, rentgenoqrafiya və s. üsullarla atom kütləsini yüksək dəqiqliklə ($0,0001\%$) təyin edirlər.

1.2. Atomun mürəkkəb quruluşa malik olması

Elektron atomun ayrılmaz hissəsidir və eyni zamanda sərbəst yaşaya bilir. Sərbəst halda elektronu birinci dəfə 1897-ci ildə C.Tomson qazların elektrik keçiriciliyini öyrənərkən müşahidə etmişdir. Elektron cəzbetmə mənasında Yunan sözü olub kəhrəba deməkdir, elektrik sözü də elektron sözündən yaranmışdır.

Təcrübə havası sorulmuş şüsha boruda aparılmışdır (şəkil 1.1). Bünün üçün havası sorulmuş şüsha boruya içəridən



Şəkil 1.1. 10^{-5} mm. civə süt. təzyiqdə qazların elektrik keçiriciliyini yoxlamaq üçün cihaz-Kruks borusu

iki metal elektrod (elektrod kimi istənilən metal - Pt, Au,

Al, Cu, Ni, Pb, Ag və s. istifadə oluna bilər) lehimləyib, borunu yüksək gərginlikli elektrik mənbəyinə birləşdirirlər.

Qazların elektrik keçiriciliyinin, boruda olan qazın təzyiqindən asılı olaraq iki cür baş verdiyi müşahidə olunmuşdur. Nisbətən yüksək təzyiqdə ($0,1\text{-}1$ mm civə süt.) cərəyan bir elektroddan o biri elektroda ionlaşmış molekul və ya atomlar vasitəsilə keçir. Bu vaxt şüə borunun nazik hissəsində hər qaz özünə məxsus işıq verir, (neon qazı narinci, hidrogen qırm. və s.), şüə boruda təzyiq 10^{-5} mm civə süt. aşağı olduqda cərəyan katod şüaları hesabına keçir. Katod şüaları gözə görünməz hissəciklərdir. Katod şüaları şüə borunun materialına toxunduqda, flüoressent maddələrin (ZnS , CdS , PbS) üzərinə düşdükdə qiqlıcmışlar əmələ gəlir. Məlum olmuşdur ki, katod şüaları eyni zamanda yükə, kütləyə malikdir. İşıq və rentgen şüalarından fərqli olaraq katod şüası elektrik və maqnit sahəsində öz istiqamətini dəyişir. C.Tomson katod şüasının maqnit və elektrik sahəsində əyiilməsini, onun yayılma sürətini, yükünü, yükün kütləyə olan nisbatini $\left(\frac{e}{m}\right)$ təyin etmişdir. Müəyyən olmuş-

dur ki, katod şüası elektron selindən ibarətdir, onun yükü ən kiçik yük vahidi olub $-4,8 \times 10^{-10}$ elektrostatik yük vahidi və ya $1,6 \times 10^{-19}$ Kulon təşkil edir.

1906-ci ildə R.A.Malliken elektronun yükünü 1% dəqiqlikə təyin etmiş və Tomsonun aldığı nəticəni təsdiq etmişdir. Yükün kütləyə olan nisbatinə görə elektronun kütləsi ($m=9,1 \times 10^{-28}$ q.) təyin olunmuşdur. Elektronun kütləsi hidrogen atomunun kütləsinin $1/1840$ -nə bərabərdir, yayılma sürəti 5×10^9 cm./san. təşkil edir.

Atomun quruluşunun mürəkkəbliyini təsdiq edən kəşflər-dən biri də fotoeffekt hadisəsidir. İlk dəfə 1887-ci ildə Hers müəyyən etmişdir ki, ultrabənövşəyi şüa metalın səthinə yönəldilərsə, metalın səthi müsbət yüklenər. Bu o deməkdir ki, metalın səthindən mənfi yük ayrıılır, buna fotoeffekt ha-

disəsi deyilir. Təcrübə yolu ilə metal səthindən qopan elektronun enerjisi və sayı müəyyən edilmişdir. Fotoeffekt hadisəsi atomun mürəkkəb quruluşa malik olmasını və onun bölməsini bir daha sübut etdi.

1895-ci ildə alman alimi V.K.Rentgen katod şüasını tədqiq edərkən X-şüasını keşf etmişdir. X-şüası keçmiş SSRİ məkanında Rentgenin şərəfinə Rentgen şüası adlandırılmışdır. Rentgen şüası yüksək keçici xassəyə malik olub, adı şüaların keçə bilmədiyi maneyedən keçir, bir çox maddələri (şüşə, kalsium mineralı və s.) flüoressensiyaya məruz edir. Rentgen şüasının təsiri ilə fotoplastinka qaralır, bu şüalar maqnit sahəsində əyilmir, qazları ionlaşdırır və s.

Atomun quruluşunun mürəkkəb olmasını sübut edən kəşflərdən ən vacibi radioaktivliyin keşfi olmuşdur. Radioaktivliyi 1896-ci ildə fransa alimi A.Bekkerel keşf etmişdir. Radioaktivlik şüa deməkdir. Radioaktivlik atomun özbaşına şüalanmasıdır.

X-şüası keşf olan kimi məşhur fransız riyaziyyatçısı Anri Puankare belə bir müləhizə irəli sürmüdü ki, X-şüası flüoressensianın nəticəsindən yaranır. Bu müləhizə ilə Anri Bekkerel flüoressent mineralların tədqiqi ilə məşğul olmuşdur. A.Bekkerel atasının və babasının işlədiyi və təşkil etdiyi müzeydə işləyirmiş, onun atasının çoxlu flüoressent minerali varmış. Bekkerel obyekti kimi uranın duzlarını seçir. İş qaydasına görə duzları günəş şüası ilə şüalandırıqdan sonra onları fotokağıza bükürmüş. Aşkurlama zamanı məlum olmuş ki, fotokağızda duzların izi alınır. Bu bir növ A.Puankarenin müləhizəsinin təsdiqi demək idi. Bundan əlavə A.Bekkerel belə bir hal müşahidə edir ki, günəş şüası altında saxlanmayan uran duzları da fotokağızi qaraldır. Mariya Skladovskaya Kürə sistematik olaraq A.Bekkerelin işlərini öyrənir və uranın başqa duzlarının da şüalanmasını yoxlayır. Məlum olur ki, uranın təbii minerali təmizlənmiş uran oksidindən 400 dəfə güclü şüalarına verir. Analiz nəticəsində məlum olur ki, uran mineralının içərisində daha aktiv radioaktiv element var. Həmin elementi ayırb öz vətəni Polşanın şərəfinə pollonium (P_0) adlandırmışdır. 1898-ci ildə Mariya Kürə və Piyer Kürə ikinci radioaktiv element olan radiumu (Ra) keşf etmişlər.


1899-cü ildə A.Bekkerel, C.Tomsonun tələbəsi gənc fizik E.Rezerford, fransız P.Viller təcrübə ilə isbat etmişlər ki, radioaktiv parçalanmada 3 -cür şüa ayrılır: α (alfa), β (beta), γ (qamma) (şəkil 1. 2).

γ - şüası elktromaqnit dalğalarından ibarət olub, elektrik və maqnit sahəsində əyilmir, yükü

və kütləsi yoxdur, yüksək keçici qabiliyyətə malikdir. Məlum olmuşdur ki, γ - şüası xassəcə işıq şüasına oxşayır, amma onların dalğa uzunluğu çox qıсадır, yayılma sürəti təqribən işıq sürətinə bərabərdir.

Müsbət qütbə əyilən şüanı β -şüası adlandırmışlar. β -şüası təbiətcə katod şüalarına oxşayır, elektron selindən ibarətdir, yayılma sürəti 150 min km./san, kütləsi hidrogen atomu kütləsinin $1/1840$ -nə bərabərdir. Mənfi qütbə tərəf əyilən şüanı α -şüası adlandırmışlar. α -şüasının yükü müsbətdir, yayılma sürəti, 20 min km./san. Müəyyən olmuşdur ki, α -şüası ikiqat ionlaşmış helium atomundan ibarətdir. Yükü və kütləsi helium atomunun yükü və kütləsinə bərabərdir ($_2\alpha^4$).

Atomun mürəkkəb quruluşa malik olmasını təsdiq edən kəşflərdən biri də elektrolizin kəşfidir. Elektrolit maddələrin məhlullarından 96500 Kulon elektrik cərəyanı keçdikdə elektrodda bir valentli elementdən bir mol ekvivalent maddə ayrılır. Məsələn: HCl elektroliz etdikdə katodda 1 mol atom hidrogen, anodda isə bir mol atom xlor ayrıılır. Bir mol atomda $6,02 \cdot 10^{23}$ sayda hidrogen atomu və ya $6,02 \cdot 10^{23}$ sayda xlor atomu var. Əgər $96500 / 6,02 \cdot 10^{23}$ bölsək onda bir valentli hidrogen ionunun (H^+) və xlor ionunun (Cl^-) yükünü tapmış olarıq ($1,6 \cdot 10^{-19}$ Kulon və ya $4,8 \cdot 10^{-10}$ elek-




Şəkil 1.2. Elektrik sahəsində radioaktiv şüalanmanın parçalanması.


elektrostatik yük vahidi). Bir valentli ionun yükü elektronun yükünə ($4,8 \cdot 10^{-10}$ elektrostatik yük vahidi) bərabərdir.

1.3. Nüvənin quruluşu


Radioaktivliyin keşfi atomun mürəkkəb quruluşa mafik olmasının sübut edilməsində və onun quruluşunun öyrənilməsində böyük rol oynamışdır. Müəyyən edilmişdir ki, atomun əsas kütləsi nüvədə cəmləşmişdir, nüvənin ölçüsü isə çox kiçik olub $10^{-12} \text{--} 10^{-13}$ cm. təşkil edir. Hal-hazırda qəbul olunmuşdur ki, nüvə protondan və neytronlardan təşkil olunur, proton və neytronlar nuklon adlanır. (Nuklon ingiliscə nüvə deməkdir.) Nuklonlar arasında qısa radiuslu təsir qüvvələri mövcuddur ki, buna nüvə qüvvələri deyirlər. Protonlar arasında təsir edən nüvə cəzbatma qüvvələri, elektrostatik itələmə qüvvəsindən müqayisə edilməz dərəcədə böyük olduğu üçün protonlar qarşıqli olaraq bir-birini cəzb edirlər. Protonun yükü müsbət olub $1,60206 \times 10^{-19}$ Kulon yük vahidinə bərabərdir. Protonun kütləsi $1,66 \times 10^{-24}$ q. bərabərdir, adətən onu vahid qəbul edirlər. Proton P və ya β^+ ilə işarə olunur. Proton yükünə və kütləsinə görə hidrogen atomunun nüvəsini təşkil edir və çox vaxt β^+ H ilə işarə olunur. Neytron isə yüksüz hissəcikdir, kütləsi vahidə bərabərdir β^+ n işarə olunur. **Nüvənin töbii parçalanması radioaktivlik adlanır.** Radioaktiv elementlərin nüvələri parçalanaraq başqa elementin nüvəsinə çevrilir. Deməli kimyəvi element daimi deyil, bir elementdən başqa elementi almaq olar. Öl-kimyaçıların arzusu yerinə yetirilmişdir. Məlum olmuşdur ki, torium- $^{232}_{90}\text{Th}$ elementinin töbii parçalanması nəticəsin-də ondan $2\alpha^4$ hissəcikləri ayrıılır və nəticədə $^{226}_{88}\text{Ra}$ -izotopu ahnır. $^{226}_{88}\text{Ra}$ - izotopunu mezotorium adlandırmışlar.



Mezotorium və ya $^{228}_{88}\text{Ra}$ öz növbəsində parçalanaraq β -şüası buraxır və başqa elementə (aktiniumun izotopuna) çevrilir. Bunu da mezotorium II adlandırırlar.




$^{228}_{88}\text{MsThII}$ öz növbəsində parçalanaraq 6,13 ildən sonra radiumun başqa izotopuna çevrilir.



hayət $^{208}_{82}\text{Pb}$ çevrilir. Nəticədə davamlı və radioaktiv olmayan qurğuşun ahnır. Elementlərin nüvələrinin çevrilmələri ilə nüvə kimyası və nüvə fizikası məşğul olur və bir çox qanunauyğunluqlar müşahidə olunmuşdur. Nüvənin parçalanmasında olan qanunauygunluğu 1903-cü ildə ilk dəfə E. Rezersford, Soddi və Fayans öyrənmişlər. Ədəbiyyatda bu qanunauyğunluqlar Soddi - Fayans qaydası ilə məlumudur.


1. Radioaktiv parçalanmada əgər ${}_2^4\alpha$ hissəciyi ayrılsa elementin sıra nömrəsi 2 vahid, kütləsi 4 vahid azahr. Dövri sistemdə yeni yaranmış elementin sıra nömrəsi ilkin elementə görə iki vahid az olur.

2. Əgər radioaktiv parçalanmada β -hissəciyi ayrılsa, onda yeni əmələ gəlmış elementin atom kütləsi dəyişmir, sıra nömrəsi bir vahid artır. məs:




3. Əgər radioaktiv parçalanmada pozitron (β^+) ayrılsa,

elementin sıra nömrəsi bir vahid kiçilir, kütlə dəyişmir.




4. Nüvə elektronu qəbul edir. On az enerjiyə malik olan K səviyyəsi elektronu tutur (K-tutma), yeni nüvə yaranır. Elementin sıra nömrəsi bir vahid azalır, kütlə isə sabit qalır.



Pozitron parçalanma və K-tutma çox az müşahidə olunur.

Radioaktiv parçalanma zamanı α -hissəciyinin alınması belə izah olunur ki, nüvədə 2-proton və 2 neytron birləşərək ^4_2He atomu əmələ gətirirlər.

β -hissəciyinin alınması isə aşağıdakı kimi izah olunur.




pozitronun yaranması (β^+) ikinci proses kimi gedir.

Radioaktiv elementlərin nüvələrinin parçalanması mürrəkkəb prosesdir. Hesab edirlər ki, 1 qram-mol radioaktiv elementdə $6,06 \cdot 10^{23}$ sayda atom və $6,06 \cdot 10^{23}$ sayda da nüvə var, nisbilik nəzəriyyəsinə görə hesab olunur ki, hər saniyədə parçalanan nüvənin sayı bərabərdir. Həmin rəqəm parçalanma sabiti adlanır. Parçalanma sabitindən görə radioaktiv elementlərin yarımparçalanma dövrünü təyin edirlər. Yarımparçalanma dövri $T_{1/2}$ ilə işarə olunur. Məs: $^{238}_{90}\text{U}$ yarımparçalanma dövri $4,5 \cdot 10^9$ ildirsə bu o deməkdirki 1q. $^{238}_{90}\text{U}$ -nın $4,5 \cdot 10^9$ ildən sonra $\frac{1}{2}$ qramı parçalanacaq $(^{238}_{90}\text{U} \rightarrow ^{234}_{88}\text{Ra} + ^4_2\alpha)$, $\frac{1}{2}$ qram $^{238}_{90}\text{U}$ isə parçalanmamış halda qalacaq.

Radioaktiv elementlərin $T_{1/2}$ dövri geniş miqyasda $4,5 \cdot 10^9$ ildən $5,67 \cdot 10^{-7}$ saniyə qədər ($^{212}_{84}\text{Po}$) dəyişir.


Nüvənin süni parçalanması. 1912-ci ildə ilk dəfə E.Rutherford α -hissəcikləri vasitəsilə azot atomunu şüalandıraraq

süni surətdə oksigenin izotopunu almışdır. İlk dəfə təcrübə yolu ilə sübut olunmuşdur ki, bir elementdən başqa elementi almaq olar.




Bu ilk nüvə reaksiyasıdır. Bu reaksiya yeni eranın-nüvə reaksiyasının başlanğıcı olmuşdur. Nüvə reaksiyasının köməyi ilə məlum olmayan ($Z=43; 61; 85; 87$) elementlər süni surətdə sintez olunmuşdur.

1937-ci ildə molibdeni ${}_{1}^{2}\text{H}$ ilə şüalandırmaqla sıra nömrəsi 43 olan elementi sintez etmişlər.




1940-ci ildə bismutu ${}_{2}^{4}\alpha$ hissəciyi ilə şüalandırmaqla sıra nömrəsi 85 olan element sintez edilmişdir.




Sıra nömrəsi 61 (Pm) və 87(Fr) olan elementlər uran nüvəsinin parçalanmasından alınmışdır. Axır vaxtlar enerji-si 10 milyard elektron volt olan ${}_{0}^{1}\text{n}$, ${}_{1}^{2}\text{H}$, ${}_{2}^{4}\alpha$ hissəciklər alınmışdır ki, bunların köməyi ilə transuran elementləri sintez edilmişdir. Transuran elementlərin sıra nömrəsi artdıqca onların yarımparçalanma dövri azalır $Z=94(\text{Pu})$ $T_{1/2}=70$ min il, $Z=107(\text{Bk})$ $T_{1/2}=7000$ il, $Z=99(\text{Es})$ $T_{1/2}=2$ il, $Z=101(\text{Md})$ $T_{1/2}=80$ gün, $Z=104(\text{Ku})$ $T_{1/2}=70-0,1$ san. və s. Nüvə çevrilmə reaksiyalarını ${}_{2}^{4}\alpha$, ${}_{0}^{1}\text{n}$, ${}_{1}^{2}\text{H}$, ${}_{1}^{2}\text{H}$ elementar hissəciklərin köməyi ilə aparmaq mümkündür. Bunlarda ən vacibi neytronla parçalanmadır.

Nüvənin neytron (${}_{0}^{1}\text{n}$) vasitəsilə parçalanması. Neytron 1930-cü ildə berilliüm elementini ${}_{2}^{4}\alpha$ hissəcikləri ilə şüalandırıldıqda alınmışdır.




Alınmış şüa dəstəsi yüksüz hissəcik olub, yüksək keçicilik qabiliyyətinə görə γ-şüasına bərabərdir. Bu yüksüz hissəciklər səli neytron adlandırılmışdır ki, bu da neytral sözündən götürülmüşdür. Neytronun yükü olmadığı üçün onun keçicilik qabiliyyəti yüksəkdir.

Neytron çox asanlıqla nüvəni tərk edir və cyni zamanda asanlıqla nüvəyə daxil ola bilir. Neytron nüvəyə daxil olub, yeni nüvə yaradır. Alınmış yeni nüvə parçalanaraq $\frac{1}{1}p, \frac{4}{2}\alpha$ hissəcikləri verir. Alınmış yeni nüvə bəzən çox tez, bəzən də çox yavaş parçalanırlar. Yavaş parçalanmaya süni radioaktivlik deyilir. Sürətli neytron selini H_2O , H_2 və parafindən keçirdikdə neytronların sürəti azalır. Bулara yavaş neytronlar və ya istilik neytronları deyirlər. Yavaş neytronlardan nüvə reaksiyalarında istifadə olunur. Yavaş neytronlar çox asanlıqla ağır və yüngül nüvələrə daxil ola bilirlər. Bu vaxt neytron nüvə tərəfindən udularaq ya davamlı izotop əmələ gətirir, ya da neytron udularaq yeni nüvə yaranır və $\frac{4}{2}\alpha$ hissəcikləri ayrıılır.




Bəzən neytron udularaq həmin elementin izotopunu əmələ gətirir.



Nüvənin bölünməsi. Nüvə çevriləməsindən alınan enerji kimyəvi çevriləmələrdən alınan enerjidən milyon dəfə çoxdur. Ən güclü kimyəvi çevriləmələrdə 5-10 eV enerji ayrılır ki, onu da hər atom üçün hesablaşsaq ~125-150 kkal/mol. təşkil edər. Nüvə çevriləmələrində alınan enerjini hər atoma hesablaşsaq 10 milyon eV təşkil edər. İlk dəfə 1934-cü ildə Fermi uran nüvəsini neytronla parçalamış və məlum olmuşdur ki, şüalanma zamanı əvvəllər olduğu kimi uranın

yeni izotopu deyil, uranın kütləsindən iki dəfə az kütləyə malik yeni nüvə yaranır (Ba və Kr) və külli miqdarda enerji ayrılır.




Nüvə bölünərkən protonların sayı ($Z = Z_{\text{Ba}}^1 + Z_{\text{Kr}}^{11} = 56 + 36 = 92$) və kütlə miqdarı ($A = A^1 + A^{11} = 143 + 90 + 3 {}^1_0\text{n} = 235$) saxlanılır. ${}^{235}_{92}\text{U}$ - bölünərkən nüvənin yükü ($Z^1 + Z^{11}$) 30-60 arasında, kütlə isə (A^1 və A^{11}) 72-162 arasında dəyişir, müxtəlisf formada çevrilmələr gedir. 200-ə qədər izotopun yaranması qeydə alınmışdır. Müəyyən edilmişdir ki, ${}^{238}_{92}\text{U}$ sürətli neytronla, ${}^{235}_{92}\text{U}$ isə yavaş neytronla parçalanır. ${}^{235}_{92}\text{U}$ -yavaş neytronla parçalandıqda əlavə 2-3 neytron alınır, bu neytronlar yenidən ${}^{235}_{92}\text{U}$ -i parçalayır. Bir dəfə başlamış parçalanma sonra özbaşına zəncirvari reaksiya üzrə bütün ${}^{235}_{92}\text{U}$ nüvəsi parçalanıb qürtarana kimi davam edir (şəkil 1.3).

Zəncirvari reaksiya başlanarkən hər bir ${}^1_0\text{n}$ əlavə 2-3 ${}^1_0\text{n}$ yaratır, sonra yaranmış neytronlar ${}^{235}_{92}\text{U}$ parçalayırlar, yenidən ${}^1_0\text{n}$ əmələ gəlir və s. Beləliklə qısa bir vaxtda (10^{-10} saniyədə) 4×10^{25} sayda neytronun udulması və əmələ gəlməsi baş verir. Külli miqdarda enerji ayrılır ${}^{235}_{92}\text{U}$ atomu parçalananda ~2000 MeV enerji ayrılır.

Bir atom bombasına 10-30 kq ${}^{235}_{92}\text{U}$ sərf olursa, onun partlamasından alnan enerji 600.000 ton trinitrotoluolun partlamasından ayrılan enerjiyə bərabərdir. Temperatur 10 milyon dərəcə $^{\circ}\text{C}$ qalxır.


Nüvə reaktorlarında neytronların əmələ gəlməsi K əmsali ilə tənzimlənir. Əgər $K < 1$ isə onda nüvə reaksiyası dayanır,



Şəkil 1.3. Uran nüvəsinin zəncirvari reaksiyası.

reaktor işləmir, $K > 1$ olanda parçalanma şiddetləşir və partlayışla qurtarır. Prosesin normal getməsi üçün $K = 1$ olmalıdır. Bunun üçün Cd, B, qrafit və s. çubuqlardan istifadə olunur. $^{235}_{92}\text{U}$ parçalanmasından Pu alınır ki, ondanda nüvə reaksiyalarında istifadə olunur.

Kütlə defekti. Nüvə reaksiyalarında alınan elementin dəqiq atom kütləsini təyin etmək üçün mass-spektrometriya üsulundan istifadə edirlər. Məlum olmuşdur ki, sintez yolu ilə alınan kimyəvi elementin atom kütləsi nəzəri hesablama yolu ilə alınan atom kütləsindən fərqlənir. Məs:



Sintez üsulu ilə alınan heliumun atom kütləsi, hesablama


yolu ilə ($2n+2p$) alınan heliumun atom kütləsindən 0,01862 atom kütlə vahidi qədər azdır. Eynşteynin nisbilik nəzəriyyəsinə görə itən kütlə enerjiyə çevrilir.

$$E=mc^2; c=3 \cdot 10^{10} \text{ cm/san.}$$

Ögər itən kütlə vahidini $E = mc^2$ tənliyində yerinə yazıb hesablaşsaq

$$E = 0,01862 \cdot (3 \cdot 10^{10})^2 = 17,3 \text{ MeV.}$$

təşkil edir ki, bu da çox böyük enerjidir. Burada yaranan kütlə fərqiనə kütlə defekti deyilir. Kütlə defekti Eynşteynin nisbilik nəzəriyyəsinin (enerji və kütlənin ekvivalentliyi) təcrübədə təsdiqi deməkdir. Və ya




alınan kütlə başlangıç maddələrin kütlə vahidindən 0,0012 k.v. artıqdır. Bu isə 1,12 MeV enerjiyə bərabərdir. Bu o deməkdir ki, 1,12 MeV enerji ekvivalent olaraq ($m=0,0012$ k.v) kütləyə çevrilib.

İzotop hadisəsi. Atom nüvəsi kütlə ədədi və sira nömrəsi ilə xarakterizə olunur. Kütlə ədədi protonla neytronun kütləsinin cəminə bərabərdir, protonun sayı isə sira nömrəsini (Z) göstərir. Məsələn, kalsium atomunda ${}_{\frac{20}{20}}^{\frac{40}{40}}\text{Ca}$ aşağı indeks (20) kalsium atomunda protonların sayını və ya onun sıra nömrəsini ($Z=20$), yuxarıdakı indeks (40) kalsiumun atom kütləsini gösətirir. Protonla neytronların cəmi kalsium elementinin atom kütləsini verir. ($20p+20n=40$). Nüvədə protonla neytronun sayına gəldikdə belə müəyyən edilmişdir ki, proton və neytronun sayı ya bərabər olur ($np=n_0^1n$) ya da neytronun sayı protonun sayından çox olur ($np < n_0^1n$).

Təbiətdə müxtəlif atom kütləsinə malik eyni element məlumdur. Məsələn, atom kütləsi 40 (96,92%), 42 (0,64%), 43 (0,12%), 44 (2,13%), 46 (0,063%) və 48 (0,178%) olan kalsium tapılır. Ancaq buna baxmayraq nüvənin yükü (protonların sayı) hamısında eynidir -20-yə bərabərdir. Əvvəller bu cür müxtəlif atom kütləsinə malik olan kalsiumu indivi-

dual kimyəvi element hesab edib, onları dövri sistemdə müxtəlif qəfəslərdə yerləşdirmək istəmişlər. Analiz nəticəsində məlum olmuşdur ki, müxtəlif atom kütłesinə malik kalsium elementi cyni kimyəvi xassə daşıyır və eyni elektron konfiqurasiyasına malikdir $\text{Ca} \dots 3s^2 3p^6 4s^2$. Müxtəlif atom kütłesinin yaranmasına səbəb nüvədə müxtəlif sayıda neytronların olmasıdır.

Məs:




Atom kütłesi müxtəlif, nüvəsinin yükü eyni olan bu kimi elementlər dövri sistemdə eyni qəfəsdə yerləşdirilmiş və izotop adlandırılmışdır (izo-eyni, topas-yer deməkdir).

Eyni nüvə yükünə və müxtəlif atom kütłesinə malik olan atomlara izotoplardır. Elementlərin izotopları təbiətdə bir yerde tapıhr. Onları kimyəvi yolla ayırmak mümkün olmur, onlar eyni kimyəvi xassə daşıyırlar, izotoplari ancaq fiziki üsul ilə bir-birindən ayıırlar.

Transuran elementlər nəzərə alınmasa, individual elementlərin sayı 92-yə bərabərdir. Atom kütłesi müxtəlif olan izotoplarnın sayı 272-yə bərabərdir. Əgər sünü surətdə alınmış izotoplarnın sayını nəzərə alsaq, onda onların sayı 1300-dən çoxdur. Elementlərin izotop əmələ gətirməsi müxtəlifdir. Elə elementlər var ki, onların izotopu məlum deyil ($\text{Fe}, \text{Na}, \text{Al}, \text{Mn}, \text{Au}$ və s.). Bunlar sira nömrəsi tək olan elementlərdir. Onların sayı 26-yə bərabərdir. Bu elementlər monoizotop elementlər adlanır. Sira nömrəsi cüt olan bəzi elementlərin bir neçə izotopları çox davamlıdır ($\text{Sn}, \text{Te}, \text{Cd}, \text{Hg}, \text{Mo}$ və s.). Bəzi elementlərin izotoplari davamsızdır. Dövri sistemdə göstərilən atom kütłesi elementlərin izotoplarnın orta atom kütłəsidir. Elementlərin izotoplarnın sayı 1-12 arasında dəyişə bilir. Məsələn: $\text{Sn}-12$ davamlı izotopu var. Sira nömrəsi cüt olan elementlərin bir neçə davamlı izotopu məlumdur. Məsələn: Sn 12 stabil, Te , Cd 8 stabil, Os ,


Hg, Mo, Sm, Gd 7 stabil izotopu məlumdur. Belə bir qanuna uyğunluq müəyyən edilmişdir ki, yüngül elementlərin izotoplari azdır. Eyni elementin izotoplari kimyəvi cəhətcə bir-birindən fərqlənmir.

Elə elementlər var ki, onların atom kütləsi eyni, səra nömrəsi isə müxtəlidir. Məs: $^{54}_{24}\text{Cr}$, $^{54}_{26}\text{Fe}$, $^{112}_{50}\text{Cd}$, $^{112}_{50}\text{Sn}$, $^{40}_{18}\text{Ar}$, $^{40}_{19}\text{K}$, $^{40}_{20}\text{Ca}$ və s. Bu cür elementlər izobar (eyni çəkili) elementlər deyilir. Bundan əlavə elə izotop elementlərdə məlumdur ki, bu elementlərdə neytronların sayı bərabərdir. Məs:




Nişanlanmış atomlar. Izotoplardan tədqiqat üsulu kimi istifadə olunur və izotop üsulu kimi məlumdur. **İzotopları nişanlanmış atomlar adlandırırlar.** Nişanlanmış atom kimi stabil və ya radioaktiv izotoplardan istifadə edirlər. Nişanlanmış atomları həm vəsf, həm də miqdari cəhətcə təyin etmək olur. Radioaktiv izotoplardan ən vacibləri bunlardır:

^3_1H ($T_{1/2} = 31\text{ il}$), $^{14}_6\text{C}$ ($T_{1/2} = 5600\text{ il}$), $^{32}_{15}\text{P}$ ($T_{1/2} = 14\text{ gün}$), $^{35}_{16}\text{S}$ ($T_{1/2} = 40\text{ gün}$), $^{45}_{20}\text{Ca}$ ($T_{1/2} = 164\text{ gün}$), $^{59}_{26}\text{Fe}$ ($T_{1/2} = 45\text{ gün}$) və s. Bu izotollar, kimyəvi, biokimyəvi, tibbi, aqrokimyəvi, arxeoloji və s. problemlərin həllində tətbiq olunur. Izotop üsulu kimyada geniş tətbiq olunur, bu üsul həm yüksək həssaslığa malikdir, həm də çox az miqdarda radioaktiv element tələb edir. Nişanlanmış atomun köməyi ilə bir çox kimyəvi reaksiyaların mexanizmi, fotosintezin mexanizmi öyrənilmişdir. Fotosintez ümumi halda aşağıdakı kimi təsvir olunur.



Fotosintez 200 il bundan əvvəl məlum olsa da onun mexanizmi bu yaxınlara kimi aşağıdakı kimi təsəvvür olundu. Bitki havada olan CO_2 udur və günəş enerjisinin köməyi


ilə sərbəst karbona və oksigenə parçalanır, sonra $C + H_2O \rightarrow C_6H_{12}O_6 + O_2$ reaksiyası üzrə karbohidrat, sellüloza – ($C_6H_{10}O_5$)_n əmələ gəlir. Nişanlanmış atomu tətbiq edəndən sonra məlum olmuşdur ki, su günəş işığı ilə aktivləşmiş xlorofilin köməyi ilə parçalanır.



AH_2 - ferment və nəhayət karbohidratlar əmələ gəlir. Nişanlanmış atom bioloji proseslərdə də tez-tez tətbiq olunur. Məs: ^{59}Fe izotopundan istifadə edərək dəmirin qanda rolunu və ya ^{131}I izotopundan istifadə edərək yodun qalxanabənzər vəzlərdə toplanma sürətini təyin edirlər.

Dağ suxurlarında və filizlərdə uranın, qurğunun və α -parçalanmadan alınan heliumun miqdarnı ölçməklə Ayn və Yer kürəsinin yaşını təyin etmişlər. Bu təyinata görə yerin yaşı təqribən $4,5 \times 10^9$ ildir.

Arxeoloji tapıntıların yaşının ^{14}C izotopu vasitəsilə təyini. Arxeoloqlar bitki qalqlarında olan ^{14}C izotopunun miqdarına əsasən keçmiş tarixi təyin edirlər. Bu üsul radiouqlerod üsulu adlanır. Üsul amerika fiziki Uillard F.Libbi tərəfindən verilmiş, ± 200 il dəqiqliklə 50.000 il keçmiş təyin etməyə imkan verir. Bitkidə aşağıdakı kimi ^{14}C izotopu əmələ gəlir. Havada azota kosmik şüaların təsiri ilə



radioaktiv karbon ^{14}C izotopu alınır və havada $^{14}\text{CO}_2$ -ya kimi oksidləşir. Sonra $^{14}\text{CO}_2$ və $^{12}\text{CO}_2$ qarışığı bitki tərəfindən mənimşənilir və fotosintez vasitəsilə karbohidratlara sellülozaya çevrilir, conra bitkiler vasitəsilə heyvanat aləminə keçir.

Qalıqda radioaktiv karbonu təyin etmək üçün 30 q. nümunə götürülüb yandırılıraq $^{14}\text{CO}_2$ həlnə salınır. Sonra $^{14}\text{CO}_2$ reduksiya edib sərbəst ^{14}C çevirirlər. Alınmış nümunədə Heyger aparatının köməyi ilə sərbəst karbonun beta-aktivliyi təyin olunur, alınmış nəticə hazırlı vaxtda canlı orqanizmdə olan karbonun beta-aktivliyi ilə müqayisə edi-


lir. Müqayisəyə görə tapıntıının yaşı təyin olunur. Üsulun dəqiqliyi yaşı məlum olan (4900 il) Misir fironları dövründən qalmış ağac əşyaların yaşları ilə yoxlanmışdır.

Bu üsul ilə Viskonsində yer altında tapılmış və bir istiqamətdə yixilmiş ağac tırıları analiz edib müəyyən etmişlər ki, yer kürəsinin şimalında birinci buzlaşma 11400 ± 700 il əvvəl baş vermişdir. Üzvi qalıqlarda bu üsul ilə Avropada ikinci buzlaşmanın 10800 ± 200 il bundan əvvəl baş verdiyi təyin edilmişdir. İnsan yaşadığı məskənlərin yaşıının 11400 il əvvəl olduğu müəyyən edilmişdir. 30.000 illik qalıqlarda insanın bu yerlərdə məskunlaşması müəyyən edilmişdir.


Bu yaxınlarda Fələstin mağarasında kitab tapılmış və ^{14}C -izotopu ilə müəyyən edilmişdir ki, kitab bizim eradan əvvəl 1917 ± 200 ilə aiddir.

1.4. Rezerfordun atomun planetar modeli

1909-cü ilə kimi atomun parçalanması haqda kifayət qədər təcrübə materialı toplanmış, atomun tərkibində müsbət və mənfi yüklü hissəciklərin olması müəyyən olmuşdur. Ümumi halda atomun elektroneytral olması mə'lum idi, ancaq atomun quruluşu haqda ayri-ayrı mühəhizələrdən başqa heç bir məlumat yox idi. C.Tomson fərz edirdi ki, qarpızın içərisində onun dənələrinin paylandığı kimi atomda da mənfi və müsbət yüklü hissəciklər atomun həcmində bərabər paylanmışdır. 1909-cu ildə C.Tomsonun tələbəsi gənc E.Rezerford özünün məşhur təcrübəsini qoyarkən o artıq Nobel mükafatına laiq görülmüşdür. Rezerford α -hissəciklərin mənbəyi kimi radium (Ra) elementindən istifadə etmişdir. Radium qüvvətli radioaktiv element olaraq bir qram radium saniyədə 10^{10} α -hissəciyi buraxır. Bütün α -hissəciyini bir tərəfə istiqamətləndirmək üçün radium parçasını qurğuşun qaba yerləşdirmiş və onun bir tərəfindən deşik açmışdır (şəkil 1.4).



Qurğunun radioaktiv şüaları tamamilə udan metaldır. Qalınlığı 5000 A° olan qızıl folqa α -hissəcikləri ilə şüalandırılmışdır. Folqanın qarşısında və arxasında üzleri flüorescent (ZnS , CdS) maddələrlə örtülmüş 1-ci və 2-ci ekran yerləşdirilmişdir.




Şəkil 1.4. Rezerford təcrübəsinin sxemi.
1-2. səthi flüorescent maddə ilə örtülmüş ekran;
3. qızıl folqa; 4. α -hissəciyi mənbəyi.

α -hissəcikləri flüorescent maddələrə dəydikdə qığılçımlar alınır. Təcrübə qaranlıqda aparılmış və qığılçımlar sadə ci-hazla qeyd olunmuşdur. Təcrübə nəticəsində məlum olmuşdur ki, α -hissəciklərin əksər hissəsi qızıl folqadan keçərək 1-ci ekrana düşür və orada qığılçım verir, təqribən 100.000 α -hissəciyiindən 1-2 hissəcik iti buçaq altında (180°) qayıda-raq 2-ci ekranın üzərinə düşür. Folqanın qalınlığını iki dəfə artıranda əks olunan α -hissəciyiin sayı iki dəfə artmışdır. Təcrübənin nəticəsini analiz edərkən belə qərara gəlmişlər ki, α -hissəciyi hər hansı bir hissəciyə toxunur və əks olunur.

Rezerfordun tələbələri Hans Heyler və Erns Marsdenin apardığı təcrübədə α -hissəcikləri diafragmadan keçib, nazik şüa şəklində üzəri ZnS ilə örtülmüş ekranə düşür və orada qığılçımlar baş verir.

və nəticədə ekranda diafragma boyda işıq zolağı alınır. α -hissəciyin qarşısına metal lövhə qoyduqda məlum olmuşdur ki, ekranda işıq zolağının kəskinliyi azalır, zolağın eni böyür, α -hissəcikləri avvalki istiqamətindən 2° yerini dəyişir. Hans və Marsden bu yerdəyisənin səbəbini izah edə bilməmişlər. Marsden təklif edir ki, α -hissəciyin metal folqadan əks olunmasını yoxlaşınlar. Bu vaxt gözlənilməz nəticə alınır, α -hissəciyi folqadan əks olunur, düşür ikinci ekrana. İki il ərzində Heyler və Marsden bir milyondan çox qıçılıcum sayımış və sübut etmişlər ki, 100.000α -hissəciyindən təqribən bir iki α -hissəciyi əks olunur. Bu təcrübədən sonra atomun planetar modeli təklif olunmuşdur. Planetar modelə görə atomun mərkəzində nüvə yerləşir və onun ətrafında 10^{-8} cm. məsafədə elektron sırlanır. Nüvənin ölçüsü çox kiçikdir 10^{-12} - 10^{-13} cm. Günəş sistemi ilə müqaisə etdikdə Günəşin diametri (1.4×10^6 km) Günəş sisteminəndə (6×10^9 km) nə qədər kiçikdirsa nüvənin də diametri (10^{-12} cm) atomun diametrindən (10^{-8} cm) o qədər kiçikdir.

Kütləsi α -hissəciyin kütləsindən 7500 dəfə kiçik olan elektron α -hissəciyi ilə toqquşarsa ona elə güclü təsir edə bilməz. Başqa cəhətdən mənfi yüklü elektron müsbət yüklü α -hissəciyini itələyə bilməz, əksinə onu cəzb etməlidir. Təcrübədən sonra belə nəticəyə gəlmişlər ki, α -hissəciyi hər hansı bir müsbət yüklü ağır hissəciklə toqquşur və əks olunur, digər tərəfdən bu müsbət yüklü hissəciyin həcmi çox kiçikdir. Əgər 100.000α -hissəcikdən 1-2 α -hissəciyi əks olunursa, bu o deməkdir ki, müsbət yüklü mikrohissəcik sahənin 10^{-12} - 10^{-13} hissəsini tutur (şəkil 1.5).



Şəkil 1.5. α -hissəciyin atomla qarşılıqlı təsiri

E.Rezeford atomda müəyyən hesablamalar aparmış və onun apardığı hesablamalar: nüvənin həcmi (10^{-39} cm 3), atomun həcmi (10^{-23} cm 3), atomun diametri (10^{-8} cm), elektro-nun diametri (10^{-13} cm) və nüvənin diametri (10^{-14} cm) müasir hesablamalardan praktiki olaraq az fərqlənir. 1911-ci ildə Rezeford təcrübəyə və nəzəri hesablamalara əsasən atomun planetar modelini təklif etmişdir. Bu modelə görə atom müsbət yüklü nüvədən və onun ətrafında fırlanan mənfi yüklü elektronlardan ibarətdir. Atomda bütün kütlə nüvədə cəmləşmişdir. Burada müsbət yüklü nüvə və mənfi yüklü elektronlar bir-birini neytrallaşdırırlar, nəticədə atom elektroneytral olur. Atomda mərkəzdən qaçma qüvvəsi ilə mərkəzə qaçan qüvvə (Kulon cəzb etmə qüvvəsi) tarazlaşır və elektronlar nüvənin ətrafında fırlanır.

Rezeford ilk dəfə 1911-ci ildə Brüsseldə Birinci Sövəngəndə özünün planetar atom modelini təklif edərək nə yaşı nəsil (Lorents, Nernst, Puankare) nə də gənc nəsil (Eynşteyn, Zommerfeld, Mariya Küri) bu modeli birmənali qəbul etməmişlər. 50 ildən sonra N.Bor yazır ki, nəzəriyyəçilərdən o vaxt bir nəfər də olsa Rezefordun atom modelinə maraq göstərməmişdir. Seminarın sədri Lorents Rezefordun çıxışından sonra deyib ki, biz özümüzü çıxılmaz vəziyyətdə hiss edirik. Maraqlıdır ki, Rezefordun özü də Brüsseldə özünün modeli haqda bir söz də deməmişdir. 1911-ci ilin axırında Rezeford dostu Vilyam Breggə yazır: mən çox təəcübləndim ki, Brüsseldə kantinet fizikləri Plankın nəzəriyyəsinə zərrə gedər də maraq göstərmirlər. N.Bor o kongressdə iştirak etməsə də Rezefordun planetar atom modelini və Plankın kvant nəzəriyyəsini birinci dəfədən qəbul edərək C.Tomsonun atom modelindən imtina etmişdir.

N.Bor 1912-ci ilin yazında Mançestrə köçür və Rezefordun laboratoriyasında işləməli olur. O vaxta kimi N.Bor Kovendişdə C.Tomsonun yanında işləmişdir. Rezeford Boru öz laboratoriyasına C.Tomsonun razılığı ilə qəbul etmişdir. N.Bor Tomsonu tərk etmək istəyəndə Kovendişçilər onu çox pis qəbul etmiş, Boru qeyri-ciddi, xoşbəxtılıkdən üz çevirən, dəli adam kimi qəbul etmişlər. Dostları onu yola salmağa gəlməmişlər. C.Tomson Bordan bərk incimiş və küsmüşdür. 1936-ci ildə 80 yaşı C.Tomson özünün xatirələri kitabında ayrıca "Nils Bor" paraqrafi vermiş, atomun quruluşu haqda Borun xidmətlərinən yazımış, amma Borun Kovendişdə

*olması haqda bir kälma də olsun söz deməmişdir.*¹

Bununla bərabər Rezerfordun atom modeli klassik mehanikanın müəyyən tələblərini ödəmirdi. Əvvəla nüvə ətrafında böyük sürətlə sırlanan elektron elektromaqnit dalğaları formasında enerji şüalandırmalı və enerjinin bir hissəsi ni itirməlidir. Belə olan halda mərkəzdən qaçma qüvvəsi ilə Kulon cəzb etmə qüvvəsi arasında tarazlıq pozulmalıdır və bu tarazlığı bərpa etmək üçün elektron nüvəyə yaxınlaşmalıdır. Bu proses davam etdikcə elektron özünün bütün enerjisini itirməli və nəhayət nüvənin üzərinə düşməli, atom məhv olmalıdır. Əslində atom məhv olmur, daimidir. Digər tərəfdən əgər elektronun enerjisi aramsız dəyişirsə, onda atomun spektri bütöv olmalıdır, əslində atomun spektri xəttidir. Rezerfordun planetar atom modeli atomun dayanıqlı olmasını və onun spektrinin xətti olmasını izah edə bilməmişdir. Bu məsələ Danimarka alimi Nils Bor tərəfindən izah olunmuşdur. Bunun üçün N.Bor həm kvant nəzəriyyəsindən və həm də kiassik nəzəriyyədən istifadə etmişdir.

Qeyd etmək lazımdır ki, Rezerfordun təklif etdiyi atomun planetar modeli bəzi suallara cavab verə bilməsə də, model təcrübəyə əsaslanmış və elm tarxında özünə layiq yer tutmuşdur.

1.5. Hidrogen atomunun spektri

Spektral analizin və spektrometrin kəşfi atom və molekulun quruluşunun öyrənilməsində, elementlərin kəşfində, elementlərin vəsi və miqdarı analizində, ümumiyyətlə kimyanın inkişafında böyük rol oynamışdır. Spektrlərin alınması, onların dalğa uzunluğunun (λ), şüalanma tezliyinin (v) öyrənilməsi atom və molekulun tədqiqində yeganə təcrubi üsuldur. Hər bir maddənin özünə uyğun spektri olur. Bərk cismi $T > 600^{\circ}\text{C}$ közərdib onun buraxdığı şuanı

¹ Hayka i žiznъ. 1971. №5, str. 103.

Şüşə prizmadan keçirdikdə prizmanın arxasında qoyulmuş ekranda bütöv spektr alınır. Spektrin bütöv olması o deməkdir ki, onların buraxıldığı şüa bütün tezliyə (v) malik elektronaqnit dalğaların cəmindən ibarətdir. Orada bütün tezliyə (v) malik dalğalar yerləşir. Bərk cisimlərin spektrlərində nə ayri-ayrı xətlər, nə də spektrlər seriyası alınır, orada ancaq fon alınır və heç bir şey görünmür. Bu halı N.Bor belə izah etmişdir ki, enerjinin və kütlənin böyük qiymətində hissəciyiñ hərəkəti klassik mexanikanın qanunlarına tabe olur, enerji istənilən qiyməti ala bilir, enerjinin kvant səviyyələri bir-birinə yaxınlaşır və nəticədə bütöv spektr alınır ki, onları da fərqləndirmək olmur. Spektrin görünən hissəsi isə rənglərin (qırmızı, narancı, sarı, göy, yaşıł və s.) cəmindən ibarətdir.

Qızdırılmış qazın və ya buxarın yuxarıda göstərilən qaydada spektrini alsaq, görərik ki, onların spektri xəttidir. Çünkü közərdilmiş qaz və ya buxar ancaq müəyyən dalğa uzunluğuna malik işiq şüalandırır. Qazların spektrini otlaq temperaturunda da almaq olur. Seyrəkləşmiş qazlardan adı şəraitdə elektrik cərəyanı keçirdikdə qazlar işiq şüalandırır. Qaz halında olan atomları ionlaşdırmaq üçün çox enerji tələb olunmur. Məsələn, sezium buxarını ionlaşdırmaq üçün 567 kkal/mol enerji tələb olunur. Başqa maye və bərk cisimləri də ionlaşdırmaq üçün təqribən o qədər enerji tələb olunur. Spektroskop icad olunandan sonra bir çox elementlərin spektrlərinin dalğa uzunluğu yüksək dəqiqliklə ölçülmüşdür. İsveçrədə orta məktəb müəllimi Balmer 1885-ci ildə ilk dəfə hidrogen atomunun görünən sahədə (4000-8000 Å) xətti spektrini almış və spektrlərin düzülüşündə bir qanunauyğunluq müşahidə etmişdir. Onun təklif etdiyi formulanın köməyi ilə görünən sahədəki bütün xətlərin dalğa uzunluğunu hesablaması mümkün olmuşdur.

$$\lambda = c \left(\frac{n^2}{n^2 - 2^2} \right). \quad (1.1)$$


Burada c sabit kəmiyyət olub $c=3,6456\times 10^{-7}\text{m}$ və ya $c=3646\text{ \AA-}e$ bərabərdir

n - tam ədəddir 3,4,5,6 və s. qiymətlər alır. Hidrogen atomunun spektri sadədir, görünən sahədə onlar ayrı-ayrı 4 xəttində ibarətdir.

H_α -görünən spektrin qırmızı sahəsində

H_β -görünən spektrin göy sahəsində

H_γ və H_δ isə görünən spektrin bənövşəyi sahəsində yerləşir. Bu xətlər nəzərə çarpan xətlərdir və atomun quruluşunun öyrənilməsində təcrübə material kimi xüsusi əhəmiyyəti olduğu üçün o xətləri ədəbiyyatda həmişə H_α , H_β , H_γ və H_δ ilə göstərirler. Bu xətlərin dalğa uzunluğu uyğun olaraq: 6562,8; 4861,3; 4370,6; 4161,7 Å təşkil edir (şəkil 1.6).



Şəkil 1.6. Görünən sahədə hidrogen atomunun spektr xətləri

Balmerin aldığı xətti spektrlər ultrabənövşəyi ($\lambda=4000\text{ \AA}$) sahədə getdikcə bir-birinə yaxınlaşır və müəyyən sahədə spektr bütövləşir.

Spektrdə xəttin dalğa uzunluğu kiçildikcə xətlər arasındakı məsafə kiçilir, intensivlik azalır və nəticədə seriyada axırınca xətləri ayırmak mümkün olmur. Şəkildən görünüşü kimi seriyalar arasındaki sahə bütöv spektrə çevrilir.

Yeni cihazların kəşfi ilə əlaqədar olaraq məlum olmuşdur ki, həm görünən sahədə (Balmer seriyası), həm ultrabənövşəyi sahədə (Layman seriyası), həm də infraqırmızı

sahədə (Paşen, Breket, Pfund seriyaları) yeni xətlər müşahidə olunur. Ridberq bütün bu xətləri əhatə edən formula təklif etmişdir. Ridberq Balmerin təklifi etdiyi tənlikdə dalğa uzunluğunu (λ) dalğa ədədi ilə (v) əvəz edərək formulaya Ridberq sabiti ($R=109679,43 \text{ cm}^{-1}$) əlavə etmişdir.

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad (1.2)$$

Bu vaxtlar (1913) Kirxhof və Bunzenin spektrografını xeyli təkmilləşdirəndən sonra müxtəlif elementlərin spektrinin ölçülməsi sahəsində 50.000-dən çox iş görülmüşdür.

1.6. Bora görə hidrogen atomu

Bora görə hidrogen atomu modeli heç də tezliklə və bir mənalı qəbul olunmamışdır. Bor öz atom modelini verərkən həm Plankın kvant ideyasını, həm də Rezərsfordun planetar atom modelini qəbul etmiş, klassik mexanikanın qanununu və Plankın kvant ideyasını birləşdirərək yeni tam bir nəzəriyyə yaratmışdır. Bor öz modelini təklif edərkən sadə hal kimi bir elektronu olan hidrogen atomunu seçmiş və qəbul etmişdir ki, elektron nüvə ətrafında çevrə üzrə sırlanır. Klassik mexanikaya görə çevrə üzrə maddi hissəciyin hərəkəti onun hərəkət miqdarı momenti (mvr) ilə müəyyən olunur. Burada m - hissəciyin kütləsi, v - sırlanma sürəti, r -çevrənin radiusudur. Klassik mexanikaya görə r və v istənilən qiyməti ala bilər və aramsız dəyişir.

Kvant mexanikasına görə hissəciyin hərəkət miqdarı momenti (enerjisi, orbitanın radiusu r , sırlanma sürəti v) sıçrayışla dəyişir. Ç.Nikolson kvant ideyasını ulduzların şüalanmasına tətbiq edərək belə nticəyə gəlmişdir ki, elektronun hərəkət miqdarı momenti $\frac{nh}{2\pi}$ ilə təyin olunur, $n=1,2,3,4$ və s. tam qiymətlər alır. Bor klassik və kvant me-

xanikasına görə hərəkət miqdarı momentini bərabərleşdirib

$$m_e v r = \frac{nh}{2\pi} \quad (1.3) \text{ tənliyini almışdır,}$$

burada m_e - elektronun kütləsi

v - elektronun fırlanma sürəti


r - orbitanın radiusu

$n=1,2,3,4\dots$ tam adədlərdir.

h - Plank sabitidir; $6,6 \times 10^{-34}$ erg və ya $6,62 \times 10^{-34}$ coul/san. Düz xətt üzrə maddi hissəciyin hərəkət miqdarı momenti kütlənin sürətə hasili ilə ölçülür (mv), hərəkət miqdarı momenti kvant mexanikasında çox vaxt impuls ilə ifadə olunur $P=mv$. Kvant mexanikasına görə elektronun hərəkət miqdarı momenti sıçrayışla dəyişir. Bu şərtlər Borun birinci postulatı hesab olunur¹⁾. Borun birinci potulatında deyilir ki, atomda elektron istənilən orbita üzrə deyil, (1.3) tənliyini ödəyən orbita üzrə fırlanır. Bor nəzəriyyəsinə görə hidrogen atomunda elektron ancaq diskret energetik səviyyələrdə yerləşə bilər. Bu səviyyələrdən biri (normal və ya stasionar) minimum enerjiyə malikdir, qalanları isə normal səviyyəyə nisbətən yüksək enerjiyə malik, həyacanlanmış səviyyələrdir. Bora görə hidrogen atomunda elektron stasionar səviyyədə yerləşəndə enerji şüalandırırmır və enerji itirmədən hərəkət edir. $n=1$ qiymətinidə hidrogen atomu stasionar vəziyyətdədir, $n=2,3,4\dots$ halında hidrogen atomu həyacanlanmış haldadır (Borun ikinci posatulatı). İlk dəfə Bor klassik mexanikanın çevrə üzrə hərəkət qanunundar istifadə edərək elektronun fırlanma orbitasının radiusunu və onun fırlanma sürətin hesablamışdır. Elektronun çevrə üzrə fırlanması üçün mərkəz-zəqaçma qüvvəsi (Kulon cazibə qüvvəsi $\frac{e^2}{r^2}$) mərkəz-

¹ Postulat latin sözü olub «Postulatum» tələb deməkdir. Postulat tələb edirəm. Postulat isbatsız təsdiq etmə.

dənqəçmə qüvvəsi ilə $\left(\frac{m_e v^2}{r}\right)$ tarazlaşmalıdır (şəkil 1.7).



Şəkil 1.7. Elektronun nüvə
ətrafında fırlanması $\frac{mv^2}{r}$
mərkəzdənqəçmə, $\frac{q_1q_2}{r^2}$ mər-
kəzəqəçmə qüvvə-Kulon çə-
zibə qüvvəsi

$E=e$ (elektronun və nüvə-
nin yükü) qəbul etsək

$$\frac{m_e v^2}{r} = \frac{E e}{r^2},$$

$$m_e v^2 r = e^2 \quad (1.4)$$

Bor (1.3) və (1.4) tənliyindən istifadə edərək hidrogen atomu üçün orbitanın radiusunu və elektronun sırlanma sürətini hesablamışdır.

(1.3) tənliyində $h = 2\pi\hbar$ qiymətini yerinə yazsaq

$$m_e v r = n\hbar; v = \frac{n\hbar}{m_e r} \quad (1.5)$$

(1.4) tənliyində $E=e$ qəbul etsək,

$$r = \frac{e^2}{m_e v^2}$$

tənliyini alarıq.

(1.5) tənliyindən v qiymətini tapıb yerinə yazsaq,

$$r = \frac{n^2 h^2}{4\pi^2 m_e e^2} \quad (1.6)$$

tənliyini alarıq.

Burada, $n=1,2,3,4,\dots,\infty$; Bora görə baş kvant ədədi.

$h=6,6 \times 10^{-34}$ coul/san; Plank sabiti.

$e=1,6 \times 10^{-19}$ Kulon; elektronun yükü.

$m_e = 9,1085 \times 10^{-31}$ q; elektronun kütləsi

$\pi=3,14$; sabit kəmiyyətdir.

$n=1$ qiymətində bütün sabitlərin qiyməti yerinə yazılıb he-

sablansa $r_1 = 0,529 \text{ \AA}$ alınır ki, buna da Bor radiusu deyilir.

Bu birinci orbitanın radiusudur, ikinci orbitanın radiusu $n=2$ qiymətində $r_{II} = 0,529 \times 4 \text{ \AA}$, üçüncü orbitanın radiusu uyğun olaraq $r_{III} = 0,529 \times 3^2 \text{ \AA}$ və s. Radiusların qiymətləri sıçrayışla, tam ədədlərin kvadratları ilə dəyişir ki, bunlara da kvant dairələri deyilir. Bundan başqa (1.3) və (1.4) tənliyindən istifadə edib istənilən orbita üzrə elektronun fırlanma sürətini təyin etmək olar. (1.6) tənliyindən r qiymətini (1.5) tənliyində yerinə yazılısa, (1.7) tənliyi alınır

$$v = \frac{2\pi e^2}{nh} \quad (1.7)$$

$$n=1 \text{ qiymətində } v_1 = \frac{2\pi e^2}{nh} = 2,187 \times 10^6 \text{ m/san}$$

$$n=2 \text{ qiymətində } v_2 = \frac{2\pi e^2}{nh} = 2,187 \times 10^6 \times \frac{1}{2} \text{ m/san}$$

$$n=3 \text{ qiymətində } v_3 = 2,187 \times 10^6 \times \frac{1}{3} \text{ m/san.}$$

Ən davamlı orbita birinci orbitadır ($n=1$). Normal halda elektron birinci orbita üzrə, həyəcanlanmış halda isə elektronlar $n=2,3,4\dots$ orbitalar üzrə fırlanırlar.

Borun atom modelinə görə elektron bir orbitadan başqa orbitaya sıçradıqda ya enerji udur, ya da enerji şüalandırır. Atomun enerji şüalandırması və udması kvantlarla baş verir.

$$\text{Euzaq. - Eyax.} = hv \quad (1.8)$$

N.Bor hidrogen atomunda həyəcanlanmış elektronun enerji şüalandırılmasını təyin etmək üçün klassik mexanikanın qanunlarından, yəni hissəciyin kinetik $\left(E_K = \frac{mv^2}{2} \right)$

və potensial enerjisindən $\left(E = -\frac{q_1 \cdot q_2}{r} \right)$ istifadə etmişdir.

Burada, m - elektronun kütlesi.

v - elektronun hərəkət sür'əti,
 q_1, q_2 elektronun və nüvənin yükü,
 r -nüvə ilə elektronun arasındaki məsafədir.

Euzaq - uzaq orbitanın kinetik və potensial enerjisi, Eyaxm - yaxın orbitanın kinetik və potensial enerjisinin cəmidir. Müəyyən edilmişdir ki, Plank sabiti (\hbar), şüalanma tezliyi (v), dalğa uzunluğu (λ) və işiq sürəti (c) aşağıdakı kimi bir-birilə bağlıdır.

$$v = \frac{c}{\lambda} \quad \text{və ya} \quad \lambda = \frac{c}{v} \quad (1.9)$$

(1.8) və (1.9) tənliyinə əsasən enerjinin şüalanma tezliyi (v) və dalğa uzunluğu (λ)

$$v = \frac{E_{\text{uzaq}} - E_{\text{yax}}}{\hbar} \quad (1.10)$$

$$\lambda = \frac{ch}{E_{\text{uzaq}} - E_{\text{yax}}} \quad (1.11)$$

tənlikləri ilə təyin olunur.

(1.10) və (1.11) tənliyindən göründüyü kimi Euzaq - Eyaxm enerji fərqini bilməklə şüalanma tezliyini və dalğa uzunluğunu hesablayırlar. Elektronun uzaq və yaxın orbitada tam enerjisi

$$E_{\text{uzaq}} = \frac{mv^2_{\text{uzaq}}}{2} + \left(A_{\text{ion}} - \frac{eE}{r_{\text{uzaq}}} \right) \quad (1.12)$$

$$E_{\text{yax}} = \frac{mv^2_{\text{yax}}}{2} + \left(A_{\text{ion}} - \frac{eE}{r_{\text{yax}}} \right) \quad (1.13)$$

tənlikləri ilə hesablanır.

$E_{\text{uzaq}} - E_{\text{yaxm}} = hv$ (1.8) tənliyindən istifadə edək.

$$hv = \frac{mv^2_{\text{uzaq}}}{2} - \frac{mv^2_{\text{yax}}}{2} + \frac{eE}{r_{\text{yax}}} - \frac{eE}{r_{\text{uzaq}}} \quad (1.14) \quad \text{tənliyində}$$

r və v uyğun qiymətlərini:

$$r_{\text{uzaq}} = \frac{n_{\text{uzaq}}^2 h^2}{4\pi^2 m e^2}; r_{\text{yax}} = \frac{n_{\text{yax}}^2 h^2}{4\pi^2 m e^2}; v_{\text{uzaq}} = \frac{2\pi^2 e}{n_{\text{uzaq}} h};$$

$v_{\text{yax}} = \frac{2\pi^2 e}{n_{\text{yax}} h}$; yerinə yazılıb hesablanısa,

$$v = \frac{2\pi^2 m e^4}{h^3} \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad (1.15) \text{ hers tənliyi alınır. Bu-}$$

rada n_{yax} və n_{uzaq} yaxın və uzaq orbitanı göstərir və (1.15) tənliyinin köməyi ilə şüalanmanın tezliyi (v) hesablanır. (1.15) tənliyində kiçik bir dəyişiklik edib onun köməyi ilə şüalanmanın dalğa uzunluğu hesablanır.

$v = \frac{c}{\lambda}$ qiymətini yerinə yazsaq,

$$\frac{c}{\lambda} = \frac{2\pi^2 m e^4}{h^3} \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad \text{və ya}$$

$$\frac{1}{\lambda} = \frac{2\pi^2 m e^4}{h^3 c} \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad (1.16)$$

(1.16) tənliyində sabitlərin (h, π, m, c, e) qiyməti yerinə yazılıb hesablanısa Ridberq sabitinin nəzəri qiyməti ($1,0978 \times 10^{-7} \text{m}$) alınır. Bu isə Ridberq sabitinin təcrübi qiymətinə ($1,09737 \times 10^{-7} \text{m}$) bərabərdir.

Nəzəri və təcrübi qiymətlərin belə yüksək dərəcədə uyğun gəlməsi Bor nəzəriyyəsinin düzgülüyünü göstərir. (1.15) və (1.16) tənlikləri nəzəri olaraq həyacanlanmış atomun şüalanma tezliyini (v) və dalğa uzunluğunu (λ) yüksək dəqiqliklə hesablamağa imkan verir. N.Bor cyni zamanda müxtəlif orbitalar üçün elektronun tam enerjisini də hesablaşmış-

dır.

$$E_{\text{tam}} = \frac{mv^2}{2} + \left(A_{\text{ion}} - \frac{eE}{r} \right) \quad (1.17)$$

(1.5) və (1.6) tənliklərindən v və r qiymətlərini (1.17) tənliyində yerinə yazsaq,

$$E = -\frac{\kappa^2 m e^4}{2\pi^2 h^2} \quad (1.18)$$

(1.18) tənliyi vasitəsilə hidrogen atomunun ionlaşma enerjisi hesablanmış, alınmış nəticə (13,60 eV) təcrübədən alınan nəticəyə (13,59 eV) çox uyğun gəlmişdir. Məlumudur ki, hidrogen atomunun spektrleri (Layman, Balmer, Paşen, Brakket Pfund) müxtəlif eksperimentatorlar tərəfindən Bor nəzəriyyəsindən xeyli əvvəl alınmış, şüalanma tezliyi (v), dalğa uzunluğu yüksək dəqiqliklə təyin edilmiş və müəyyən empirik formulalar da təklif olunmuşdur. Ancaq eksperimentatorların heç biri bu spektrlerin alınmasını elmi cəhətcə izah edə bilməmişdir. N.Bor bəlkə də bu eksperimentlərdən xəbəri olmadan nəzəri olaraq bu spektrlerin alınma mexanizmini izah etmiş və onların şüalanma tezliyini (v), dalğa uzunluğunu (λ) və enerjisini yüksək dəqiqliklə hesablamışdır.

Xansen yazır ki, 1913-cü ildə Bor ilə söhbət edəndə məlum oldu ki, Balmerin (1885), Ridberqin (1890), Rintsanın (1908) şövən məlum olan spektral formulu işlə tanış deyil. Xansen məsləhət görür ki, o formulalara baxmaq lazımdır, orada spektral xətlər çox sadə formada təsvir olunur. Bor cavab verib ki, baxaram.¹

N.Bora görə elektron normal vəziyyətdə ($n=1$) xarici qüvvənin tə'siri ilə həyacanlanır və $n=2,3,4,5\dots$ orbitaya keçir. Həyacanlanmış vəziyyətdən (10^{-8} saniyədən sonra) normal vəziyyətdə ($n=1$) qayıtdıqda tezliyi v olan işq formasında enerji şüalandırır. Həmin şüalanmanın tezliyi və dalğa uzunluğu (1.16) tənliyi vasitəsilə hesablanır. Əgər

¹ Наука и жизнь 1971, №9, стр.68

elektron $n=2$ orbitadan $n=1$ orbitaya qayıdırsa:

$$v = 3,29 \cdot 10^{15} \left(\frac{1}{1^2} - \frac{1}{2^2} \right) = 2,47 \cdot 10^{15} \text{ hers. Uyğun olaraq}$$

$$\lambda = \frac{c}{\nu}; \lambda = 1216 \text{ \AA təşkil edir.}$$

Əgər elektron $n=3$ orbitadan birinci orbitaya ($n=1$) qayıdarsa, uyğun olaraq enerjinin şüalanma tezliyi və dalğa uzunluğu:

$$v = 3,29 \cdot 10^{15} \left(\frac{1}{1^2} - \frac{1}{3^2} \right) = 2,29 \cdot 10^{15} \text{ hers,}$$

uyğun olaraq $\lambda = 1026 \text{ \AA təşkil edir. Elektron } n=4 \text{ orbitadan } n=1 \text{ orbitaya qayıdarsa enerjinin şüalanma tezliyi və dalğa uzunluğu:}$

$$v = 3,29 \cdot 10^{15} \left(\frac{1}{1^2} - \frac{1}{4^2} \right) = 3,08 \cdot 10^{15} \text{ hers,}$$

uyğun olaraq $\lambda = 973 \text{ \AA təşkil edir. Əgər elektron } n=\infty \text{ orbitadan } n=1 \text{ orbitaya qayıdarsa uyğun olaraq}$

$$v = 3,29 \cdot 10^{15} \text{ herts; } \lambda = 910 \text{ \AA bərabərdir.}$$

Həyacanlanmış atom stasionar hala keçidkdə özündən işıq formasında enerji şüalandırır və müxtəlif tezliyə və dalğa uzunluğuna malik spektrlər seriyası alınır. Dalğa uzunluğu $\lambda = 7600 - 3800 \text{ \AA}$ olan şüaları adı gözlə görmək olur. Dalğa uzunluğu $\lambda = 1216 - 910 \text{ \AA}$ olan işıq dalğası ultrabənövşəyi sahəyə düşür və onları adı gözlə görmək mümkün olmur. Həyacanlanmış elektronlar $n=1$ stasionar orbitaya qayıtdıqda alınmış spektrlər seriyasına (ilk dəfə təcrübə yolu ilə hidrogenin spektrini almış) Layman seriyası deyilir.


Həyacanlanmış elektron $n=2$ orbitaya qayıtdıqda uyğun tezliyə və dalğa uzunluğuna malik: $v = 10^{15}(0,4569 - 0,8224) \text{ hers, } \lambda = 6564 - 364 \text{ \AA spektrlər seriyası alınır ki, buna da Balmerin şərəfinə Balmer seriyası deyilir.}$

Həyacanlanmış elektronlar $n=3$ orbitasına qayıdarsa şüalanma tezliyi $v = 0,1599 \times 10^{15} - 0,3656 \times 10^{15} \text{ hers və dalğa}$


uzunluğu $\lambda = 1876 - 8206 \text{ Å}^0$ intervalında dəyişir ki, buna da Paşenin şərəfinə Paşen seriyası deyilir və s. (Şəkil 1.8 və 1.9).

1885-ci ildən təcrübi yolla alınmış, dalğa uzunluğu və şüalanma tezliyi müəyyən olunmuş Layman, Balmer, Paşen, Brekhet və Pfund spektr seriyalarının əmələ gəlməsini və parametrlərini N.Bor nəzəri olaraq (1.15) tənliyi vasitəsilə həll etmişdir.

$$\nu = \frac{2\pi^2 e^4 m}{h^3} \left(\frac{1}{n_{yax}^2} - \frac{1}{n_{uzaq}^2} \right) = R \left(\frac{1}{n_{yax}^2} - \frac{1}{n_{uzaq}^2} \right) \quad (1.15)$$



Şəkil 1.8. Hidrogen atomunda Bora görə sxematik K, L və M seriyalarının alınması



Şekil 1.9. Hidrojen atomunda energetik seviyeler

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad \begin{array}{l} n_{\text{yax}} = 1 \\ n_{\text{uzaq}} = 2, 3, 4, 5, \dots \end{array} \quad \text{Layman seriyası.}$$

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad \begin{array}{l} n_{\text{yax}} = 2 \\ n_{\text{uzaq}} = 3, 4, 5, \dots \end{array} \quad \text{Balmer seriyası.}$$

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad \begin{array}{l} n_{\text{yax}} = 3 \\ n_{\text{uzaq}} = 4, 5, 6, \dots \end{array} \quad \text{Paşen seriyası.}$$

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad n_{\text{yax}} = 4 \\ n_{\text{uzaq}} = 5, 6, 7, \dots \quad \text{Brekket seriyası.}$$

$$v = R \left(\frac{1}{n_{\text{yax}}^2} - \frac{1}{n_{\text{uzaq}}^2} \right) \quad n_{\text{yax}} = 5 \\ n_{\text{uzaq}} = 6, 7, \dots \quad \text{Pfund seriyası}$$

Bor nəzəriyyəsinin möhtəşəmliliyi onun nəzəri və praktiki nəticələrinin müqaisəsində görünür.

	$\lambda_{\text{eksper.}}, \text{\AA}$	$\lambda_{\text{nəzər.}}, \text{\AA}$
Paşen seriyası	18751,3	18756
	12817,5	12822
	10938	10941
Balmer seriyası	6564,66	6564,7
	4862,71	4862,8
	4341,71	4341,7
Layman seriyası	1216	1215,68
	1028	1025,73
	972	972,5

Cox az hallarda təcrübədən alınan nəticə və nəzəri alınmış nəticə bu dərəcədə uyğun gələ bilər. Bu Bor nəzəriyyəsinin möhtəşəmliliyini göstərir.

Bütün bunlara baxmayaraq hər bir kəşf gələcək kəşflər üçün boş yer saxlayır, bu baxımdan Bor nəzəriyyəsinin da müəyyən çatışmayan cəhətləri olmuşdur.


1.7. Bor nəzəriyyəsinin təkmilləşməsi

Bor nəzəriyyəsinin çatışmayan cəhətlərindən biri onun universal olmamasıdır. Bor nəzəriyyəsi ancaq ən sadə atom hidrogen atomu üçün tədbiq oluna bilir. Bu nəzəriyyəni hidrogenə bənzər atomlara (qələvi metallara) da tədbiq etmək mümkün deyil. Adı gözlə bir xətt kimi görünən spektr xətlərini spektrofotometrdə baxdıqda onların iki (doublet), üç (triplet) və s. xətlərdən ibarət olduğu aşkar olmuşdur. Ədəbiyyatda bu hadisəyə multipletlik deyilir. Bor nəzəriyyə-

si multipletliyi izah edə bilməmişdir. Bu çətinlik 1915-ci ildə alman alimi Sommerfeld tərəfindən müyyən qədər həll edilmişdir. Sommerfeld Borun atom modelini qəbul edərək elektronun həm çevrə və həm də ellips üzrə hərəkətini qəbul etmişdir. Qeyd etmək lazımdır ki, N. Borun özü də elliptik orbita üzrə hərəkəti ilk variantlarda qəbul etmiş, amma sonralar onu inkişaf etdirməmişdir.

Çevrə üzrə hərəkəti xarakterizə etmək üçün bir kvant ədədi (baş kvant ədədi) kafayət etdiyi halda, ellips üzrə hərəkəti xarakterizə etməyə bir kvant ədədi kifayət etmir. Deməli, hər bir kvant ədədində bir energetik səviyyə deyil, bir-birinə yaxın yerləşən bir neçə energetik səviyyə uyğun gəlir. Ona görə də ikinci kvant ədədində ehtiyac var idi. Bu isə Bor nəzəriyyəsindən alınmadı. Çevrə üzrə hərəkətdə ancaq bir dəyişən olur ki, oda fırlanma bucağıdır (ϕ), ellips üzrə hərəkətdə isə iki dəyişən var-fırlanma bucağı (ϕ) və radius vektor (r). İki sərbəstlik dərəcəsi olması iki kvant ədədinin olmasını tələb edir (Şəkil 1.10.). Sommerfeld ikinci kvant ədədini elava etmişdir. Sommerfeld ellips üzrə hərəkətdə iki dəyişənin (r və ϕ) diskretliyini təmin etmək üçün Borun təklifi etdiyi şüalanmanın diskretliyini ($P = \frac{n\hbar}{2\pi}$) qəbul etmişdir.

$$p_\phi = \frac{n_\phi \hbar}{2\pi}$$




Şəkil 1.10. Çevrə və ellips üzrə fırlanan elektronun r və ϕ parametrləri

Burada n_ϕ əlavə kvant ədədi və ya hərəkət miqdarının bucaq momentidir. Elektron ellips üzrə hərəkət edərkən onun kütləsinin və hərəkət sürətinin dəyişməsini nəzərə alaraq Zommerfeld belə nəticəyə gəlmişdir ki, elektronun enerjisi baş kvant ədədindən asılıdır. Baş kvant ədədi $n=n_\phi+n_r$ ilə müəyyən olunur. Baş kvant ədədinin bu qiymətində elektronun tam enerjisini hesabladıqda Zommerfeldin aldığı nəticə $\left(E = -\frac{me^4 z^2}{2\pi\hbar} \right)$, Borun çevre üzrə hərəkət edən elektron üçün hesabladığı tam enerjidən $\left(E = -\frac{me^4}{2\pi\hbar} \right)$ fərq-lənmir. Burada Z -elektronların sayıdır. Deməli yeni kvant ədədi əlavə etməklə yeni energetik səviyyə yaranır, ancaq mə'lum baş kvant ədədində uyğun mümkün olan orbitaların sayı müəyyən edilir. (Şəkil 1.11.) Baş kvant ədədinin $n=3$ qiymətində mümkün olan dairəvi orbita

$$\text{I } n_\phi=3 \quad n_r=0$$

$$\text{II } n_\phi=2 \quad n_r=1$$

$$\text{III } n_\phi=1 \quad n_r=2 \text{ ibarətdir.}$$



Şəkil 1.11. $n=3$ qiymətində elektronun mümkün olan orbitaları

Birinci variantda çevre, II, III variantlarda isə müxtəlif ellipslər alınır. Ellips üzrə hərəkət edən elektronun enerjisi əlavə kvant ədədindən (n_ϕ), çevre üzrə hərəkət edən elektronun enerjisi isə baş kvant ədədindən (n) asılıdır, ancaq

enerji cəhətcə fərqləri çox azdır. Bunun fiziki mənası ondan ibarətdir ki, Bor nəzəriyyəsində qəbul olunan baş energetik səviyyə, bir-birinə yaxın yerləşən energetik yarımlar səviyyələrdən ibarətdir. Zommerfeldə görə energetik yarımlar səviyyələrin sayı baş energetik səviyyələrin qiymətinə bərabərdir.

$$\begin{array}{llll} n=1 & n=2 & n=3 & n=4 \\ l=1 & l=1,2 & l=1,2,3 & l=1,2,3,4 \text{ və s.} \end{array}$$

Zommerfeld əlavə kvant ədədini orbital kvant ədədi adlandırmışdır. Zommerfeldə görə $l=1,2,3,4\dots n$ qiymətlər alır.

Kvant mexanikasında əlavə kvant ədədi azimutal və ya orbital kvant ədədi adlandırılmış və göstərilmişdir ki, $l=0, 1, 2, 3, 4\dots n-1$ qiymətləri alır.

Zommerfeldə görə normal halda elektron çevrə üzrə hərəkət edir, onun baş kvant ədədi $n=1$, əlavə kvant ədədi $l=1$, yəni ellipsisin baş yarımlı oxu (ab) $n=1$ və kiçik yarımlı oxu (bc) $l=1$ təşkii edir.

Əgər elektron $n=3$ energetik səviyyədə hərəkət edirsə, kiçik yarımlı ox aşağıdakı qiymətləri $1/3, 2/3$ və $3/3$ alır. Burada $1/3, 2/3$ qiymətlərində müxtəlisf formada dərtulmuş ellipsislər alınırlar, $3/3$ qiymətində isə çevrə alınır. Zommerfeldə görə elektronun həm çevrə üzrə, həm də ellipsis üzrə sırlanmasının qəbul olması, yarımlar energetik səviyyələrin bir-birinə yaxın yerləşməsinin qəbul olması və əlavə kvant ədədinin daxil edilməsi şərtləri Bor nəzəriyyəsinin izah edə bilmədiyi məsələləri izah etməyə imkan verdi. Sonralar Bor nəzəriyyəsi ədəbiyyata Bor-Zommerfeld nəzəriyyəsi kimi daxil olmuşdur.

Bütün bunlara baxmayraq Bor-Zommerfeld nəzəriyyəsi atomun quruluşunun bütün incəliyini: maqnit sahəsində alınan spektrin iki və daha çox xətlərə parçalanmasını (Zeeman effekti), elektrik sahəsində alınan spektrin ikiləşməsini (Stark effekti) izah edə bilməmişdir. Bundan əlavə Bor-Zommerfeld nəzəriyyəsi şüalanmada enerjinin diskreliyini (enerjinin kvantlardan ibarət olmasını) izah edə bilmir. Bor-

Zommerfeld nəzəriyyəsinə görə çoxelektronlu atomlarda (hətta Ne atomunda) elektronunun enerjisini hesablamaq mümkün deyil, kimyəvi rabitə izah olunmur.

Bu nəzəriyyəyə görə molekulyar hidrogen ionunun (H_2^+) mövcudluğu mümkün deyil, əslində molekulyar hidrogen ionu var, onun rabitə enerjisi 225 kCoul/mol-dur. Müasir baxımdan Borun atom modeli düzgün deyil, çünki kvant mexanikasına görə demək olmaz ki, atomda elektron müəyyən bir orbita üzrə, yəni müəyyən bir traektoriya üzrə hərəkət edir və elektron bir orbitadan başqa orbitaya sıçrayır. Kvant mexanikasına görə elektron atomda elektron buludu formasında olduğu üçün "orbita" termini "orbital" termini ilə əvəz olunmuş, elektron "sıçrayır" termini "elektronun bucaq momentinin" və ya hərəkət miqdarı momentinin


nin ($p = \frac{n\varphi}{2\pi\hbar}$) dəyişməsi termini ilə əvəz olunmuşdur.

Kvant mexanikasına görə atomda elektron buludunun sis olan sahəsi "orbital" adlandırılır. Kvant mexanikasına görə elektronun atomda vəziyyətinin riyazi təsviri verilir. Riyazi tənlik elektronun atomda vəziyyətini daha düzgün təsvir etməyə imkan verir. Bor modelindən kvant modelinə keçid 1920-ci ildə Bor tərəfindən qəbul olunmuş, Borun kvant mexanikasının inkişafında böyük xidmətləri olmuşdur.

Köhnə kvant nəzəriyyəsində yəni Bor-Zommerfeld nəzəriyyəsində energetik səviyyə kvant ədədləri ilə xarakterizə olunur, kvant ədədləri isə postulat şəklində verilir, Şredinger tənliyində isə kvant ədədləri, enerjinin diskretliyi bir başa dalğa tənliyinin həllindən alınır.

Maqnit momenti. 1820-ci ildə Danimarka alimi Hans Ersted müəyyən etmişdir ki, naqilden keçən elektrik cəryanı maqnit sahəsi yaradır. Əgər naqil dairəvi şəkildə olarsa onunla əlaqədar olaraq maqnit dipol momenti yaranır. Uyğun olaraq atomda da olan elektrik sahəsi atomda maq-

nit sahəsi yaradır. Xarici maqnit sahəsi olmayanda müxtəlif maqnit ədədinə malik olan atomlar eyni energetik səviyyələrə malik olub və bu energetik səviyyələr bir-birinə çox yaxın yerləşmişlər. Xarici maqnit sahəsi yarandıqda energetik səviyyələr aralanır və ona görə də spektrlər maqnit sahəsində (Zeeman effekti) və ya elektrik sahəsində (Ştrakt effekti) bir neçə xətti parçalanır (Şəkil 1.12). Spektrlərin maqnit sahəsində iki ləşməsi, əlavə xətlərin alınması elektronun bir energetik səviyyədən başqa energetik səviyyəyə keçməsinin diskretliyini göstərir. Orbita üzrə hərəkət edən elektrona xaricdən maqnit



Şəkil 1.12. Maqnit sahəsində spektrlərin parçalanması. Zeeman effekti


və ya elektrik cəryanı ilə təsir etdikdə bütün orbitanın elektronu (s -orbitası müstəsna olmaqla, $l=0$) özünü maqnit kimi aparır. Atom, molekula və ionun maqnit momenti vektorial kəmiyyət olub, bütün elektronların spin və orbital vektorlarının cəmindən ibarətdir. Molekula və ionun maqnit momentin maddənin maqnit xassəsinə görə təyin edirlər. Atom və molekulaların orbitallarda yerləşən elektronlarının maqnit momenti qarşılıqlı kompensasiya olunur. Ona görə də onların maqnit momenti olmur, diamaqnit xassə daşıyırlar. Molekula və ya ion bir və ya bir neçə tək elektrona malik isə həmin maddə paramaqnit xassə daşıyır, maqnit momentinə malik olmalıdır. Birleşmələrdə tək elektronların sayını və uyğun olaraq tək elektronlu orbitalların sayını tə'yin etmək üçün maddənin maqnit momentini tə'yin etmək lazımdır. Atomda bütün energetik yarım səviyyələrdə elektronlar (s - yarım səviyyədən başqa) özünü maqnit kimi aparır və

bucaq momenti $-l, 0, l$ kimi tam qiymətlər alır. Maqnit kvant ədədi $m_s = -l, 0, +l$ arasında dəyişir, l -in verilmiş qiymətlərində $m_s = 2l+1$ qiymətlər alır. Maqnit kvant ədədinin (+) və (-) qiymət alması onun vektorial komiyyət olduğunu göstərir. $l=0$ qiymətində $m_s = 2l+1$ formulası üzrə $m=1$ qiymət alır. Spektroskopiyanın terminologiyasında $l=0$ qiymətini s yarımsəviyyəsi adlandırırlar; $l=1$ qiymətində $m_s = 2l+1$ formulasına uyğun $m_s = 3$ qiymət alır. (-1, 0, +1) Spektroskopiya terminologiyasında $l=1$ qiymətini p yarımsəviyyəsi adlandırırlar; $l=2$ qiymətində $m_s = 2l+1$ formulasına uyğun $m_s = 5$ qiymət alır. (-2, -1, 0, +1, +2). $l=2$ qiymətini d yarımsəviyyəsi adlandırırlar.

$l=3$ qiymətində $m_s = 2l+1$ formulası üzrə $m=7$ qiymət alır. (-3, -2, -1, 0, +1, +2, +3) $l=3$ qiymətində f yarımsəviyyəsi adlandırırlar..

s-, p-, d- və f-yarımsəviyyələri öz növbəsində əlavə energetik yarımsəviyyələrə bətiünür.¹

Məsələn, s-bir, p-üç, d-beş, f-yeddi energetik yarımsəviyyə var. Energetik yarımsəviyyələri adətən ya \square və ya (-) formasında göstərilərlər. Əgər yarımsəviyyə elektronla dolubsa onda onu



formasında göstərilərlər.

Xarici maqnit və elektrik sahəsi olmayanda bu energetik səviyyələr bir-birindən fərqlənmir, bunların spektri bir xətdən ibarət olur, ancaq maqnit və elektrik sahəsində spektrler parçalanır.

Spin kvant ədədi. 1925-ci ildə Hollandiya fiziki

¹ Hələ 1890-ci ildə qələvi metalların spektr xətləri içərisində müxtalif seriyaları təsvir etmək üçün termin kimi s,p,d,f hərflərindən istifadə edilmişdir; s-kəskin (sharp), p-baş (principal), d-diffüziya-yayılmış (diffuse), f-fundamental (fundamental) mənasında işlədilmişdir.

Q.E.Ulembek və Samuel Qudsmit belə fərziyyə irəli sürmüşlər ki, yer kürəsi öz oxu ətrafında firlandığı kimi elektron da öz oxu ətrafında fırlanır. Bunu elektronun daxili hərəkəti adlandırmışlar. Elektronun bu daxili hərəkətini spin adlandırmışlar. Spin ingilis sözü olub öz oxu ətrafında fırlanma deməkdir. Elektronun öz oxu ətrafında fırlanması elektronun xassəsi kimi, ayrılmaz fiziki parametr kimi qəbul olunmuşdur. Elektronun fırlanma xassəsi atom fizikasının inkişafında, maddələrin maqnetizminin izahında, Zeeman effektinin izahında böyük əhəmiyyəti olmuşdur. Ancaq bunu birmənalı qəbul etmək olmaz ki, elektron həqiqətən öz oxu ətrafında fırlanır. Elektronun spinini həqiqətən mürəkkəb fiziki prosesdir. P.Dirak (1928) yazır ki, nisbilik nəzəriyyəsi və kvant mexanikasına görə elektronun spininin olması töbii haldır. Spinin hərəkət miqdarı momenti bütün elektronlar üçün eynidir, ancaq orientasiya oxu dəyişə bilər. Elektron öz orientasiyasın yerin maqnit sahəsi istiqamətində və ya onun əksinə edə bilər. Spin kvant ədədi 5 ilə göstərilir.

Maqnit sahəsində elektronun müsbət spinini ($s=+\frac{1}{2}$) sxematik olaraq yuxarıya istiqamətlənmiş (\uparrow) ox ilə və ya mənfi spinini ($s=-\frac{1}{2}$) sxematik olaraq aşağıya istiqamətlənmiş (\downarrow) ox ilə işaretə edirlər. Spin energetik səviyədə elektronun maksimum sayını və atom orbitalları üzrə elektronların paylanması müəyyən edir. Beləliklə, elektronun atomda hərəkəti dörd kvant ədədi ilə: n -baş kvant ədədi, l -orbital kvant ədədi, m_s -maqnit kvant ədədi və s -spin kvant ədədi ilə təsvir olunur.


II FƏSİL

KVANT NƏZƏRİYYƏSİNƏ GÖRƏ ATOMUN QURULUŞU

2.1 Kvant nəzəriyyəsinin yaranması


1675-ci ildə Isaak Nyuton hesab etmişdir ki, görünən işıq şüası ayrı-ayrı hissəciklərdən ibarətdir. Nyutonun bu korpuskulyar nəzəriyyəsi hamı tərəfindən qəbul olunmuşdur. Ancaq Nyutona qədər bir neçə alim Huygens, Huk isbat etmişlər ki, işıq su üzərində olan dalğa kimi əyilir, işıq dalğa təbiətlidir. Bunula bərabər Nyutonun korpuskulyar nəzəriyyəsi XIX əsrə kimi hökm sürmüdü. 1800-cü ildə Tomas Yunq təklif etmişdi ki, işıq dalğa təbiətlidir və onun köməyi ilə işığın sınamasını, əks olunmasını və interferensiyasını izah etmişlər.

İşığın interferensiyasında işıq şüası linsada toplambı birinci (I) və ikinci (II) kəsikdən keçib (III) ekrana düşür (şəkil 2.1.).




Şəkil 2.1. İşığın interferensiyası.
1- işıq mənbəyi, 2- linsa, 3- bir kəsikli ekran, 4- iki kəsikli ekran, 5- işığın干涉ensiyasının əks etdirən ekran

İşiq şüasının toplanması nəticəsində (III) ekranda ağ və qara zolaqlar alınır ki, bu hadisəyə interferensiya deyilir. İşiq şüasının qarşılıqlı təsiri nəticəsində işiq bə'zi yerdə güclənir, bə'zi yerdə sönür. İşiq dalğalarının fazaları uyğun gələndə işiq güclənir, dalğaların fazaları bir-birinə uyğun gəlməyəndə işiq sönür (şəkil 2.2).



Faza uyğun gəldikdə dalğanın güclənməsi



Fazalar bir-birinin əksinə olanda dalğanın zəifləməsi

**Şəkil 2.2. İnterferensiya zamanı dalğanın zəifləməsi
və güclənməsi**

Bütün XIX əsr və XX əsrin başlangıcına kimi işığın dağı nəzəriyyəsi hökm sürmüdü. XIX əsrin axırına yaxın olan kəşflər: rentgen şüasının kəşfi, elektronun kəşfi, radioaktivliyin hadisənin kəşfi, fotoeffekt hadisəsinin kəşfi, mütləq qara cisim işığı udması və buraxması və s. effektləri işığın dalğa nəzəriyyəsi izah edə bilməmişdir.

İstiliyin şüalanması görünən işiq kimi elektromaqnit dalğalarından ibarətdir. İstiliyin şüalanmasının dalğa uzunluğu görünən işiq şüasının dalğa uzunluğundan böyük olur, tezliyi isə işiq şüalanmasının tezliyindən az olur. Adi cisim üzərinə şüa düşdükdə onun bir hissəsini udur və bir hissəsini isə eks etdirir. Qara cisim üzərinə şüa düşdükdə isə o şüanın hamısını udur və onun udma qabiliyyəti maksimum olur.

Əgər kütlənin şüa udma qabiliyyətini A ilə, şüa buraxma qabiliyyətini E ilə işaret etsək

$$\frac{E}{A} = \text{const} = E_0 \quad (2.1)$$

E_0 -mütləq qara cismin ümumi şüalanma qabiliyyətidir. E- şüalanma qabiliyyətidir. $E = A \cdot E_0$.

Bütün cisimlərdə şüa udma qabiliyyəti (A) vahiddən kiçik olduğu halda mütləq qara cisimlərdə şüa udma və şüa buraxma qabiliyyəti vahidə bərabər olur. Ona görə də ossilyotor (şüalanma mənbəyi) kimi mütləq qara cisimdən istifadə olunur. Klassik fizikada belə bir konsepsiya qəbul olunmuşdur ki, mütləq qara cismin enerji şüalandırması kəsilməz prosesdir. Klassik fizika uzun zaman istiliyin şüalanmasında enerjinin paylanması ilə temperatura və enerjinin paylanması ilə dalğa uzunluğu arasındaki qanuna uyğunluğu müəyyən etmək üçün bu konsepsiyaya əsaslanmışlar.

Vin və Rele termodinamikanın klassik üsulundan istifadə edərək empirik formula təklif etmişlər. Ancaq nəzəri hesablamalar bütün spektr sahəsində alnan təcrübü nəticələri izah edə bilməmişdir. Plank bu qanuna uyğunluğu tapmaq üçün empirik formula axtarmayıb, əksinə klassik mexanikanın qanunlarından tam intina etmişdir. 1900-cü ildə Plank belə bir ideya vermişdir ki, ossilyatorun enerji şüalandırması və udması klassik mexanikanın tələb etdiyi kimi kəsilməz deyil, kvantlarla, diskret və tam olmalıdır: 0, E_0 , $2E_0$, $3E_0$, $4E_0$, ..., nE_0 .

Şüalanma $E_0 = h\nu$ formulasına uyğun baş verir. Burada h-Plank sabitidir ($1,6 \times 10^{-34}$ coul/san). Plankın nəzəriyyəsinə görə bütün sahələrin ($\lambda = 0$, $\lambda = \infty$) spektrlərində enerjinin temperaturadan və dalğa uzunluğundan asılılığının nəzəri qiymətləri təcrübədən alnan nəticələrə tam uyğun gəlit. Plank nəzəriyyəsinə görə istənilən sistemdə enerjinin şüalanması və udulması ancaq kvantlarla baş verir. Bu o deməkdir ki, enerji şüalandırıa bilən və uda bilən hər hansı bir

sistem bir neçə energetik səviyyədən ibarət olmalıdır. Şüalanma o vaxt baş verir ki, sistem bir energetik səviyyədən başqa energetik səviyyəyə keçir. Aralıq səviyə yoxdur, enerjisi kəsir ($1,5 \text{ hv}$) olan ossilyator yoxdur. Kvant nəzəriyyəsinə görə enerji kvantlarla ayrılır və kvantlarla udulur. Bir şüalanma aktında ayrılan enerjiyə kvant və ya foton deyilir. Kvant enerjisinin şüalanma tezliyi ilə əlaqəsinin, ($E=hv$), atomun quruluşunun öyrənilməsində böyük rolu olmuşdur. Kvant ən kiçik enerji vahiddidir. məs: 18 q. suyu qaynatmaq üçün $3,8 \times 10^{23}$ sayda kvant tələb olunur.

Rentgen şüası. α, β, γ - şüaları elektromaqnit dalgalar-dan ibarət olub, fotonlar selidir. Foton işıq hissəciyidir, onun enerjisi $E=hv$ ilə ölçülür. Fotonun yayılma sürəti işığın yayılma sürətinə bərabərdir. Foton işıq formasında ayrılan enerjidir.

1905-ci ildə Eynsteyn belə bir fərziyyə irəli sürmüdüdür ki, Plankın kvant ideyasını ancaq istiliyin udulmasına və şüalanmasına deyir, umumiyyətə, bütün şüalanmaya aid etmək olar.

Fotoeffekt hadisəsini ilk dəfə 1887-ci ildə Hers kəşf etmişdir. Klassik elektromaqnit nəzəriyyəyə görə fotoelektronların enerjisi (və ya sürəti) işığın intensivliyindən asılı olmalıdır. Bu da təcrübədə təsdiq olunmurdu. Klassik nəzəriyyəyə görə fotoeffekt hadisəsi izah oluna bilmirdi, təcrübədən alınan nəticə nəzəriyyə uyğun gəlmirdi. Eynsteyn ilk dəfə kvant nəzəriyyəsini fotoeffekt hadisəsinə tədbiq etmiş və klassik nəzəriyyənin həll edə bilmədiyi məsələni həll etmişdir. Bu isə kvant nəzəriyyəsinin təcrübədə təsdiqi demək idi. Kvant nəzəriyyəsinə görə foton (işıq seli) metalin səthinə düşdükdə öz enerjisinin bir hissəsini (A) elektronu qoparmağa, bir hissəsini kinetik enerji formasında ($\frac{mv^2}{2}$) metalin səthindən ayrılan elektrona verir, elektron səthdən müəyyən enerji ilə ayrıılır.

$$E_{f.elekt} = \frac{1}{2} m v^2 = h\nu - A \quad (2.2)$$

Burada $h\nu$ fotonun enerjisi, A elektronu qoparmaq üçün lazımlı olan enerjidir. Öğər fotonun enerjisi ($h\nu$) elektronu qoparmaq üçün lazımlı olan enerjidən (A) çox olarsa, elektronu metalın səthindən qoparır. Öğər fotonun enerjisi metalın səthindən elektronu qoparmağa kifayət etmirse, onda elektron qoparmır. Məsələn: öğər metalin səthi qızılı işıqla şüalandırılsa, metalin səthindən elektron qopmur, fotoeffekt hadisəsi baş vermir. Öğər metalin səthi bənövşəyi və ultrabənövşəyi şüalar ilə şulandırılsrsa, onda metalin səthindən elektron qopar və fotoeffekt hadisəsi baş verir. İşığın intensivliyi artıraq uyğun olaraq ayrılan fotoelektronların sayı artır, ancaq fotoelektronların enerjisi (sürəti) artmır. Məlum olmuşdur ki, fotoelektronun ərejisi düşən işığın intensivliyindən deyil, işığın tezliyindən (v) asılıdır.

Eynsteyn 1905-ci ildə birinci dəfə söyləmişdir ki, kütlə və enerji obyektiv varlığın müxtəlif formada təzahürüdür. Hər bir enerji özü ilə kütlə daşıyır və istənilən kütlə enerjiya malikdir. Eynsteynin nisbilik nəzəriyyəsinə görə kütlə ilə enerji arasındaki əlaqə $E=mc^2$ ilə ifadə olunur. Bu tənliyə görə hər bir kütlə dəyişikliyinə uyğun enerji dəyişikliyi baş verir. Öğər atom nüvəsi yaranarkən kütlənin azalması müşahidə olunursa, bu, o deməkdir ki, eyni zamanda böyük miqdarda enerji ayrılır. Məsələn, hesablamaya görə iki proton və iki neytrondan ibarət helium nüvəsinin kütləsi: $2 \times 1,0078 + 2 \times 1,00867 = 4,0319$ q. olduğu halda, həqiqətdə helium nüvəsinin kütləsi 4,0026 q.-a bərabərdir. Yəni 0,03 q atom kütləsi vahidi azdır. Həmin qayda üzrə başqa nüvələrin kütləsində də bu fərq alınır. Bu hadisəyə kütlə defekti deyilir. Eynsteyn tənliyinə görə bu kütlə enerjiya çevriləsə: $E=mc^2=10^8(3 \times 10^8)^2=2,7 \times 10^{12}$ coul təşkil edir. Bu çox böyük enerjidir. Müqaisə üçün demək olar ki, Dnepr su elektrik stansiyasının bir saatlıq verdiyi enerjiyə bərabərdir. Eyn-

teyin nəzəriyyəsinə görə kütlenin itməməsi qanunu enerjinin itməməsi qanunu ilə birləşir, kütłə ilə enerji arasında əlaqə yaranır.

A. Eynsteynin işıq haqqında nəzəriyyəsindən əvvəl klassik nəzəriyyə işığa dalğa kimi baxmış və hesab etmişdir ki, işıq enerjinin bir növüdür. Eynsteynin nisbilik nəzəriyyəsidən sonra işığa eyni zamanda hissəcik kimi baxılmış və onun kütłəyə malik olduğu söylənilmişdir. Deməli işıq hissəcikdir onun kütłəsi $m_v = \frac{h\nu}{c^2}$ formulu ilə, impulsu isə $P_v = \frac{h}{\lambda}$ formulu ilə təyin olunur, işıq eyni zamanda dalğadır, onun dalğa uzunluğu $\lambda = \frac{c}{\nu}$ tənliyi ilə hesablanır. Burada c işığın yayılma sür'əti, ν isə işığın yayılma tezliyidir. İşıq üçün hər iki tənlik ödənilir.

$$E=h\nu \quad (2.3) \quad \text{və} \quad E=m_v c^2 \quad (2.4)$$

Burada h -Plank sabiti, v - şüalanma tezliyi, m -isə işığın (fotonun) kütłəsidir. İşığın eks olunması, sınıması, difraksiyası dalğa tənliyinə görə izah olunur və işıq özünü dalğa kimi aparır. İşıq eyni zamanda hissəcikdir, fotonlar selindən ibarətdir. Foton impulsunun (p_v) enerji ilə və şüalanmanın dalğa uzunluğu (λ) ilə əlaqəsi

$$P_v = \frac{E}{c} = \frac{h\nu}{c}; \quad \nu = \frac{c}{\lambda}; \quad P_v = \frac{h}{\lambda}$$

kvant mexanikasının inkişafında böyük rol oynamışdır. Foton ayrıldıqda nə hissəcikdir, nə də dalğadır. Foton özündə iki xassə daşıyır. Foton eyni zamanda korpuskula (hissəcik) və həm də dalğadır. Klassik nəzəriyyəyə görə fotonun və dalğanın dəqiqliyini təyin etmək mümkün deyil.

İşığın kvantlardan ibarət olması idəyasına Plankın özü belə inanmirdi, ancaq Eynsteyn buna inanırdı və fotoeffekti hadisəsinin izahında ondan istifadə etmişdir. Eynsteyn təsdiq edirdi ki, işıq Plankın dediyi kimi nəinki kvant formasında şüalanır, işıq eyni zamanda kvant formasında yayılır. Plank

1909-cü ildə Eynşteynə yazar ki, man hələ işığın kvantlardan ibarət olmasına inanmiram. Plank çalışırdı ki, kvanti fizika elə daxil etsin ki, əslrlərlə qəbul olunmuş işığın dalğa nəzəriyyəsi məhv olmasın. Planka görə işıq kvant şəklində şüalanır, amma dalğa kimi yayılır. Bu qayda ilə Plank işığın dalğa nəzəriyyəsini qoruyub saxlamışdır. Plank Eynşteyni çox sevirdi, Prusiya maarif nazirliyini inandırırdı ki, Eynşteyni Berlinə davət etmək lazımdır. Amma eyni zamanda qeyd edirdi ki, Eynşteynin fotoeffekt hadisəsindəki fərziyyəsini çoxda onun üzüna vurmasınlar.

Eynşteyn isə fotoeffekt hadisəsini izah edərkən işığın hissəcikdən ibarət olmasını qəbul etmişdir. Eynşteyn elə hərəkət edirdi ki, guya o işığın dalğa olması haqqda heç nə bilmir. Guya ondan qabaq heç fizika olmayıb. Eynşteyn optikanı başqalarından pis bilmirdi, ancaq onun üçün optikanın indiyə qədər olan xidmətləri heç nə idi. Əgər hal-hazırda olan faktı izah edə bilmirsə, onun keçmişinin əhəmiyyəti yoxdur. Eynşteyn təcrübəyə çox əhəmiyyət verirdi, sözsüz ki, o, işığın dalğa olmasını inkar etmirdi. Başqa fiziklər tərəfindən də işığın hissəciklərdən və dalğadan ibarət olması nəzəriyyəsi heç də birmənali qəbul olunmamışdır. Tarixən fiziklər qəbul etmişlər ki, işıq dalğadır. Fotoeffekt hadisəsindən sonra birinci dəfə idi ki, işığın hissəcikdən ibarət olmasının eşitdilər. 1913-cü i ildə Almaniyanın məşhur fizikləri (Plank, Nernst, Rubens, Vurburq və s.) Eynşteyni Prusiyanın EA üzü seçilməsinin nəməzədliyini irəli sürərkən təkliflərini belə qurturmuşlar. Müasir fizikanın elə bir sahəsi yoxdur ki, onun həllində Eynşteynin əsaslı xidməti olmasın, qaldı ki, onun mənəsiz bəzi işləri, məsələn işığın hissəcikdən ibarət olması fərziyyəsi heç də onun üçün mənfi arqument hesab etmək olmaz. Hətta 1921-ci ildə Eynşteynin "Nəzəri fizikaya gətirdiyi yeniliklər və xüsusilə fotoeffekti qanunun kəşfi"-nə görə Nobel mükafatına təqdim olunanda işıq kvantının kəşfi haqqda bir kəlmədə olsa söz deyilməmişdir. Eynşteynin nəzəriyyəsi ona görə birmənali qəbul olunmurdu ki, işığın interferensiyası, difraksiyası, əks olun-

məsi işığın dalğu nəzəriyyəsi ilə effektiv izah olunduğu halda, indi ö hadisələr işığın korpuskulyar nəzəriyyəsi ilə necə izah oluna bilərdi? Alımlar çıxılmaz vəziyyətdə qalmışlar, bilmirdilər ki, işığı necə qəbul etsinlər, "dalğa" yoxsa "hissəcik" və ya "dalğa hissəcik" düälizm.

A.Eynşteyn, Küri ailəsi, E.Rezerford, N.Bor klassik fizika bir-birinin ardınca sarsıcı zərbələr endirirlər.

M.Plank fiziklərin min illərlə qəbul etdiyi sıçrayışın mümkün olmaması inamını heçə endirmişdir. XIX əsrin birinci yarısında elə kəşflər olurdu ki, hətta alımların özləri o kəşflərin nəticəsində nə baş verəcəyini bilmirdilər. E.Rezerford ömrünün axırına kimi (1937) belə bir fikirdə olmuşdur ki, başəriyyət nüvədə yatmış enerjidən istifadə etməyə nail ola bilməz. Nobel mükafatı laureati, alman fiziki Volter Nernst 1921-ci ildə yazdı: "Demək olar ki, biz barıldan düzəldirilmiş adada yaşayırıq, amma Allahu rəhmi sayəsində onu yandırmağa hələ kibrit tapmamışıq".

Almaniyada Qetten Universiteti fiziklərin elmi fəaliyyətinin əsl mərkəzinə çevrilmişdir. Dünya fizikləri eşidəndə ki, N.Bor öz işləri haqda məruzə etmək üçün Qettenqen Universitetinə gəlir, onlar öz çamandanlarını hazırlayırmışlar.

Qettenqen Universiteti özünün məşhurlaşmasında birinci növbədə öz riyaziyyatçılara borcludur. Qettenqenin qoca-man Qeorgi Avqust Universitetində məşhur riyaziyyatçılar Karl Fridrix Qaus, Qilbert, Mankovski və s. elmi fədailəri işləyirmiş.

O vaxtin riyaziyyatçıların ancaq bir problem - "Ferminin axıncı teoremasının həlli maraqlandırılmış. Bu problemin həlli üçün 100.000 qızıl pul ayırmışlar. Qilbert hər dəfə deyərmiş ki, bu sadəcə bir xoşbəxtlikdir ki, bu teoremanın həllini, ancaq mən bilirəm və çalışmalıyam ki, bizim üçün qızıl yumurtlayan toyuq ölməsin.¹

¹ Əsaslı əsər. 1979. №3. str 40

2.2. De Broyl dalğası

1924-cü ildə fransız fiziki de Broyl belə bir ideya irəli sürmüdü ki, düälizmi (ikili xassə-dalğa və ya hissəcik) tək şüalanmaya deyil, istənilən maddi hissəciyə aid etmək olar. Bütün materiya özünü dalğa kimi aparır və uyğun dalğa uzunluğuna malikdir. De Broylın bu ideyası dalğa mexanikasının əsasını qoydu, dalğa mexanikasını isə 1926-cı ildə Şredinger yaratdı.

Ancaq bu çox çətin qəbul olunan ideya idi, çünki indiyə qədər daş kimi qəbul edilən, özünə məxsus xassəyə malik adı bir cismin dönüb dalğa olmasın və fəzada özünü dalğa kimi aparmasın təsəvvür etmək çox çətin idi.

De Broyl isə belə mülahizə edib ki, əgər işiq özünü hissəcik kimi aparırsa, onda ola bilsin ki, elektronada özünü dalğa kimi aparır, oda dalğa xassəsinə malikdir. Deməli, düälizmi maddi hissəcik kimi elektronada tədbiq etmək olar. Fotonun həm hissəcik və həm də dalğa xassəsinə malik olması artıq qəbul olunmuşdur. Hissəciyin enerjisi $E=mc^2$ ilə, dalğanın enerjisi $E=h\nu$ ilə təyin olunduğu halda bu iki tənliyin birləşməsi

$$h\nu = mc^2 \quad \text{və ya} \quad \frac{h\nu}{c} = m_v c; \quad m_v c = p_v$$

$p_v = \frac{h\nu}{c}$ (2.5) fotonun impulsun verir.

$\nu = \frac{c}{\lambda}$ qiymətini (2.5) tənliyində yerinə yazsaq, fotonun dalğa uzunluğunu alarıq:

$$\lambda = \frac{h}{p_v} = \frac{h}{m_v c} \quad (2.6)$$

Əgər həmin qayda üzrə, maddi hissəcik kimi, elektron üçün yazsaq, onun dalğa uzunluğu ilə impulsu arasında

$$\lambda = \frac{h}{mv} = \frac{h}{p}; p = \frac{h}{\lambda} \quad (2.7)$$

əlaqə yaranır.

$\lambda = \frac{h}{mv}$ tənliyinin köməyi ilə istənilən maddi hissəciyin dalğa uzunluğunu hesablamaq olar. Maddi hissəciklərin dalğa uzunluğununa de Broyl dalğa uzunluğu deyilir. $\lambda = \frac{h}{mv}$ tənliyindən göründüyü kimi hissəciyin kütləsi artıqca onun dalğa uzunluğu kiçilir, praktiki olaraq onu ölçmək mümkün olmur. Məsələ 900×10^4 cm/san sürətlə hərəkət edən və kütləsi 25 q olan güllənin dalğa uzunluğu

$$\lambda = \frac{h}{mv} = \frac{6,62 \times 10^{-27} \text{ erg/san}}{25 \times 9,00 \times 10^4 \text{ cm/san}} = 2,94 \times 10^{-33} \text{ cm};$$

300×10^8 cm/san sürətlə hərəkət edən elektronun dalğa uzunluğu:

$$\lambda = \frac{6,62 \times 10^{-27} \text{ erg/san}}{9,1 \times 10^{-28} \text{ q} \times 300 \times 10^8 \text{ cm/san}} = 2,4 \times 10^{-8} \text{ cm} = 2,4 \text{ Å}$$

təşkil edir.


Bu nəzəri hesablamaya baxmayaraq elektronun dalğa xassəsi daşımاسını ancaq təcrübə yolu ilə isbat etmək tələb olunurdu. 1927-ci ildə Deivson və Cerner, Çedviq və Lui Breq elektron selini monokristal səthinə yönəltməklə elektronun difraksiyaya uğramasını müşahidə etmiş və təcrübə olaraq onlar elektronun özünü dalğa kimi aparmasını isbat etmişlər. Sübut olnmuşdur ki, elektron işiq kimi difraksiya edir, elektronun dalğa uzunluğu kristalin parametrisi (2,4Å) uyğun gəlir.

Sonrakı təcrübələrdə nəinki elektronun, həmçinin maddi hissəcik olan neytronun, helium atomunun da difraksiyaya uğramasın müşahidə etmişlər. Bu təcrübədən sonra elektronun dalğa təbiətlə olması haqda heç bir şübhə qalmamışdı. Amma onun həqiqi mənada, məsələn, su üzərində olan da-

ləğə kimi olmasın demək çətindir, ancaq riyazi cəhətcə təsviri dalğaya oxşayır. Kvant mexanikasına görə hissəcik və dalğa fiziki reallığın müxtəlif formalarıdır. Klassik mexanikaya görə hissəciyin ağırlıq mərkəzi var, müəyyən bir traektoriya üzrə hərəkət edir, formaca kiçik kürəcikdir, onun hərəkətini izləmək olur, onun hərəkətini izləmək heç bir çətinlik törətmir. Dalğanın hərəkətini ancaq tənliklə təsvir etmək olar.

Yüksək dəqiqliklə hər hansı zaman anında hissəciyin koordinatın və impulsun və eyni qayda üzrə dalğanın sahəsin təyin etmək olur. Bu baxımdan demək olar ki, hissəcik və dalğanın oxşar cəhətdəri var, amma eyni zamanda onların bir-birindən fərqli cəhətləri çoxdur.

Dalğanın dörd xarakterik parametrləri məlumdur: Amplituda - (A), yayılma sürəti (v), dalğanın uzunluğu (λ) və dalğanın tezliyi (v). (Şəkil 2.3).



Şəkil 2.3. Dalğanın parametrləri A -amplituda, v -dalğanın yayılma sürəti, λ -dalğanın uzunluğu, v -dalğanın tezliyi

Hissəcik dedikdə onun kütləsi (m), sürəti (v), impulsu ($p=mv$) və traektoriyası nəzərdə tutulur. Bundan başqa hissəcik müəyyən bir sahədə lokallaşır, dalğa isə lokallaşma qabiliyyətinə malik deyil.

Əgər səthində deşik olan ekrana hissəcik və dalğa seli göndərsək, o hissəciklərdən ancaq bir neçəsi keçə bildiyi halda, dalğanın isə hamısı keçir. Hissəcikdən fərqli olaraq dalğa fazaya malikdir. Əgər hər hansı bir sahəyə iki hissəcik istiqamətləndirsek, əmin ola bilərik ki, oraya iki hissəcik çatır. Əgər hər hansı sahəyə eyni ilə iki dalğa göndərsək, fazadan asılı olaraq onlar ya bir-birini söndürür və ya qüvvətləndirir. Buna interferensiya hadisəsi deyilir. Bu mənada dalğa və hissəcik başqa-başqa təbiətə malik ayrı-ayrı sahələrdir. Müxtəlif dalğa növü mövcuddur: səs dalğası, su üzərində olan dalğa, radio dalğası, və s. Hər bir dalğanın özünə uyğun tənliyi mövcuddur. Bundan əlavə dalğalar müxtəlif ölçülü olurlar. Məsələn: su üzərində dalğa üç ölçülü dalğadır. Bu dalğalar sonsuz yayılırlar, bu yayılmada dalğa uzunluğu dəyişmir, amma amplituda getdikcə kiçilir. Bunlardan əlavə bir də durğun dalğalar var. Tarda və skripka tellərində olan dalğalar durğun dalgalardır. Bu daigajalar mənəndüd daigajlardır.

Durğun dalğa müəyyən dalğa uzunluğuna malikdir və onun uzunluğu tarda və skripkada olan telin uzunluğundan (l) asılıdır. $n\lambda=2l$ (2.8).


Bir ölçülü atomun modelində de Broyl dalğası durğun dalğa olmalıdır. Bu o deməkdir ki, elektron atomdan kənarnda ola bilməz. Sərhəddən kənardə dalğa fuksiyası ϕ (yəni dalğa ampliturası) sıfır olmazdır. Baş kvant ədədinin $n=0$, $n=1$, $n=2$ qiymətlərində de Broyl dalğa uzunluğu aşağıdakı qiymətləri alır:

$$\lambda_1 = 2l = 2 // 1$$

$$\lambda_2 = 2l = 2 // 2$$

$$\lambda_3 = 2 // 3$$


Durğun dalğa ancaq $\lambda=2 // n$ şərti daxilində əmələ gəlir $n=1, 2, 3, 4 \dots$ (şəkil 2.4).



Şekil 2.4. Tar, skripka tellerinde durğun dalgalar

Burada n tam ədədlərdir; 1,2,3,4 qiymətlər alır. $n=1$ uyğun gələnlər əsas rəqs, qalanları isə harmonik rəqslerdir. Bunlar bir-birindən dalğa uzunluğuna görə $\lambda=2 l/n$, qabarma və düyünlərin sayına görə fərqlənilər. Qabarmalarда rəqs enerjisi maksimuma çatır, düyünlərdə isə sıfıra düşür. Tar (skripka) tellerində sahə məhdud olduğu kimi atomdada elektronun dalğa sahəsi məhdudur. Deməli elektron dalğası ilə durğun dalğa analoqdur. Elektron dalğası durğun dalğa təbiətinə malikdir.

Əgər tarın (skripkanın) simin halqa formasına salsaq və onu atomda elektronun orbitası kimi təsəvvür edib qəbul etsək ki, elektron bu halqa üzrə hərəkət edir, onda elektron dalğasının durğun dalğa kimi qəbul etmək olar. (Şəkil 2.5.) Tarın tellerində rəqs enerjisi Borun atom modelinə çox oxşayır. Bor modelində orbitallarda enerji maksimum, aralarında isə enerji sıfıra bərabərleşir. Deməli, orbitanın perimetində $(2\pi r)$ elektronun tam dalğa uzunluğu ($n\lambda$) yerləşərsə yəni $2\pi r = n\lambda$ bu hal atomun stasionar hali adlanır və Borun birinci postulatına uyğun gəlir.



Şəkil 2.5. Müxtəlif orbitalara uyğun gələn durluq dalğalar

a) $n=5$, b) $n=7$

2.3. Qeyri-müəyyənlilik prinsipi

1925-ci ilə kimi fiziklər qə'ti nəticəyə gəlmışlər ki, klassik mexanikanın qanunlarını atomda elektrona tətbiq etmək olmaz. Burada tamamilə yeni yanaşma tələb olunurdu. Bu yeni yanaşma tələbini Heyzenberq irəli sürmüdüd.

Heyzenberq yazır ki, 1926-ci ildə Bor ilə xeyli müzakirədən sonra gecədən xeyli keçmiş parka gəzməyə çıxdım. Birdən ağılma gəldi ki, belə bir postulat qəbul edəsən: təbiət ancaq belə bir eksperimental situasiyanı qəbul edir ki, eyni zamanda hissəciyin yerini və sürətini təyin etmək mümkün deyil. Bu fikir sonra yaranmış qeyri-müəyyənlilik prinsipinin əsasını təşkil etdi. 1927-ci ilin başlangıcında Bor ilə Heyzenberq arasında kəskin mübahisə başlamış və müvəqqəti aralanmışlar. Elektronun koordinat və impulsunu ölçmək imkanını analiz edərək Heyzenberq belə nəticəyə gəlmışdır ki, koordinatı təyin etmənin əlverişli şərtləri impulsu təyin etməyə imkan vermir və əksinə impulsu təyin etmənin əlverişli şərti koordinatı təyin etməyə imkan vermir. Bu iki mühüm məvhüm bir-birini tamamlayır. Belə bir hali Heyzenberq "qeyri-müəyyənlilik" prinsipi adlandırmışdır. Əvvəllər N. Bor bu prinsiplə razi olmamışdır.¹⁾

Bu prinsipi təsdiq etmək üçün Heyzenberq xəyalən "təcrübə" qoymuş, koordinatın qeyri-müəyyənliliyini Δq ilə işarə

¹⁾ Наука и жизнь. 1985, №12, стр. 6.

etmişdir. Elektronun koordinatın təyin etmək üçün onu işıqlandırmaq lazımdır. Δq isə şulandırmada istifadə olunan işığın dalğa uzunluğu ilə təyin olunur.

$$\Delta q \approx \lambda \quad (2.18)$$

Elektronun koordinatını dəqiqləşdirmək üçün mümkün qədər dalğa uzunluğu (λ) kiçik olan işıqdan istifadə olunmuşdur.

Elektron işıqlandırılarda işıq ona impuls verir. Elektrona verilən minimum impuls bir kvant həcmində olur. Həmin impuls dalğa uzunluğu ilə aşağıdakı kimi bağlıdır:

$$p = \frac{h}{\lambda}$$

Elektronun sürətinin qeyri-müəyyənliyi (Δp) impulsdan kiçik ola bilməz, ona görə də $\Delta p \geq \frac{h}{\lambda}$ (2.19) olmalıdır. (2.18) tənliyindəki dalğa uzunluğunun qiymətini (2.19) tənliyində yerinə yazsaq,

$$\Delta p \geq \frac{h}{\Delta q} \quad \text{və ya} \quad \Delta p \Delta q \geq h \quad (2.20) \text{ alınar}$$

(2.20) tənliyindən aydın olur ki, atom məqyasında hissəciyin koordinatın, traektoriyasın riyazi dəqiqliklə təyin etmək mümkün deyil, hissəciyin koordinatın ehtimal ilə təyin etmək olar. Eyni qayda üzrə atomda eyni zaman anda elektronun həm koordinatı və həm də sürəti haqda dəqiqlik məlumat vermək mümkün deyil.

Qeyri-müəyyənlik prinsipi kvant mexanikasının əsas prinsiplərindən biridir. Qeyri-müəyyənlik prinsipi Born və Zommerfeldin atom və elektron haqda təsəvvürün dəyişmir. Qeyri-müəyyənlik prinsipinə görə elektronun atomda vəziyyəti ehtimalla təsvir olunur. Heyzenberqin özü yazdığı kimi qeyri-müəyyənlik təbiət qanunudur. Bu bizim biliyimizin məhdudluğundan və cihazların müasir olmamasından asılı deyil. Bu məhdudluq klassik mexanikaya məlum deyil.

Klassik mexanikanın makroobjekta tədbiqi gözlənilməyən natiçələr vermişdir. *Uran planeti XVIII əsrədə kəşf olunmuşdur, onu adı gözlə görmək çox çətiindir.* XIX əsrin 40-ci ilində dəqiq müşahidədən sonra müəyyən olmuşdur ki, *uran planeti öz traektoriyasından bir az kənara çıxır.* Fransa alimi Leverye və ingilis alimi Adams belə bir müləhizə irəli sürmüşlər ki, *uran öz traektoriyasından onun ətrafinda olan naməlum planetlərin tə'sirindən yox, uran planeti öz traektoriyasından naməlum planetin tə'siri natiçəsində çıxır.* Onlar naməlum planetin orbitasını, kütləsin, yerin təyin etmişlər. Teleskopla naməlum planet 1846-ci ildə tapılmış və *Neptun* adlandırılmışdır. *Neptun* planetinin kəşfi klassik mexanikanın makroobekta tədbiqinin gözəl natiçəsi idi. Borun klassik və kvant mexanikası əsasında aldığı tənlikdən istifadə edərək qeyri-müəyyənlik prinsipinə görə mikro və makro hissəciklərin koordinat və impulsunun qeyri-müəyyənliyini hesablamaq olur.¹

$$m_e vr = \frac{nh}{2\pi} \quad (1.3)$$

Bora görə hərəkət miqdarı momenti (mvr) ancaq müəyyən diskret qiymətlər alır.

$n=1$ qiymətində (1.3) tənliyinin formasını dəyişsək,

$vr = \frac{h}{2\pi m_e}$ tənliyini alarıq. Tənlikdə elektronun sürətinin qeyri-müəyyənliyi Δv ilə, koordinatının qeyri-müəyyənliyi Δx ilə əvəz edilsə, aşağıdakı tənlik alınır:

$$\Delta x \Delta v \geq \frac{h}{2\pi m_e} \quad (2.21)$$

Burada Δv -sürətin qeyri-müəyyənliyin, Δx - koordinatın qeyri-müəyyənliyini göstərir. (2.21) tənliyi

$\Delta p \Delta q \geq \frac{h}{2\pi m_e}$ (2.22) formasında da yazılır. Burada Δp -sürətin qeyri-müəyyənliyin, Δq -koordinatın qeyri-müəyyənliyin əvəz edir. (2.22) tənliyindən istifadə edib makro və

¹ bax sah. 32.

mikro hissəciklər üçün Δp və Δq təyin olunur. Məsələn, kütləsi bir ton olan avtomobil 100 km/saat sürətlə hərək edir. Onun koordinatı

$$\Delta p = \frac{h}{2\pi m_e \Delta q} = \frac{6,626 \times 10^{-34}}{2 \times 3,14 \times 1000 \times 100.000} = 3,8 \times 10^{-39} \text{ m/san}$$

$3,8 \cdot 10^{-39}$ m çox kiçik ədəd olduğu üçün onu təyin etmək mümkün deyil. Elektronu mikro hissəcik kimi qəbul edib onun eyni zamanda koordinatın (Δq) və impulsun (Δp) dəqiq təyin etmək mümkün deyil. Məsələn, 2000 km/san sürətlə hərəkət edən elektronun koordinatını (Δq) 10^{-10} cm dəqiqliklə təyin edəriksə sürətində (Δp) qeyri-müəyyənlik

58000 km/san təşkil edir. N.Borun təklif etdiyi $v = \frac{nh}{2\pi r m}$ tənliyinə görə $n=1$ orbitasında elektronun hərəkət sürəti $v = 2,2 \cdot 10^6$ m/san təşkil edir. Qeyri-müəyyənlik prinsipinə görə elektronun sürət qeyri-müəyyənliyi

$$\Delta p = \frac{h}{2\pi m_e \Delta q} = \frac{6,626 \times 10^{-33}}{2 \times 3,14 \times 0,909 \times 10^{-30} \times 0,53 \times 10^{-10}} = 2,2 \times 10^6$$


m/san təşkil edir. Göründüyü kimi tənlikdən alınan elektronun sürətinin qeyri-müəyyənliyi (Δp) Borun hesabladığı elektronun sürətini bərabərdir.

Heyzenberqin qeyri-müəyyənlik prinsipi təbiət qanunu olaraq belə müəyyən edir ki, elektronun koordinatın və impulsun eyni zamanda düzgün təyin etmək mümkün olmadığı üçün onun ölçüsünü, onun orbitasının formasını, həmçinin atomun ölçüsünü və formasını dəqiq təyin etmək mümkün deyil. Atomda elektronun vəziyyəti haqda ancaq ehtimal etmək olar. Elektronun atom fəzasında olma ehtimalı adətən dalğa funksiyasının kvadratı ψ^2 ilə ifadə olunur. Bu ehtimal atomda elektron buludunun orta sıxlığını göstərir. Heyzenberq xayalən belə bir təcrübə qoymuşdur.

Fərəz etmiş ki, elektron işiq seli (fotonla) toqquşur, öz traektoriyasından çıxır və onun sürəti dəyişir. Qısa vaxt ərzində bu cür çoxlu toqquşmaların fotoşəkili çəkilsə, bu toqquşmaların cəmi ziqzaqvari traektoriya verər.

Əgər elektron zəif fotonla ($E = h\nu$; ν -kiçik, λ -böyük olan) şüalandırılsa, onda elektronun sürəti az dəyişər və onu dəqiq təyin etmək olur, amma elektronun yerini dəqiq təyin etmək mümkün olmur.

Əgər elektron güclü fotonla ($E = h\nu$; ν -böyük, λ -kiçik olan) şüalandırılsa, onda elektronun yeri dəqiq təyin edildiyi halda sürəti dəqiq təyin oluna bilmir.



Şəkil 2.6. Heyzenberqin xəyalı təcrübəsinə görə elektronun nüvəətrafında etiməl olunan vəziyyəti: a) yüksək enerjili foton tədbiq etdikdə; b) orta enerjiyə malik foton tədbiq etdikdə görünən zolaq qeyri-müəyyənlilik zolağı adlanır.

Əgər elektron tezliyi (v) orta qiymətdə olan fotonla şüalandırılsa, onda elektronun sürəti az dəyişər, onun traektoriyası daha dəqiq təyin olunar. Belə halda elektron ensiz zolaq daxilində qeyri-müəyyən formada təssəvür olunur. Elektronun bu zolaq daxilində fəzanın istənilən yerində ola bilər. Ancaq Δt -zamanında onun yerini dəqiq təyin etmək mümkün deyil. Deməli elektronlar nüvə ətrafında müəyyən bir zolaq üzrə paylanır, bu zolaqda elektron sıxlığı daha çoxdur, bu zolağa orbital deyirlər. (Şəkil 2.6)

Heyzenberq öz xatirələrində yazar ki, 12-13 yaşım olanda riyad-

ziyyatin bütün böyük problemləri ilə məşğul olurdum; hətta Fermi-nin 1637-ci ildə qoymuş və indiyə kimi həll olunmamış Böyük teoremasını isbat etmək iddiasında idi. Özümü məşhur Ferdinand fon Lindemanın seminarında çıxış etməyə laiq bilirdim. O vaxtı mənim 19 yaşım var idi. Qocaman Lindeman məndən soruşdu ki, axır vaxilar da riyaziyyata aid hansı kitabları oxumusam? Mən cavah verdim ki, German Viyilyanın "Sahə, vaxt və materiya" kitabını oxumuşam. Lindeman ilə bizim söhbətimiz belə qurtardı: "Belə olan halda sən bir dəfəlik riyaziyyat üçün korlanmusan". Ondan sonra qərara gəldim ki, məndən riyaziyyatçı olmaz. Arnold Zommerfeldlə tanış olandan sonra o mənə məsləhət gördü ki, birdən-birə çox çətin problemdən başlamaq məsləhət deyil. Sən klassik fizikanı səbr və təvazökarlıqla öyrənməkdən başla. Bunlara həxməyuraq birinci kurs tələbəsi Heyzenberq öz arzusunu bildirir ki, onu Eynsteynin və Plankin nəzəriyyəsinin fəlsəfəsi marağlandırır. Müəlliminin göstərişi ilə Heyzenberq fizikanın konkret nəzəri məsələləri ilə məşğul olur.

Tezliklə, Heyzenberqin riyazi qabiliyyəti və əməksevərliyi A.Zommerfeldi heyran edir. Zommerfeld Zeemun effektində ki, anomaliyani (hidrogen spektrinin möqnit sahəsində parçalanması) və Bor nəzəriyyəsini başa salaraq, təcrübədən alınan natiyalılara əsasən energetik kvant səviyyələrinin qurulmasını tapşırır. Bir həftədən sonra Heyzenberq A.Zommerfeldin yanına gəlir və deyir: "Məsələni o şərılı həll etmək olar ki, kvant adədləri kəsr adədlərlə götürülsün." Zommerfeld əsəbilişir: "Çox gözəl, elə şey mümkün deyil. Kvanti nəzəriyyəsindən bizi uncaq bir şey məlumdur - adəd tam olmalıdır. Bu ona bənzəyir ki, evin mərtəbələrini kəsr adədlə nömrələyirsən." Heyzenberqin dostu Pauli həmişə zarafatla deyirmiş ki, sən sonra orbitaları $1/4$, $1/8$ və s. xirdalayacaqsın və bütün kvanti nəzəriyyəsini əzib toz halına salacaqsan.

1922-ci ilin yayında Nils Bor Qettenqen Universitetinə mühəzi-rə oxumağa davət olunubmuş. Zommerfeld öz hesabına gənc Heyzenberqi də özü ilə Qettenqenə uparır. Bu seminar öz xarakterinə görə "Bor festivalı" adlanmış. Üçüncü mühəzirədə ağzına kimi dolu auditoriyada Myünxenli tələbə özünə çox arxayıñ halda elan edir ki, o cənab professorun fikri ilə razi deyil. Cənab professorun özü Heyzenberqə yaxınlaşır və təklif edir ki, gəl ikiilikdə Haynberqdə gəzintiya çıxaq. Bu gəzintidə Bor özünə yeni tələbə, Heyzenberq isə özünə yeni müəllim tapır. Heyzenberq yazır ki, həmin gün-

dən mənim elmdə əsl həyatım başladı. Sonra N.Bor gənc tələbəni Kopenhagenə dəvət edir.¹

2.4. Dalğa tənliyi

1925-ci ildə Heyzenberq və Şredinger bir-birindən asılı olmayaraq kvant mexanikasının iki variantın təklif etmişlər. Şredingerin təklif etdiyi variant atom və molekulunun quruluşunun öyrənilməsində əlverişli hesablama üsuludur.

Dalğa tənliyinin mikroaləmə tədbiqinə kvant mexanikası deyilir. Kvant mexanikasını 1925-ci ildə Şredinger yaratmışdır. Makroaləmin mexanikasına isə klassik mexanika və ya Nyuton mexanikası deyilir. Klassik mexanikada Nyuton qanunu əsas rol oynadığı kimi kvant mexanikasında Şredingerin dalğa tənliyi həmin rolü oynayır. Nyuton qanunun isbatı olmadığı kimi Şredinger tənliyinin də ümumi həlli yoxdur. Şredingerin dalğa tənliyi iki tərtib differensial tənlikdir.

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{8\pi^2 m}{h^2} (E - U) \psi = 0 \quad (2.9)$$

Şredinger tənliyi atomda elektronun ehtimal olunan yerini təsvir edən tənlikdir. Tənlikdə elektron həssəcik kimi qəbul edilmiş, impuls ilə (p) dalğa uzunluğu (λ) arasındaki asılıqlıdan, $mv = \frac{h}{\lambda}$ istifadə olunmuş, elektronun enerjisi və yükü nəzərə alınmışdır. Dalğa tənliyinə görə real mikrohis-səciklər; atom, molekula, elektron ikili xassəyə malikdir, mikrohis-səciklər kefiyyətcə makrohis-səciklərdən fərqlənirlər.

Şredinger dalğa tənliyini elektronun dalğa xassəsinə əsasən işləyib hazırlamışdır. De Broyla görə elektronun dalğa xassəsin sadə dalğa tənliyi ilə təsvir etmək olar. Şredinger de Broylının hipotezinə əsasən atomda elektronun vəziyyətin tövən etmək üçün intuitiv olaraq klassik mexanikanın dalğa

¹ Наука и жизнь 1973, №3, стр. 102.

tənliyindən istifadə etmişdir. Klassik mexanikaya görə "x" oxu üzrə yayılan dalğa ikinci tərtib differensial tənliklə xarakterizə olunur.

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{I}{c^2} \frac{\partial^2 \psi}{\partial t^2} \quad (2.10)$$

Burada a - dalğa amplitudası,

c - dalğanın yayılma sürəti,

t - dalğanın yerdəyişmə vaxtıdır.

Şredingerə görə atom qapalı sistemdə olduğu üçün elektron dalğası özünü durğun dalğa kimi aparır. **Durğun dalğaların riyazi ifadəsində vaxt və sürət nəzərə alınmır.**

Atomda elektron dalğası üçölçülü olduğu üçün (2.10) tənliyi:

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{4\pi^2 a}{\lambda^2} = 0 \quad (2.11) \text{ forması alınır.}$$

Heyzenberqin qeyri-müəyyənlilik prinsipinə görə elektronun atomda koordinatı və sür'əti dəqiq mə'lum olmadığından onun hərəkəti dalğa fuksiyası ψ (psi) ilə təsvir olunur. Dalğa funksiyası Dekart koordinat sistemində x, y, z funksiyasıdır. (2.11) tənliyində dalğa amplitudasını $\psi(x, y, z)$, (2.11) dalğa funksiyası ilə əvəz etsək

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{4\pi^2 \psi}{\lambda^2} = 0 \quad (2.12)$$

tənliyini alarıq.

(2.12) tənliyində $\lambda = \frac{h}{mv}$ qiymətini yerinə yazsaq,

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{4\pi^2 m^2 v^2}{h^2} \psi = 0 \quad (2.13) \text{ tənliyi alınar.}$$

(2.13) tənliyində $h=2\pi\hbar$ ilə əvəz etsək,

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{m^2 v^2}{\hbar^2} \psi = 0 \quad (2.14) \text{ tənliyini alarıq.}$$

Sistemin tam enerjisi $E=U+\frac{mv^2}{2}$ (2.15) bərabərdir. (2.15)

tənliyindən v -qiymətini və $\hbar=h/2\pi$ qiymətini

$$2E=2U+m_0v^2; 2(E-U)=mv^2$$

$v^2=\frac{2(E-U)}{m}$ qiymətini (2.14)tənliyində yerinə yazsaq,

$$\frac{\partial^2 \psi}{\partial x^2} + \frac{\partial^2 \psi}{\partial y^2} + \frac{\partial^2 \psi}{\partial z^2} + \frac{8\pi^2 m}{\hbar^2}(E - U)\psi = 0 \quad (2.16) \text{ tənliyi alınar.}$$

(2.16) tənliyi Şredingerin təklif etdiyi ikitərtibli differensial dalğa tənliyidir. Çox vaxt $\nabla^2 = \frac{\partial^2}{\partial x^2} + \frac{\partial^2}{\partial y^2} + \frac{\partial^2}{\partial z^2}$ ilə əvəz edirlər

(∇^2 -nabla kvadratı oxunur və buna Laplas operatoru deyirlər); burada \hbar -Plank sabiti, m elektronun kütləsi, E -elektronun kinetik enerjisi, U -elektronun potensial enerjisidir, yəni elektronun nüvə ətrafında cəzb olunma qüvvəsidir.

Dalğa fuksiyası (ψ) müəyyən bir kiçik sahədə x, y, z koordinatı üzrə elektron dalğasının amplitudasın göstərir. Dalğa tənliyinin çoxlu həlli var, ancaq o həllərin bəzilərinin fiziki mənası yoxdur. Funksiyanın müxtəlif qiymətlərinə $\psi_1, \psi_2, \psi_3, \psi_4 \dots \psi_n$ uyğun olaraq enerjinin müxtəlif $E_1, E_2, E_3, \dots E_n$ diskret qiymətləri uyğun gəlməlidir. Enerjinin xəyah qiymətlərində elektronun olması ehtimalı sıfır bərabərdir. Dalğa tənliyinin fiziki məna kəsb etməsi üçün onun həlli aşağıdakı şərtləri ödəməlidir.

1. ψ -fuksiyası bir mənalı olmalıdır, yəni funksiya istənilən nöqtədə elektronun olma ehtimalını birmənalı təyin etməlidir.

2. ψ -fuksiyası kəsilməz və sonlu olmalıdır, yəni hissəcik olmayan yerdə fuksiya sıfır çevriləməlidir, r-sonsuz olanda ψ funksiyası sıfır yaxınlaşır.

3. Elektronun nüvə ətrafi sahədə olma ehtimalı vahidə bərabər olmalıdır.

$$\int_{-\infty}^{+\infty} \psi^2 d\psi = 1 \quad (2.17)$$

Hidrogen atomunda bir elektron olduğuna göre o elektron harada isə bir nöqtədə olmalıdır.

Bu şərtlər Bor postulatında qoyulmuş şərtlərlə ekvivalentdir. Bundan başqa Şredinger tənliyi həll edilərkən sistemə üç kvant ədədi n , l və m alınır. Kvant ədədinin müxtəlif kombinasiyalarında fiziki mənası olan dalğa tənliyinin həlli elektronun atomda vəziyyətini təyin edir; $n=1$, $l=0$, $m=0$ qıymətlərində dalğa tənliyinin həlli elektronun ən minimum enerjisini göstərir. Bundan əlavə Şredinger tənliyinə görə elektron dalğası durğun dalğa olmalıdır, vaxtdan asılı olmamalıdır.

Perimetri $2\pi r$ olan hər bir orbital boyunca tam ədəddən ibarət dalğa yerləşməlidir; yəni $2\pi r = n\lambda$; $n=1,2,3,4$ şərti ödənməlidir.

Şredinquer tənliyi stasionar hal üçündür. Qeyd olunduğu kimi bu tənlik ümumi qanundan çıxmır, durğun dalğanın umumi formasıdır. Şredingerin özünün dediyi kimi, bu tənlik intuitiv olaraq verilmişdir. Hətta, özünün yazdığı kimi təcüblənir ki, o buna necə nail ola bilmişdir. Ancaq bu tənlik onunla özünə bərabər qazandırır ki, onun həllindən alınan enerjinin qıyməti təqribi yolla atom spektrindən alınan nəticəyə çox uyğun gəlir.

Məşhur Amerika alimi və pedaqqoqu K.Dey və D.Selbinin dediyi kimi bəziləri həqiqətən belə fikirləşirlər ki, kvant mexanikası fizikanın və kimyanın bütün nəzəri problemlərini həll edə bilər. Əslində belə deyil. Hidrogen və hidrogenə bənzər atomlar üçün (dərin ionlaşmış atomlara, yəni bir elektronu qalana kimi ionlaşmış atom) Şredinger tənliyinin düzgün həlli var, qalan sistemlər üçün onun həlli təqribi xarakter daşıyır. Başqa bir məşhur amerikan alimi və pedaqqoqu C.Kempbel P.Dirakin 1928-ci ildəki sözlərinə istinad edərək yazar ki, bütün kimyaçılar hələ çox eksperiment qoymalı olacaqlar.

Ancaq bu heç də o demək deyil ki, Şredinger tənliyini başqa atomlara tətbiq etmək olmaz. Hal-hazırda təqribi üsulla və

hesablayıcı məşinlərin köməyi ilə bir çox vajib problemlər həll edilmişdir. Məsələn, H_2 , H_2^+ , He^+ , Li^{2+} xassəsi asanlıqla və yüksək dəqiqliklə təyin edilmiş, alınan nəticələr təcrübənin nəticələri ilə tamamilə üst-üstə düşmüşdür.

Atomlarda elektron buludunun sıxlığını Şredinger tənliyi ilə hesablayıb, alınmış nəticəyə görə (ψ^2) buludun həndəsi formasını sxematik təsvir edirlər. Elektron buludunun forması tək hidrogen atomu üçün deyil, eyni zamanda mürəkkəb atomlar üçün də müəyyən edilmişdir. Ancaq bu çox çətin problem olduğu üçün müasir hesablama məşinlərinin və kompüterlərin köməyi ilə hesablanmışdır. Qeyd etmək lazımdır ki, başqa orbitalların (p , d , f) elektron buluduun həndəsi forması hidrogen atomu misalında təyin edilmişdir, yəni fərz edilmişdir ki, hidrogenin tək elektronu həyacanlandırılıb p - $, d$ - və f - orbitalına keçirilmiş və onların həndəsi forması müəyyən edilmişdir.

Şredinger tənliyinin riyazi həlliindən vacib onun fiziki mənasıdır: elektronun atomda paylanması və onun enerjisi haqqında verdiyi məlumatlardır. Şredinger tənliyi elektronun atomda qeyri-müəyyən vəziyyətini riyazi dildə dəqiqlik izah edir. Bor-Zommerfeld nəzəriyyəsinə görə elektron nüvə ətrafında orbita üzrə hərəkət edir, elektronun trayektoriyası var, orbitalar arasında elektron yoxdur. Kvant mexanikasına görə elektron nüvə ətrafında istənilən yerdə, istənilən nöqtədə olabilir, amma elektronun orada olması ehtimal xarakteri daşıyır, elektronun trayektoriyası yoxdur, elektron buludu formasında təsəvvür olunur.

Kvant mexanikası 1927-ci ildə Brüsseldə Solve konqresində Eynşteyn, Bor, Heyzenberq, Born, Pauli, Zommerfeld, Şredinger, Dirak, de Broyl, Plank, Lorens və s. alimlərin iştirakı ilə çox ciddi surətdə müzakirə olunmuş, çətin sınadandan çıxmış və indiyə qədər çox az dəyişikliyə məruz qalmışdır.¹⁾

¹⁾ XX əsrin soda məqəni Solve özü eksperimentator olduğu halda hər il Brüsseldə nəzəriyəçi fiziklərin konqresin təşkil edirmiş. Elə bu konqresdə N.Bor özüne Heyzenberq və Pauli kimi tələbə, onlar isə özərinə müəllim tapmışlar.

N.Borun tələbəsi Karl Fridrix Fon Veytszeker öz xatirələrində yazır ki, N.Borun böyük alımlarə xas olan iki çatışmayan cəhəti var idi. N.Bor nə müəllim idi, nə də tiran, özü haqda heç vaxt yüksək fikirdə olmamışdır. Onun nəzəriyyəsi, ideyası hətta pis formada, yerli-yersiz təngid olunanda ona əhəmiyyət verməzdı, ona qarşı olan diqqətsizlik onu narahat etməzdi. Amma onu hamı sevərdi, ona hamı hörmət edərdi, onun hüşsuzluğu, dağınlılığı hamı üçün maraqlı idi.

N.Bor gözəl orator deyildir, onun mühazirəsi demək olar ki, həmisi eyni sözlə başlanardı ki, mən nə üçün klassik nəzəriyyədən öz döndərdim. Mühazirənin ən vacib yerində səsinin tonunu azalda, terminləri alman, ingilis və daniya dilində qarışdırardı. Onun riyazi biliyi dirləyişilərin çoxunun riyazi biliyindən aşağı idi. Ancaq N.Bor harada ehtiyatlı hərəkət etməyi, harada təzyiq göstərməyi, harada insanda yatmış yüksək qabiliyyəti, ideyanı oyatmayı bacaran nadir müəllimlərdən idi.


2.5. Potensial qutu

Bor nəzəriyyəsində deyilir ki, atomda enerjinin şüalanması diskret xarakter daşıyır, yəni şüalanma prosesi kəsilməz proses deyil, kəsilən prosesdir, ayrı-ayrı tam bissələrdən, paketlərdən ibarətdir. Borun bu ideyası postulat şəklində verilir, ancaq isbat olunmurdu. Kvant mexanikası isə enerjinin diskret xarakterini qəbul edib və onu riyazi üsulla isbat edir. Bunun üçün ən sadə üsul potensial qutuda elektronun hərəkətinə baxmaqdır. Elektron potensial qutuda dedikdə atomda olan bağlı elektron nəzərdə tutulur. Potensial qutu xəyalən təsəvvür olunan bir sistemdir. Potensial qutu dedikdə düzbucaqlı x , y , z oxu üzrə abc ölçülü sistem təsəvvür olunur. Fərz olunur ki, hissəcik ancaq qutunun içərisində ola bilər, qutudan xaricə çıxa bilməz. Qutunun xaricində potensial enerji sonsuz olduğu üçün hissəcik qutunun xaricində ola bilməz. Qutunun daxilində istənilən nöqtədə hissəciyin potensial enerjisi sabitdir. Hesablamanı asanlaşdırmaq üçün potensial enerjini sıfır qəbul edirlər, çünki sıfır da sabit kəmiyyət hesab olunur.

Üçölçülü qutuda ψ (elektron buludunun olma ehtimalı) x , y , z -in funksiyasıdır. Birölçülü qutuda isə ψ x -in funksiyasıdır. Həm birölçülü və həm də üçölçülü qutu xəyalən təsəvvür olunan sistemdir. Sadəlik üçün əvvəlcə birölçülü qutuya nəzər salaq (Şəkil 2.7.) Birölçülü sistem üçün (2.9) dalğa tənliyi sadələşir

$$\frac{d^2\psi}{dx^2} + \frac{8\pi^2 m}{h^2}(E - U)\psi = 0 \quad (2.23)$$

(2.23) tənliyini həll etmək üçün ψ -funksiyasını və ona uyğun gələn enerjini tapmaq lazımdır.



Şəkil 2.7. Birölçülü potensial qutu

da sıfıra bərabərdir, onda (2.23) tənliyi sadələşir və

$$\frac{d^2\psi(x)}{dx^2} + \frac{8\pi^2 m}{h^2} E \psi(x) = 0 \quad (2.24) \quad \text{formasını alır.} \quad \text{Əgər}$$

$$\frac{8\pi^2 m E_x}{h^2} = \alpha_x^2 \quad \text{qəbul etsək, onda (2.24) tənliyi}$$

$$\frac{d^2\psi(x)}{dx^2} + \alpha_x^2 \psi = 0 \quad \text{formasını alar. (2.24) tənliyini } \frac{8\pi^2 m}{h^2} \text{-ə} \quad \text{bəlsək, } \frac{h^2}{8\pi^2 m} \cdot \frac{d^2\psi}{dx^2} = E \psi(x) \quad (2.25) \text{ tənliyini alarıq. Qutunun}$$

Dalğa tənliyi aşağıdakı şərtlər daxilində həll olur: funksiya bir-mənalı və kəsilməz olmalıdır, $|\psi|^2$ elektron olmayan sahədə sıfır qiymət almalıdır, $x=a$ və $x=0$ nöqtəsində $|\psi|^2 = 0$. Əgər qəbul et-sək ki, qutuda poten-sial enerji sabitdir və o

xaricində potensial enerji çox yüksək olduğu üçün $x=0$ nöqtəsində $\psi_{(x=0)}=0$ və eyni zamanda $x=a$ nöqtəsində də $\psi_{(x=a)}=0$ qiymət alır. Hissəciyin enerjisini tapmaq üçün dalğa funksiyasını təyin etmək hökmən deyil.¹⁾

$\alpha_x^2 = \frac{8\pi^2 m E_x}{h^2}$ və $\alpha_x = \frac{n_x \pi}{a}$ tənliklərinə daxil olan parametrlər məlum olarsa, hissəciyin enerjisini təyin etmək olar.

Hər iki tənlikdən α_x -in qiymətini bərabərloşdırırsak:

$$\frac{8\pi^2 m E_x}{h^2} = \frac{n_x^2 \pi^2}{a^2}$$

$$E_x = \frac{n_x^2 h^2}{8ma^2} \quad (2.26) \text{ tənliyini alarıq.}$$

(2.26) tənliyindən görünür ki, dəyişən ancaq baş kvant ədədidir və $n=1,2,3,4$ tam qiymətlər alır. Yəni enerji diskter xarakter daşıyır. Bor nəzəriyyəsində də enerjinin diskretliyi verilmişdir, ancaq Bor nəzəriyyəsində enerjinin diskretliyi postulat şəklində verilmişdir. Şredinger tənliyində isə enerjinin diskretliyi birbaşa tənliyin həllindən alınır. (2.26) tənliyindən görünür ki, baş kvant ədədinin qiyməti artdıqca, elektronun enerjisi artır və onun potensial qutunun müxtəlisf nöqtələrində olma ehtimalı kəskin dəyişir, üçölçülü potensial qutuda isə dalğa funksiyası $\psi_{-x,y,z}$ funksiyasıdır

$$\nabla^2 \psi_{(xyz)} + \frac{8\pi^2 m}{h^2} E \psi_{(xyz)} = 0 \quad (2.27)$$

(2.27) tənliyini y -koordinat oxu üzrə yazsaq;

¹⁾ Həmin funksiya $\psi = A \sin \frac{n\pi x}{a}$ -dən ibarətdir. Sinus bucağın tam qiymətlərində sıfır bərabərdir $\alpha = \frac{n\pi}{a}$; $n=1,2,3,4$.

$\frac{d^2\psi}{dy^2} + \frac{8\pi^2m}{h^2} E \psi(y) = 0$ (2.28) formasını alarıq. Öğər

$$\frac{8\pi^2mE_y}{h^2} = \alpha_y^2 \quad \text{qəbul etsək, (2.28) tənliyi}$$

$$\frac{d^2\psi}{dy^2} + \alpha_y^2 \psi = 0 \quad (2.29) \quad \text{tənliyinə} \quad \text{çevrilər}$$

$$\frac{d^2\psi}{dy^2} + \frac{8\pi^2m}{h^2} E \psi(y) = 0 \quad \text{tənliyini} \quad -\frac{8\pi^2m}{h^2} \rightarrow \quad \text{bölsək,}$$

$$\frac{h^2}{8\pi^2m} \frac{d^2\psi}{dy^2} + E \psi(y) \quad (2.30) \quad \text{tənliyini alarıq.}$$

Birölçülü qutuda olduğu kimi qutunun xaricində $y=0$ nöqtəsində $\psi_{(y=0)}=0$ və cyni zamanda $y=b$ nöqtəsində də $\psi_{(y=b)}=0$ qiyməti alır. Hissəciyin enerjisini tapmaq üçün yenə də $\alpha_y^2 = \frac{8\pi^2mE(y)}{h^2}$ və $\alpha_y = \frac{n_y\pi}{b}$ və ya $\alpha_y^2 = \frac{n_y^2\pi^2}{b^2}$; onları bərabərləşdirsək,

$$\frac{8\pi^2mE_y}{h^2} = \frac{n_y^2\pi^2}{b^2}$$

$$E_y = \frac{n_y^2 h^2}{8mb^2} \quad (2.31) \quad \text{tənliyini alarıq.}$$

Həmin qayda üzrə (2.27) tənliyini z-koordinatı üzrə yazaq,

$$\frac{d^2\psi}{dz^2} + \frac{8\pi^2m}{h^2} E \psi(z) = 0 \quad (2.32)$$

tənliyi alınır.

Öğər $\frac{8\pi^2mE_z}{h^2} = \alpha_z^2$ qəbul etsək, onda (2.32) tənliyi

$\frac{d^2\psi}{dz^2} + \alpha_Z^2 \psi = 0$ (2.33) tənliyinə çevrilər. (2.32) tənliyini

$-\frac{8\pi^2 m}{h^2}$ ə bölsək, $-\frac{h^2}{8\pi^2 m} \cdot \frac{d^2\psi}{dz^2} = E\psi_{(z)}$ (2.34) tənliyini

alıraq x və y oxu üzrə olduğu kimi z -oxu üzrə də $z=0$ nöqtəsində $\psi_{(z=c)}=0$ və eyni zamanda $z=C$ nöqtəsində $\psi_{(z=c)}=0$ qiymət alır. Hissəciyin enerjisini tapmaq üçün

$$\alpha_Z^2 = \frac{8\pi^2 m E_Z}{h^2} \quad \text{və} \quad \alpha_Z = \frac{n_z \pi}{c} \quad \text{və ya} \quad \alpha_Z^2 = \frac{n_z^2 \pi^2}{c^2} \quad \text{qəbul edib onları bərabərləşdirsək}$$

$$\frac{8\pi^2 m E_z}{h^2} = \frac{n_z^2 h^2}{c^2} : E_z = \frac{n_z^2 h^2}{8mc^2} \quad (2.35)$$

tənliyini alıraq. (2.27) tənliyi x, y və z dəyişəni üzrə eyni cür həll olunur və oxşar nəticə alınır:

$$E_x = \frac{n_x^2 h^2}{8ma^2}; \quad E_y = \frac{n_y^2 h^2}{8mb^2}; \quad E_z = \frac{n_z^2 h^2}{8mc^2}.$$

Bələliklə, üçölçülü potensial qutuda ümumi enerji

$$E = E_x + E_y + E_z = \frac{h^2}{8m} \left(\frac{n_x^2}{a^2} + \frac{n_y^2}{b^2} + \frac{n_z^2}{c^2} \right) \quad (2.36) \text{ olur.}$$

(2.36) tənliyindən görünür ki, hissəciyin enerjisi diskretdir, ayri-ayrı tamlardan, kvantlardan ibarətdir. Born-Zommerfeld nəzəriyyəsindən fərqli olaraq dalğa tənliyində hissəciyin enerjisinin diskretliyi postulat şəkildə deyil, bir-başa dalğa tənliyinin həllindən çıxır.

2.6. Kvant mexanikasına görə hidrogen atomu

Kvant mexanikasının tətbiq sahəsi çox geniş deyil. Bir çox məsələlər var ki, kvant mexanikası onu ancaq təqribi

Üsul ilə həll edir, çox az məsələlərin, məsələn, hidrogen atomunun və hidrogenəbənzər atomların dəqiq həllini verə bilir. Ona görə də Şredinger tənliyinin hidrogen atomu üçün həlli çox vacibdir. Şredinger tənliyinin həlli hətta hidrogen atomu üçün də çətindir, ancaq bu məsələ çətin də olsa, müasir atomun quruluşunun öyrənilməsində böyük əhəmiyyətə malikdir. Ona görə də geniş təfsilati ilə izah olunmasa da müəyyən cəhətlərini qeyd etmək lazımdır.

Hidrogen atomunda elektronun üçölcülü hərəkəti qəbul olunmuş və onun kinetik enerjisi $\frac{m}{2}(x^2+y^2+z^2)$ bərabərdir.

Elektronun və nüvənin yükü e^- və e^+ , onların arasındaki məsafə r qəbul olunmuş və onun potensial enerjisi $-\frac{e^2}{r}$ -ə bərabərdir. Bu halda Şredingerin dalğa tənliyi $\nabla^2\psi + \frac{8\pi^2m}{h^2} \left(E + \frac{e^2}{r} \right) \psi = 0$ (2.39) formasında yazılır.

Öğər Şredinger tənliyini helium atomuna tətbiq etsək, tənlik çətinleşir. Heliumun nüvəsinin yükü $+2e$ və onun ətrafında iki elektron (r_1 və r_2) hərəkət edir.

r_1 - elektronunun koordinatları x_1, y_1, z_1 ,

r_2 - elektronunun koordinatları x_2, y_2, z_2 ,
kinetik enerjisi:

$$T=T_1+T_2=\frac{m}{2}\left(p_{x_1}^2+p_{y_1}^2+p_{z_1}^2+p_{x_2}^2+p_{y_2}^2+p_{z_2}^2\right) \quad (2.40)$$

potensial enerjisi:


$$U=-\frac{2e^2}{r_1}+\frac{2e^2}{r_2}+\frac{e^2}{r_{1,2}} \quad (2.41)$$

olur.

Dalğa tənliyi aşağıdakı formaya düşür.

$$\left(\nabla_1^2 \Psi + \nabla_2^2 \Psi\right) + \frac{8\pi^2 m}{h^2} \left(E + \frac{2e^2}{r_1} + \frac{2e^2}{r_2} - \frac{e^2}{r_{1,2}} \right) \Psi = 0 ; \quad (2.42)$$

∇_1^2 - birinci elektronun koordinatları ile Laplas operatörü,



Şekil 2.8. Helium atomunda elektronların koordinatı

∇_2^2 - ikinci elektronun koordinatları ile Laplas operatörudur.

Tənlikdə altı müstəqil dəyişən $x_1, y_1, z_1, x_2, y_2, z_2$ var. Qalan dəyişənləri $r_1, r_2, r_{1,2}$ vasitəsilə ifadə etmək olar.

Əgər hidrogen molekulu üçün Şredinger tənliyini yazaq, hidrogen molekulunda iki nüvə və ətrafında iki $r_1(x_1, y_1, z_1), r_2(x_2, y_2, z_2)$ elektronları var (Şəkil 2.9). Kinetik enerji:


$$T = \frac{m}{2} \left(p_{x_1}^2 + p_{y_1}^2 + p_{z_1}^2 \right) + \frac{m}{2} \left(p_{x_2}^2 + p_{y_2}^2 + p_{z_2}^2 \right), \quad (2.43)$$

potensial enerji:

$$U = -e^2 \left(\frac{1}{r_{a_1}} + \frac{1}{r_{b_1}} + \frac{1}{r_{a_2}} + \frac{1}{r_{b_2}} + \frac{e^2}{r_{1,2}} + \frac{e}{R_{ab}} \right), \quad (2.44)$$


$$\left(\nabla_1^2 + \nabla_2^2 \right) \Psi + \frac{8\pi^2 m}{h^2} (E - U) \Psi = 0 \quad (2.45) \text{ olar.}$$

(2.44) tənliyindən göründüyü kimi sərbəst dəyişənlərin sayı artır və uyğun olaraq tənliyin həlli çətinləşir.



Şəkil 2.9. Hidrogen molekulunda hissəciklər arası məsafə

Tənliyin həllini asanlaşdırmaq məqsədi ilə Dekart koordinat sistemindən (x, y, z) sferik koordinat sistemində (r, θ, φ) keçmək tələb olunur. Tənliyin sferik koordinat sistemində yazılıması ψ funksiyasının fiziki mənasını (elektro-nünəvə ətrafında sıxlığını, paylanması və s.) radiusu r olan sferanın səthində təsvir etməyə imkan verir (Şəkil 2.10). Bu halda ψ - funksiyası üç koordinatın (r, θ, φ) funksiyası olur.



Şəkil 2.10. Sferik koordinat sistemində keçid

Burada, r -radius vektor-elektronun nüvədən olan məsafəsi,

θ - OA vektoru ilə Z - oxu arasında bucaq.

ϕ - vektorun səth üzərindəki proyeksiyası ilə X -oxu arasındakı bucaqdır.

Şredinger tənliyi polyar koordinat sistemində aşağıdakı formada yazılırlar:

$$-\left[\frac{\hbar^2}{8\pi^2 m} \nabla^2 \psi(r, \theta, \phi) + \frac{e^2}{r} \right] = E\psi \quad (2.46)$$

$$\nabla^2 \psi(r, \theta, \phi) = \frac{\partial^2 \psi}{\partial r^2} + \frac{\partial^2 \psi}{\partial \theta^2} + \frac{\partial^2 \psi}{\partial \phi^2}$$

$\psi(r, \theta, \phi)$ funksiyasına üç müstəqil funksiyanın hasili ki mi baxmaq olar.

$$\psi(r, \theta, \phi) = R(r) \Theta(\theta) \Phi(\phi) \quad (2.47)$$

Bu fuksiyaların hər biri sərbəst halda həll olunur. $R(r)$ funksiyası təkçə r -dən asılıdır, dalğa funksiyasının radial hissəsini təşkil edir.

$\Theta(\theta)$ $\Phi(\phi)$ hasili θ və ϕ bucaqlarından asılıdır, dalğa funksiyasının bucaq momentini təşkil edir.

$|\psi|^2 = R^2 \cdot \Theta^2 \cdot \Phi^2$ ifadəsi fəzada koordinatları r, θ və ϕ olan nöqtədə elektron buludunun sıxlığını göstərir. (2.46) tənliyinin çoxlu həlli var və onun həlli standart şərtləri ödəməlidir. Bu tənliyin həllindən birbaşa kvant ədədləri: n, l və m alınır.

Dalğa funksiyasının radial hissəsinin həlli n və l ; $\Theta(\theta)$ bucaq hissəsinin həlli l və m ; $\Phi(\phi)$ bucaq hissəsinin həlli m kvant ədədini verir.

$$R(r)=f_1(n,l), \quad \theta(\theta)=f_2(l,m) \text{ və } \varphi(\varphi)=f_3(m) \quad (2.48)$$

Fəzada ölçüsü, forması və oriyentasiyası kvant ədədlərinin müəyyən qiymətləri ilə təyin olunan elektron buludunun vəziyyəti atomda elektron orbitalları adlanır. Atomda elektronun və ya orbitalın vəziyyəti birmənəhə kvant ədədləri ilə müəyyən olunur. Kvənt ədədləri tək hidrogen atomunda deyil, bütün atomlarda elektronun və ya orbitalın vəziyyətini təyin edir. Baş kvənt ədədi atomda enerji səviyyələrini göstərir, $n=1$ nüvəyə ən yaxın enerji səviyyəsidir. $n=2,3,4\dots$ nüvədən uzaqda yerləşən energetik səviyyəni göstərir. Kvənt nəzəriyyəsində $1/2, 1/3, 1/4$ və s. energetik səviyyə yoxdur.

l - əlavə kvənt ədədi və ya azimutal kvənt ədədi adlanır, atomda elektron orbitallarını göstərir və aşağıdakı qiymətləri alır: $l = 0, 1, 2, 3, 4\dots n-1$

m_s - maqnit kvənt ədədidir, Schrödinger tənliyindən mə'lum olur ki, elektron buludu fəzada istənilən formada deyil, müəyyən formada və müəyyən istiqamətdə orientasiya edir. Elektron buludunun orientasiyası maqnit kvənt ədədi ilə təyin olunur. Maqnit kvənt ədədi $m_s=2l+1$ formulu ilə hesablanır və $-l$ -dən $+l$ -ə kimi qiymətlər alır.

Baş kvənt ədədi, əlavə kvənt ədədi və maqnit kvənt ədədi aralarında aşağıdakı kimi əlaqəlidir. Baş kvənt ədədinin müxtəlif qiymətlərində ($n=1, 2, 3, 4\dots n-1$) əlavə və maqnit kvənt ədədləri müxtəlif qiymətlər alırlar. Məs:


$n=1$ qiymətində $l=0$ qiymət alır, maqnit kvənt ədədi isə $m_s=2l+1=1$ qiymət alır ki, o da sıfır qiymətidir.

Spektroskopiya terminologiyasında $l=0$ vəziyyəti s ilə göstərilir, bu ən aşağı energetik səviyyədir. Pauli prinsipinə görə hər bir energetik səviyyədə maksimum iki elektron ola bilər. Deməli $n=1$ qiymətində s orbitalında olan iki elektron $1s^2$ kimi yazılır. Burada əmsal baş kvənt ədədini ($n=1$). s üstündə olan rəqəm isə elektronun sayını göstərir sxematik olaraq $\uparrow\downarrow$ və ya $\uparrow\downarrow$ kimi yazılır.


$n=2$ qiymətində $l=0,1$ qiymətləri alır. $l=1$ olan vəziyyətini terminologiyada p ilə göstərirlər və p - orbitalı adlanır.

$$n=2 \begin{cases} l=0; m_s = 2l+1 = 1(0); \text{ elektronun sayı... } 2s^2 \\ l=1; m_s = 2l+1 = 3(-1, 0, +1); \text{ elektronun sayı... } 2p^6 \end{cases}$$

$l=1$ qiymətində $m_s = 2l+1 = 3$ qiymət alır (-1, 0, +1) bunlar energetik səviyyələri göstərir. Deməli, p -orbitalında üç energetik səviyyə var. Bu energetik səviyyələrin hər birində Pauli prinsipinə görə iki elektron yerləşir. Deməli p -orbitalında maksimum 6 elektron yerləşir ki, onu da $2p^6$ kimi göstərirler. Burada əmsal baş kvant ədədini ($n=2$), p -üzərindəki 6 rəqəmi isə elektronların maksimumunu gösterir. Sxematik olaraq



və ya




kimi göstərirler.

Ümumi formada $2s^22p^6$ kimi yazılır və elektron konfiqurasiyası adlanır.

$n=3$ qiymətində $l=0,1,2$ qiymətlər alır. $l=2$ olan hala spektroskopiyada d orbitalı deyilir.


$n=3$ $\begin{cases} l=0; m_s = 2l+1 = 1(0); & \text{elektronun sayı } 3s^2 \\ l=1; m_s = 2l+1 = 3(-1, 0, +1); & \text{elektronun sayı } 3p^6 \\ l=2; m_s = 2l+1 = 5(-2, -1, 0, +1, +2); & \text{elektronun sayı } 3d^{10} \end{cases}$

d -orbitalında beş energetik səviyyə var. Bu energetik səviyyələrin hər birində Pauli prinsipinə görə iki elektron yerləşir. Deməli d -orbitalında maksimum 10 elektron yerləşir və onu da $3d^{10}$ kimi yazırlar. Sxematik olaraq



$3d^{10}$

və ya




$3d^{10}$

Ümumi formada $3s^23p^63d^{10}$ kimi yazılır.

$n=4$ qiymətində $l=0, 1, 2, 3$ qiymətlər alır. $l=3$ halı f orbitalı adlanır.

$$n=4 \begin{cases} l=0; m_s = 2l+1=1(0); \text{elektronun sayı } 4s^2 \\ l=1; m_s = 2l+1=3(-1, 0, +1); \text{elektronun sayı } 4p^6 \\ l=2; m_s = 2l+1=5(-2, -1, 0, +1+2); \text{elektronun sayı } 4d^{10} \\ l=3; m_s = 2l+1=7(-3, -2, -1, 0, +1, +2, +3); \text{elektronun sayı } 4f^{14} \end{cases}$$

f -orbitalında 7 energetik səviyyə var. Bu energetik səviyyənin hər birində Pauli prinsipinə görə iki elektron yerləşir. Deməli f -orbitalında maksimum 14 elektron yerləşir və o da $4f^{14}$ kimi yazılır. Sxematik olaraq



kimi göstərilir.

Ümumi halda $4s^24p^64d^{10}4f^{14}$ kimi yazılır. Elementlərin spektrleri çox müräkkəbdir, ayrı-ayrı xətlər bir neçə sıx xətdən ibarətdir. Bunlara multipletlər deyirlər. Əgər gözə görünən xətt mikroskop altında iki xətdən ibarət isə ona dublet, üç xətdən ibarət isə triplet deyirlər. Multipletlər atomda olan yarım energetik səviyyələri göstərir.


Yarım energetik səviyyələrin sayı baş kvant ədədinin qiymətinə bərabərdir (şəkil 2.11).

$n=1$ qiymətində bir energetik səviyyə var, onu bir xətlə göstərirler,


$n=2$ qiymətində iki energetik səviyyə var ($l=0, l=1$) onu da iki xətlə göstərirler.

$n=3$ qiymətində üç energetik səviyyə var ($l=0, 1, 2$) onu da üç xətlə göstərirler


$n=4$ qiymətində dörd energetik səviyyə var və s.



Şəkil 2.11. Yarım energetik səviyyələr



Şəkil 2.12. Hidrogen atomunda elektron buludu



Şəkil 2.13. 2s elektron buludunun en kəsiyinin kontr diaqramı


Bu yarımlı energetik səviyyələr enerji cəhətəcə bir-birindən az fərqlənirlər. Elektronların nüvə etrafında paylanması kontr diaqram və radial qrafik üsulla da göstərilir (şəkil 2.12; 2.13; 2.14). Elektronun nüvə etrafında paylanması sferanın en kəsiyində təsvir etmək üçün belə fərz edilir ki, çoxsaylı hidrogen atomunun nüvəsi etrafında çoxlu elektronlar var. Müəyyən vaxt ərzində elektronlar nüvədən müəyyən məsafədə yerləşirlər. Əgər bütün momentlərin fotosunu çıxarıb bir-birinin üzərinə qoysaq nüvə etrafında elektronların paylanmasıının nəzəri təsvirini

almış olarıq (şəkil 2.12 və 2.13).

Kvant mexanikasına görə elektron buludunun fəzada kəsgin sərhədi yoxdur, onun ölçüsü və forması haqda dəqiq fikir söyləmək nisbidir. Nüvə ətrafında elektron buludunun sıxlığı ψ^2 ilə təyin olur.

Sferik sistemdə elektron sıxlığının nüvədən radius boyunca paylanması ehtimalını qrafik təsvir etmək üçün təsəvvür etdiyimiz şarın sferasında nazik bir lay seçilir. Bu lay r radiusu ilə $r + \Delta r$ radiusu arasında yerləşir (şəkil 2.14).

Δr - kiçik bir kəmiyyətdir. Bu layın həcmi $4\pi r^2 \Delta r$ -dir. Sferanın radiusu r böyüdükən, layda olan elektronun sıxlığı



Şəkil 2.14. 1s elektron buludunun qrafik təsviri


azalır və eyni zamanda həmin layın həcmi $(4\pi r^2 \Delta r)$ artır. Sferada elementar həcm $\Delta v = dx dy dz$ və ya $4\pi r^2 \Delta r$ ilə ifadə olunur.

Nəzərdən tutulan sferik layda elektronun sıxlığı $4\pi r^2 \psi^2$ formulu ilə müəyyən olunur. $4\pi r^2 \psi^2$ hasili vahid həcmdə olan elektron

sıxlığını deyil, atomun nüvəsindən radius boyu elektronun sıxlığını, radius boyu elektronun paylanmasını göstərir. $4\pi r^2 \psi^2$ nüvədən r radiusu boyunca elektronun paylanması ehtimalını göstərir və qrafik şəkildə aşağıdakı kimi ifadə olunur (şəkil 2.15).

Şəkildən göründüyü kimi nüvəyə çox yaxın olan sahədə koordinat başlanğıcında elektronun sıxlığı sıfır bərabərdir. Eyni zamanda nüvədən çox uzaq olan məsafədə də elektronun olma ehtimalı azalaraq sıfır bərabər olur. Nüvədən r_0 məsafədə elektronun olma ehtimalı maksimum olur. Hidrogen atomu üçün r_0 , Bor radiusuna uyğun gəlir, $0,053 \text{ nm}$.

$(0,529 \text{ \AA}^{\circ})$ bərabərdir. Bu o deməkdir ki, hidrogen atomunda elektron nüvədən $0,053 \text{ nm}$ (10^{-7} cm) məsafədə yerləşir. Kvant mexanikasında deyilir ki, hidrogen atomunda elektronun maksimum olma ehtimalı nüvədən 10^{-7} cm məsafədə yerləşir.



Şəkil 2.15. Elektronun sıxlığının radial paylanması
a) 1s elektronu üçün, b) 1s, 2s və 3s elektronu üçün


Orbitalların həndəsi forması. Qrafik olaraq ns elektronların radius üzrə paylanması sadədir, ancaq $2p$, $3p$, $3d$ və s. orbitalların qrafik paylanması çox mürəkkəbdir (şəkil 2.16).

Elektronların sferik sistemdə radius üzrə paylanma şərığı, elektron buludunun həndəsi forması, orbitalların sxematik forması atomda elektronun vəziyyətini dərk etmək üçün vacibdir. Orbitalların həndəsi forması elektron qatılığının ~90% həmin formada toplanmasını göstərir.

$1s$ -orbitalında forma sferikdir, $2p$, $3p$, $3d$ və s. orbitalları üçölçülü olur. Həndəsi formada göstərilən $(-)$ və $(+)$ işarəsi dalğa funksiyasına (ψ) aiddir. Dalğa funksiyası elektron buludunun müxtəlif yerində müxtəlif qiymətlər alır. Elektron buludunun fəzada forması kvant ədədlərinin qiymətidən asılı olaraq müxtəlif həndəsi formada olur. (şəkil 2.16)
 s - orbitalından fəqli olaraq p -orbitah θ və φ bucaq momentindən asılıdır, onların həndəsi forması sferik deyil.

p-yarım səviyyəsi maqnit sahəsində bir-birinə yaxın üç xəttə ayrıılır. Bu o deməkdir ki, *p*- elektron buludu fəzada üç formada orientasiya edir.

Hesablaşmalar göstərir ki, *p* -orbitalları qantel formasında olur. *p* - elektron buludu *x,y,z* koordinat oxu üzrə göstərilir və p_x , p_y , p_z ilə işarə olunur. *p* - orbitalında ləçəklər müxtəlif (-) və (+) işaretli olurlar.



Şəkil 2.16. Elektron orbitalarının həndəsi forması

d- orbitalı maqnit sahəsində bir-birinə yaxın beş yarımsəviyyəyə parçalanır və fəzada beş müxtəlif formada orientasiya edir. Radial paylanmada bütün *d*-yarım səviyyələr eyni qaydada paylanırlar. *d* - orbitalının forması *p*-orbitalının formasından kəskin surətdə fərqlənir.

1. Dörd *d*-orbitalı xarici görünüşcə bir-birinə oxşayır.
2. d_z^2 -orbitalı Z-oxuna nisbətən simmetrikdir.
3. d_{xy} , d_{yz} , d_{xz} orbitalları uyğun olaraq *xy*, *yz* və *xz* səthi üzrə uzanır və tamamilə oxşardırılar.
4. dx^2-y^2 -orbitalı tamamilə d_{xy} orbitalına oxşayır, an-

caq 45° oxu ətrafına çevrilmişdir.

Beşinci orbital dz^2 , formasına görə qalan orbitallardan fərqlənir.

2.7. Çoxelektronlu atom

Spektral xətlərin tam analizindən sonra məlum olmuşdur ki, eyni n , l və m_s kvant ədədine, eyni enerjiyə, eyni orbitala və eyni orientasiyaya malik iki elektron ancaq xüsusi maqnit xassəsinə görə bir-birindən fərqlənir. Bu iki elektron müxtəlif istiqamətdə öz oxu ətrafında sırlanırlar. Spin kvant ədədi atomun quruluşunda əsas fiziki kəmiyyətdir. Nüvə ətrafında yarımenergetik səviyyələrdə elektronların paylanması spin kvant ədədine görə müəyyən edilir. Üç kvant ədədinin (n , l və m) vasitəsilə atomda elektronun bütün cəhətlərini tam xarakterizə etmək mümkün deyil. Elektronun spinı müsbət və mənfi qiymətlər ($s = \pm \frac{1}{2}$) alır və dördüncü kvant ədədi kimi qəbul olunmuşdur. Atomda spinin qəbul olunması elektronların yarımsəviyyələrdə paylanması müəyyən edir.

1925-ci ildə Pauli belə bir prinsip təklif etmişdir ki, atomda bir energetik səviyyədə bütün kvant ədədləri (n , l , m_s və s) eyni olan iki elektron ola bilməz. Əgər elektronun n , l və m_s ədədləri eyni isə onun spinini antiparalel olmalıdır. Bu antiparalellilik adətən $\uparrow\downarrow$ və ya $\leftarrow\rightarrow$ formada göstərilir, elektron cütü və ya atom orbitalı (AO) adlanır.

Bu prinsipi Paulinin özü yazdığı kimi parkda gəzərkən fikirləşmişdir. 1922-ci ildə N.Bor Qettenqen Universitetinə mühazirə oxumaq üçün dəvət olunarkən gənc Heyzenberq və Pauli ilə tanış olmuş və hər ikisini Kopenhagenə dəvət etmişdir. O vaxt Pauli 19 yaşlı gənc olsa da Zommersfeldin yanında doktorluq dissertasiyası müdafiə etmiş, hətta onun haqqında lətifələr də söylənilirmiş. Gənc Pauli bir dəfə Eynsteynin mühazirəsindən sonra söz istəmiş və de-


mişdir ki, bilirsinizmi indicə cənab Eynsteynin bizi verdiyi məlumatlar heç də səfəh məlumatlar deyil. Bundan əlavə Paulinin təbiət elimləri-ensiklopediyası üçün nisbilik nəzəriyyəsinə aid yazdığı məqaləsi onu məşhur etmişdir. Eynsteyn yazır ki, mən öz xüsusi nəzəriyyəmin incəliliklərini Paulidən sonra başa düşdüm.¹

Təkelektronlu atom çoxelektronlu atomdan keyfiyyətcə fərqlənir. Hidrogen atomunda olan tek elektron, ancaq nüvənin təsirinə məruz qalır. Çoxelektronlu atomlarda sərbəst dəyişənlərin sayı çox olduğu üçün Şredinger tənliyinin həlli çətinləşir və hətta onun sadələşmiş formasının həlli böyük zəhmət tələb edir. Amma axır vaxtlarda müasir hesablayıcı maşınların, kompyuterlərin köməyi ilə çox elektronlu atom və molekul üçün Şredinger tənliyinin təqribi həlli tapılmışdır. Baş kvant ədədinin 1, 2, 3, 4 qiymətlərində hidrogenə bənzər atomlar üçün energetik səviyyələrin tutumu hesablanmışdır. (cədvəl 2.1) Energetik səviyyələrdə və yarım energetik səviyyələrdə elektronların paylanması sxematik verilmişdir (şəkil 2.17).

Çoxiekironiu atomiardı elekironiar nüvə tərəfindən cəzb olunduğu kimi eyni zamanda başqa elektronlar (nüvə ilə xarici elektronlar arasında olan elektron buludları) tərəfindən də itələnir. Bu elektron buludu nüvə ilə xarici elektronlar arasında ekran yaradır, buna ekranlaşma effekti deyilir. Əlavə kvant ədədinin müxtəlif qiymətlərində ekranlaşma olur. Məsələn: $n=3$ qiymətində $l=0,1,2$ qiymətlər alır ki, onlar da $3s$ - , $3p$ - və $3d$ - ilə göstərilir. Bu energetik səviyyələrin enerjiləri bir-birindən fərqlənir. $3s$ -energetik səviyyələrin elektronları $3p$ - və $3d$ - energetik səviyyələrin elektronlarına nisbətən nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur. $3d$ -energetik səviyyənin elektronları $3p$ - energetik səviyyənin elektronlarına nisbətən daha zəif qüvvə ilə cəzb olunur. Dövrlər üzrə bir elementdən başqa elementə keçidkə, elementin sıra nömrəsi artırıqca həmin energetik sə-

¹ Наука и жизнь 1973 №3 стр. 106

viyyənin elektronları nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur.



Şəkil 2.17. Atom orbitallarında enerji səviyyələri

Nüvənin yükünün artması, elektronların sayının artması ilə əlaqədardır, elektronların sayının artması ekranlaşma effektini artırır. Ancaq kvant mexanikasına görə xarici elektronlar daxili elektron layını keçib nüvə sahəsinə daxil ola bilirlər və müəyyən vaxt nüvənin təsiri altında olurlar. Buna nüfuzetmə effekti deyilir. Baş kvant ədədinin eyni qiymətində s - elektronları p -, d - və f - elektronlarına nisbətən nüvə sahəsinə daha çox nüfuz edir. p -elektronları da d - və f -

elektronlarına nisbətən daha yüksək nüfuzetmə qabiliyyəti-nə malikdir. Ona görə də eyni energetik səviyyənin (məs.: $4s$ -, $4p$ -, $4d$ -, $4f$ -) elektronları nüvə tərəfindən müxtəlis dərəcədə cəzb olunurlar, $3d$ - səviyyəsindən başlayaraq orbital-lararası enerji yaxınlaşır, orbitallar kəsişir, $3d$ - orbitalı $3s$ -, $3p$ - orbitallarına daha yaxın olur. Şəkildən göründüyü kimi nüvənin yükü artdıqca d - və f -orbitallın enerjisi azalır və $4s$ -, $4p$ -, $4d$ -, $4f$ - orbitalların enerjisi yaxınlaşır.

Ümumiyyətlə çox elektronlu atomlarda elektronların enerjisi baş və əlavə kvant ədədindən asılı olduğu üçün həm baş kvant ədədinin və həm də əlavə kvant ədədinin qiyməti artanda elektronun enerjisi artır, yəni elektronu nüvə ətra-fında saxlamaq üçün artıq enerji tələb olunur. Çox elektronlu atomlarda enerjinin əlavə kvant ədədindən görə artması daha kəskin olur. Məs.: sodium atomunda nüvədən uzaqda yerləşən $3s$ - və $3p$ - orbitalların enerji fərqi 2,1 eV olduğu halda, $3s$ - və $4s$ - orbitalların enerji fərqi 3,1 eV təşkil edir ki, buda çox böyük fərq nesab olunmur. Belə guman etmək olar ki, çox elektronlu atomlarda elektronların dolması ar-dicil getməlidir, çünki bir orbital dolandan sonra başqa orbital dolur, bir yarım səviyyə dolandan sonra növbəti yarım səviyyə dolur və s. Bu qayda ilə hidrogen atomunda olduğu kimi energetik səviyyələr ardıcıl elektronla dolur. Çoxelektronlu atomlarda elektronlar bir-biri ilə qarşılıqlı təsirdə ol-duğu üçün energetik səviyyələrin və yarımsəviyyələrin dol-ması nəzərdə tutulduğu kimi getmir. Çoxelektronlu atom-larda energetik səviyyələrin enerjisində aşağıdakı qanuna uyğunluq müşahidə olunur: ns , $(n-1)d$ və $(n-2)f$ energetik səviyyələrin enerjisi bir-birindən olduqca az fərqlənir və qiymətcə np energetik səviyyənin enerjisindən az olur.

Neon, argon orbitalları güclü ekranlaşma yaratdığı üçün $4s$ - orbitalı daha stabildir, $4p$ - orbitalı isə $3d$ - orbitalına nis-bətən çox ekranlaşır və ona görə də orbitalların enerji ardıcılılığı aşağıdakı kimi: $3s$ -, $3p$ -, $4s$ -, $3d$ -, $4p$ - dəyişir. Uyğun olaraq $4p$ - orbitalından sonra gələn $5s$ - orbitalı $4d$ - orbitalı-

na nisbətən stabildir. Ümumi halda orbitalların enerjisi aşağıdakı qaydada bir-birinə yaxınlaşır.

$$4s \approx 3d; 5s \approx 4d; 6s \approx 5d \approx 4f.$$

Bu cür yaxınlaşma təqribidir, bütün elektronlara aid deyil, amma həqiqətə uyğundur. Çoxelektronlu atomlarda stasionar hal üçün energetik səviyyələrin enerjisi bir-birindən aşağıdakı kimi fərqlənir:

$$1s < 2s < 2p < 3s < 3p < 4s \approx 3d < 4p < 5s \approx 4d < 5p$$

$$5p < 6s \approx 5d \approx 4f < 6p$$

Çoxelektronlu atomlarda elektronlar energetik səviyyələrdə Pauli prinsipinə və minimum enerji prinsipinə görə paylanırlar, ayrı-ayrı energetik səviyyələrdə elektronların maksimum sayı $2n^2$ ilə hesablanır. Baş kvant ədədinin $n=1$ qiymətində elektronun maksimum sayı $2 \times 1^2 = 2$ bərabərdir.

Baş kvant ədədinin $n=2$ qiymətində elektronun maksimum sayı $2 \times 2^2 = 8$ bərabərdir və s.

Baş kvant ədədinin $n=3$ və $n=4$ qiymətində elektronların maksimum sayı uyğun olaraq 18 və 32 bərabərdir (cədvəl 2.1).

Spektroskopiya terminologiyasında $n=1, 2, 3, 4$ və s. qiymətlərində energetik səviyyəni eyni zamanda uyğun olaraq K, L, M, N, P, Q ilə də işarə edirlər.

$n=1$ qiymətini K , $n=2$ qiymətini L , $n=3$ qiymətini M , $n=4$ qiymətini N və s. ilə göstərirler.

Aynı-ayrı səviyyələrdə elektronların sayı müxtəlif olur. Məsələn, K -səviyyəsində elektronun maksimum sayı 2, L -səviyyəsində elektronun maksimum sayı 8, M -səviyyəsində elektronların maksimum sayı 18 bərabərdir.

Çoxelektronlu atomlarda yarım energetik səviyyələrdə (s, p, d, f) elektronların maksimum sayı $2(2l+1)$ formulu ilə hesablanır. Məsələn: $l=0$ qiymətində (s-yarım səviyyədə) elektronun maksimum sayı $2(2 \cdot 0 + 1) = 2(s^2)$, $l=1$ qiymətində (p-yarım səviyyədə) elektronun maksimum sayı $2(2 \cdot 1 + 1) = 6(p^6)$, $l=2$ qiymətində (d-yarım səviyyədə) elektronun mak-

simum sayı $2(2 \cdot 2 + 1) = 10(d^{10})$ və s. bərabərdir. Ümumi halda yarım energetik səviyyələrdə elektronların sayı ns^2 , np^6 , nd^{10} və nf^{14} - formasında göstərilir.

Atomda elektronun enerjisi baş və əlavə kvant ədədlərin qiymətindən asılı olduğu üçün orbitalların elektronla dolmasında qanuna uyğunluq müşahidə olunur. Bu qanuna uyğunluqdan istifadə edərək əvvəlcədən energetik səviyyələrin elektronla necə dolmasını söyləmək olur. **Bu qaydaya əsasən elektronların yarım energetik səviyyələrə dolması baş və əlavə kvant ədədlərinin cəmindən ($n+l$) asılıdır.** Bu asılılığa minimum enerji prinsipi deyilir. Minimum enerji prinsipinə görə orbitalın elektronla dolması $n+l$ cəminin ədədi qiymətindən asılıdır. Məs.: $4s$ - orbitalında $n+l=4+0=4$, $3d$ - orbitalında $n+l=3+2=5$ bərabərdir. Minimum enerji prinsipinə görə dolma $n+l$ cəminin kiçik qiymətindən başlamasıdır, ona görə də əvvəlcə $4s$ - orbitalı, sonra isə $3d$ - orbitalı dolmahdır və ya $2s$ - orbitalında $n+l=2+0=2$; $2p$ -orbitalında isə $n+l=2+1=3$ bərabərdir. Minimum enerji prinsipinə görə orbitalın dolması $2s$ - orbitalından başlayır və s.

Əgər baş kvant ədədi ilə əlavə kvant ədədinin cəminin ədədi qiyməti bərabər olarsa, (məs.: $3d$ -, $4p$ - və $5s$ - orbitalarda $n+l$ cəmi bərabərdir). $3d$ - $n+l=3+2=5$; $4p$ - $n+l=4+1=5$; $5s$ - $n+l=5+0=5$; onda əvvəl baş kvant ədədi kiçik olan orbital dolur. Deməli birinci $3d$ - orbitalı və sonra ardıcıl olaraq $4p$ -, $5s$ - orbitalları dolur. Qeyd etmək lazımdır ki, bu qaydanın pozulma hallarına da rast gəlmək olur. Məs: Lantan elementində $5d$ - və $4f$ - orbitallarında baş və əlavə kvant ədədinin cəmi $5d$ - orbitallında $n+l=5+3=8$ və $4f$ - orbitalında $n+l=4+4=8$. Hər iki orbitalda $n+l$ cəmi bərabərdir. Minimum enerji prinsipinə görə dolma $4f$ - orbitallardan başlamalı idi, çünki, $4f$ - orbitalın baş kvant ədədi kiçikdir ($n=4$).


Ancaq orbitalın dolması $5d$ - energetik səviyyədən başlayır.

Cədvəl 2.1

Kvant ədədinin birinci dörd energetik səviyyələrində elektronların sayı

Energetik səviyyə, n	Yarım səviyyə $l=0,1,2,3\dots n-1$	Maqnit kvant ədədinin m_s qiymətləri, orbitalların sayı	Elektronların maksimum sayı	
			Yarım səviyyədə	$2n^2$ səviyyəsində
1	$s\ 0$	0	2	$2 = 2 \cdot 1^2$
2	$s\ 0$	0	2	$8 = 2 \cdot 2^2$
	$p\ 1$	-1, 0, +1	6	
3	$s\ 0$	0	2	
	$p\ 1$	-1, 0, +1	6	$18 = 2 \cdot 3^2$
	$d\ 2$	-2, -1, 0, +1, +2	10	
4	$s\ 0$	0	2	
	$p\ 1$	-1, 0, +1	6	$32 = 2 \cdot 4^2$
	$d\ 2$	-2, -1, 0, +1, +2	10	
	$f\ 3$	-3, -2, 1, 0, +1, +2, +3	14	

Çoxelektronlu atomlarda yarımenergetik səviyyələr minimum enerji prinsipindən və Pauli prinsipindən əlavə bir də Hund qaydasına görə dolur. Elektronlar s -, p -, d -, və f -energetik səviyyələrdə əvvəlcə tək-tək yerləşir və sonra ikinci elektron daxil olur və nəticədə elektronlar ikiçiləşirlər. Başqa sözlə yarımenergetik səviyyələrdə elektronlar elə yerləşir-məlidir ki, onların spin kvant ədədlərinin cəmi maksimum olsun. Məs.: azot atomunda elektron konfiqurasiyası $1s^2 2s^2 2p^3$ formasındadır. Azot atomunda elektronlar iki variantda paylana bilər.



Birinci variantda spinlərin cəmi $\Sigma s = \frac{1}{2} - \frac{1}{2} + \frac{1}{2} = +\frac{1}{2}$,

ikinci variantda spinlərin cəmi: $\Sigma s = +\frac{1}{2} + \frac{1}{2} + \frac{1}{2} = 3/2$.

İkinci variantda spin kvant ədədinin cəmi maksimumdur, Hund qaydasına görə elektrolar ikinci variant üzrə, yəni spin kvant ədədlərinin jəmi maksimum olan variantda paylanmalıdır.

Hal-hazırda spektroskopianın təcrübi məlumatlarına və müasir texnikanın köməyi ilə nəzəri hesablamadan alınan nticələrə əsasən bütün elementlərin atomlarında elektronların energetik səviyyələr üzrə paylanması öyrənilmişdir (cədvəl 2.2).

Hər bir element üçün onun nüvəsinin ətrafında elektronların paylanmasına həmin elementin elektron konfiqurasiyası deyilir. Məs.: sıra nömrəsi $Z=4$ olan natrium elementinin elektron konfiqurasiyası $Na 1s^2 2s^2 2p^6 3s^1$ -dir və ya sıra nömrəsi $Z=57$ olan lanthan elementinin elektron konfiqurasiyası

$La 1s^2 2s^2 2p^6 3s^2 3p^6 3d^{10} 4s^2 4p^6 4d^{10} 4f 5s^2 5p^6 5d^1 6s^2$ formasındadır.

Cədvəl 2.2

Normal halda elementlərin atomunun elektron quruluşu

Səviyyə	K	L	M	N
n	1	2	3	4
l	0	0	1	0 1
yarımsəviyyə	1s	2s	2p	3s 3p 3d 4s 4p
1 H	1			
2 He	2			
3 Li	2	1		
4 Be	2	2		
5 B	2	2	1	
6 C	2	2	2	
7 N	2	2	3	
8 O	2	2	4	
9 F	2	2	5	
10 Ne	2	2	6	
11 Na	2	2	6 1	
12 Mg	2	2	6 2	
13 Al	2	2	6 2 1	
14 Si	2	2	6 2 2	
15 P	2	2	6 2 3	
16 S	2	2	6 2 4	
17 Cl	2	2	6 2 5	
18 Ar	2	2	6 2 6	
19 K	2	2	6 2 6	1
20 Ca	2	2	6 2 6	2
21 Sc	2	2	6 2 6	2
22 Ti	2	2	6 2 6 1	2
23 V	2	2	6 2 6 2	2
24 Cr	2	2	6 2 6 3	1
25 Mn	2	2	6 2 6 5	2
26 Fe	2	2	6 2 6 5	2
27 Co	2	2	6 2 6 6	2
28 Ni	2	2	6 2 6 7	2
29 Cu	2	2	6 2 6 8	1
30 Zn	2	2	6 2 6 10	2
31 Ga	2	2	6 2 6 10	21
32 Ge	2	2	6 2 6 10	22
33 As	2	2	6 2 6 10	23
34 Se	2	2	6 2 6 10	24
35 Br	2	2	6 2 6 10	25
36 Kr	2	2	6 2 6 10	26

Cədvəl 2.2 ardı

səviyyə	K	L	M	N				O			P
n	1	2	3	4				5	6		
				0	1	2	3				
yarım-səviyyə				4s	4p	4d	4f	5s	5p	5d	6s
37 Rb	2	8	18	2	6			1			
38 Sr	2	8	18	2	6			2			
39 Y	2	8	18	2	6	1		2			
40 Zr	2	8	18	2	6	2		2			
41 Nb	2	8	18	2	6	4		1			
42 Mo	2	8	18	2	6	5		1			
43 Tc	2	8	18	2	6	5		2			
44 Ru	2	8	18	2	6	7		1			
45 Rh	2	8	18	2	6	8		1			
46 Pd	2	8	18	2	6	10		0			
47 Ag	2	8	18	2	6	10		1			
48 Cd	2	8	18	2	6	10		2			
49 In	2	8	18	2	6	10		2			
50 Sn	2	8	18	2	6	10		2			
51 Sb	2	8	18	2	6	10		2			
52 Te	2	8	18	2	6	10		2			
53 I	2	8	18	2	6	10		2			
54 Xe	2	8	18	2	6	10		2			
55 Cs	2	8	18	2	6	10		2			
56 Ba	2	8	18	2	6	10		2			
57 La	2	8	18	2	6	10		2			
58 Ce	2	8	18	2	6	10	2				
59 Pr	2	8	18	2	6	10	3				
60 Nd	2	8	18	2	6	10	4				
61 Pm	2	8	18	2	6	10	5				
62 Sm	2	8	18	2	6	10	6				
63 Eu	2	8	18	2	6	10	7				
64 Gd	2	8	18	2	6	10	7				
65 Tb	2	8	18	2	6	10	9				
66 Dy	2	8	18	2	6	10	10				
67 Ho	2	8	18	2	6	10	11				
68 Er	2	8	18	2	6	10	12				
69 Tm	2	8	18	2	6	10	13				
70 Yb	2	8	18	2	6	10	14				
71 Lu	2	8	18	2	6	10	14				

Cədvəl 2.2 ardı

Səviyyə	K	L	M	N	O				P			Q
N	1	2	3	4	5				6			7
L					0	1	2	3	0	1	2	0
Yarım-səviyyə					5s	5p	5d	5f	6s	6p	6d	7s
72 Hf	2	8	18	32	2	6	2		2			
73 Ta	2	8	18	32	2	6	3		2			
74 W	2	8	18	32	2	6	4		2			
75 Re	2	8	18	32	2	6	5		2			
76 Os	2	8	18	32	2	6	6		2			
77 Ir	2	8	18	32	2	6	7		2			
78 Pt	2	8	18	32	2	6	9		1			
79 Au	2	8	18	32	2	6	10		1			
80 Hq	2	8	18	32	2	6	10		2			
81 Tl	2	8	18	32	2	6	10		2	1		
82 Pb	2	8	18	32	2	6	10		2	2		
83 Bi	2	8	18	32	2	6	10		2	3		
84 Po	2	8	18	32	2	6	10		2	4		
85 At	2	8	18	32	2	6	10		2	5		
86 Rn	2	8	18	32	2	6	10		2	6		
87 Fr	2	8	18	32	2	6	10		2	6		1
88 Ra	2	8	18	32	2	6	10		2	6		2
89 As	2	8	18	32	2	6	10		2	6	1	2
90 Th	2	8	18	32	2	6	10		2	6	2	2
91 Pa	2	8	18	32	2	6	10	2	2	6	1	2
92 U	2	8	18	32	2	6	10	3	2	6	1	2
93 Nb	2	8	18	32	2	6	10	5	2	6	1	2
94 Pu	2	8	18	32	2	6	10	6	2	6		2
95 Am	2	8	18	32	2	6	10	7	2	6		2
96 Cm	2	8	18	32	2	6	10	7	2	6	1	2
97 Bk	2	8	18	32	2	6	10	9	2	6	1	2
98 Cf	2	8	18	32	2	6	10	10	2	6		2
99 Es	2	8	18	32	2	6	10	11	2	6		2
100 Fs	2	8	18	32	2	6	10	12	2	6		2
101 Md	2	8	18	32	2	6	10	13	2	6		2
102 No	2	8	18	32	2	6	10	14	2	6		2
103 Lr	2	8	18	32	2	6	10	14	2	6		2
104 Ku	2	8	18	32	2	6	10	14	2	6		2

III FƏSİL

ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ

3.1. Dövri sistemin inkişafı və yaranması

Elementlərin sistemləşdirilməsində 1815-1869-cü illərdə 30-a qədər müxtəlif variantlar təklif olunmuşdur. Bu variantların çoxunda elementləri onların atom kütlələrinin artması prisipi üzrə düzənləşdirilmişdir. İlk dəfə fransız alimi Debereyner 1817-ci ildə oxşar elementlərin triadalarını düzəltmiş və onu 1829-cü ildə təkmilləşdirmişdir. 1857-ci ildə Lensen 20 triada vermişdir. 1863-cü ildə Şankurtua silindirin ətrafında spiral xətt üzrə 50 elementi atom kütləsinin artması qaydası üzrə düzərək oxşar elementlərin alt-alta düşməsini müşahidə etmişdir.

1864-cü ildə Meyer bir-birilə ələqədar olan altı qrupdan ibarət cədvəl düzəltmiş və həmin cədvəl üzrə muhazirə oxumuş, ancaq Meyer öz kəşfinin əhəmiyyətini başa düşməmiş və onu 1869-cü ilə qədər çap etdirməmişdir. Meyer öz cədvəlini Mendeleyevin məqaləsi çap olandan sonra çap etdirmişdir.

1865-ci ildə Nyülendes müəyyən etmişdir ki, əgər elementlər atom kütləsinin artması üzrə düzülsə, 8-ci elementdə xassə təkrar olur ki, bunu da "oktava qanunu" adlandırmışdır. Bundan başqa elementlərin təsnifatında Odliq, Maris, Petten Kofer, Düma, Qladiston, Kremers və s. xidmətləri olmuşdur. D.İ. Mendeleyevin özü dəfələrlə qeyd edirmiş ki, mən Dyumanın, Qladistonun, Petten Koferin, Kremersin işlərindən istifadə etmişəm. Bunlardan Lenseni və Dümanı xüsusilə qeyd edmiş. 1869-cü ilin fevralında D.İ. Mendeleyev elementlərin atom kütləsi və kimyəvi xassəsinə əsasən dövri sistemin birinci variantını təklif etmişdir ki, bu sistem o vaxt məlum olan 63 elementti əhatə etdirmiş. Mendeleyev

elementləri sistemləşdirərkən əsasən iki çətinliyə rast gelmişdir. Əvvəlla bütün elementlər hələ kəşf olunmamışdır. Bundan başqa məlum olan elementlərin atom kütləsi dəqiq təyin edilməmişdir.

D.İ.Mendeleyev ömrünün son 37 ilini dövri sistemin təkmilləşdirilməsinə sərf etmişdir. 1870-ci ildə çap olunmuş məqalədə dövri sistemin vacib momentləri göstərilmişdir. Xassəcə bora, alüminiuma və silisiuma oxşar və atom kütləsi 44, 68, 72 olan elementlərin kəşf olunacağını əvvəlcə söyləmişdir. Bir çox elementlərin (Os, Ir, Pt, Au, I, Te, Ni, Co) atom kütlələrinin yenidən dəqiqləşdirilməsini təklif etmişdir. Mendeleyev nəinki məlum olmayan elementlərin kəşfini əvvəlcədən söyləmiş, hətta dövri qanuna əsasən onların fizi ki və kimiyəvi xassələrini də söyləmişdir. Atom kütləsi 44, 68, 72 olan elementlərin xassələrini daha ətraflı tə'yin etmişdir.

1875-ci ildə Lekok de Buabodron atom kütləsi 68 olan yeni element kəşfi etmiş və keçmiş Fransanın şərəfinə gallium (Ga) adlandırmışdır. 1879-cü ildə Nilson Kleve atom kütləsi 44 olan yeni element kəşfi etmiş və Skandinaviyanın şərəfinə skandium (Sc) adlandırmışdır. 1886-ci ildə Vinkler atom kütləsi 72 olan üçüncü elementi kəşfi etmiş, öz ölkəsinin şərəfinə germanium (Ge) adlandırmışdır.

Mendeleyev elementlərin dövri sistemini təklif etdiyi vaxt lantanoidlərdən ancaq La^{III} , Ce^{IV} , Eu^{II} , Nd^{V} , Pr^{V} məlum idi. Bu elementlərin dövri sistemdə yerləşdirilməsində çox çətinlik çəkmişdir. Eu, La III - qrupda, Ce-IV-qrupda, Nd və Pr isə V-qrupda yerləşdirmişdir.

Mendeleyev tellurun atom kütləsinin (127,6) yodun atom kütləsindən (127) çox olmasına baxmayaraq onları kimiyəvi xassələrinə əsasən VI və VII qrupda yerləşdirmiştir. Yodu F, Cl, Br ilə VII qrupda, telluru isə S, Se ilə VI qrupda yerləşdirmiştir. Həmçinin kobalt (58,9) ilə nikeli (58,7) atom kütləsinin artması prinsipi ilə yerləşdirməmişdir.

Dövri sistem ilk dəfə 1893-cü ildə Ramzay atom kütłəsi 39,9 olan elementi (Ar) keşf edəndən sonra sınaqdan çıxmışdır. Həmin element atom kütłəsinə görə dövri sistemdə kalium (39,1) ilə kalsium (40) arasında yerləşməli idi. Burada isə boş yer saxlanmamışdır. Bu isə çoxlu mübahisələrə səbəb oldu. Arqonun (fəaliyyətsiz) keşfindən sonra helium (günəşdə), neon (təzə), ksenon (yad) və kripton (gizli) keşf olundu. Məlum oldu ki, onlar eyni fiziki və kimyəvi xassəyə malik xüsusi elementlərdir və ayrıca bir qrupda yerləşməlidir. Bu elementlər fiziki xassəcə bir-birinə oxşar və kimyəvi cəhətcə passif olduğu üçün onlar təsirsiz qazlar adlandırılmış və dövri sistemdə ayrıca sıfır qrupunda yerləşdirilmişdir. 1962-ci ilə kimi ədəbiyyatda onlar təsirsiz qazlar və ya sıfır qrupu elementi adlandırılırdı. 1962-ci ildə Bartlet ilk dəfə ksenonun ion xarakterli $X_e^+ [PtF_6]$ birləşməsini və 1963-cü ildə XeF_2 , XeF_4 , XeF_6 , $XeO_2 \cdot 2H_2O$, XeO_3 , KrF_2 , KrF_4 , RnF_4 , XeO_4 və s. birləşmələrin keşfindən sonra təsirsiz qaziarın tarixində yeni səhifə açıldı. Həi-hazırda təsirsiz qazlar VIII qrupda yerləşir və VIII qrupun əsas yarımqrup elementi hesab olunur. Ədəbiyyatda nadir qazlar və ya nəcib qazlar adı ilə gedir.

Mendeleyevin özü elementləri əsas və əlavə yarımqruplara bölmüşdür. Ancaq əsas yarımqrup elementləri ilə əlavə yarımqrup elementləri arasında əlaqə zəifdir və ziddiyətlər var. Məsələn, beşinci qrup elementi stibium arsenin analoqudur, niobium isə vanadiumun analoqudur, azot ilə oxşarlığı yoxdur. Bundan başqa As və Nb fosforla heç bir əlaqəsi yoxdur. Uzun zaman bu oxşarlığı onların təsadüfi birləşmələri ilə əlaqələndirirdilər. Məsələn, arsendə, fosforda PH_3, AsH_3 tipli birləşmə əmələ gəlir, ancaq vanadiyum o tip birləşmə əmələ getirmir. Bu baxımdan arsen yarımqrupu elementlərinə "əsas", vanadium yarımqrupu elementlərinə isə "əlavə" yarımqrup kimi baxırlar. Arsen yarımqrupu ilə vanadium yarımqrupu elementləri arasında

heç bir əlaqə yoxdur. Belə uyğunsuzluq başqa qruplarda da özünü göstərir. Bundan əlavə dövri sistemdə bir çox izah olunmamış məsələlər də meydana çıxırı. Məsələn, birinci dövrdə hidrogenlə helium arasında yeni elementin olub olmaması, Te, I, Co, Ni atom kütflərinin artması prinsipi üzrə yerləşdirilməməsi, nadir torpaq elementlərinin, aktinoidlərin, təsirsiz qazların yerləşdirilməsi, təbiətdə mümkün olan elementlərin hamısının kəşf olub-olmaması və s.

Ona görə də 1905-ci ildə Verner dövri sistemin quruluşunun dəyişməsini təklif etmişdir. Atomun elektron quruluşu öyrəniləndən sonra müəyyən olmuşdur ki, dövri sistemin əsasını ancaq atomun quruluşu təşkil edir və elementlərin kimyəvi xassəsi valent elektronundan asıldır. Elementin valentiyi onun qrup nömrəsini təyin edir. Mendeleyevin elementlərin dövri sistemi ikinci dəfə ciddi sınaqdan 1914-cü ildə, Mozli qanunundan sonra çıxdı. Mozli qanunundan sonra hesab etmək olar ki, dövri sistem yenidən kəşf olundu, təkmilləşdi. Mozli qanununun nəticələri birbaşa dövri sistemin quruluşuna aiddir. Mozli qanunu sübut etdi ki, dövri sistemdə elementlərin düzülüş ardıcılılığı tamamilə düzgündür. Müşahidə olunan Ar-K, Co-Ni, Te-I anomaliyası (qanuna-uyğunluqdan kənara çıxma) dövri sistemin qanuna uyğunluğununu pozmur. Mozli qanununa əsasən müəyyən oldu ki, sıra nömrəsi $Z=43, 61, 72, 75, 85, 87$ olan elementlər hələ kəşf olunmayıb. Mozli qanununa əsasən müəyyən oldu ki, dövri sistemdə hidrogen birinci elementdir, hidrogenlə helium arasında heç bir element olmamalıdır və s.

3.2. Mozli qanunu

Atomların spektri təcrübi yolla kifayət qədər yaxşı öyrənilmiş və sistemləşdirilmişdir. Onların dalğa uzunluğu təqribən 10^{-7} m-dən 10^{-4} m-ə kimi dəyişir ($1000\text{-}100.000 \text{ Å}$). Optiki spektr müxtəlif seriyaların cəmindən ibarətdir və onun əsasında atomda elektron quruluşu öyrənilir. Rentgen

şüası elektromaqnit dalgalarından ibarət olub uzunluğu $0,06 - 20 \text{ A}^\circ$ arasında dəyişir. Onu rentgen borusunda anti-katodu elektron seli ilə şüalandırmaqla alırlar. Rentgen şüasının dalğa uzunluğu qıсадır, tezliyi isə yüksəkdir, kvantı böyük enerjiyə malikdir. Rentgen şüası atomda olan daxili orbitalların elektronlarının keçidi nəticəsində alınır. Anti-katodu elektron seli ilə atəşə tutduqda iki növ (büttöv və xətti) spektr alınır. Xətti spektr antikatodun materialından asılıdır. Atomda elektronun vəziyyətini öyrənmək üçün xətti spektrdən istifadə edirlər. Xətti spektri öyrənmək üçün adı prizmadan və adı difraksiya qəfəsindən istifadə etmək mümkün deyil. Hətta belə səni surətdə difraksiya qəfəsinin bir millimetrində 1700 paralel səthlər yerləşdirilərsə, belə səthdə rentgen şüası difraksiyaya uğramır. Belə qısa dalğa ($0,06-20\text{A}^\circ$) üçün birmillimetrində bir milyona kimi səthi olan difraksiya qəfəsi tələb olunur. Bu isə praktiki mümkün deyil. 1912-ci ildə Lauye difraksiya qəfəsi kimi monokristaldan istifadə etmiş və gözəl nəticə almışdır. Məlum olmuşdur ki, kristalda atomlar arasında olan məsafə rentgen şüasının dalğa uzunluğuna yaxındır. Monokristal bir-birindən eyni məsafədə yerləşən müstəvi torlar seriyası hesab etmək olar. Atomlar kristalda müəyyən qaydada bir-birindən təqribən 10^{-10} m məsafədə yerləşirler ki, bu məsafədə rentgen şüasının dalğa uzunluğuna uyğundur, ona görə də kristal rentgen şüasının spektrini verir. Tezliklə Lauye, Braqqa, Debay və s. cihaz icad edərək demək olar ki, bütün elementlərin rentgen spektrini almışlar. Bu sahədə Rezefordun tələbəsi Mozli¹ daha dəyərli işlər görmüşdür. Bunun üçün Mozli tədqiq ediləcək elementin birləşməsini Pt və ya W-dan hazırlanmış antikatodun üzərinə yaymaqla həmin elementdən ibarət antikatod düzəltmişdir. Bu üsulla natrium elementindən urana ($Z=11-92$) qədər bütün elementlərin


¹ Mozli Rezefordun en talanlı tələbələrinidən biri olmuş, 1915-ci ildə birinci Dünya müharibəsində Dardanel əmaliyyatında həlak olmuşdur.

rentgen spektrini almışdır. Bu elementlər hidrogen atomunun spektrinə uyğun spektr verir. Xarici qüvvənin təsiri ilə öz yerini tərk etmiş elektron daxili energetik səviyyədən boş yeri tutduqda rentgen şüasının xətti spektri alınır. Həyəcanlanmış elektronlar uzaq energetik səviyyədən birinci energetik ($n=1$) səviyyəyə qayıdanda xətlər seriyası alınır ki, onu da K hərfi ilə işaret edirlər. Əgər elektron L energetik səviyyədən ($n=2$) K energetik səviyyəyə ($n=1$) qayıdıbsa, o xətti K_α , əgər elektron M-energetik səviyyədən ($n=3$) K-energetik səviyyəyə ($n=1$) qayıdıbsa, o xətti K_β və nəhayət əgər elektron N-energetik səviyyədən ($n=4$) K-energetik səviyyəyə ($n=1$) qayıdıbsa o xətti K_γ ilə işaret edirlər. Uyğun olaraq əgər həyəcanlanmış elektron ikinci energetik səviyyəyə ($n=2$) qayıdırsa, yeni xətlər seriyası alınır ki, onu da L-hərfi ilə işaret edirlər. Burada həyəcanlanmış elektron M-energetik səviyyədən ($n=3$) L-energetik səviyyəyə ($n=2$) qayıdarsa, o xətti L_α ilə, N-energetik səviyyədən ($n=4$) L-energetik səviyyəyə ($n=2$) qayıdarsa, o xətti L_β ilə işaret edirlər. Həyəcanlanmış elektron üçüncü energetik səviyyəyə ($n=3$) qayıdarsa, o xətti M hərfi ilə, dördüncü səviyyəyə ($n=4$) qayıdarsa, o xətti N hərfi ilə işaret edirlər və s.

Litiumdan başlayaraq ($Z=3$) neodima ($Z=60$) kimi hər bir element müxtəlif intensivlikdə beş xətdən ibarət K-seriyasını verir. Onları da $K_{\alpha_1}, K_{\alpha_2}, K_{\beta_1}, K_{\beta_2}$ və K_γ ilə işaret edirlər.

Elementlərin sıra nömrəsi artıqca spektrin dalğa uzunluğu kiçilir. Sıra nömrəsi $Z=30$ olan elementdən (Zn) sıra nömrəsi $Z=92$ olan elementdə (U) kimi rentgen spektrində K-seriyadan başqa L-seriyası da alınır. L-seriyası 10-14 xətdən ibarətdir. Ən intensiv xətt L_α ilə işaret olunur. Burada da elementin sıra nömrəsi artıqca dalğa uzunluğu qisalır. Sıra nömrəsi $Z=60$ olan elementdən (Nd) sıra nömrəsi $Z=92$

olan elementə kimi (U) K,L seriyasından başqa M,N,O,P,Q seriyaları da alınır. Volframın ($Z=74$) rentgen spektrində K, L və M seriyası alınır. Onların dalğa uzunluğu aşağıdakı kimi dəyişir (şəkil 3.1.).



Məlum olmuşdur ki, bütün elementlərin rentgen spektrleri bir-birinə oxşayır. Onlar eyni seriyadan və eyni xətlərdən ibarətdir, ancaq fərqli ondadır ki, elementin sıra nömrəsi artdıqca rentgen spektrinin dalğa uzunluğu kiçilir.

Mozli müqayisə üçün müxtəlisf seriyalardan yüksək intensivliyə malik eyni xətləri seçmiş, ordinat oxu üzrə dalğa ədədini, absis oxu üzrə elementin sıra nömrəsini (və ya nüvənin yükünü) götürməklə xətti asılılıq almışdır.

Sıra nömrəsi $Z=30$ (Zn)-dan sıra nömrəsi $Z=60$ (Nd) qədər olan elementlər üçün K-seriyasının intensiv xətlərindən, nüvəsinin yükü böyük olan elementlər üçün L-seriyasının intensiv xətlərindən istifadə etmişdir. Gənc alim elementin sıra nömrəsi ilə rentgen spektrinin dalğa ədədi arasında qanuna uyğunluq müşahidə etmişdir. Mozli müəyyən etmişdir ki, elementlərin rentgen spektlərinin dalğa ədədinin $\left(\frac{1}{\lambda}\right)$ kvadrat kökü ilə elementin sıra nömrəsi arasında xətti asılılıq var. Bu asılılıq riyazi formada aşağıdakı kimi ifadə olunur.


$$\sqrt{\frac{1}{\lambda}} = A(Z - b)$$

Burada A və b sabit kəmiyyətdir, müxtəlisf seriyalar üçün müxtəlisf qiymətlər alır. Z-elementin sıra nömrəsini göstərir (şəkil 3.2).

Şəkildən göründüyü kimi dalğa ədədinin kvadrat kökü ilə elementin sıra nömrəsi arasındaki asılılıq xətididir. Bu asılılıqla sıra nömrəsi hər hansı bir Z-olan element arada buraxılmış olarsa, xətti asılılıqla pozğunluq ahnar.

Bu asılılıqdan istifadə edərək Mozli elementlərin sıra nömrəsini və tapılmayan elementlərin sayını dəqiqləşdirmişdir. Əgər tapılmayan element varsa onda iki element arasındakı məsafə iki dəfə böyük olur. Məs: Ar və Kr buna misal ola bilər. Onların rentgen spektri texniki səbəblər üzündən təyin olunmamışdır. Mozli özünün qanunundan istifadə edərək (1914) sıra nömrəsi 43, 61, 72, 75, 85, 87 olan və hələ


kəşf olunmamış elementlərin tapılacağıını söyləmiş və eyni zamanda dövri sistemdə Co-Ni, Ar-K, Te-I yerini dəqiqləşdirmiştir (şəkil 3.3).



Şəkil 3.2. Sxematik K, L, M seriyaların alınması

1924-ci ildə N.Borun nəzəri hesablamalarına görə Qeveş və Koster sirkonium mineralı tərkibində sıra nömrəsi 72 olan elementi kəşf etmiş, Kopenhagenin keçmiş adı olan Hafnium adlandırmışlar. N.Borun nəzəri hesablamalarından əvvəl sıra nömrəsi 72 olan elementi nadir torpaq elementlərin mineralları tərkibində axtarılmışlar.

Hətta, 1911-ci ildə J. Urbenin kəşf etdiyi keltin elementini (sonra məlum olmuşdur ki, səhvdir) hesab edirdilər ki, $Z=72$ olan elementdir. N.Bor özünün atom quruluşu nəzəriyəsinə görə belə natiçəvə gəlmışdır ki, nadir torpaq elementlər $Z=71$ olan elementdə (lütesiumda Lu) qurtarır, $Z=72$ olan element sirkonium elementi, ilə analoq olmalıdır onu sirkonium mineralı içərisində axtarmaq lazımdır.



Şəkil 3.3. Elementlərin rentgen spektri tezliyinin (v) kvadrat kökü ilə elementlərin sıra nömrəsi arasında olan xətti asılılıq (Mozli qanunu)

Sonra N.Bor özünün atomun quruluşu nəzəriyyasına əsasən söyləmişdir ki, elektron quruluşuna görə 75-ci element titan yarımqrupu elementlərinə oxşayır və onların minerali içərisində axtarmaq lazımdır. 1925-ci ildə Noddak, Berq və s. kolumbit və tantalit mineralının analiz edərək sıra nömrəsi 75 olan elementi kəşf etmiş və renium (Re) adlandırmışlar. 1937-ci ildə Seqre və Perye nüvə reaksiyası vasitəsilə sıra nömrəsi 43 olan elemnti kəşf etmiş və Texnesium (süni deməkdir) adlandırmışlar.

Ekamanqan elementinin kəşfini Mendeleyev əvvəlcədən söyləmiş 1915-ci ildə Mozli Mendeleyevin fikrini təsdiq etmişdir. Sıra nömrəsi $Z=43$ olan element müxtəlif vaxtlarda ayrt-ayrı alımlar tərəfindən "kəşf" olunmuşdur və cədvəldə $Z=43$ olan yeri tutmaq istəmişdir.

Bunlardan birincisi 1846-ci ildə rus alimi Qermanın kəşf etdiyi "ilmenium" elementi, sonra 1886-ci ildə Kern tərəfindən kəşf edilmiş "devium" elementi, 1896-ci ildə Barrerin kəşf etdiyi "lyütsüü", 1908-ci ildə yapon alimi Oqavanın kəşf etdiyi "nipponium" elementi, 1925-ci ildə Noddakin kəşf etdiyi "mazirium" və nəhayət 1937-ci ildə Kaliforniya universitetində $Z=42$ olan elementi (Mo) $\frac{4}{2}\alpha$ hissəciyi ilə atəşə tutmaqla sintez edilmiş "texnesium" elementi¹.

Seqre, Korson və Makenzin sıra nömrəsi 85 olan elementi kəşf etmiş və fransium (Fr) adlandırmışdır.

1947-ci ildə Marinsk və Qlenden uranın parçalanma məhsulu kimi sıra nömrəsi 61 olan elementi kəşf etmiş və prometium (Pm) adlandırmışdır. 1981-ci ilə kimi 15 transuran elementi sintez edilmişdir. Bunlardan 9 element birinci dəfə ABŞ-da, 102-107-ci elementlər isə keçmiş SSRİ-də, Dubnada alınmışdır. Sıra nömrəsi 94 olan elementi plutonium (Pu) adlandırmışlar.

Plutoniumun yarımparçalanma dövri 90 ildir. Plutonium nuvə yanacağında istifadə olunur. 1945-ci ildə atom bombası $^{244}_{93}\text{Pu}$ əsasında hazırlanmışdır.

$^{239}_{93}\text{Pu}$, $^{244}_{93}\text{Pu}$ təbiətdə tapılır.

$^{256}_{101}\text{Md}$ 1955-ci ildə Amerikada alınmış və Mendeleyevin şərəfinə Mendeleyevium adlandırılmışdır. Yarımparçalanma dövri $1/2 T=54$ gündür. Sonralar 104 və 105-ci elementlər kəşf olunmuşdur. Beləliklə, elementlərin və onların birləşmələrinin xassəsi elementin atom kütləsi ilə deyil, nüvənin yükü və sıra nömrəsi ilə əlaqədardır. Müasir dövri qanun hal-hazırda aşağıdakı kimi ifadə olunur. Elementin və onun birləşmələrinin xassaları onun nüvəsinin müsbət yükündən dövri surətdə asılıdır.

Klassik dövri sistem atom kütləsinin artmasına əsasən verilməsinə baxmayaraq, öz mahiyyətini saxlayır. Bu onulla əlaqədardır ki, əksər elementlərin sıra nömrəsi praktiki olaraq onun atom kütləsinin yarısına bərabərdir. Ona görə

¹ Химия и жизнь 1981. №8, стр-36.

də klassik dövri sistem ümumi halda öz mahiyyətini itirmir.

Rezərford yazır ki, dövri sistemdə elementin nömrəsinin nüvənin yüküne bərabər olması ideyasını Bor söyləmişdir. Bundan əlavə Rezərford bir nəfərin də - Van den Brukun da adını çəkirmiş. 1930-cü ilə kimi N.Bor həmişə qeyd edirmiş ki, bu ideya Van den Bruka aiddir, ancaq bunu Mozli təcrübə yol ilə müvəffəqiyyətlə həyata keçirdi. Mozli da yazmış ki, mən təcrübə yolu ilə Van den Brukun nəzəriyyəsini yerinə yetirmişəm. Van den Bruk hollandiyahdır. 1889-cü ildə Leyden Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-ci ildə "α-hissəciyi və elementlərin dövri sistemi" adlı məqaləsini o dövrin ən hörmətli jurnalların birində çap etdirmiştir.¹⁾

3.3. Müasir dövri sistem və atomun elektron quruluşu

Hidrogen ən kiçik atom kütləsinə malik elementdir. O elementlərin dövri sistemində birinci yeri tutur. Onun nüvəsinin vükü +1-dir, nüvənin ətrafında isə bir elektron yerləşir və energetik səviyyəsi $n=1$ -dir.

Baş kvant ədədinin $n=1$, əlavə kvant ədədi $l=0$ və maqnit kvant ədədinin $m_s=0$ qiymətində hidrogen atomunun xərisində bir elektron fırlanır. Onu da $\text{H}1s^1$ -formasında yazırlar. Burada əmsal baş kvant ədədini, s-energetik yarımsəviyyəni, üzərindəki bir rəqəmi elektronun sayını göstərir. Energetik yarımsəviyyə sxematik olaraq kvadrat içərisində ox \uparrow və ya xətti ox formasında \uparrow göstərilir.

Əlavə kvant ədədlərini (energetik yarımsəviyyələri) s , p , d və f hərfləri ilə göstərirler. Spektroskopiya terminologiyasında qəbul olunmuşdur ki, $l=0$ « s » ilə, $l=1$ « p » ilə, $l=2$ « d » ilə, $l=3$ « f » ilə göstərsinlər.


Dövri sistemdə ikinci element heliumdur. Onun nüvəsinin vükü +2, ətrafında $2e^-$ fırlanır. Heliumun elektron quruluşu $\text{He}1s^2$. Burada hidrogendə olduğu kimi əmsal baş

¹⁾ Химия и жизнь. 1985, №11, стр. 90


kvant ədədini ($n=1$), s-energetik yarımsəviyyəni, s^2 -üzərindəki rəqəm elektronların sayını göstərir. Elektronlar energetik yarımsəviyyədə Pauli prinsipinə görə yerləşirlər.

Elektronların müsbət $s = +\frac{1}{2}$ və ya mənfi $s = -\frac{1}{2}$ spinləri kvadrat $\begin{bmatrix} \uparrow \\ \downarrow \end{bmatrix}$ və ya iki istiqamətli ox $\downarrow\uparrow$ kimi göstərilir.

Helium atomunda birinci energetik yarımsəviyyə elektronla dolur və birinci dövr bitir. Birinci dövr ən qısa dövürdür. Üçüncü element olan litiumda ($Z=3$) növbəti elektron ikinci energetik səviyyəyə daxil olur. $n=2$ qiymətində $l=0,1$ qiymətlər alır. Litium atomunda elektron quruluşu $Li 1s^2 2s^1$. Litium ikinci dövrin birinci elementidir, elektronları aşağıdakı kimi energetik səviyyə üzrə paylanır. Litium elementində 2s- energetik yarımsəviyyədə bir qoşlaşmamış elektron var, 2p- energetik yarımsəviyyə tam boşdur




Dövri sistemdə dördüncü element berillium (Be) elementidir ($Z=4$). Nüvəsinin ətrafında dörd elektron fırlanır. Berillium elementində növbəti elektron tam dolmamış 2s- energetik yarımsəviyyəyə daxil olur və nticədə berilliumun elektron quruluşu Be $1s^2 2s^2$ formasında olur. Berilliumda da 2p- energetik yarımsəviyyə tam boşdur.




Berilliumun valent energetik səviyyəsində tek elektronun olmamasına baxmayaraq, berillium özünü birləşmələrdə iki valentli aparır. Bu onunla izah olunur ki, elementar berillium başqa elementlərlə qarşılıqlı təsirdə olduqda berillium


atomu həyəcanlanır, 2s- və 2p- səviyyələr enerji cəhətcə bir-birinə yaxın olduğu üçün (hər ikisində $n=2$) az enerji sərf etməklə, 2s²- energetik səviyyədən elektronun biri 2p- səviyyəsinə keçir və nəticədə berilliumun iki tək elektronu əmələ gəlir, berillium özünü iki valentli aparır.



Dövri sistemdə sıra nömrəsi Z=5 olan element bordur (B). Borun nüvəsinin ətrafında beş elektron var. Bor elementində növbəti beşinci elektron tamamilə boş 2p- orbitalına daxil olur və bor aşağıdakı elektron konfiqurasiyasını - B1s² 2s² 2p¹ alır.




Normal halda borun bir tək valent elektronu var və ona görə də borun bir neçə davamsız BH tipli bir valentli birləşmələri məlumdur. Əksər birləşmələrdə bor özünü üçvalentli aparır. Çünkü bor kimyəvi birləşmə əmələ gətirəndə borun atomu həyəcanlanır, enerji cəhətcə yaxın olan 2s²- energetik səviyyədən bir elektron az enerji sərf etməklə 2p- energetik səviyyəyə keçir və nəticədə borun üç tək valent elektronu yaranır




Bor elementində 2p-energetik səviyyədə bir boş orbital əmələ gəlir ($2p^0$). Həmin boş orbitalın hesabına bor əlavə rabitə yaradır ki, buna da donor-akseptor rabitəsi deyirlər. Bor həmin $2p^0$ - boş orbitalı hesabına hidridlərlə kompleks birləşmə əmələ gətirir. Hidridlərdə (NaH, CaH₂, NdH₃, və s.) hidrogen metallardan elektron qəbul edərək H⁻ yüklönlər və onda elektron artıqlığı yaranır. BH₃-də isə əksinə elek-

tron çatışır və boş orbital mövcuddur. B^3H_3 və NaH^- qarşılıqlı təsiri nəticəsində kompleks ion $B^3H_3 + H^- \rightarrow [BH_4]^-$ ionu əmələ gəlir. Burada bor akseptor rolu, hidrogen isə donor rolu oynayır.


Karbon atomunda ($Z=6$) növbəti elektron Hund qaydasına görə boş 2p orbitalına daxil olur.



Normal vəziyyətdə karbon atomunda iki tək valent elektronu yerləşir və karbon iki valentlilik göstərir (məs.: CO), amma karbon əsasən dördvalentli olur (CO_2 , CH_4 , CCl_4 və s.) Berilliumda, borda olduğu kimi karbon atomu da başqa elementlərlə qarşılıqlı təsirdə olduqda həyəcanlanır və $2s^2$ elektronun biri asanlıqla 2p- energetik səviyyəyə keçir və nəticədə karbonun dörd tək valent elektronu olur. Bu elektronlardan biri s-energetik səviyyədə, üçü isə p-energetik səviyyədə yerləşir ki, bu da sp^2 hibridlaşması adianır. Bu elektronların hamısı eyni enerjiyə malik rabiə əmələ gətirir.




Azot atomunda ($Z=7$) növbəti elektron Hund qaydasına görə boş 2p- orbitalına daxil olur və nəticədə azotun üç valent elektronu alınır.




Azot 1, 2, 3, 4 və 5 valentli birləşmələr əmələ gətirir, amma kvant kimyasına görə azot beş valentlilik gösətməməlidir, çünkü onun $2d$ - orbitalı yoxdur, $3s$ - orbital enerji cəhətə əlverişli deyil. Buna baxmayaraq azot əksər birləşmələrdə özünü beş valentli aparır, NO_3^- ionunda yüklerin və π -rabitəsinin delokallaşması hesabına NO_3^- ionunda olan oksigen


atomlarının hamısı eyni qiymətlidir $d_{NO}=0,121\text{ nm}$; HNO_3 -molekulunda isə NO rabitəsinin biri tekdir, $d_{NO}=0,141\text{ nm}$, yerdə qalan iki NO rabitəsi ikiqat rabitəyə yaxındır $d_{NO}=0,121\text{ nm}$.



Nitrat turşusunda azotun beş valentli olması aşağıdaki kimi izah olunur. Nitrit turşusunda



azotun bölünməmiş bir elektron cütü var, azot donor rolu oynayaraq əlavə bir donor akseptor kovalent rabitə yarada bilər. HNO_3 -turşusunda üçüncü oksigen atomu akseptor rolu oynayır. Üçüncü oksigen atomu həyəcanlanır tək elektron cütləşir və 2p energetik səviyyəsində bir boş orbital yaranır.




Bu cür həyəcanlanma əvvəl qəbul etdiyimiz həyəcanlanmanın əksinədir, daha doğrusu Hund qaydasının əksinə olan həyəcanlanmadır.

Ancaq Hund qaydası bu cür həyəcanlanmanı istisna etmir, Hund qaydasına görə elektronun bu qayda üzrə cütləşməsi çox enerji tələb edir və sistem davamsız olur.

NO_3^- ionunda və ya HNO_3 birləşməsində qırıq-qırıq xətlərlə göstərilən rabitələr nə rabitənin uzunluğuna görə, nə də rabitə enerjisine görə bir-birindən fərqlənmir. Bu onu gösətərir ki, azotun cütləşmiş elektronları orada olan oksigen atomları ilə eyni dərəcədə donor-akseptor rabitəsi yaradır və ona görə də sxematik qırıq-qırıq xətlərlə göstərilir,

yəni növbə ilə hər iki atomla donor-akseptor rəbitəsi yaradır.



Sıra nömrəsi 6, 7, 8 olan elementlərdə (O, F, Ne) valent elektronların sayı azalır: iki, bir və nəhayət Z=8 olan element (Ne) sıfır valentlik göstərir



Oksigenin və flüorun bütün birləşmələrdə valentliyi uyğun olaraq iki və birdir. Oksigenin altı valentli, flüorun isə yeddi valentli olması üçün onların valent elektronları ($2s^22p^4$ və $2s^22p^5$) $3s$ - və $3p$ - energetik səviyyəyə keçməlidir ki, o da çoxlu enerji tələb edir. Məsələn: $F \rightarrow F^{7+}$ valentli olması üçün 15000 kkal/q-atom enerji tələb olunur. Kimyəvi reaksiyaiarda isə o qədər enerji ahınmır.

Azotun, oksigenin və flüorun tək elektronlu olması onların paramaqnit xassəsi ilə isbat olunmuşdur. Neonda isə tək elektron olmadığı üçün o diaqmaqnit xassə daşıyır. Neon elementi ilə ($1s^22s^22p^6$) ikinci dövr tamamlanır.

Dövri sistemdə üçüncü dövr sıra nömrəsi Z=11 olan natrium elementi ilə başlayır. Onun nüvəsinin ətrafında 11-elektron var, elektron konfiqurasiyası $1s^22s^22p^63s^1$ formasındadır. Natrium elementində yeni energetik səviyyə ($3s$) açılır və natriumun elektronu həmin orbitaya daxil olur





Natriumun valent orbitalında bir tək elektronu olduğu üçün natrium həmişə bir valentli olur.


Natriumdan (Z=11) arqona (Z=18) qədər olan elementlər üçüncü dövri təşkil edir. Üçüncü dövrin ikinci ele-

menti maqneziumdur ($Z=12$). Maqneziumda növbəti elektron $3s$ - orbitalına daxil olur və onun elektron quruluşu $Mg\ 1s^2 2s^2 2p^6 3s^2$ formasında olur.


Maqneziumun elektron quruluşunda, valent orbitalında tək elektron yoxdur, normal halda onun elektrovalenti sıfır bərabərdir. Ancaq maqnezium onun analoqu olan berillium elementi kimi birləşmələrdə özünü iki valentli aparır. Bu onunla izah olunur ki, normal halda elektrovalentliyi sıfır olan maqnezium elementlərlə qarşılıqlı təsirdə olduqda həyacanlanır və nəticədə onun iki təklənmiş valent elektronu yaranır.



Alüminiumdan ($Z=13$) başlanmış növbəti elektronlar $3p$ - orbitalına daxil olurlar





həyacanlanmış Al atomunda üç tək valent elektronu yaranır.



nəticədə Al^{+3} valentlik göstərir.



Silisium elementində ($Z=14$) növbəti elektron Hund qaydasına uyğun olaraq $3p$ - orbitalına daxil olur.



və nəticədə silisiumun iki tək elektronu olur, bəzi hallarda silisium birləşmələrdə özünü iki valentli aparır (məs: SiO_4 -ağ rəngli tozdur), silisium da karbon elementi kimi birləşmələrdə əsasən dörd valentlik göstərir. Silisiumun özünü dörd valentli aparması karbondan izah olunduğu kimi izah olunur.

Sıra nömrəsi $Z=15;16;17;18$ olan elementlərdə (P,S,Cl ,


Ar) növbəti elektron 3p- orbitalına daxil olur və arqon atomunda orbital tam dolur. Ar $1s^2 2s^2 2p^6 3s^2 3p^6$





Arqonda tək elektron olmadığı və çox davamlı elektron konfiqurasiyası ($1s^2 2s^2 2p^6 3s^2 3p^6$) yarandığı üçün ancaq flüor ilə çox çətinliklə bəzi birləşmələr verir. Üçüncü dövr arqona tamamlanır.

Birinci, ikinci və üçüncü dövrlər kiçik dövrlər adlanır. Birinci dövrdə iki, ikinci və üçüncü dövrlərdə isə hərəsində 8 element yerləşir.

Sıra nömrəsi Z=19 olan elementdə (K) yeni energetik səviyyə (4s) yaranır və növbəti elektron 4s- orbitalına daxil olur. Minimum enerji prinsipinə görə 3d- orbitalına daxil olmaq üçün nisbətən çox enerji tələb olunur və Z=19;20 elementlərdə (K və Ca) elektronlar 4s- orbitalına daxil olur. Minimum enerji prinsipinə görə baş kvant ədədi ilə əlavə kvant ədədinin cəmi 4s- orbitalında $n+l=4+0=4$ və 3d- orbitalında isə $n+l=3+2=5$ bərabərdir. Ona görə də Z=19;20 olan elementlərdə dolma 4s- orbitalından başlayır.




və ya




Kalsiumun valent elektron səviyyəsində tək elektronlu orbital yoxdur. Normal halda onun elektrovalentliyi Be, Mg elementlərinde olduğu kimi sıfır bərabərdir. Ancaq kalsium elementi birləşmələrdə həmişə özünü ikitərəfli aparır. Kalsium elementi analoji olaraq berillium və məgnezium elementi kimi kimyəvi reaksiya zamanı valent elektronu

$(4s^2)$ həyəcanlanır, asanlıqla $4p$ - səviyyəsinə keçir və nəticədə elementar kalsiumun iki tək $4s^14p^1$ valent elektronu yaranır




Sink yarımqrupu elementlərinin (Zn , Cd , Hg) valent elektron konfiqurasiyası qələvi torpaq metalların (Ca , Sr , Ba) valent elektron konfiqurasiyası ilə eynidir, ancaq xassəcə sink yarımqrup elementləri qələvi torpaq metallardan kəskin fərqlənir. Bu onunla izah olunur ki, qələvi torpaq metallarda valent elektronu (ns^2) 8 elektronlu davamlı energetik səviyyədən sonra yerləşir, ancaq Zn , Cd və Hg elementlərində valent elektronları (ns^2) 18 elektronlu davamlı energetik səviyyədən sonra yerləşir. Sira nömrəsi $Z=21$ olan elementdə (Sc) növbəti elektron minimum enerji prinsipinə görə $3d$ - orbitalına daxil olur. $3d$ - orbitalında $n+l=3+2=5$; $4p$ - orbitalında isə $n+l=4+1=5$; minimum enerji prinsipinə görə baş və əlavə kvant ədədinin cəmi eyni olduqda dolma baş kvant ədədi kiçik olan orbitaldan başlayır. Bu prinsipə görə dolma az enerji tələb edən orbitaldan ($3d$) başlayır. Orbitalın dolması Hund qaydası və Pauli prinsipinə uyğun gedir. Skandiumda valent elektronu $3d^14s^2$ - dir.


Skandiumun normal halda bir tək valent elektronu var, ancaq skandiumun birvalentli davamlı birləşməsi yoxdur. Həyəcanlanmış halda üç tək valent elektronu yaranır və nəticədə skandium birləşmələrdə özünü üçvalentli aparır



Sira nömrəsi $Z=22$ (Ti)-dən $Z=30$ (Zn) kimi olan elementlərdə dolma $3d$ - orbitalında gedir. Vanadium elementində ($Z=23$) elektron konfiqurasiyası $3d^34s^2$ formasındadır. Normal halda üç tək elektronu var




Həyəcanlanmış halda $4s^2$ - energetik səviyyədən bir elektron $4p$ - energetik səviyyəyə keçir və nəticədə vanadiumun beş tək elektronu alınır, özünü beşivalentli aparır.




Bundan əlavə vanadium elementində $3d$ - orbitalında iki energetik səviyyə boşdur. Ona görə də vanadium kompleks əmələ gətirmə qabiliyyətinə malikdir. Vanadium $+2$, $+3$, $+4$ və $+5$ oksidləşmə dərəcəsi göstərir. Bunlardan ən davamlısı $+5$, ən davamsızı isə $+2$ -dir.

Xrom elementində ($Z=24$) növbəti elektron ardıcıl olaraq $3d$ orbitalına daxil olur, bundan əlavə xromda $4s^2$ - energetik səviyyədən bir elektron ekzoeffektlə keçir $3d$ - orbitalına və nəticədə xromun elektron konfiqurasiyası $3s^2 3p^6 3d^5 4s^1$ vəziyyətində olur, $+2, +3, +6$ oksidləşmə dərəcəsi göstərir.



Bunlardan ən davamlısı $+3$ və ən davamsızı $+6$ -dir. Xromun elektron konfiqurasiyasının dəyişməsi minimum enerji ilə əlaqədardır və buna elektron "sığrayışı" deyirlər. Bu "sığrayış" eyni zamanda Cu($Z=29$), Nb($Z=41$), Mo($Z=42$), Ru($Z=44$), Rh($Z=45$), Ag($Z=47$) elementlərində də özünü göstərir.

Nüvənin yükü arttıkca $3d$ - və $4s$ - energetik səviyyələrin enerjisi yaxınlaşır və nikeldə ($Z=28$) $3d^8 4s^2$ və ya $3d^9 4s^1$ elektron qruplaşması enerji cəhətcə bir-birindən fərqlənmir, ancaq mis ($Z=29$) üçün $3d^{10} 4s^1$ elektron konfiqurasiyası $3d^9 4s^2$ konfiqurasiyası ilə eyni deyil. $3d^{10} 4s^1$ elektron konfiqurasiyası enerji cəhətcə daha əlverişlidir. Mis birləşmələrdə $+1$ və $+2$ oksidləşmə dərəcəsi göstərir. Bunlardan $+2$ daha davamlıdır.



Qələvi metallarda olduğu kimi (ns^1) mis yarımqrup elementlərində də (Cu, Ag, Au) xarici elektron səviyyəsində ns^1 elektron var, ancaq qələvi metallar xassəcə Cu, Ag, Au -dan tamamilə fərqlənirlər. Bu onunla izah olunur ki, qələvi metallarda olan xarici valent elektronu (ns^1) 8-elektronlu təbəqədən sonra yerləşir, ancaq Cu, Ag, Au xarici valent elektronu (ns^1) 18-elektronlu təbəqədən sonra yerləşir. Cu, Ag, Au atomunda əmələ gəlmış $nd^{10}ns^1$ elektron konfiqurasiyasında yaranmış nd^{10} energetik yarımsəviyyə tam stabil deyil. Ona görə də nd^{10} energetik səviyyədən 1 və 2 elektron qopur və nəticədə Cu, Ag, Au 1-3 valentlik göstərə bilirlər.

Sıra nömrəsi $Z=21-30$ (Sc-Zn) qədər olan elementlərdə elektronların dolması d - energetik səviyyədə gedir və bu elementlər d -elementləri və ya keçid elementləri adlanırlar.

Sıra nömrəsi $Z=31$ olan elementdə (Ga) minimum enerji prinsipinə uyğun olaraq elektronla dolma $4p$ - energetik səviyyədən başlayır. Sıra nömrəsi $Z=36$ olan elementdə (Kr) orbital tam dolur. Kr $4d^{10}4s^24p^6$ valent orbitalında 2, 8, 18, 8 elektron olan davamlı orbital yaranır və dördüncü dövr bitir. Bu dövrdə s-, p-, d- elementlərindən ibarət 18 element yerləşir.

Beşinci dövr ikinci böyük dövr adlanır. Beşinci dövr $Z=37$ olan elementlə (Rb) başlayır. Minimum enerji prinsipinə görə rubidiumda elektronların dolma prosesi $5s$ - energetik səviyyədən başlayır. Minimum enerji prinsipinə görə $4d$ -, $4f$ - və $5s$ - energetik səviyyələri müqayisə etsək, $4d$ -energetik səviyyədə $n+l=4+2=6$, $4f$ -energetik səviyyədə $n+l=4+3=7$ və $5s$ - energetik səviyyədə $n+l=5+0=5$. Məlum olur ki, $5s$ - energetik səviyyədə baş kvant adədi ilə əlavə kvant adədinin cəmi minimumdur. Deməli elektron $5s$ - orbitalına daxil olmalıdır. Nəticədə rubidiumun elektron konfiqurasiyası Rb $4s^24p^64d^04f^05s^1$ formasını alır.

Sıra nömrəsi $Z=38$ olan elementdə (Sr) növbəti elektron $5s$ - energetik səviyyəyə daxil olur və $\text{Sr } 4s^2 4p^6 4d^0 4f^0 5s^2$ elektron konfiqurasiyası alınır.

Sıra nömrəsi $Z=39$ olan elementdə növbəti elektron minimum enerji prinsipinə görə $4d$ - orbitalına daxil olur və bu dolma $Z=47$ olan elementə (Ag) kimi davam edir. $\text{Ag-də } 4s^2 4p^6 4d^{10} 4f^0 5s^1$ elektron konfiqurasiyası yaranır. Dördüncü dövrдə olduğu kimi beşinci dövrдə də $Z=39-48$ (Y-Cd) olan elementlər d -elementləri adlanır.

Sıra nömrəsi $Z=48$ olan elementdə (Cd) növbəti elektron $5s$ - orbitalına daxil olur, amma kadmium d -elementi hesab olunur.

Sıra nömrəsi $Z=49$ olan elementdə (In) növbəti elektron yeni orbitala ($5p$) daxil olur. Burada da orbitallara elektro-nun dolması minimum enerji prinsipinə görə gedir, $4f$ - energetik səviyyədə $n+l=4+3=7$, $5p$ - energetik səviyyədə isə $n+l=5+1=6$ olur. Uyğun olaraq indium elementində elektron konfiqurasiyası $\text{In } 4s^2 4p^6 4d^{10} 4f^0 5s^2 5p^1$ formasında olur.

Sıra nömrəsi $Z=49$ olan elementdən (In) sıra nömrəsi $Z=54$ olan elementə (Xe) kimi elektron $5p$ - energetik səviyyəyə daxil olur və $\text{Xe } 4s^2 4p^6 4d^{10} 4f^0 5s^2 5p^6$ valent orbitalında davamlı 8-elektronlu orbital yaranır, nəticədə ksenon özünü təsirsiz element kimi aparır. Ksenon flüor müstəsnə olmaqla hələlik heç bir elementlə birləşmə əmələ gətirmir. Beşinci dövrдə də dördüncü dövrдə olduğu kimi 18 element yerləşir və sıra nömrəsi $Z=41; 43; 44; 46; 47$ olan elementlərin elektron konfiqurasiyasında xrom elementində olan kimi "sığrayış" baş verir: $\text{Nb } 4d^4 5s^1$; $\text{Mo } 4d^5 5s^1$; $\text{Tc } 4d^5 5s^2$; $\text{Ru } 4d^7 5s^1$; $\text{Rh } 4d^8 5s^1$; $\text{Pd } 4d^{10} 5s^0$; $\text{Ag } 4d^{10} 5s^1$ sıra nömrəsi $Z=46$ olan elementdə (palladium elementində) ikiqat "sığrayış" baş verir. $Z=47$ olan elementdə (Ag) növbəti elektron $5s^1$ orbitala daxil olur. Buna baxmayaraq gümüş d - elementi hesab olunur. Beşinci dövrдə sıra nömrəsi $Z=39-48$ olan elementlər d -elementləri adlanır.

Beləliklə, beşinci dövr qələvi metallla (Rb) başlayır, kse-

nonla (Xe) qurtarır və 18 elementi əhatə edir.

Hər bir dövr yeni energetik səviyyə ilə başlayır. Bunu sadə formada belə də ifadə edirlər ki, hər bir dövr qələvi metalla başlayır və nəcib (təsirsiz qaz) kazla qurtarır.

Dövrlərin sayı atomda olan maksimum energetik səviyyəyə uyğun gəlir. Mendeleyevin dövri sistemində 7 dövr var və atomlarda maksimum energetik səviyyə də yeddiyə bərabərdir. VI- dövr ən böyük dövr hesab olunur, bu dövrdə 32 element yerləşir. Bu dövrdə *s*-,*p*-,*d*- və *f*- elementləri yerləşir. VI- dövr sezium ilə başlayır. Seziumun elektron konfiqurasiyası $\text{Cs } 4s^2 4p^6 4f^0 5s^2 5p^6 5d^0 5f^0 6s^1$ formasındadır. Sezium elementində növbəti elektronun orbitala daxil olmasının minimum enerji prinsipinə uyğundur. Elektron konfiqurasiyasından göründüyü kimi sezium elementində $4f^0$ -, $5d^0$ -, $5f^0$ - energetik səviyyələr boşdur, amma minimum enerji prinsipinə görə bu boş energetik səviyyələr tələbi ödəmır.

4f-energetik səviyyədə $n+l=4+3=7$; 5d-energetik səviyyədə $n+l=5+2=7$; 5f-energetik səviyyədə $n+l=5+3=8$; 6s- energetik səviyyədə $n+l=6+0=6$.

Göründüyü kimi 6s- energetik səviyyə enerji cəhətcə ən əlverişli orbitaldır və ona görədə sezium elementində elektronun dolması 6s- energetik səviyyədən başlayır. Sıra nömrəsi Z=56 olan elementdə də (Ba) növbəti elektron 6s- energetik səviyyəsinə daxil olur.

Ba $4s^2 4p^6 4d^{10} 4f^0 5s^2 5p^6 5d^0 5f^0 6s^2$ elektron konfiqurasiyasını alır. Barium elementinin normal halda elektrovalentliyi sıfır bərabərdir, amma birləşmələrdə analoqları (Be, Mg, Ca, Sr) kimi özünü iki valentli aparır. Sıra nömrəsi Z=57 olan elementdə (La) orbitala elektronun daxil olması minimum enerji prinsipinə uyğun deyil. Minimum enerji prinsipi burada pozulur yəni 4f- energetik səviyyədə $n+l=4+3=7$; 5d- energetik səviyyədə $n+l=5+2=7$; 5f- energetik səviyyədə $n+l=5+3=8$; alınan rəqəmlərdən göründüyü kimi minimum enerji prinsipinə görə 5f- orbita-

linda elektron dolması gedə bilməz, $5f$ - energetik səviyyə enerji cəhətcə əlverişli deyil. $4f$ - və $5d$ - energetik səviyyələrdə isə baş kvant ədədi ilə əlavə kvant ədədinin cəmi ($n+l=7$) barabərdir və $4f$ -energetik səviyyədə baş kvant ədədinin qiyməti kiçikdir ($n=4$), minimum enerji prinsipinə görə elektronun orbitala daxil olması $4f$ -səviyyəsindən başlamalı idi. Amma təcrübədən alınan nəticəyə görə lantan elementində növbəti elektron $5d$ - orbitalına daxil olur $La\ 4s^{24}p^{6}4d^{10}4f^0$ $5s^25p^65d^15f^06s^2$ elektron konfiqurasiyası alınır. Lantandan sonra gələn 14 elementdə Ce-Lu ($Z=58-71$) nüvənin effektiv yükü artdığı üçün $4f$ - energetik səviyyə $5d$ - energetik səviyyəyə nisbətən enerji cəhətcə daha əlverişli olur. Ona görə də elektronun dolması daxili $4f$ - orbitalında gedir. Bu 14 element lantanoidlər və ya lantanidlər adlanırlar.¹⁾

Sıra nömrəsi $Z=58$ olan elementdə (Ce) növbəti elektron daxildə yerləşən $4f$ - orbitalına daxil olur və eyni zamanda elektron "sığrayışı" baş verir, $5d^1$ - olan elektron da keçir $4f$ - enerjিক səviyyəyə və nəticədə $Ce\ 4s^{24}p^{6}4d^{10}4f^15s^25p^65d^0$ $5f^06s^2$ formada alınır. Növbəti, sıra nömrəsi $Z=59$ olan elementdə (Pr) elektron $4f$ - orbitalına daxil olur. $Pr\ 4s^{24}p^{6}4d^{10}$ $4f^35s^25p^65d^05f^06s^2$ formada elektron konfiqurasiyası yaranır. Sıra nömrəsi $Z=58-63$ olan elementlərdə (Ce, Pr, Nd, Pm, Sm, Eu) növbəti elektronlar $4f$ - orbitalına daxil olur, sıra nömrəsi $Z=64$ olan elementdə (Gd) növbəti elektron $5d$ - orbitalına daxil olur və nəticədə $Gd\ 4s^{24}p^{6}4d^{10}4f^75s^25p^6$ $5d^15f^06s^2$ elektron konfiqurasiyası alınır. Terbium elementində ($Z=65$) ikiqat "sığrayış" baş verir, yəni $4f$ - orbitalına birbaşa iki elektron daxil olur və $Tb\ 4s^{24}p^{6}4d^{10}4f^9$ $5s^25p^65d^05f^06s^2$ elektron konfiqurasiyası alınır. $4f$ energetik səviyyəyə elektron daxil olması sıra nömrəsi $Z=70$ olan elementdə (Yb) kimi davam edir. $Yb\ 4s^{24}p^{6}4d^{10}4f^{14}5s^25p^65d^05f^6s^2$ elektron konfiqurasiyası alınır. Lütesium elementində

¹⁾ Lantanoid lantana oxşayan, lantan ailəsi deməkdir.

Lantanidlər isə lantandan sonra gələn deməkdir.

(Z=71) növbəti elektron $5d$ - orbitalına daxil olur və nəticədə Lu $4s^24p^64d^{10}4f^{14}5s^25p^65d^15f6s^2$ elektron konfiqurasiyası alınır, lantanoidlərdən ibarət elementlərin dövri tamamlanır, $4f$ - energetik səviyyə elektronla tam dolur və nüvə ilə valent orbitalında olan elektronları müəyyən qədər ekranlaşdırır. Nüvənin yükü artıraqca xarici elektron buludlarının "sixlığı" artır və nəticədə lantanoidlərin atom və ion radiusu kiçilir.

Sıra nömrəsi Z=58 olan seriumun atom və ion radiusu $r_{Ce}=1,83\text{\AA}$; $r_{Ce^{3+}}=1,07\text{\AA}$ olduğu halda sıra nömrəsi Z=71 olan lütesiumun $r_{Lu}=1,74\text{\AA}$; $r_{Lu^{3+}}=0,85\text{\AA}$ təşkil edir. Bu hadisəyə lantanoid "sixılması" və ya f - "sixılması" deyilir. Lantanoidlərin ümumi elektron quruluşu $4f^{2-14}5s^25p^65d^0-16s^2$ formulu kimi də ifadə olunur, kimyəvi və spektroskopiya məlumatlarına əsasən müəyyən edilmişdir ki, $4f$ - və $5d$ - orbital enerji cəhətcə çox yaxındır, ancaq $4f$ - orbital daha əlverişlidir. Ona görə də lantanoidlərdə lantan və qadolinum müstəsna olmaqla $5d$ - energetik səviyyənin elektronu $4f$ - energetik səviyyəyə keçir.

$4f$ - orbitalın dolmasına görə lantanoidləri, yəni sıra nömrəsi Z=57-71 olan elementləri, iki qrupa bölgülər: serium yarımqrupu (Ce-Gd) və terbium yarımqrupu (Tb-Lu) elementləri.

Qadolinium və lütesium elementlərində əlavə elektron həddən artıq davamlı f' - və f'' - orbitalına daxil olmur. Bu elementlərdə növbəti elektron lantan elementində olduğu kimi $5d$ orbitalına daxil olur. Lantanoidlər birləşmələrdə +2, +3 və +4 valentlik göstərirler. Həyəcanlanma zamanı $4f$ - orbitalından bir elektron (az hallarda iki elektron) $5d$ - vəziyyətinə keçir, $4f$ - orbitalında qalan elektronlar $5s^25p^6$ energetik səviyyənin elektronları ilə ekranlaşır və nəticədə onlar kimyəvi rabitənin əmələ gəlməsində iştirak etmirlər. Lantanoidlərdə kimyəvi rabitə əsasən $5d^16s^2$ elektronları hesabına yaranır, elementin kimyəvi xassəsini $5d^16s^2$ elektronları müəyyən edir. Ona görə də lantanoidlər III qrup d-

elementlərinə (Sc, Y) oxşayırlar.

Altıncı dövrin davamı olaraq sıra nömrəsi Z=72 olan element (Hf) gəlir. Sıra nömrəsi 72 olan elementdə növbəti elektron 5d-orbitalına daxil olur. Hf $4s^24p^64d^{10}4f^{14}5s^25p^6$ $5d^2$ $5f^06s^2$ elektron konfiqurasiyası alınır. Sıra nömrəsi Z=72-77 (Hf-Ir) olan elementlərdə növbəti elektron 5d- orbitalına daxil olur və Z=77 olan elementdə elektron konfiqurasiyası Ir $5d^75f^06s^2$ formasını alır, sıra nömrəsi Z=78 olan elementdə ikiqat elektron "sığçayışı" baş verir və Pt $5d^95f^06s^1$ elektron konfiqurasiyası yaranır. Qızıl elementində (Z=79) növbəti elektron 5d- orbitalına daxil olur Au $5d^{10}6s^1$ elektron konfiqurasiyası alınır. Qızıl d-elementi hesab olunur.

VI dövr əlavə altı p-elementi daxil olmaqla radon (Rn) elementi ilə (Z=86) tamamalanır. Elektron konfiqurasiyası $Rn5d^{10}6s^26p^6$ olan radonun valent orbitalında stabil 8 elektronlu orbital yaranır və hələlik radonun heç bir birləşməsi məlum deyil. Beləliklə VI-dövrdə $2s$ - $,10d$ - $,14f$ - və $6p$ - elementləndən ibarət 32 element yerisidir.

VII dövr sıra nömrəsi Z=87 olan fransium (Fr) elementi ilə başlanır Fr $5d^{10}5f^06s^26p^66d^06f^07s^1$ və tamamlanmamış dövrdür. Fransiumdan sonra gələn element, Z=88 olan radium (Ra) elementində növbəti elektron 7s-orbitalına daxil olur. Ra $5d^{10}5f^06s^26p^66d^06f^07s^2$ formada elektron konfiqurasiyası yaranır. Fransium və radium s-elementi hesab olunur. Fransium və radium elementləndən sonra sıra nömrəsi Z=89 olan d-elementi, aktinium (Ac) elementi gəlir. Aktinium elementi süni surətdə alınmış elementdir, onun da elektron konfiqurasiyası lantanın elektron konfiqurasiyasına bənzəyir, elektronlar orbitala dolarkən minimum enerji prinsipi pozulur. $5f$ - energetik səviyyədə $n+l=5+3=8$; $6d$ -energetik səviyyədə $n+l=6+2=8$. Hər iki energetik səviyyədə $n+l$ cəmi bərabərdi, minimum enerji prinsipinə görə elektronların dolması baş kvant ədədi kiçik olan orbitaldan ($5f$) getməlidir, ancaq minimum enerji prinsipi pozularaq aktinium elementində dolma $6d$ orbitalından başlayır. Ac $5d^{10}$

$5f^0 6s^2 6p^6$ **6d¹ 6f⁰ 7s²**, aktinium elementində elektronun orbitala dolma prosesi lantan elementində olduğu kimi təkrar olunur.

Sıra nömrəsi Z=90 olan torium (Th) elementində növbəti elektron 6d-orbitalına daxil olur, burada da minimum enerji prinsipi pozulur Th $5d^{10} 5f^0 6s^2 6p^6$ **6d² 6f⁰ 7s²** elektron konfiqurasiyası alınır. Sıra nömrəsi Z=91 olan protaktinium (Pa) elementində ikiqat elektron "sıcırayışı" baş verir və elektron minimum enerji prinsipinə uyğun olaraq 5f-orbitalına daxil olur. Pa $5d^{10} 5f^2 6s^2 6p^6$ **6d¹ 6f⁰ 7s²** elektron konfiqurasiyası alınır. Uran elementində (Z=92) növbəti elektron 5f-orbitalına daxil olur və U $5d^{10} 5f^3 6s^2 6p^6$ **6d¹ 6f¹ 7s²** elektron konfiqurasiyası alınır. Sıra nömrəsi Z=93 olan neptunium elementində (Np) növbəti elektron 5f-orbitalına daxil olur və Np $5f^4 6s^2 6p^6$ **6d¹ 6f⁰ 7s²** elektron konfiqurasiyası yaranır. Plutonium elementində (Z=94) yenə də ikiqat "sıcırayış" baş verir, 5f-orbitalına iki elektron daxil olur və Pu $5f^6 6s^2 6p^6$ **6d⁰ 6f⁰ 7s²** elektron konfiqurasiyası alınır. Amerisium elementində (Z=95) növbəti elektron 5f-orbitalına daxil olur və Am $5f^7 6s^2 6p^6$ **6d⁰ 6f⁰ 7s²** elektron konfiqurasiyası yaranır. Sonrakı, sıra nömrəsi Z=96-103 olan elementlərdə elektron konfiqurasiyası aşağıdakı kimi alınır: Kürium Cm $5f^{17} 7s^2$; Berklium Bk $5f^{18} 7s^2$; Kalifornium Cf $5f^{10} 7s^2$; Eynşteynium Es $5f^{11} 7s^2$; Fermium Fm $5f^{12} 7s^2$; Mendeleyevium Md $5f^{13} 7s^2$; Nobelium No $5f^{14} 7s^2$; Lourensium Lr $6d^{17} 7s^2$.

Aktiniumdan (Z=89) sonra gələn Z=90-103 elementlərə aktinoidlər deyirlər və bu elementlər də f-elementi adlanır. Aktinoidlərdə də f-sixilması baş verir və bu elementlərində xassələri bir-birinə yaxındır. Aktinoidlərdən U, Th və Ra elementləri təbiətdə tapılır, qalan aktinoidlər (çox az miqdarda Np və Pu müstəsna olmaqla) təbiətdə tapılmır. Qalanları isə sünü surətdə alınır. Aktinoidlərin hamısı radioaktiv elemetlərdir. Onların yarımparçalanma dövri geniş miqyasda dəyişir. Məsələn, 10^{16} ildən (U), 25-dəqiqəyə (No) kimi.

Spektroskopiya məlumatına və kimyəvi məlumatlara əsasən müəyyən edilmişdir ki, VII dövrin ağır elementlərində $7s$ - , $6d$ - və $5f$ - energetik səviyyələri enerji cəhətcə bir-birinə çox yaxındır. Ona görə də onların elektron konfiqurasiyasını bir mənali təyin etmək mümkün deyil. Məsələn, Rn $5f^26d^{17}s^2$ elektron konfiqurasiyası $6d^37s^25f^16d^{27}s^2$ və ya $5f^37s^2$ elektron konfiqurasiyasına o dərəcədə yaxındır ki, bunları enerji cəhətcə bir-birindən ayırmak çətindir. Aktinoidlər yüksək oksidləşmə dərəcəsi (+3, +4, +5, +6, +7) göstərirler, ancaq +3 oksidləşmə dərəcəsi hamısı üçün xarakterikdir.

Aktinoidlərdən sonra nömrəsi $Z=104-105$ olan elementlərdə növbəti elektronlar $6d$ orbitalına daxil olur Ku $6d^{27}s^2$ və Ns $6d^{37}s^2$ elektron konfiqurasiyası alınır. VII dövr əvvəlki, dövrlərdən fərqli olaraq tamamlanmamış dövr adlanır. Nüvənin yüksü artdıqca qanuna uyğunluqlar təkrarlanır, elektron quruluşu mürəkkəbləşir. Hər bir yeni dövr s-elementləri ilə başlanır və xarici orbitalında 8 elektronu olan elementlərlə-nəcib qazlarla qurtarır. Birinci dövr isə hidrogenə başlayır, He ($1s^2$) ilə qurtarır. Elementlərin təsnifatını çox vaxt kvant kimyasında istifadə olunan energetik səviyyələrə (s -, p - , d -, f -) görə də verirlər. Valent elektronu ns və np energetik səviyyəyə daxil olan elementləri s - və p - elementləri adlandırırlar və onların sayı dövri sistemdə 44-ə bərabərdir.

Valent elektronları nd - orbitalına daxil olan elementləri d -elementləri adlandırırlar, onların sayı dövri sistemdə 32-yə bərabərdir. 28 elementin valent elektronu nf - orbitalına daxil olur və onları f -elementləri adlandırırlar. Valent elektronu $4f$ -orbitalına daxil olan elementləri lantanoidlər, valent elektronu $5f$ - orbitalına daxil olan elementləri isə aktinoidlər adlandırırlar. Lantanoidlərə eyni zamanda nadir torpaq elementləri də deyilir (NTE).

Dövri sistemdə s -, p -, d - və f -elementləri yarımqrupa bölünür. s -elementləri iki yarımqrupa bölünür: qələvi metallar (Li, Na, K, Rb, Cs, Fr) və qələvi torpaq metallar (Ca, Sr, Ba, Ra).

p-elementləri 6-yarımqrupaya bölünür:

Bor yarımqrupu elementləri: B, Al, Ga, In, Tl ($s^2 p^1$)

Karbon yarımqrupu elementləri: C, Si, Ge, Sn, Pb ($s^2 p^2$)

Azot yarımqrupu elementləri: N, P, As, Sb, Bi ($s^2 p^3$)

Oksigen yarımqrupu elementləri: O, S, Se, Te ($s^2 p^4$)

Flüor yarımqrupu elementləri: H, F, Cl, Br, I, Al ($s^1, s^2 p^5$)

Nəcib qazlar yarımqrupu elementləri: He, Ne, Ar, Kr, Xe, Rn ($1s^2, s^2 p^6$).

Valent elektronları *nd*-orbitalına daxil olan elementlərə *d*-elementləri və ya keçid elementləri deyirlər. Keçid elementləri mənfi valentlik əmələ gətirmir, onlar 10 yarımqrupa bölünürler:

Skandium yarımqrupu elementləri: Sc, Y, La, Ac ($d^1 s^2$)

Titan yarımqrupu elementləri: Ti, Zr, Hf ($d^2 s^2$)

Vanadium yarımqrupu elementləri: V, Nb, Ta ($d^3 s^2$;
Nb $d^4 s^1$)

Xrom yarımqrupu elementləri: Cr, Mo, W ($d^5 s^1$; Wd $^4 s^2$)

Manqan yarımqrupu elementləri: Mn, Tc, Re ($d^5 s^2$)

Dəmir yarımqrupu elementləri: Fe, Ru, Os ($d^6 s^2$; Rud $^7 s^1$)

Kobalt yarımqrupu elementləri: Co, Rh, Yr($d^7 s^2$; Rhd $^8 s^1$)

Nikel yarımqrupu elementləri: Ni($d^8 s^2$), Pd($d^{10} s^0$), Pt($d^9 s^1$)

Mis yarımqrupu elementləri: Cu, Ag, Au, ($d^{10} s^1$)

Sink yarımqrupu elementləri: Zn, Cd, Hg ($d^{10} s^2$)

I, II, III dövrlərdə *d*-elementi yerləşmir. IV, V, VI dövrlərdə hərəsində 10 *d*-elementi yerləşir, VII dövrdə iki *d*-elementi yerləşir. VI və VII dövrlərdə hərəsində 14-*f* elementi yerləşir. VI dövrdə yerləşən *f*-elementlərinə lantanoidlər, VII dövrdə yerləşən *f*-elementlərinə isə aktinoidlər deyirlər. Hal-hazırda dövri sistemin 400-dən çox variantı mövcuddur: 30-qəfəslı, 18-qəfəslı, 8-qəfəslı-qısa variantdır. Dövri sistemdə kvadrat mötərizədə davamlı izotopların atom kütłəsi göstərilmişdir.

3.4. Elementlərin xassələrinin dövriliyi

Elementlərin atom radiusu, ionlaşma enerjisi, ion radiusu, elektromənfiyi, oksidləşmə dərəcəsi, optiki, maqnit və s. xassələrinin dövriliyi atomda elektronların paylanmasından və atomun nüvəsinin yükündən asılıdır. Elementlərin xassələrinin dövri surətdə təkrar olması təkcə qruplar üzrə deyil, bu oxşarlıq eyni zamanda dövrlər üzrə və diaqonal xəttlər üzrə də özünü göstərir.

Fe, Co, Ni triadasının fiziki və kimyəvi xassələrinin oxşarlığı qruplar üzrə (Fe, Ru, Os; Co, Rh, Ir və Ni, Pd, Pt) olan oxşarlığa nisbətən daha kəskindir. Həqiqətən də keçid elementlərdə dövrlər üzrə oxşarlıq, qruplar üzrə olan oxşarlıqdan daha aydın şəkildə gözə çarpir. Bu onunla izah olunur ki, bu elementlərdə fiziki və kimyəvi xassəni müəyyən edən valent elektronları eyni energetik səviyyədə yerləşirlər.

4d- və *5d-* keçid elementlərində isə oxşarlıq qruplar üzrə özünü göstərir (məs. Zr, Hf). Dövriər üzrə olan oxşarlıq lantanoidlərdə və aktinoidlərdə daha aydın nəzərə çarpir. Diaqonal oxşarlıq dövrlər və qruplar üzrə olan oxşarlığa nisbətən az xarakterikdir.

Li-Mg, Be-Al, B-Si elementləri arasında olan diaqonal oxşarlıq özünü güclü, Na-Ca, K-Sr və s. elementləri arasında olan oxşarlıq isə özünü zəif göstərir.


Dövri sistemdə elementlərin başqa xassələrinə nisbətən ionlaşma enerjisi, elektrona hərisliyi, oksidləşmə dərəcəsi, atom və ion radiusları, elektromənfilik, rabiə enerjisi, oksidləşmə-reduksiya potensialı və s. xassələrində dövri və qruplar üzrə oxşarlığı daha aydın özünü göstərir.

3.5. Atom radiusu

Elementin atom həcminin dövriliyi çoxdan məlum idi. Lotar Meyer atom həcmərinin dövrilik əyrisini qurmuş və

onunla məşhurlaşmışdır. (Şəkil 3.4) Atom həcmində elementin molyar həcmi də deyilir. Elementin atom həcmini

$$v = \frac{m}{d}$$
 formulu ilə təyin edirlər;



Şəkil 3.4. Elementin atom həcminin atom kütləsindən asılılığı
burada, v - atomun molyar həcmi;

m - elementin mol kütlesi,

d -- sıxlıqdır.

Məsələn: misin molyar həcmi

$$v = \frac{63,46 \text{ g/mol}}{8,93 \text{ g/cm}^3} = 7,10 \text{ cm}^3/\text{mol}$$

$$d = \frac{7,10}{6,0^{23} \cdot 10^{23}} = 1,78 \cdot 10^{-23} \text{ cm}^3$$

misin atom radiusu

$$r_{\text{Cu}} \approx \sqrt[3]{V_{\text{Cu}}} = \sqrt[3]{1,78 \cdot 10^{-23}} = 2,28 \cdot 10^{-8} \text{ cm}$$

Qeyd etmək lazımdır ki, bu üsüllə ilə atomların nisbi həcmi və atom radiusunu dəqiqlik təyin etmək olmur.

Hal-hazırda bərk və qaz halında olan maddələrin atom radiusunu atomların nüvələrinin arasındakı məsafə ilə ölçülərlə. Radius atomun və ionun ölçü vahididir və Anqstromlə

ölçülür ($1\text{\AA}=10^{-8}\text{cm}$).

Hal-hazırda rentgen struktur analizi vasitəsilə elementlərin atom və ion radiuslarını çox yüksək dəqiqliklə təyin edirlər (cədvəl 3.1).

Laue sübut etmişdir ki, rentgen şüası müəyyən əlamətlərinə görə işıq şüasına oxşasa da, onun dalğa uzunluğu işıq şüasının dalğa uzunluğundan çox kiçikdir (10.000 dəfə). Rentgen şüasının dalğa uzunluğu təqribən kristallarda atomlar arasındaki məsafə ilə eyni tərtibdədir. Lauenin kəşfindən sonra Vulf və Breqq kristallarda atomların yerləşməsini və atomlar arasındaki məsafəni təyin edə bilmışlar. Kristalda müstəvilər arası məsafəni (d) ölçməklə kationun (r_k) və anionun (r_a) radiuslarının cəmini tapıb sonra kationun və anionun radiusunu təyin edirlər.

Metallarda r_{at} birbaşa rentgen struktur analizin nəticələrinə görə təyin olunur. Bunun üçün təcrübədən alınan atomlar arası məsafəni iki yerə bölgürlər. Məsələn: mis atomundakı iki atom arasındaki məsafə $\bar{z},55\text{\AA}$ təşkili edir, onda mis atomunun radiusu onun yarısına bərabərdir $r_{\text{Cu}}=1,27\text{\AA}$ və ya maqnezium strukturunda iki atom arasındaki məsafə $3,20\text{\AA}$ olduğu halda $r_{\text{Mg}}=1,6\text{\AA}$ bərabərdir.

1926-cı ildə V.M. Qoldşmidt bu üsul ilə bir çox elementlərin atom və ion radiuslarını təyin etmişdir. Atom və ion radiusunun qiyməti şərtidir, onlar atomun təbiətindən, kimyəvi rəbitənin xarakterindən, maddənin aqreqat halından və qonşu atomun təbiətindən asılıdır. Bəsit maddələrdə və üzvi birləşmələrdə atom radiusundan r_{at} , qeyri-üzvi birləşmələrdə ion radiusundan r_{ion} istifadə edirlər. Metallarda, ərintilərdə, nəcib qazlarda atom radiusu, qeyri metallarda isə kovalent radius adlanır. Dövrlər üzrə metalların atom radiusu getdikcə kiçilir. Bu onunla əlaqədardır ki, elektron orbitalı dəyişmədən getdikcə nüvənin yükü artır və nəticədə elektron nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur, r_{at} kiçilir.

Cədvəl 3.1.

Elementlərin atom və kovalent radiusu

Sıra nömrəsi	Kimyəvi şəhərəsi	r_{at} , Å	Sıra nömrəsi	Kimyəvi şəhərəsi	r_{at} , Å	Sıra nömrəsi	Kimyəvi şəhərəsi	r_{at} , Å
1	H	0,37(0,46)	27	Co	1,25	53	I	1,33
2	He	1,22	28	Ni	1,24	54	Xe	2,18
3	Li	1,55	29	Cu	1,28	55	Cs	2,68
4	Be	1,13	30	Zn	1,39	56	Ba	2,21
5	B	0,8(0,9)	31	Ga	1,39	57	La	1,87
6	C	0,77	32	Ge	1,39(1,15)	72	Hf	1,59
7	N	0,55(0,71)	33	As	1,48(1,25)	73	Ta	1,46
8	O	0,6	34	Se	1,6(1,16)	74	W	1,40
9	F	0,71	35	Br	1,14	75	Re	1,37
10	Ne	1,6	36	Kr	1,98	76	Os	1,35
11	Na	1,89	37	Rb	2,46	77	Ir	1,35
12	Mg	1,6	38	Sr	2,15	78	Pt	1,38
13	Al	1,43	39	Y	1,81	79	Au	1,44
14	Si	1,18(1,34)	40	Zr	1,60	80	Hg	1,6
15	P	0,95(1,3)	41	Nb	1,45	81	Tl	1,71
16	S	1,02	42	Mo	1,39	82	Pb	1,75
17	Cl	0,99	43	Tc	1,36	83	Bi	1,82
18	Ar	1,92	44	Ru	1,34	84	Po	
19	K	2,36	45	Rh	1,34	85	At	
20	Ca	1,97	46	Pd	1,37	86	Ru	
21	Sc	1,64	47	Ag	1,44	87	Fr	2,8
22	Ti	1,46	48	Cd	1,56	88	Ra	2,35
23	V	1,34	49	In	1,66	89	Ac	2,05
24	Cr	1,27	50	Sn	1,58			
25	Mn	1,30	51	Sb	1,61			
26	Fe	1,26	52	Te	1,7			

Lantanoidlər

58 Sr 183	59 Pr 182	60 Nd 182	61 Pm 181	62 Sm 1,81	63 Eu 2,02	64 Gd 1,79	65 Tb 1,77	66 Dy 1,77	67 Ho 1,76	68 Er 1,75	69 Tm 1,74	70 Yb 1,93	71 Lu 1,74
-----------------	-----------------	-----------------	-----------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------

Aktinoidlər

89 Th 1,8	90 Pa 1,62	91 U 1,53	92 Np 1,50	93 Pu 1,62	94 Am 1,61	95 Cm 1,61	96 Bk 1,61	97 Cf 1,61	98 Es 1,61	99 Fm 1,74	100 Md 1,74
-----------------	------------------	-----------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	------------------	-------------------

$r_{\text{Na}}=1,89\text{\AA}$, $r_{\text{Mg}}=1,60\text{\AA}$, $r_{\text{Al}}=1,43\text{\AA}$, d -elementlərdə atom radiusunun kiçilməsi ($r_{\text{Sc}}=1,64\text{\AA}$, $r_{\text{Ti}}=1,46\text{\AA}$) xüsusilə kəskin olur. Atom radiusunun kiçilməsi dəmir qrupu triadasında ($r_{\text{Fe}}=1,26\text{\AA}$, $r_{\text{Co}}=1,25\text{\AA}$, $r_{\text{Ni}}=1,24\text{\AA}$) daha kiçik fərqlə baş verir.

f -elementlərdə isə bu kiçilmə daha da az olur. Sıra nömrəsi $Z=58$ olan elementdən (Ce) başlamış sıra nömrəsi $Z=71$ olan elementə (Lu) kimi atom radiusu cəmi $0,09\text{\AA}^0$ kiçilir: $r_{\text{Ce}}=1,83\text{\AA}$, $r_{\text{Lu}}=1,74\text{\AA}$. Lantanoidlərdə atom radiusunun bu cür kiçilməsinə lantanoid "sixılması" və ya f -"sixılması" deyilir.

Əlavə yarımqruplarda yuxarıdan aşağıya getdikcə birinci elementdən ikinci elementə keçdikdə r_{at} artır, ikinci elementdən üçüncü elementə keçdikdə isə r_{at} azalır. Titan yarımqrupu elementlərində $r_{\text{Ti}}=1,46\text{\AA}$; $r_{\text{Zr}}=1,60\text{\AA}$; $r_{\text{Hf}}=1,59\text{\AA}$. Atom radiuslarının bu cür dəyişməsi lantanoid "sixılması" ilə əlaqədardır.

Qeyri-metallarda sıra nömrəsi artırıqca kovalent radiusu böyüyür, bu da elektron laylarının artması ilə izah olunur. Qeyri-metallarda kovalent radiusun böyüməsi həmişə qanuna uyğun getmir. Məsələn: $r_{\text{B}}=0,8\text{\AA}$; $r_{\text{C}}=0,77\text{\AA}$; $r_{\text{N}}=0,55\text{\AA}$; $r_{\text{O}}=0,6\text{\AA}$; $r_{\text{F}}=0,71\text{\AA}$; $r_{\text{Si}}=1,18\text{\AA}$; $r_{\text{P}}=0,95\text{\AA}$ və s. Qeyri-metallarda atom radiusunun monoton artırıb və ya azalması kovalent rabitənin xarakterindən asılıdır.

Nəcib qazlarda - He, Ne, Ar, Kr, Xe atom radiusu elementin sıra nömrəsi artırıqca artır $r_{\text{He}}=1,22\text{\AA}$; $r_{\text{Xe}}=2,20\text{\AA}$ nəcib qazların atom radiusu qeyri-metalların atom radiusundan böyüküdür. Bu onunla izah olunur ki, nəcib qazların kristalarında atomlararası qarşılıqlı təsir azdır.

3.6. Ion radiusu

Rentgen struktur analizi vasitəsilə kristalda ionun ölçüsünü təyin etmək mümkün deyil. Rentgen struktur analizi

vasitəsilə kristalda laylar arasındaki məsafəni (d) təyin etmək olur. Laylar arası məsafəni təyin etməklə anion və kationların radiuslarının ($r_{\text{an}}, r_{\text{kat}}$) cəmi təyin olunur. Onların radiuslarının cəminin yarısı anion və kationun radiuslarını verir.

Əgər kristal ionlardan ibarətdirsə nüvələr arası məsafəyə ion radiusunun cəmi kimi baxmaq olar. Məsələn: $r_{\text{anion}} + r_{\text{kat}} = 2,73\text{\AA}$ təşkil edirse, burada birinin ölçüsünü (r_{an} , və ya r_{kat}) bilmək lazımdır.

1926-cı ildə V.M.Qoldşmidt ilk dəfə refraktometrik üsulla oksigen və fluor ionunun radiusunu təyin edərək ($r_{\text{F}^-} = 1,33\text{\AA}; r_{\text{O}^{2-}} = 1,32\text{\AA}$) alınmış nəticəyə əsasən başqa ionların radiuslarını təyin etmişdir (cədvəl 3.2). Kationların və atomların radiuslarının müqaisəsi göstərir ki, $r_{\text{kat}} < r_{\text{at}}$. Belə ki, $r_{\text{Mn}} = 1,3\text{\AA}$; $r_{\text{Mn}^{2+}} = 0,8\text{\AA}$, kationun yükü böyüdükən onun ölçüsü kiçilir: $r_{\text{Mn}^{2+}} = 0,8\text{\AA}$, $r_{\text{Cr}^{3+}} = 0,63\text{\AA}$; $r_{\text{Cr}^{6+}} = 0,52\text{\AA}$ təşkil edir. Cədvəldən aydın görünür ki, bütün hallarda kationların ölçüsü anioolların ölçüsündən kiçik olur $r_{\text{kat}} < r_{\text{anion}}$. Lantanoidlərdə elementin sıra nömrəsi artıqca onun radiusu (r_{ion}) monoton kiçilir. Məsələn: $r_{\text{La}^{3+}} = 1,04\text{\AA}$; $r_{\text{Lu}^{3+}} = 0,8\text{\AA}$ təşkil edir. Bu qanuna uyğunluğu ilk dəfə Qoldşmidt müşahidə etmiş və lantanoid "six-ıması" adlandırmışdır. Dövri sistemdə dövrlər üzrə elementlərin ionunun yükü artıqca onların ion radiusu kiçilir. Məsələn: $r_{\text{Na}^+} = 0,98\text{\AA}$; $r_{\text{Mg}^{2+}} = 0,74\text{\AA}$; $r_{\text{Al}^{3+}} = 0,57\text{\AA}$; $r_{\text{Si}^{4+}} = 0,39\text{\AA}$ və s.

Bu ionlar izoelektron ionlar adlanırlar. İonların yükü artıqca nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur və nəticədə ion radiusu kiçilir. Dövrlər üzrə *d*-elementlərində sıra

Cədvəl 3.2.

Elementlərin ion radiusu*

Sıra nömr.	İkinci şəhər İsim	İon radiusu Å	Sıra nömr.	İkinci şəhər İsim	İon radiusu Å	Sıra nömr.	İkinci şəhər İsim	İon radiusu Å
1	H	1-1,36 1+0,00			5+0,4	43	Tc	-
2	He	0,1,22	24	Cr	2+0,83 3+0,64 6+0,35	44	Ru	4+0,62
3	Li	1+0,68	25	Mn	2+0,91 3+0,7	45	Rh	3+0,75 4+0,65
4	Be	2+0,34			4+0,52	46	Pd	4+0,64
5	B	3+(0,2)			7+(0,46)	47	Ag	1+1,13
6	C	4+0,2 4+(0,15) 4-(2,6)	26	Fe	2+0,8 3+0,67	48	Cd	2+0,99
7	N	3+ 5+0,15 3-1,48	27	Co	2+0,78 3+0,64	49	In	1+1,30 3+0,92
8	O	2-1,36	28	Ni	2+0,74	50	Sn	2+1,02 4+0,67
9	F	1-1,33	29	Cu	1+0,98 2+0,80	51	Sb	3+0,90 5+0,62 3-2,08
10	Ne	0,1,6	30	Zn	2+0,83	52	Te	2-2,11
11	Na	1+0,98	31	Ga	3+0,62	53	I	1-22
12	Mg	2+0,74				54	Xe	7+(Ü,5)
13	Al	3+0,57	32	Ge	2+0,63	55	Cs	0,18 1+1,55
14	Si	4+0,39			4+0,44	56	Ba	2+1,38
15	P	3+ 5+0,35 3-1,86	33	As	3+0,69 5+(0,47) 3-1,91	57	La	3+1,04 4+0,9
16	S	2-1,82 6+(0,29)	34	Se	2-1,93 4+0,69	72	Hf	4+0,82
17	Cl	1-1,81 7+(0,26)	35	Br	6+0,35 1-1,96	73	Ta	5+(0,66)
18	Ar	01,92			7+(0,39)	74	W	4+0,68 6+0,65
19	K	1+1,33	36	Kr	0,1,98	75	Re	6+0,52
20	Ca	2+1,04	37	Rb	1+1,49	76	Os	4+0,65
21	Sc	3+0,83	38	Sr	2+1,20	77	Ir	4+0,65
22	Ti	2+0,78 3+0,69 4+0,64	39	Y	3+0,97	78	Pt	4+0,64
23	V	2+0,72 3+0,67 4+0,61-	40	Zr	4+0,82	79	Au	1+(137) 2+1,12
			41	Nb	4+0,67	80	Hg	2+1,12 3+10
					5+0,66	81	Tl	1+136
			42	Mo	4+0,68 6+0,65	82	Pb	2+1,26 4+0,75

mötərizədə göstərilən rəqəmlər hesablamalar ilə alınmışdır.

Cədvəl 3.2-nin ardı

Sıra nömrəsi	Kimy. isarəti	İon radiusu Å
83	Bi	$3+1.2$ $5+(0,74)$ $3-2,13$
84	Po	—
85	At	—
86	Rn	—
87	Fr	—
88	Ra	$2+1.44$
89	Ac	$3+1.11$

Lantanoidlər

Ce 1,02 0,88	59 Pr 3+	60 Nd 3+	61 Pm	62 Sm	63 Ea	64 Gd	65 Tb	66 Dy	67 Ho	68 Er	69 Tm	70 Yb	71 Lu
1,00 0,99 (0,98)	0,97 0,97	0,94 0,94	0,89 0,89	0,88 0,86	0,85 0,85	0,81 0,81	0,8						

Aktinooidlər

Th 1,08 0,95	91 Pa 3+0,06 3+0,06	92 U 3+1,04 3+1,04	93 Np 3+1,02 3+1,02	94 Pu 3+1,01 3+0,88	95 Am 3+1,01 3+0,86	96 Cm 3+1,00 3+0,58	97 Bk	98 Cf	99 Es	100 Cm	101 Md
4+0,91 4+0,89	4+0,89 4+0,88										

nömrəsi artdıqca eyni yüklü ionlarda ion radiusu kiçilir $r_{Mn^{2+}} = 0,80\text{\AA}$; $r_{Ni^{2+}} = 0,69\text{\AA}$. Nəzərə almaq lazımdır ki, kristallarda oksidləşmə dərəcəsi +2-dən yüksək olan ion olmur, ancaq yüksək yükü olan ionlar (+3, +4) məhlullarda olur.

3.7. İonlaşma enerjisi

Elementlərin kimyəvi aktivliyini müəyyən edən parametrlərdən əsası onun ionlaşma enerjisidir. Ionlaşma enerjisinin ədədi qiyməti kimyəvi elementin aktivliyini göstərir, əgər kimyəvi elementin ionlaşma enerjisi az isə kimyəvi elementin yüksək aktivliyə malik olmasını, ionlaşma enerjisi

yüksək olduqda kimyəvi elementin qeyri-aktiv olmasını gösətirir. Ionlaşma enerjisinin ölçü vahidi elektron voltdur (eV). **Neytral və ionlaşmış atomdan elektron qoparmaq üçün lazım olan enerjiyə ionlaşma enerjisi** deyilir. Ionlaşma enerjisini I ilə işaret edirlər. Cox elektronlu atomlar üçün bir neçə ionlaşma enerjisi məlumdur. I_1 , I_2 , I_3 , I_4 və s. Bunlar atomdan birinci (I_1), ikinci (I_2), üçüncü (I_3) elektronu qoparmaq üçün lazım olan enerjini göstərirlər. Cox elektronlu atomlarda həmisi $I_1 < I_2 < I_3 < \dots$ olur. I_1 neytral atomdan elektron qoparmaq üçün lazım olan enerjidir. Odur ki, I_1 həmisi kiçik qiymət alır. $I_2 > I_1$, çünki I_2 yüksək iondan ikinci elektronu qoparmaq üçün lazım olan enerjidir. İkinci elektron nüvə tərəfindən böyük qüvvə ilə cəzb olunur $I_3 > I_2$, çünki I_3 ikiqat yüksək iondan üçüncü elektronu qoparmaq üçün lazım olan enerjidir, üçüncü elektron daha böyük qüvvə ilə nüvə tərəfindən cəzb olunur və s. Azelektronlu atom üçün (məs. hidrogen atomu) elektronun enerjisi ancaq baş kvant ədədiindən (n) asındır. Ona görə də hidrogen atomu üçün Şredinger tənliyinin düzgün həlli var.

$$E = -\frac{1}{2} \frac{m_e e^4 Z^2}{n^2 h^2} \quad (3.1)$$

(3.1) tənliyinin köməyi ilə hidrogen atomunun ionlaşma enerjisi hesablamıb və 13.60 eV təşkil edir. Göründüyü kimi

(3.1) tənliyi Bor tənliyi ilə $E = -\frac{1}{2} \frac{m_e e^4 Z^2}{n^2 h^2}$ eynidir. Hid-

rogen atomunun təcrübə yolu ilə alınan ionlaşma enerjisi (13.60 eV) Bor və Şredinger tənlikləri ilə hesablanmış ionlaşma enerjisini (13.60 eV) təsdiq edir.

Cox elektronlu atomlarda ionlaşma enerjisini Şredinger tənliyi ilə hesablaması olduqca çətindir. Axır vaxtlarda hesablayıcı məşinlərin tətbiqi, müxtəlif təqribi üsulların işlənilməsi bu məsələni həll edə bilməmişdir. Çünkü nəzəri hesablamalarla alınan nəticələr çox təqribi xarakter daşıyır

Cədvəl 3.3.

Atomların ionlaşma enerjisi (eV)

Z	Ele me nt	I ₁	I ₂	- I ₃	I ₄	I ₅	I ₆	I ₇	I ₈
1	H	13,595							
2	He	24,580	54,403						
3	Li	5,390	75,619	122,420					
4	Be	9,320	18,206	153,850	217,657				
5	B	8,296	25,149	37,920	259,298	340,127			
6	C	11,264	24,376	47,864	64,476	391,986	489,84		
7	N	14,54	29,605	47,426	77,450	97,863	551,925	666,83	
8	O	13,614	35,146	54,934	77,394	113,873	138,080	739,114	871,12
9	F	17,418	34,98	62,646	87,23	114,214	157,117	185,139	953,60
10	Ne	21,559	41,07	63,5	97,16	126,4	157,91		
11	Na	5,138	47,29						
12	Mg	7,644	15,03	54	Xe	12,127	24,2		
13	Al	5,984	18,823	55	Cs	3,893	25,1		
14	Si	8,149	16,34	56	Ba	5,210	10,001		
15	P	10,55	19,65	57	La	5,61	11,43		
16	S	10,357	29,4	58	Ce	6,5	12,3		
17	Cl	13,01	23,80	59	Pr	5,7			
18	Ar	15,755	27,62	60	Nd	5,7			
19	K	4,339	31,81	61	Pm	-			
20	Ca	6,111	11,87	62	Sm	5,64	11,2		
21	Se	6,54	12,80	63	Eu	5,67	11,24		
22	Ti	6,82	13,57	64	Gd	6,16	12,0		
23	V	6,74	14,65	65	Tb	6,7			
24	Cr	6,764	16,49	66	Dy	6,8			
25	Mn	7,432	15,64	67	Ho	-			
26	Fe	7,90	16,18	68	Er	6,08			
27	Co	7,86	17,05	69	Tm	5,81			
28	Ni	7,633	18,15	70	Yb	6,22	12,10		
29	Cu	7,724	20,29	71	Lu	6,15	14,7		
30	Zn	9,391	17,96	72	Hf	5,5	14,9		
31	Ga	6,00	20,51	73	Ta	7,88	16,2		
32	Ge	7,88	15,93	74	W	7,98	17,7		
33	As	9,81	20,2	75	Re	7,87	16,6		
34	Se	9,75	21,5	76	Os	8,7	17		
35	Br	11,84	21,6	77	Ir	9	17		
36	Kr	13,996	24,56	78	Pt	9,0	18,56		
37	Rb	4,176	27,5	79	An	9,22	20,5		
38	Sr	5,692	11,027	80	Hg	10,434	18,751		
39	Y	6,377	12,233	81	Tl	6,106	20,42		
40	Zr	6,84	13,13	82	Pb	7,415	15,028		
41	Nb	6,88	14,32	83	Bi	7,287	16,68		
42	Mo	7,10	16,15	84	Po	8,43	19,4		
43	Tc	7,28	15,26	85	At	9,5	20,1		
44	Ru	7,36	16,76	86	Rn	10,745	21,4		
45	Rh	7,46	18,07	87	Fr	3,83	22,5		
46	Pd	8,33	19,42	88	Ra	5,277	10,144		
47	Ag	7,574	21,48	89	Ac	6,9	12,1		
48	Cd	8,991	16,904	90	Th	6,95	11,5		
49	In	5,785	18,86	91	Pa	-			
50	Sn	7,34	14,63	92	U	6,08			
51	Sb	8,639	16,5	93	Np	-			
52	Te	9,01	18,6	94	Pu	5,8			
53	I	10,454	19,09	95	Am	6,0			

və təcrübi yolla alınan nəticələrə nisbətən çox səhvə yol verir. Hal-hazırda ən ehtibarlı və universal üsul spektroskopiya üsuludur. Atomun quruluşu spektroskopiya vasitəsilə alınan eksperimental məlumatlara əsasən öyrənilir. Atom spektrinin dalğa uzunluğu və intensivliyi 0,001% dəqiqliklə ölçülür. Hər atomun və molekulun özünə uyğun spektri var (cədvəl 3.3). Elementlərin çoxunun spektri olduqca mürrəkkəbdir. Məsələn: Fe-atomunun spektri 5 min xəttdən ibarətdir. Müasir cihazların köməyi ilə müəyyən edilmişdir ki, ayrı-ayrı xətti spektrlər bir neçə xətlərdən ibarətdir. (Zeeman effekti, Stark effekti).

Məlum olduğu kimi atom spektri xətlər seriyasından ibarətdir. Hər bir spektr xətlər seriyası müxtəlif uzaq orbitallardan nüvəyə yaxın olan hər hansı bir boş orbitallara keçən elektronları göstərir. Bu spektrlər içərisində qısa dalğaya uyğun spektrlər atomdan tamamilə ayrılmış elektronlara aiddir. Bu elektronlar stasionar hala qayıdanda ayri-ayri enerji onu qoparmaq üçün iazim oian enerjiyə bərabərdir ki, ona da ionlaşma enerjisi deyirlər

$$E_{\text{əsas}} - E_{\infty} = I \quad (3.2)$$

Burada I -ionlaşma enerjisi, E_{∞} -atomdan ayrılan elektronun enerjisi, $E_{\text{əsas}}$ -isə stasionar (stabil və ya sakit) vəziyyətdə olan elektronun enerjisidir. Əgər qısa dalğalı spektrlər seriyasında şüalanma tezliyi (v) elektromaqnit dalğalarının tezliyinə (v) uyğun gələrsə, onda Planka görə ionlaşma enerjisi

$$I_1 = h\nu_i \quad (3.3) \quad \text{tənliyi ilə hesablanır.}$$

Bu üsul ilə çoxelektronlu atomda hər bir elektronun ionlaşma enerjisini də hesablamak mümkündür.

İonlaşma enerjisini təyin etmək üçün fotoionlaşma və başqa təcrübi üsullar da məlumdur. İonlaşma enerjisi bir neçə faktorlardan: nüvənin effektiv yükündən, nüvə ilə ionlaşan elektronun arasında olan məsafədən, ekranlaşma


effektindən, elektronun nüvəyə yaxınlaşma (daxil olma effekti) effektindən və s. asılıdır.

Eyni kvant ədədinə malik olan elektronların nüvəyə yaxın olan sahəyə daxil olması (daxil olma effekti) $s > p > d > f$ üzrə azalır. Bu qayda onu göstərir ki, ns - elektronların nüvə ətrafında sıxlığı np - elektronların sıxlığından, np - elektronların nüvə ətrafında sıxlığı nd - elektronların sıxlığından və nd - elektronların sıxlığı nf - elektronların nüvə ətrafında olan sıxlığından çoxdur. İonlaşma enerjisini nüvə ilə elektron arasında olan məsafəyə nisbətən nüvənin yükü daha çox təsir göstərir. Elementlərin ionlaşma enerjisi qruplar üzrə yuxarıdan aşağıya getdikdə monoton və kəskin azalır $Li(5,39 \text{ eV}) \rightarrow Cs(3,89 \text{ eV})$, $Be(9,32 \text{ eV}) \rightarrow Ba(5,21 \text{ eV})$ və ya $F(17,41 \text{ eV}) \rightarrow I(10,454 \text{ eV})$. Bu onunla izah olunur ki, elementlərin sıra nömrəsi (Z) artdıqca atom radiusu böyüyür, valent elektronu ilə nüvə arasında Kulon cazibə qüvvəsi azalır.¹⁾

İonlaşma enerjisini təsir edən amillərdən biri də ekranlaşma effektidir. Ekranlaşma effektinin mahiyyəti ondan ibarətdir ki, atomda nüvə ilə valent elektronları arasında yerləşən daxili elektron buludları onların arasında olan Kulon cazibə qüvvəsini zəiflədir və elektronu atomdan ayırmak üçün az enerji tələb olunur. Nəticədə ionlaşma enerjisi azalır. Ekranlaşma effektinə müəyyən faktorlar-nüvənin effektiv yükü, elektron buludu və nüvə ilə valent elektronu arasında olan məsafə təsir edir. Məsələn: eyni kvant ədədinə malik elektron konfiqurasiyası $3s^2 3p^6 3d^{10} 4s^1$ və nüvəsinin yükü $Z=29$ olan mis atomunda və $3s^2 3p^6 4s^1$ elektron konfiqurasiyası və

¹⁾ Aydınlıq gətirmək məqsədi ilə qeyd etmək lazımdır ki, nüvənin yükü, elektronun yükü qiymətcə eynidir, amma nüvənin yükü müsbətdir. Həmçinin nüvədə olan müsbət yüksək protonların sayı nüvə ətrafında yerləşən elektronların sayına bərabərdir. Nüvədə protonların sayı eyni zamanda elementin dövrü sistemdə sıra nömrəsinə bərabərdir. Terminologiyada nüvənin yükünü və elementin sıra nömrəsini Z -ilə göstərirler.

nüvəsinin yükü $Z=19$ olan kalium atomunda $4s$ valent orbitalına elektron buludu müxtəlif dərəcədə ekranalışma təsiri göstərir. Burada nüvənin yükü daha həllədici rol oynayır. Misin nüvəsinin yükü $1,19 \text{ \AA-də}$ yerləşən $4s$ - valent-elektronuna güclü təsir edir. Burada nüvənin yükü çoxdur, məsafə



Şəkil 3.5. Elementlərin birinci ionlaşma enerjisinin onun sıra nömrəsindən asılılığı


isə azdır. Kalium atomunda isə nüvə ilə $4s$ - valent elektronu $2, 16 \text{ \AA-də}$ yerləşir. Burada nüvənin yükü azdır, məsafə isə çoxdur. Bunun nəticəsi olaraq mis və kalium elementinin ionlaşma enerjisi uyğun olaraq $\text{Cu}^+ = 7,72 \text{ eV}$ və $\text{K}^+ = 4,34 \text{ eV}$ bərabərdir. Dövrələr üzrə ikinci dövrdən başlayaraq elementlərin ionlaşma enerjisi soldan sağa getdiyikcə artır. Bu onunla izah olunur ki, nüvənin yükü artır, elektron orbitalı

dəyişmir, növbəti elektron həmin orbitala daxil olur. Məsələn: I_1 ionlaşma enerjisi:


$$Li^{+1}=5,39 \text{ eV}; Be^{+}=9,32 \text{ eV}; B^{+}=8,3 \text{ eV}; C^{+}=11,26 \text{ eV}$$

$$N^{+}=14,53 \text{ eV}; O^{+}=13,61 \text{ eV}; F^{+}=17,42 \text{ eV}; Ne=21,56 \text{ eV}$$

Həqiqətən soldan sağa getdikcə Li-dan Ne-kimi ionlaşma enerjisi 5,39 eV - dan 21,56 eV kimi artır, amma bəzi elementlərdə bu artım məsələn, sıra nömrəsi $Z=4$ olan berillium elementində $Be^{+}=9,32$ eV olduğu halda sıra nömrəsi $Z=5$ olan bor elementində $B^{+}=8,3$ eV təşkil edir; sıra nömrəsi $Z=7$ olan azot elementində $N^{+}=14,53$ eV olduğu halda, sıra nömrəsi $Z=8$ olan qonşu oksigen elementində $O^{+}=13,61$ eV təşkil edir. Bu pozulma onunla izah olunur ki, berilliumda olan $Be2s^2$ cütləşmiş elektronu nüvə ilə six əlaqədardır. Bor elementində olan $2p^1$ elektronu $2s^2$ elektron cütü ($\uparrow\downarrow$) tərəfindən itələnir, onun nüvə ilə əlaqəsi zəifləyir



Həmin qayda üzrə azotun valent elektronları Hund qaydasına görə bütün energetik səviyyəni tutur,



Azot atomundan oksigen atomuna keçdikdə növbəti elektron $2p$ - orbitalına daxil olur və elektronlar Pauli principinə görə cütləşir




oksigendə olan cütləşmiş $2p^2$ elektronu $2p^4$ səviyyəsində olan tek elektronu itələyir və ona görə də O^{+} üçün $I_1=13,61$ eV kimi azalır.

Dövrlər üzrə kecid elementlərdə də ionlaşma enerjisi əsasən qanunauyğun şəkildə dəyişir (cədvəl 3.3). Ancaq bəzi


keçidlərdə (məs. Cd-In, Hg-Te, Zn-Ga) bu qanunauyğunluq pozulur. Keçid elementlərdə növbəti elektronlar tək-tək elektronlar yerləşən orbitalara daxil olur.

Manqan elementindən ($Z=25$) dəmirə keçəndə ($Z=26$) dəmir atomunun növbəti elektronu tamamilə tutulmuş




3d

3d- energetik səviyyəsinə daxil olur. Keçid elementlərdə də eyni baş kvant ədədinə malik cütleşmiş $\uparrow\downarrow$ elektronların tək elektronları itələməsi özünü göstərir. Sıra nömrəsi $Z=30$ olan sink elementində ionlaşma enerjisi $\text{Zn } 3d^{10} 4s^2 \rightarrow \text{Zn}^+ 4d^{10} 4s^1 I_1 = 9,39 \text{ eV}$ olduğu halda sıra nömrəsi $Z=31$ olan qallium elementində $\text{Ga } 3d^{10} 4s^2 4p^1 \rightarrow \text{Ga } 3d^{10} 4s^2$ ionlaşma enerjisi $I_1 = 6,0 \text{ eV}$ təşkil edir. Qallium elementinin növbəti elektronu sink atomunda




3d¹⁰ 4s² 4p

olan boş 4p- orbitalına daxil olur




3d¹⁰ 4s² 4p¹

Eyni baş kvant ədədinə malik $4s^2$ - elektron cütü ($\uparrow\downarrow$) 4p- energetik səviyyədə olan $4p^1$ - elektronunu itələyir və ona görə də ionlaşma enerjisi sinkdən qalliuma keçdikdə kəskin surətdə ($I_1 = 9,39 \text{ eV}$ -dan, $I_1 = 6,0 \text{ eV}$ kimi) azalır. Uyğun olaraq indium elementinin növbəti elektronu kadmiumun 6p- energetik səviyyəsinə daxil olur.



4d¹⁰ 4s² 6p






Eyni baş kvant ədədinə malik $6s^2$ - elektron cütü ($\uparrow\uparrow$) $6p$ - energetik səviyyədə olan $6p^1$ - elektronunu itələyir və nəticədə ionlaşma enerjisi kadmiumdan indiuma keçidkən kəskin azalır.

Keçid elementləri (*d*-elementləri) ilə *s*- və *p*- elementlərin ionlaşma enerjisində müəyyən fərqlər alınır.

Əgər *s*- və *p*- elementləri bir elektron itirib ionlaşırsa, onların ionunun əsasını ondan əvvəlki, elementin neytral elektron konfiqurasiyası təşkil edir. Məsələn: natrium atomu ionlaşdıqda $\text{Na } 2s^22p^63s^1 \rightarrow \text{Na}^+ 2s^22p^6$. Natrium ionun əsasını $2s^22p^6$ elektron konfiqurasiyası təşkil edir ki, bu da natrium atomundan əvvəl yerləşən neonun $\text{Ne } 2s^22p^6$ neytral elektron konfiqurasiyasıdır. Kalium atomu ionlaşdıqda $\text{K } 3s^23p^64s^1 \rightarrow \text{K}^+ 3s^23p^6$ kalium ionunun əsasını $3s^23p^6$ neytral elektron konfiqurasiyası təşkil edir ki, bu da kalium atomundan əvvəl yerləşən arqon atomunun $\text{Ar } 3s^23p^6$ elektron konfiqurasiyasıdır. Sıra nömrəsi $Z=12$ olan maqnezium elementi ionlaşdıqda $\text{Mg } 2s^22p^63s^2 \rightarrow \text{Mg}^+ 2s^22p^63s^1$ maqnezium ionunun əsasını ondan əvvəl yerləşən və sıra nömrəsi $Z=11$ olan natrium atomunun neytral elektron konfiqurasiyasın təşkil edir.

Sıra nömrəsi $Z=13$ olan alüminium elementi ionlaşdıqda $\text{Al } 2p^63s^23p^1 \rightarrow \text{Al}^+ 2p^63s^2$ ionunun əsasını $2p^63s^2$ elektron konfiqurasiyası təşkil edir ki, bu da ondan əvvəl yerləşən və sıra nömrəsi $Z=12$ olan neytral maqnezium atomunun elektron konfiqurasiyasıdır. Keçid elementləri elektron itirib ionlaşanda onların elektron konfiqurasiyası heç bir neytral atomun elektron konfiqurasiyasına oxşamır məsələn:





Keçid elementləri üçün adətən birinci və ikinci ionlaşma enerjisinin ($I_1 + I_2$) cəmini götürürlər, yəni ns^2 - elektronlarını qoparmaq üçün lazım olan enerjini götürürlər. Keçid elementlərdə ($n-1$) d - elektronların enerjisi ns - elektronların ionlaşma enerjisindən çoxdur. Nüvənin yükü artdıqca ($n-1$) d - energetik səviyyədən elektron qoparmaq ns energetik səviyyədən elektron qoparmaqdan daha çətin olur.

Qalan bütün üç dövr (Sc $3d^1 4s^2$, Y $4d^1 5s^2$ və La $5d^1 6s^2$) d -elementlərinin hamısında ionlaşma enerjisi eyni qaydada dəyişir. Elementlərin ionlaşma enerjisinin qruplar üzrə dəyişməsinə nəzər salsaq görərik ki, onların ionlaşma enerjisi yuxarıdan aşağıya getdikcə monoton azahr. Məsələn: qələvi metallarda elementlərin ionlaşma enerjisi: $\text{Li}^{+3}=5,39\text{eV}$; $\text{Na}^{+}=5,14\text{eV}$; $\text{K}^{+}=4,34\text{eV}$; $\text{Rb}^{+}=4,18\text{ eV}$; $\text{Cs}^{+}=3,39\text{ eV}$ təşkil edir. Bu onunla əlaqədardır ki, elementlərin nüvələri təsirsiz qaziarın ($\text{He}, \text{Ne}, \text{Ar} \dots$) tamamianmış elektron ibiudiarı ilə güclü ekranlaşır, nəticədə litium elementindən ($Z=3$) seziüm elementinə ($Z=55$) getdikcə r_{at} artır, nüvə ilə valent elektronu arasında Külön cazibə qüvvəsi zəifləyir; bu zəifləmə atom radiusunun artması ilə paralel gedir. Nüvənin yükünün artması da qruplar üzrə ionlaşma enerjisini tə'sir edir. Daha ağır elementlərdə bəzən elementin sıra nömrəsi artması ilə ionlaşma enerjisi ya az dəyişir, ya da azalır. Sıra nömrəsi $Z=56$ olan elementin (Ba) ionlaşma enerjisi $I_1=5,21\text{ eV}$, sıra nömrəsi $Z=88$ olan elementin (Ra) ionlaşma enerjisi $I=5,21\text{ eV}$; sıra nömrəsi $Z=50$ olan elementin (Sn) ionlaşma enerjisi $I=7,33\text{ eV}$, sıra nömrəsi $Z=82$ olan elementin (Pb) ionlaşma enerjisi $I=7,42\text{ eV}$, sıra nömrəsi $Z=45$ olan elementin ionlaşma enerjisi $I=7,5\text{ eV}$, amma sıra nömrəsi $Z=77$ olan elementin (Ir) ionlaşma enerjisi $9,0\text{ eV}$ təşkil edir. Dövrü sistemin başqa qruplarında da IIIB, IIIIB, VIA, VIIA, VIIIIA və s. eyni qayda üzrə ionlaşma enerjisi dəyişir.

Mahiyətə elementlərin bütün ionlaşma enerjisini $-I_1, I_2$.

I_3 , I_4 , I_5 , I_6 , I_7 , I_8 təyin etmək olar. Məsələn: oksigen və flüor elementlərinin bütün ionlaşma enerjisi I_1-I_8 kimi təyin olunmuşdur. Oksigen üçün $I_1=13,61$ eV; $I_8=871,12$ eV; flüor elementi üçün $I_1=17,41$ eV, $I_8=953,6$ eV, ancaq kimya üçün əsas birinci ionlaşma-enerjisidir, çünki kimyəvi rabitənin enerjisini hesablamaq üçün birinci ionlaşma enerjisi kifayətdir. Nəzərə alsaq ki, 1 eV/mol. 22,1 kkal/q-atom təşkil edir və kimyəvi proseslərin enerji effekti 23,1 kkal/q-atom tərtibindədir, onda aydın olur ki, I_1 -ionlaşma enerjisinin tə'yini kifayətdir. Flüor birləşmələrdə həmişə (F^-) mənfi bir valentli olur. Onu F^{7+} hala salmaq üçün 15000 kkal/q-atom enerji tələb olunur. Kimyəvi proseslərdə bu qədər enerji alına bilmir. Kimyəvi prosesdə maksimum 100 kkal/mol enerji alına bilər və ona görə də flüor VII qrup elementi olmasına baxmayaraq maksimum bir valentlik (F^-) göstərir, ona görə də F^{7+} ola bilmir. Elementlərin həm dövr və həm də qruplar üzrə ionlaşma enerjisinin dövri surətdə dəyişməsi həm cədvəldən, həm də qrafikdən aydın görünür. Yuxarıda göstərildiyi kimi dövrlər və qruplar üzrə ionlaşma enerjisinin qanuna uyğun formada artması və azalması, bəzi hallarda isə qanuna uyğunluğun pozulması atomda elektronların paylanması ilə əlaqədardır.

3.8. Atomun elektrona hərisliyi



Atomun ionlaşması həmişə bir və ya bir neçə elektron itirməsi yolu ilə deyil və eyni zamanda neytral atomun özü-nə elektron birləşdirməsi ilə də baş verir. Bütün elementlər üçün özlərinə elektron birləşdirib mənfi iona çevrilməsi hali məlum deyil.

Neytral atom özü-nə elektron qəbul edərkən elementin nüvəsi həmin elektronu cəzb etdiyi halda, onun elektronları tərəfindən də itələnilir. Əgər itələmə enerjisi cəzbetmə enerjisindən çox olarsa, mənfi ion yaranmır, əksinə cəzbetmə enerjisi itələmə enerjisindən çox olarsa, onda mənfi ion ya-


ranır və ion davamlı olur. **Elektron birləşdirməklə mənfi ionun yaranmasından əmələ gelən enerjiyə atomun elektrona hərisliyi deyilir.** Elektrona hərisliyi E ilə göstərirler, onun ölçü vahidi elektron-voltdur (eV). Bəzi elementlərin elektron birləşdirmə prosesi istiliyin çıxması ilə, bəzi elementlərin elektron birləşdirmə prosesi istiliyin udulması ilə gedir və ona görə də atomun elektrona hərisliyi (E) müsbət və mənfi qiymətlər alır





Bu elementlər özlərinə elektron birləşdirəndə istilik çıxır, proses ekzotermik prosesdir və ona görə də elektrona hərislik (E) mənfi qiymət alır.



He, Be, N, Ne özlərinə elektron birləşdirməsi endoefektdir və ona görə də elektrona hərisliyi müsbət qiymət alır. Atomlar elektron birləşdirildikdə onlar müxtəlif orbitallara daxil ola bilərlər. Məsələn: He və Ne orbitalları $1s^2$ və $2s^2 2p^6$ tam dolduğu üçün birləşən elektron daxili orbitala keçə bilir. Berilium atomunda ($1s^2 2s^2 2p$) qəbul olan elektron $2p$ orbitalına daxil olur. Oksigenin elektron qəbul etməsi ekzotermik prosesdir. Elementlərin ikinci, üçüncü elektron qəbul etməsi endotermik prosesdir və yüksək enerji tələb edir.





Buradan belə nəticə çıxır ki, kimyəvi prosesdə S^{2-} , O^{2-} , N^{3-} , C^{4-} ionlarının əmələ gəlməsi üçün çox enerji tələb olunur və onların alınması mümkün deyil. Məsələn: O^{2-} ionunun alınması üçün əlavə 175 kkal/q-atom enerji tələb olunur. Elektrona hərislik də dərəcələrə bölünür (S^- , O^- , S^{2-} , N^{3-} , C^{4-}) birinci, ikinci, üçüncü və dördüncü elektrona hərislik adlanır. Elektrona hərisliyin təyini mürəkkəb təcrübə ilə əlaqədar olduğu üçün, ancaq bir neçə elementin elektrona hərisliyi təcrübə ilə təyin olunmuşdur. Məsələn: $O(1,47 \text{ eV})$, $S(2,07 \text{ eV})$, $F(3,45 \text{ eV})$, $Cl(3,61 \text{ eV})$, $Br(3,36 \text{ eV})$, $I(3,06 \text{ eV})$ metallardan $Cu(1,5 \text{ eV})$, $Ag(2,0 \text{ eV})$, $Au (2,8 \text{ eV})$. Qalan elementlər üçün elektrona hərisliyi empirik üsullarla hesablanmışdır. Bu məqsəd üçün çox vaxt Born-Qaber tsiklindən istifadə olunur. Born-Qaber tsikli termodinamiki tsikl olub kristalın əmələgəlmə istiliyini (ΔH^0) bir çox faktorla əlaqələndirir. Məs.: NaCl misalında

$$\Delta H_f^0 = \Delta H_{sub(Na)} + I_{(Na)} + \frac{1}{2} \Delta H_{dis(Cl)} - E_{(Cl)} + U$$

Burada: ΔH_f^0 - NaCl kristalının əmələ gəlmə istiliyi,

$\Delta H_{sub(Na)}$ - metal sodiumun sublimasiya enerjisi,

$I_{(Na)}$ - sodium metalinin ionlaşma enerjisi,


$\Delta H_{dis(Cl_2)}$ - xlor molekulunun dissosiasiya enerjisi,

$E_{(Cl)}$ - xlor atomunun elektron hərisliyi,

U -NaCl qəfəş enerjisidir.

Born-Qaber tsiklində kristalın əmələgəlmə istiliyi (ΔH_f^0); ionlaşma enerjisi (I), dissosiasiya enerjisi (ΔH_{dis}) və s. bir-biri ilə sıx əlaqədardır. Bu tənliyə görə istənilən parametri təyin etmək mümkündür və o cümlədən birbaşa ele-

mentin elektrona hərisliyini (E) təyin etmək olur. Xlorun elektrona hərisliyi ($E=3,61$ eV) flüorun elektrona hərisliyindən ($E=3,45$ eV) çox olması xlor və flüor atomunun elektron konfiqurasiyası ilə izah olunur.



Flüor atomunda $2p$ - orbitalında elektronlar daha çox kompaktdır və onlar qarşılıqlı bir-birini itələyirlər. F atomunun elektrona hərisliyinin nisbətən az olması müəyyən qədər flüor molekulunun dissosiasiya enerjisinin az olması ilə də ($1,64$ eV və ya 159 kcoul/mol) izah olunur.

Cədvəl 3.4.

Bir neçə element üçün elektrona hərisliyi (eV)
enerjisinin qiyməti

H	Li	Be	B	C	N	O	F				
0,75	0,58	-0,19	0,33	1,12	-0,27 <i>+0,09</i>	<u>1,47</u>	<u>3,45</u>				
	Na	Mg	Al	Si	P	S	Cl				
	0,78	-0,32	0,52	1,39	0,78	<u>2,07</u> (-3,4)	<u>3,61</u>				
	Cu	Ag	Au			Se	Br	I			
	<u>1,5</u>	<u>2,0</u>	<u>2,8</u>			(-4,2)	<u>3,36</u>	<u>3,06¹</u>			
K	Ca	Sc	Ti	V	Cr	Mn	Fe	C	Ni	Cu ⁰	
0,92		-0,14	0,40	0,94	0,98	-1,07	0,58	0,94	1,28	1,8	
0,50	-1,6	-0,4	0,15	0,65	0,85	-1,2	0,1	0,7	1,1	0,9 ²	
Rb	Sr	Y	Zr	Nb	Mo	Tc	Ru	Rh	Pd	Ag ³	
0,6	-0,5	0,3	1,0	1,3	1,3	1,0	1,45	1,35	1,4	0,9	

Xlor molekulunun dissosiasiya enerjisi nisbətən yüksəkdir ($2,48$ eV və ya $242,8$ kc/mol) və eyni zamanda xlor atomunda olan d - orbitalı xlor molekulunda π -rabitəsinin yanamasında rol oynayır. Metalların elektrona hərisliyi sıfır yaxın olur və ya mənfi qiymət alır, elektronların metala birləşməsi enerji cəhətcə əlverişli deyil. Qeyri-metallarda isə elektrona hərisliyi enerji cəhətcə əlverişlidir və həmişə müsbət qiymət alır. Qeyri-metallar nəcib qazlara yaxınlaşdırıqca onların elektrona hərisliyi artır. Bəzi elementlərin

elektrona hərisliyi 3.4 cədvəldə verilmişdir.

Cədvəldə verilmiş rəqəmlər bir-birindən kəskin fərqlənir. Məsələn, azotun elektrona hərisliyi həm qiymətə, həm də işarəcə kəskin fərqlənir və ya küklürdün elektrona hərisliyi həm qiymətə ($E=2,08$ eV; $E=-3,4$ eV) və həm də işarəcə kəskin fərqlənlərlər və s. Bu onu göstərir ki, elementlərin elektrona hərisliyi enerjisi hələ kifayət qədər öyrənilməmiş, öyrənilən elementlərin elektrona hərisliyi enerjisi isə dəqiq deyil.¹⁾

3.9. Elektromənfilik

Elementlərin ionlaşma enerjisi və elektrona hərisliyi onların elektron itirmə və özünə elektron birləşdirmə xassasıdır. Elementlərin atom, ion radiusu, ionlaşma enerjisi, elektrona hərisliyi elementin reaksiyaya girmə qabiliyyətini evvelcədən müəyyən qədər təyin edir, ancaq elektromənfilik elementin reaksiyaya girmə qabiliyyətini daha asan müəyyən edir. Elementlərin elektromənfililiyinin ədədi qiymətinə görə birləşmədə kimyəvi rabitənin ionluq dərəcəsini təyin edirlər. Birləşmədə iştirak edən elementin elektromənfililiyi nə qədər fərqli olsa, o birləşmənin ionluq dərəcəsi o qədər yüksək olur. Məsələn: sezium ($0,8$ eV) ilə flüor (4 eV) elementinin əmələ gətirdiyi birləşmədə ionluq dərəcəsi on yüksəkdir, onu şərti olaraq vahid qəbul edirlər. Elektromənfilik məvhumu 1932-ci ildə L.Polinq tərəfindən təklif olunmuşdur. Elektromənfilik elementin özünə elektron birləşdirməsini göstərir. Elektromənfilik elementin atom, ion radiusu, ionlaşma enerjisi, elektrona hərisliyi, rabitə enerjisi ilə sıxı surətdə əlaqədardır. Elektromənfilik eksperimental təyin olunan ciddi bir fiziki kəmiyyət deyil, o nisbi kəmiyyətdir. Bir elementin elektromənfililiyi ikinci elementin

1) İtindən xətt çökən qiymətlər təcrübə yolu ilə, qalanları isə müxtəlif hesablama üsulu ilə alınıb.


elektromənfiyinə görə təyin edilir. Məsələn: sərbəst xlor atomunda, NaCl , PCl_3 , TiCl_4 və s. xlorun elektromənfiyi eyni deyil, xloru əhatə edən atomlar xlorun elektromənfiyinə təsir edir. Elektromənfiyin bir çox şkalası var. Polinqin təklif etdiyi şkala, Mallikenin təklif etdiyi şkala, Ollred-Roxovun, Sandersonun təklif etdiyi şkala və s.

Elektromənfiyi dəqiq ölçmə və ya hesablama üsulu olmadığı üçün onun nə şərti işarəsi, nə də ölçü vahidi dəqiq ləşdirilməyib. Hal-hazırda onun bir neçə şkalası mövcud olduğu kimi, bir neçə ölçü vahidi və şərti işarəsi (A , E , X və s.) mövcuddur.¹⁾

L.Polinqin təklif etdiyi üsul müəyyən qədər eksperimentə əsaslanmışdır. Polinqə görə AB birləşməsinin dissosiasiya enerjisi D (A-B) ilkin A_2 və B_2 moleküllerin dissosiasiya enerjisiniñ D (A-A) və D (B-B) cəminin yarısından çox olmalıdır. Onun fərqi

$$\Delta = D(\text{A}-\text{B}) - \frac{1}{2} [D(\text{A}-\text{A}) + D(\text{B}-\text{B})] \quad (3.4)$$

D (A-A) və D (B-B) uyğun olaraq A və B moleküllerin dissosiasiya enerjisidir. Əgər A_2 və B_2 maddələri arasında reaksiya gedirsə, onda dissosiasiya enerjisiniñ fərqi (Δ) mənfi qiymət ala bilməz. Məsələn:



D (H-Br)=87,3 kkal; $D(\text{H-H})=103,4$ kkal; $D(\text{Br-Br})=46,1$ kkal. Əgər enerji fərqini (Δ_{AB}) Polinqin təklif etdiyi (3.4) tənliyi ilə hesablasaq,

$$\Delta_{AB} = 87,3 - \frac{1}{2} (103,4 + 46,1) = 12,55 \text{ kkal olar.}$$

¹⁾ Ф.Котта, Дж.Уилкинсон-Современная неорганическая химия. Мир, 1969, стр. 135.

Polinq birləşmədə elementin elektromənfiyinin nisbi fərqini aşağıdakı kimi hesablamışdır. Elektromənfiyin fərqinin kvadrat kökünü sabit ədədə (0,208) vurmaqla elementin birləşmədə elektromənfiyinin fərqini hesablayır, cədvəl 3.6.

Cədvəl 3.5

Atomlarda elektromənfiyin fərqi

Rabitə	Δ	$0,208 \sqrt{\Delta}$	ΔX
Si-H	2,1	0,3	0,3
Br-H	12,5	0,74	0,7
C-O	23,2	1,00	1,0
As-Cl	23,8	1,01	1,0
S-Cl	5,3	0,48	0,5

ΔX -birləşmədə olan atomların elektromənfiyinin fərqi.¹⁾

Malliken şkalası elementin ionlaşma enerjisi ilə elektrona hərisliyinin orta ədədi qiymətinə əsaslanmışdır.

$$E = \frac{I + A}{2} \quad (3.5)$$

Burada E-elementin elektromənfiyi, I-elementin birinci ionlaşma enerjisi, A-elementin elektrona hərisliyidir. Malliken şkalasına görə elektromənfiyin təyini asandır, üsul çox sadədir və ilk nəzəri üsuldur, ancaq bu üsulun çatışmayan cəhəti ondan ibarətdir ki, bütün elementlər üçün birinci ionlaşma enerjisini (I) yüksək dəqiqliklə təyin etmək mümkün olduğu halda ikinci parametri (elementlərin elektrona hərisliyini) dəqiq təyin etmək üsulu yoxdur.

Mallikenin nəzəri hesabladığı elektromənfiyin nəticələri Polinqin və Ollred-Roxovun aldığı nəticələrə çox yaxındır.

¹⁾ Polinq özünün 1964 və 1974-cü illərdə Moskva "Mir" nəşriyyatında tərcümə olunmuş "Общая химия" dərsliyində öz üsulundan heç bir söz yazmayıb.

Qordi elementin elektromənfiliyini təyin etmək üçün

$$\alpha e_A = \frac{e Z_{\text{eff}}}{r_{\text{kov}}} \quad (3.6)$$

formulun təklif etmişdir. Burada e -elektron yükü, Z_{eff} -nüvənin effektiv yükü, r_{kov} -atomda kovalent radiusu göstərir. (3.6) tənliyinə görə elektromənfiliyin vahidi-enerji/elektrondur.

Ollred və Roxovun təklif etdiyi empirik formula üzrə alınan elektromənfiliyin qiyməti dəqiq və geniş tətbiq olunanıdır. Ollred elektromənfiliyə nüvənin kovalent radiusunun da elektrona təsir edən güc kimi baxmışdır

$$\alpha e_A = \frac{e^2 Z_{\text{eff}}}{r_{\text{kov}}^2} \quad (3.7)$$

Burada e -elektronun yükü, r_{kov} -kovalent radiusu, Z_{eff} -effektiv yükdür. Bu bir növ Kulon cazibə qüvvəsi deməkdir.

Ollred və Roxovun təklif etdiyi üsulla alınan elektromənfilik (αe_A) elementin kimyəvi xassəsini Polinq və Mallikenin aldığı nəticəyə nisbətən daha yaxşı izah edir. Sanderson 1960/67-ci illərdə davamlı kimyəvi rabitənin yaranmasında elektromənfiliyin bərabərləşməsi ideyasını vermişdir. İdeya postulat xarakteri daşıyır. Sandersonun fikrinə görə əgər müxtəlif elektromənfiliyə malik iki və ya çox atom birləşirsə, molekulda onların elektromənfiliyi bərabərleşir və aralıq orta bir qiymət yaranır. Bu qiymət başlangıç atomlarının elektromənfiliyinin orta ədədi qiymətinə bərabər olur. Sandersona görə güclü kovalent rabitə yaradan iki atom eyni dərəcədə ümumi nüvə yaratmağa cəhd edir. Əgər bu iki atom müxtəlif elektromənfiliyə malik olsalar onların rabitə enerjisi müxtəlif ola bilərdi. Əslində isə kimyəvi rabitələr enerjilərinə görə bir-birindən fərqlənmirlər. Ona görə də kimyəvi rabitənin yaranmasına ümumi elektromənfiliyin yaranması kimi baxmaq olar. Bu bərabərləşmə elektron qəbul edən atomun elektromənfiliyinin azalmasına və elektron

verən atomun elektromənfiliyinin artmasına əsaslanıb. Məsələn: berillium atomunun elektron qəbul etməsi zəifdir, amma onun ionu elektronu güclü cəzb edir. Uyğun olaraq oksigen atomunun elektron qəbul etməsi güclüdür (3,5; 3,45; 3,17), amma oksigen ionunun elektromənfilisi zəifdir, (O^{2-} üçün 175 kkal/q-at) yəni oksigen ionu ikinci elektronu pis qəbul edir. Sanderson belə nəticəyə gəlir ki, kimyəvi rabitə yaranmamışdan əvvəl qeyri-bərabər elektromənfilisi malik atomlar arasında elektromənfilik bərabərləşir, sonra kimyəvi rabitə yaranır. Kimyəvi rabitənin əmələ gəlməsində, rabitə enerjisində, elektronların paylanması, ionluq dərəcəsinin qiymətləndirilməsində, dissosiasiya enerjisində və s. elektromənfilinin böyük rolü var. Cədvəl 3.6-də müxtəlif müəlliflərin (Ollred-Roxovun, Polinqin, Mallikenin) təklif etdiyi şkala verilmişdir. Umumilikdə baxılsa elektromənfilinin ədədi qiyməti və dəyişməsinin qanuna uyğunluğu bir-birini tamamlayır, dövrlilik saxlanılır.

Cədvəldən göründüyü kimi müxtəlif müəlliflər tərəfindən alınmış nəticələr praktiki olaraq bir-birini tamalayıb və dövri surətdə təkrarlanır. Elektromənfilik fiziki kəmiyyət olmalıdır üçün onu təcrübə üsulla təyin etmək mümkün deyil. Elektromənfilik eyni zamanda sabit kəmiyyət deyil. Onun qiyməti birləşmədə iştirak edən başqa atomdan asıldır. Eyni atom rabitənin xarakterindən asılı olaraq donor və ya akseptor rolu oynaya bilər.

Cədvəl 3.6.

Elementlərin elektromənfiyi (eV)

Sıra nömrəsi	Kimya vişəsi	Elektromənfi, eV	Sıra nömrəsi	Kimya vişəsi	Elektromənfi, eV	Sıra nömrəsi	Kimya vişəsi	Elektromənfi, eV
1	H	2,15	23	Fe	2+1,7	47	Sb	3+1,8
2	Li	0,95			3+1,8			5+2,1
3	Be	1,5	24	Co	1,7	48	Te	2,1
4	B	2,0	25	Ni	1,8	49	I	2,55
5	C	2,5	26	Cu	1+1,8	50	Cs	0,75
6	N	3			2+2,2	51	Ba	0,9
7	O	3,5	27	Zn	1,5	52	La	1,1
8	F	3,95	28	Ga	1,5	72	Hf	1,4
9	Na	0,9	29	Ge	1,8	73	Ta	3+1,3
10	Mg	1,2	30	As	2,0			5+1,7
11	Al	1,5	31	Se	2,4	74	W	4+1,6
12	Si	1,8	32	Br	2,8			6+2,0
13	P	2,1	33	Rb	0,8	75	Ra	5+1,8
14	S	2,5	34	Sr	1,0			7+2,2
15	Cl	3,0	35	Y	1,2	76	Os	2
16	K	0,8	36	Zr	1,5	77		2,4
17	Ca	1,0	37	Nb	1,7	78	Pt	2,1
18	Sc	1,3	38	Mo	4+1,6	79	Au	2,3
19	Ti	1,6			6+2,1	80	Hg	1,8
20	V	3+1,4 4+1,7 5+1,9	39	Te	5+1,9 7+2,3	81	Tl	1+1,5 3+1,9
			40	Ru	2,0	82	Pb	2+1,6 4+1,8
21	Cr	2+1,4 3+1,5 4+2,2	41 42 43	Rh Pd Ag	2,1 2,0 1,8	83	Bi	1,8
						84	Po	2,0
22	Mn	2+1,4 3+1,2 7+2,5	44 45 46	Cd In Sn	1,5 1,5 2+1,7 4+1,8	85 86 87 88	At Fr Ra Ac	2,2 0,0,7 0,9 1,1

Lantanoidlər


58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71
Se	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tm	Yb	Lu
1,83	1,82	1,82		1,81	2,02	1,79	1,77	1,77	1,76	1,75	1,74	1,93	1,74

Aktinoidlər

89	90	91	92	93	94	95	96	97	98	99	100
Th	Pa	U	Np	Pu	An	Cm	Bk	Cf	Es	Fm	Md
1,8	1,62	1,53	1,50	1,62							

3.10. İkinci və daxili dövrilik

Elementlərin və onların birləşmələrinin xassəsi həmişə qruplar üzrə monoton dəyişmir. Şəkil 3.6 nəzər salınsa, aydın olar ki, elementlərin atom, ion radiusları, ionlaşma enerjisi, elektromənfiyi və s. xassələri qrup üzrə monoton dəyişmir. Əgər ordinat oxu üzərində I-IV qrup elementlərinin ionlaşma enerjisini cəminin ($I_1+I_2+I_3+I_4$) eV, absis oxu üzərində o elementlərin sıra nömrəsini (Z) göstərsək, aydın olar ki, elementlərin fiziki xassəsi əsas yarımqrup elementləri üzrə monoton dəyişmir. Monotonluq əlavə yarımqrupu elementləri üzrə davam edir. Məsələn: C, Si, Ti, Zr və Hf elementlərini birləşdirən xətt monoton dəyişir. Ancaq IV əsas yarımqrup elementlərini C, Si, Ge, Sn, Pb birləşdirən xətt isə monoton dəyişmir. Əgər həmin elementlərin oksidlərinin (MeO_2) emaləgəlmə istiliyinin (ΔH_f°) sıra nömrəsindən asılılıq əyrisini qursaq, yenə də həmin nəticə alınar, yəni xassənin monoton dəyişməsi əsas yarımqrup elementləri üzrə deyil, əlavə yarımqrup elementləri üzrə gedir. Bu hadisə birinci dəfə 1912-ci ildə E.I.Biron tərəfindən müşahidə olunmuş və ikinci dövrilik adlandırılmışdır. İkinci dövrilik elementlərin başqa xassasında də özünü



Şəkil 3.6. İonlaşma enejiyi ikinci dövrilik

göstərir. İkinci dövrilik S.A.Şukaryev (1940) tərəfindən d - və f - elektron konfiqurasiyası ilə izah olunmuşdur.

Karbon atomundan silisiuma keçidikdə ionlaşma potensialı kəskin ($\sim 150 - 105$ eV) dəyişir. Bu onunla əlaqədardır ki, silisiumun atom radiusu karbonun atom radiusundan böyükdür və ionlaşma enerjisi də kəskin azalır. $Si \rightarrow Ge$ keçidə ionlaşma potensialı artır. Ge-atomunda d -orbitalın elektronla tam dolması (d^{10}) hesabına atomun radiusu kiçilir (d -sixılması) və nəticədə Ge-ionlaşma enerjisi bir qədər artır, Sn atomunda da tam d^{10} - orbitalı var, amma Sn-atomunun ölçüsü böyükdür ($r_{Sn}^{+2} = 1,02\text{\AA}$) və ona görə də ionlaşma enerjisi kiçilir.

Pb atomu quruluşuna görə Sn atomundan fərqlənir, (Pb atomunda d -orbitalından əlavə f - orbitalı da əmələ gəlir) ona görə də Pb atomunda həm d -, həm də f - sixılması özünü göstərir. Nəticədə Pb ionlaşma enerjisi azalır, ikinci dövrilik V, VI, VII A qruplarda da özünü göstərir.

İkinci dövrilik kvant mexanikasına görə də izah olunur. Kvant mexanikasına görə atomda elektronlar istənilən yerdə nisbi paylanırlar. Ən xaricdə yerləşən s -, p -, d - elektronlar müəyyən anda nüvəyə ən yaxın yerdə ola bilər. Buna daxil olma effekti deyirlər. İkinci dövrilik kvant mexanikasına görə valent elektronları $3d^{10}$ - və ikiqat $3d^{10}4f^{14}$ - orbitalları ilə ekranlaşır və onların ionlaşma enerjisi monoton dəyişmir.

Elementlərin xassələrinin qrup üzrə təkrarlanması bəzən dövrlər üzrə də baş verir. Məsələn: Fe, Co, Ni, Ru, Rh, Pd xüsusi lantanoidlər və aktinoidlərdə özünü göstərir. Lantanoidlərdə (Ce-Lu) bəzi xassələr monoton, bəzi xassələr isə dövri dəyişir. Lantanoidlərdə atom radiusu seriumdan ($r_{Ce^{3+}}=1,02$ lütesiuma ($r_{Lu^{3+}}=0,8\text{\AA}$) getdikcə monoton azalır ki, bu da lantanoid "sixılması" ilə əlaqədardır. Lantanoidlərdə bəzi xassələr isə dövri dəyişir. (məs. oksidloşma dərəcəsi) Bu cür dövriliyə daxili dövrilik deyilir.

Lantanoidlər müxtəlif oksidləşmə dərəcəsi (+2,+3,+4) göstərir.

La	Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tm	Yb	Lu
+3	+3	+3	+2	+3	+2	+2	+3	+3	+3	+3	+3	+2	+2	+3
+4	+4	+3	-	+3	+3		+4	+4				+3	+3	
+4?														

Lantanoidlərdə 4f- orbitalının elektronları elementlərin xassasının müəyyən qədər təsir edir.

DİMENDELEYEVİN ELEMENTLƏRİN

DÖVRLƏR	SIRALAR	Q R U P			
		I	II	III	IV
1	I	(H) 1,0079 Hidrogen	¹ 1s ¹		
2	II	Li 6,941 Litium	³ 2s ¹	Be 9,01218 Berillium	⁴ 2s ² 2p ¹ 10,81 Bor
3	III	Na 22,98977 Natrium	¹¹ 3s ¹	Mg 24,305 Maqnezium	¹² 3s ² 3p 26,98154 Alüminium
4	IV	K 39,098 Kalium	¹⁹ 4s ¹	Ca 40,08 Kalsium	²⁰ 44,9559 3d ¹ 4s Skandum
	V	Cu 3s ¹⁰ 4s ¹ Mis	²⁹ 63,546	Zn 65,38 Sink	³¹ 4s ² 4p ¹ 69,72 Qallium
5	VI	Rb 85,4678 Rubidium	³⁷ 5s ¹	Sr 87,62 Stronziym	³⁸ 88,9059 4d ¹ 5s İttrium
	VII	Ag 4d ¹⁰ 5s ¹ Gümüş	⁴⁷ 107,868	Cd 4d ¹⁰ 5s ² 112,41 Kadmium	⁴⁹ 5s ² 5p ¹ 114,82 İndium
6	VIII	Cs 132,9054 Sezium	⁵⁵ 6s ¹	Ba 137,33 Barium	⁵⁶ La ⁵⁷ -Lu ⁷¹ ★
	IX	Au 5d ¹⁰ 6s ¹ Qızıl	⁷⁹ 196,9665	Hg 5d ¹⁰ 6s ² 200,59 Cive	⁸¹ 6s ² 6p 204,37 Tallium
7	X	Fr [223] Fransium	⁸⁷ 7s ¹	Ra 226,0254 Radium	⁸⁸ Ac ⁸⁹ -(Lr) ¹⁰³ ★ ★

★ L a n t a

La ⁵⁷ 138,905 5d ¹ 6s ² Lantan	Ce ⁵⁸ 140,12 4f ² 6s ² Serium	Pr ⁵⁹ 140,9077 4f ² 6s ² Prazedium	Nd ⁶⁰ 144,24 4f ⁴ 6s ² Neodim	Pm ⁶¹ [145] 4f ⁶ 6s ² Prometium	Sm ⁶² 150,4 4f ⁶ 6s ² Samarium	Eu ⁶³ 151,96 4f ⁷ 6s ² Yevropium
--	---	--	---	---	--	--

★ ★ A k t i

Ac ⁸⁹ [227] 6d ¹ 7s Aktinium	Th ⁹⁰ 232,0381 6d ² 7s ² Torium	Pa ⁹¹ 232,0359 6d ² 7s ¹ Protaktinium	U ⁹² 238,029 5f ⁶ 6d ¹ 7s ² Uran	Np ⁹³ 237,0482 5f ⁶ 6d ¹ 7s ² Neptunium	Pu ⁹⁴ [244] 5f ⁶ 7s ² Plutonium	Am ⁹⁵ [243] 5f ⁷ 7s ² Amerisium
---	---	---	---	--	---	---

DÖVRİ SİSTEMİ

LAR

V	VI	VII	H	VIII			
			H				² He
							^{1s} 4,00280 Helium
⁷ N 2s ² p ³ 14,0067 Azot	⁸ O 2s ² p 15,9994 Oksigen	⁹ F 2s ² p ⁵ 19,9984 Fluor					¹⁰ Ne 2p ⁶ 20,179 Neon
¹⁵ P 3s ² 3p ³ 30,97376 Fosfor	¹⁶ S 3s ² 3p ⁴ 32,06 Kükürd	¹⁷ Cl 3s ² 3p ⁵ 35,453 Xlor					¹⁸ Ar 3p ⁶ 39,94 Arqon
²³ V 50,9415 3d ³ 4s ² Vanadium	²⁴ Cr 51,996 3d ⁵ 4s ¹ Xrom	²⁵ Mn 54,9330 3d ⁵ 4s ² Manqan	²⁶ Fe 55,847 3d ⁶ 4s ² Demir	²⁷ Co 58,9332 3d ⁷ 4s ² Kobalt	²⁸ Ni 58,70 3d ⁸ 4s ² Nikel		
³³ As 4s ² 4p ³ 74,9216 Arsen	³⁴ Se 4s ² 4p ⁴ 78,96 Selen	³⁵ Br 4s ² 4p ⁵ 79,904 Brom					³⁴ Kr 4p ⁶ 83,80 Kripton
⁴¹ Nb 92,9064 4d ⁴ 5s ¹ Niobium	⁴² Mo 95,94 4d ⁵ 5s ¹ Melibden	⁴³ Tc 98,9062 4d ⁵ 5s ² Texnesium	⁴⁴ Ru 101,07 4d ⁷ 5s ¹ Rutenium	⁴⁵ Rh 102,9055 4d ⁸ 5s ¹ Rodium	⁴⁶ Pd 106,4 4d ¹⁰ 5s ⁰ Palladium		
⁵¹ Sb 5s ² 5p ³ 121,75 Stibium	⁵² Te 5s ² 5p ⁴ 127,60 Tellur	⁵³ I 5s ² 5p ⁵ 126,9045 Yod					⁵⁴ Xe 5p ⁶ 131,30 Ksenon
⁷³ Ta 180,9497 5d ³ 6s ² Tantal	⁷⁴ W 183,85 5d ⁴ 6s ² Volfram	⁷⁵ Re 186,207 5d ⁵ 6s ² Renium	⁷⁶ Os 190,2 5d ⁶ 6s ² Osmium	⁷⁷ Ir 192,22 5d ⁷ 6s İridium	⁷⁸ Pt 195,09 5d ⁹ 6s ¹ Platin		
⁸³ Bi 208,9804 6s ² 6p ⁶ Bismut	⁸⁴ Po [209] 6s ² 6p ⁵ Polonium	⁸⁵ At [210] 6s ² 6p ⁵ Astatium					⁸⁶ Rn 6s ² 6p ⁶ [222] Radon
(Ns) ¹⁰⁵ [261] 6d ³ 7s Nilsborium							

n o i d l e r

Gd ⁶⁴ 157,25 4f ⁹ 5d ¹ 6s ² adoliniu	Tb ⁶⁵ 158,9254 4f ⁹ 6s ² Terbium	Dy ⁶⁶ 162,50 4f ¹⁰ 6s ² Disporizium	Ho ⁶⁷ 164,9304 4f ¹¹ 6s ² Holmium	Er ⁶⁸ 167,26 4f ¹² 6s ² Erbium	Tm ⁶⁹ 168,9342 4f ¹³ 6s ² Tulium	Yb ⁷⁰ 173,04 4f ¹⁴ 6s ² İtterbium	Lu ⁷¹ 174,967 5d ¹ 6s ² Lütesium
---	--	---	---	--	--	---	--

m n o i d l e r

Cm ⁹⁶ [247] 5f ¹ 6d ¹ 7s ² Kürium	Bk ⁹⁷ [247] 5f ¹ 6d ¹ 7s ² Berklium	Cf ⁹⁸ [251] 5f ¹⁰ 7s ² Kalifornium	Es ⁹⁹ [254] 5f ¹¹ 7s ² ynşeynum	Fm ¹⁰⁰ [257] 5f ¹² 7s ² Fermium	Md ¹⁰¹ [258] 5f ¹³ 7s ² Mendeleyevium	(No) ¹⁰² [259] 5f ¹⁴ 7s ² Nobelium	(Lr) ¹⁰³ [260] .5d ¹ 7s ² Lourensiun
--	--	--	---	---	---	--	--

DÖVRİ SİSTEMLƏ QRUPLAR ÜZRƏ ELEMENTLƏRİN VƏ ONLARIN BİRLƏŞMƏLƏRİNİN XASSƏLƏRİ

4.1. Oksidləşmə dərəcəsi və valentlik


Elementlərin birləşmə əmələ gətirməsi onun valentliyi ilə əlaqədardır. Əvvəllər elementin valentliyi onun özünə birləşdirə bildiyi və ya əvəz edə bildiyi hidrogen atomunun sayı ilə müəyyən edilirdi. Əgər element bir hidrogen atomu ilə birləşirsə, demək onun valentliyi birə bərabərdir. Əgər element özünə iki hidrogen atomu birləşdirə bilirsə, məs.: H_2O deməli onun valentliyi ikiyə bərabərdir. Bu qayda üzrə NH_3 də azotun valentliyi 3, CH_4 molekulunda karbonun valentliyi 4, PCl_5 -birləşməsində fosforun valentliyi 5, SF_6 -birləşməsində kükürdüñ valentliyi 6, ReF_7 -birləşməsində reniumun valentliyi 7, OsO_4 -birləşməsində osmiumun valentliyi 8-dir.

Axır vaxtlarda valentlik termini oksidləşmə dərəcəsi ilə əvəz olunmuşdur. Bu termin adəbiyyatda eyni zamanda "oksidləşmə dərəcəsi", "oksidləşmə ədədi", "elektrokimyəvi valentiik" eyni məna verən termin kimi işlədir. Oksidləşmə dərəcəsi şərti bir məvhümudur. Oksidləşmə dərəcəsinə görə birləşmədə iştirak edən müxtəlif atomlardan biri özündən tam elektronu verib (+) yüklenir, o biri elementin atomu isə elektronu qəbul edib (-) yüklenir. Əslində isə kimyəvi birləşmə əmələ gələrkən tam elektron vermə və tam elektron alma prosesi getmir. Hətta bizim qəbul etdiyimiz ion birləşmələrdə (NaCl , KCl , CaS , MgS və s.) 100% ion rabitəsi yoxdur. Oksidləşmə dərəcəsinə görə guya atomun biri (elektromənfiyi yüksək olan atom) elektronu qəbul edir, mənfi yüksəknövli, elektromənfiyi az olan atom isə elektron verib


(+) yüklenir. Ona görə də oksidləşmə dərəcəsi (-), (+) və sıfır ola bilir.

Kimyəvi reaksiyaları iki yerdə böölürələr.

1. Elementin oksidləşmə dərəjəsinin dəyişməməsi ilə gedən reaksiya



2. Elementin oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiya




Elementin oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyaya oksidləşmə - reduksiya reaksiyası deyilir.

Kimyəvi reaksiyada iştirak edən komponentlər oksidləşdirici və ya reduksiyaedici kimi qəbul olunur. Burada $KMnO_4$ oksidləşdirici, kükürd isə reduksiyaedicidir. Başqa cür desək Mn^{+7} oksidləşmə dərəcəsindən beş elektron qəbul edərək Mn^{+2} oksidləşmə dərəcəsinə çevrilir. Mn^{+7} -dən Mn^{+2} -yə kimi reduksiya olunur, onun oksidləşmə dərəcəsi +7-dən +2 kimi azalır, özü isə oksidləşdiricidir. Kükürd isə sıfır oksidləşmə dərəcəsindən (S^0) 6 elektron verərək S^{+6} oksidləşmə dərəcəsinə çevrilir. Kükürdün oksidləşmə dərəcəsi sıfırdan +6 kimi artır, özü isə reduksiya edicidir.

Oksidləşmə dərəcəsi ərəb rəqəmi ilə kimyəvi işaretinin üstündə göstərilir və (+), (-) işaretisi qabaqda yazılır. Məs.: $Ca^{+2}O^{-2}$, $Al^{+3}Cl_3^{-1}$, Cl_2^0 və s. Məhlullarda isə ionların yünü rəqəmlərdən sonra yazılır. Məs.: Ca^{2+} , Cl^- , Al^{3+} və s.

Elementin birləşmələrdə oksidləşmə dərəcəsini təyin etmək üçün müəyyən qaydalar mövcuddur.

1. Bütün birləşmələrdə (F_2O müstəsna olmaqla) oksigenin oksidləşmə dərəcəsi -2, F_2O birləşməsində isə oksigenin oksidləşmə dərəcəsi +2. Peroksidlərdə (Me_2O_2) oksigenin oksidləşmə dərəcəsi -1.



2. Hidrogenin oksidləşmə dərəcəsi bütün birləşmələrdə +1, hidridlərdə (NaH , KH , CaH_2 və s.) isə -1 bərabərdir.

3. Bəsit maddələrin oksidləşmə dərəcəsi sıfır bərabərdir. Na^0 , Ca^0 , Cl^0 , P^0 və s.

4. Kimyəvi birləşmələrdə oksidləşmə dərəcəsinin cəbri cəmi sıfır bərabərdir. Məs.: $\text{K}^{+1}\text{Mn}^{+7}\text{O}_4^{-2}$ $1(+1)+1(+7)+4(-2)=0$

Bu prinsipə görə birləşmədə hər hansı bir elementin oksidləşmə dərəcəsini təyin etmək olur. Məs.: KMnO_4 birləşməsində Mn – oksidləşmə dərəcəsi:

$$x+1+4(-2)=0; x=+7;$$

Hesablamaya görə KMnO_4 birləşməsində manqannın oksidləşmə dərəcəsi +7 bərabərdir. Çox vaxt birləşmədə elementin oksidləşmə dərəcəsi ilə valentliyi uyğun gəlmir. Məsələn: CH_4 , CH_3OH , CH_2O , HCOOH , CO , CO_2 .

		Valentliyi	Oksidləşmə dərəcəsi
CH_4	$\begin{array}{c} \text{H} \\ \\ \text{H} - \text{C} - \text{H} \\ \\ \text{H} \\ \\ \text{H} \end{array}$	4	-4
CH_3OH	$\begin{array}{c} \text{H} - \text{C} - \text{OH} \\ \\ \text{H} \end{array}$	4	-2
CH_2O	$\begin{array}{c} \text{H} - \text{C} = \text{O} \\ \\ \text{H} \end{array}$	4	0
HCOOH	$\begin{array}{c} \text{H} - \text{C} - \text{O} - \text{H} \\ \\ \text{O} \end{array}$	4	+2
CO	$\begin{array}{c} \text{C} = \text{O} \end{array}$	2	+2
CO_2	$\begin{array}{c} \text{O} = \text{C} = \text{O} \end{array}$	4	+4

Oksidləşmə-reduksiya reaksiyasının nəzəri və praktiki əhəmiyyəti var. Kimyəvi tənliklərin düzəldilməsində elementlərin oksidləşmə dərəcəsi məlum olmalıdır. Cədvəl 4.1-də görünən kimi elementlər bir neçə oksidləşmə dərəcəsi göstərir, onlardan əsas oksidləşmə dərəcəsi həmin element üçün daha xarakterikdir. Əsas oksidləşmə dərəcəsinə uyğun gələn birləşmələr daha davamlı olur.

Elementlərin maksimum oksidləşmə dərəcəsi həmin elementlərin yerləşdiyi qrupun nömrəsinə bərabərdir. Elementlər yerləşdiyi qrupun nömrəsi qədər maksimum oksidləşmə dərəcəsi göstərir. Məs.: VI qrup elementi olan Cr +6 oksidləşmə dərəcəsi, VII qrup elementi Mn, Tc +7 oksidləşmə dərəcəsi göstərir. Bunu bütün qrup elementləri üçün demək olmaz. Birinci qrup elementi olan Cu, Ag, Au oksidləşmə dərəcəsi yerləşdiyi qrupun nömrəsindən çoxdur (1-3)-I-II qrup elementlərinin (Cu, Ag, Au, Hg müstəsna olmaqla) oksidləşmə dərəcəsi sabitdir. III qrupun əsas yarımqrup elementlərinin oksidləşmə dərəcəsi dəyişəndir (1-3), əlavə yarımqrup elementlərinin oksidləşmə dərəcəsi sabitdir (+3)-IV qrupun əsas və əlavə yarımqrup elementlərinin oksidləşmə dərəcəsi dəyişkəndir (1-2 və -4), V qrupun əsas və əlavə yarımqrup elementlərinin oksidləşmə dərəcəsi geniş miqyasda (+1→+5 və -3) dəyişir, amma əlavə yarımqrup elementləri mənfi oksidləşmə dərəcəsi göstərmir.

VI-VII qrupun əsas yarımqrup elementləri həm mənfi, həm də müsbət oksidləşmə dərəcəsi göstərir, amma bütün oksidləşmə dərəcəsini göstərmir, VI-VII əlavə yarımqrup elementləri bütün oksidləşmə dərəcəsi (+1→+6 və +1→+7) göstərir amma mənfi oksidləşmə dərəcəsin göstərmir.

Qruplar üzrə elementlərin və onların birləşmələrinin xassələri heç də həmişə monoton dəyişmir. Mendeleyev elementləri kimyəvi və fiziki xassələrinin oxşarlığına görə əsas yarımqrup elementlərinə və əlavə yarımqrup elementlərinə bölmüşdür. Hal-hazırda əsas yarımqrup elementlərini

Cümlə 4.1.

Elementlərin mümkün olan oksidləşmə dərəcəsi

Dövrlər	s elərn.		d - elementləri										p - elementləri							
	Ist	s ²	d ¹	d ²	d ³	d ⁴	d ⁵	d ⁶	d ⁷	d ⁸	d ⁹	d ¹⁰	p ¹	p ²	p ³	p ⁴	p ⁵	p ⁶		
I	H - 1	Ne O															(H)	(He)		
II	Li 1	Be 2											B 3 2 1	C 4	N 5 4 3 2 1 - 3	O - 2	F - 1	Nc 0		
III	Na 1	Mg 2													Al 3 2 1	Si 4 2	P 5 4 3 2 - 1 - 3	S 6 4 3 2 - 1 - 2	Cl 7 5 4 3 2 - 1	Ar 0
IV	K 1	Ca 2	Sc 3	Ti 4 3 2	V 5 4 3	Cr 6 5 4	Mn 7 6 5	Fe 8 7 6 5	Co 9 8 7 6	Ni 10 9 8 7 6	Cu 11 10 9 8 7 6	Zn 12 11 10 9 8 7	Ga 13 12 11 10 9 8	Ge 14 13 12 11 10 9	As 15 14 13 12 11 10	Se 16 15 14 13 12 11	Br 17 16 15 14 13 12	Kr 18 17 16 15 14 13		
V	Rb 1	Sr 2	V 3	Zr 4 3 2	Nb 5 4 3	Mo 6 5 4	Tc 7 6 5	Ru 8 7 6 5	Rh 9 8 7 6	Pd 10 9 8 7 6	Ag 11 10 9 8 7 6	Cd 12 11 10 9 8 7	In 13 12 11 10 9 8	Sn 14 13 12 11 10 9	Sb 15 14 13 12 11 10	Tc 16 15 14 13 12 11	I 17 16 15 14 13 12	Xc 18 17 16 15 14 13		
VI	Cs 1	Ba 2	La 3	Hf 4 3 2	Ta 5 4 3	W 6 5 4	Re 7 6 5	Og 8 7 6 5	Ir 9 8 7 6	Pt 10 9 8 7 6	Au 11 10 9 8 7 6	Hg 12 (1) 11 10 9 8	Te 13 12 11 10 9 8	Pb 14 13 12 11 10 9	Bi 15 14 13 12 11 10	Po 16 15 14 13 12 11	At 17 16 15 14 13 12	Rn 18 17 16 15 14 13		
VII	Fr 1	Ra 2														-4	-3	-2	-1	

Cədvəl 4.1-in ardı

	f elementləri													
	f ₂	f ₃	f ₄	f ₅	f ₆	f ₇	f _{d1}	f ₉	f ₁₀	f ₁₁	f ₁₂	f ₁₃	f ₁₄	f _{d1}
Lantanoidlər	Ce 4 3	Pr 4 3	Nd 3	Pm 3	Sm 3 2	Eu 3 2	Gd 3	Tb 4 3	Dy 4 3	Ho 3	Er 3	Tm 3 2	Vb 3 2	Lu 3
Aktinoidlər	Tb 4 3	Pa 5 4 3	U 6 5 4 3	Np 7 6 5 4 3	Pu 7 6 5 4 3	Am 6 5 4 3	Cm	Bk	Cf	Es	Fm	Md	No	Lr

1) Altından xətt çəkilən rəqəmlər əsas oksidləşmə dərəcəsi hesab olunur

A yarımqrup elementləri, əlavə yarımqrup elementlərini B yarımqrup elementləri adlandırırlar.

Məs.: Li, Na, K, Rb, Cs, Fr IA yarımqrup elementi, Cu, Ag, Au 1B yarımqrup elementi hesab olunur və ya Be, Mg, Ca, Sr, Ba, Ra IIA yarımqrup elementi, Zn, Cd, Hg IIB yarımqrup elementi adlanır. Qeyd edildiyi kimi hal-hazırda dövri sistemin 400 variantı mövcuddur. Bəzilərində təsirsiz qazlar dövri sistemin yanında, bəzilərində dövri sistemin səlunda və bəzən də ortada yerləşdirilir. Elə dövri sistem var ki, birinci dövrin elementləri cədvəlin aşağısında verilib. Ancaq dövri sistemin çoxunda elementin xassələrinin dövriyyi aydın gözə çarpmır. Dövri sistemin elə variantı var ki, elementlər elektronlarının sayının artması üzrə düzülməyib.

Elementlərin xassələrinin dəyişməsi atomda elektron büludunun quruluşu ilə əlaqədardır.

İon və molekul əmələ gələrkən atom xarici orbitalda davamlı -8, 18 və 32 elektronlu bulud yaradır. Belə olan halda elementləri elektronların sayının artmasına və nüvənin yükünün artmasına görə düzgün dövri sistem. Bu sistemlərin hərəsinin özünə uyğun üstünlüyü və çatışmayan cəhətləri var.

8-qəfəslə dövri sistem ən çox yayılmış variantdır, ona qısa dövri sistem də deyirlər. 8 qəfəslə variant üç formada verilir. Bunaların ən çox yayılmış, sadə, yiğcam variantında lanta-

noidlər və aktinoidlər cədvəlin aşağısında ayrıca verilir.

Bütün *s*- , *p*- və *d*-elementləri qruplarda verilir, qruplar isə əsas və əlavə yarımqrupaya bölünür. 8 - qəfəsləi cədvəldə qruplar üzrə elementlərin oxşarlığı daha aydın gözə çarpır, orada qruplar üzrə elementlərin maksimum oksidləşmə dərəcəsi əsas götürülmüş və məlum olmuşdur ki, onların dəyişməsi heç də həmişə qanuna uyğun getmir. Məs.: VII qrupda Cl ilə Mn-nı müqaisə etdikdə (Cl^{+7} və Mn^{+7} başqa) heç bir kimyəvi oxşarlıq yoxdur və ya birinci qrup elementlərindən olan N, P, V, Nb, Ta arasında bir neçə təsadüfi birləşmələrdən (R_2O_5 , R Hals, Bi üçün məlum deyil) başqa heç bir oxşarlıq müşahidə olunmur.

IA qrup elementləri (Li, Na, K, Rb, Cs) ilə IB qrup elementləri (Cu, Ag, Au) arasında bir neçə təsadüfi oxşarlıqdan başqa heç bir əsaslı oxşarlıq yoxdur. IA qrup elementlərinin maksimum oksidləşmə dərəcəsi +1 olduğu halda, IB qrup elementləri +1, +2 və +3 oksidləşmə dərəcəsi göstərir və s.

4.2. I qrup elementləri

Birinci qrup elementləri litium yarımqrupu elementlərinə (*Li*, *Na*, *K*, *Rb*, *Cs*, *Fr*) və mis yarımqrupu (*Cu*, *Ag*, *Au*) elementlərinə bölünür. Buñlara IA yarımqrup elementləri və IB yarımqrup elementləri də deyilir. Birinci qrupa *s*-elementi kimi hidrogen elementi də daxil olur. Çünkü hidrogen bir neçə xassəsinə: atom spektrinə görə, sulu məhluldə H^+ ionu əmələ gətirməsinə görə, reduksiyaedici xassəsinə görə və s. qələvi metallara oxşayır. Amma hidrogen atomu bəzi xassələrinə görə qələvi metallardan kəskin fərqlənir. Hidrogenin ionlaşma enerjisi ($I_{\text{H}}=13,6\text{eV}$) qələvi metalların ionlaşma enerjisindən ($I_{\text{Na}}=5,1\text{eV}$; $I_{\text{K}}=4,33\text{eV}$; $I_{\text{Cs}}=3,89\text{eV}$) kəskin fərqlənir. Hidrogen ionunun həcmi qələvi metalların ionlarının həcmindən çox kiçikdir.

Ancaq hidrogen atomu bir çox xassələrinə görə halogenlərə bənzəyir. Ona görə də dövri sistemdə hidrogenə həm I qrup elementi kimi, həm də VII qrup elementi kimi baxılır, onun VII qrup elementi olmasına daha çox əsas var. Ona görə də birinci qrupda hidrogen mötərizə içərisində (H) göstərilir, VII qrupda isə mötərizəsiz yazılır.

Birinci IA yarımqrup elementlərin oksidləşmə dərəcəsi +1 olur. Bu qrup elementləri həm sərbəst halda, həm də onların birləşmələri fiziki və kimyəvi xassələrinə görə öz aralarında yüksək dərəcədə oxşarlıq göstərilərlər. Ancaq buna baxmayaraq onları tipik elementlərə (Li , Na) və kalium yanımqrupu (K , Rb , Cs , Fr) elementlərinə böülürələr. Qrup üzrə elementlərin atom ($r_{Li}=1,55\text{ Å}$; $r_{Cs}=2,68\text{ Å}$) və ion radiusu ($I_{Li^+}=0,68\text{ Å}^{\circ}$; $I_{Cs^+}=1,67\text{ Å}^{\circ}$) artır. Elementlərin sıra nömrəsi artıqca onların aktivliyi artır. Əgər metal litium su ilə sakit reaksiyaya girirsə, K , Rb , Cs su ilə partlayışla reaksiyaya girir.

Qələvi-metalların birləşmələri yüksək koordinasiya ədədinə malikdir. Onların hidridləri (NaH , KH , LiH və s.) $NaCl$ strukturunda, halogenli birləşmələri ($MeHal$) $NaCl$ və $CsCl$ tipində, oksidləri, xalkogenidləri antiflüorid tipində kristallaşırlar. Qələvi metalların bütün duzları, oksidləri, əsasları (LiF , Li_3PO_4 , $Na_3[Sb(OH)_6]$, $KHC_4H_4O_6$, $K_2[PtCl_6]$, $KClO_4$ müstəsna olmaqla) suda yaxşı həll olur. Qələvi metalların sıra nömrəsi artıqca metalların ərimə temperaturu ($Li=180$; $Na=97,8$; $K=68,2$; $Rb=39,0$; $Cs=29,6^{\circ}\text{C}$) və onların oksidlərinin ərimə temperaturu ($Li_2O \geq 1720$; $Na_2O \geq 920$; $K_2O \geq 490$; $Rb_2O \geq 567$; $Cs_2O \geq 490^{\circ}\text{C}$) monoton azalır, oksidlərin sıxlığı isə monoton ($Li_2O=2,01$; $Na_2O=2,27$; $K_2O=2,33$; $Rb_2O=4,05$; $Cs_2O=4,69 \text{ g/cm}^3$) artır. Eyni zamanda qələvi metalların sıra nömrəsi artıqca onların oksidlərinin termiki davamlılığı, əmələgəlmə istiliyi (ΔH_f°) ($Li_2O=595,8$; $Na_2O=415,9$; $K_2O=361,5$; $Rb_2O=330,5$; $Cs_2O=318 \text{ kcoul/mol}$)

monoton azalır. Oksidlərin həllolma istiliyi isə elementin sıra nömrəsi artdıqca monoton ($\text{Li}_2\text{O}=130,9$; $\text{Na}_2\text{O}=236,0$; $\text{K}_2\text{O}=305,6$; $\text{R}_2\text{O}=334,9$; $\text{Cs}_2\text{O}=347,9 \text{ coul/mol}$) artır. IA qrup elementləri oksigenlə reaksiyaya girdikdə ancaq litium Li_2O tərkibli oksid əmələ gətirir, qalanları isə peroksid (Me_2O_2) əmələ gətirirlər.

Oksidlərin su ilə qarşılıqlı tə'sirindən MeOH tipli əsaslar alınır. Bu tip əsaslar kristallik, çox hiqroskopik (LiOH -dan başqa) maddədir. Hidroksidlərin ərimə temperaturu elementin sıra nömrəsi artdıqca monoton dəyişir, ($\text{LiOH}=445$; $\text{NaOH}=318,5$; $\text{KOH}=360,5$; $\text{RbOH}=301$; $\text{CsOH}=272^\circ\text{C}$). MeOH sıxlığı isə ($\text{LiOH}=2,45$; $\text{NaOH}=2,13$; $\text{KOH}=2,044$; $\text{RbOH}=3,2$; $\text{CsOH}=3,67 \text{ g/cm}^3$) monoton dəyişmir.

MeOH əmələgəlmə istiliyi (ΔH_f^\ominus) elementlərin sıra nömrəsi artdıqca ($\text{LiOH}=487,0$; $\text{NaOH}=426,3$; $\text{KOH}=446,8$; $\text{RbOH}=423,4$; $\text{CsOH}=419,7 \text{ kcoul/mol.}$) azalır.

MeOH həll olmasına gəldikdə NaOH , KOH həll olması ekzotermik, LiOH , RbOH və CsOH həll olması endotermik prosesdir, uyğun olaraq, $\text{LiOH}=+18,8$; $\text{RbOH}=+59,8$; $\text{CsOH}=+419,7$; $\text{NaOH}=-43,1$; $\text{KOH}=-54,2 \text{ kcoul/mol.}$ təşkil edir.

MeOH dissosiasiya dərəcəsi elementin ion radiusu ($r_{\text{Li}^+}=0,68\text{\AA}^\circ$; $r_{\text{Cs}^+}=1,67\text{\AA}^\circ$) artdıqca artır.

Li , Na , K , Rb , Cs - halogenli birləşmələrinin alınmasında, həll olmasında, termiki davamlılığında, ərimə temperaturunda və s. fiziki-kimyəvi xassəsində oksidlərdə (Me_2O) və hidroksidlərdə (MeOH) olan qanuna uyğunluq müşahidə olunur. Bəzi hallarda litium elementi müstəsnaliq təşkil edir.

Litium ən yüngül metaldır ($d=0,53 \text{ g/cm}^3$), atom həcmi Na , K , Rb , Cs -a nisbətən çox kiçikdir ($11,8 \text{ cm}^3/\text{mol}$). Bütün metallar oksigenlə reaksiyaya girib Me_2O_2 tipli peroksid əmələ gətirdiyi halda, litium Li_2O oksid əmələ gətirir.

Aktivlik cəhətcə litium o biri elementlərdən geri qalır. Başqa qələvi metallardan fərqli olaraq LiF, Li₃PO₄, Li₂CO₃ suda pis həll olur. Bu xassəsinə görə Li qələvi metallardan fərqlənir. Başqa MeOH nisbətən LiOH suda pis həll olur, hiqroskopikliyi azdır. Adı şəraitdə Na, K, Rb, Cs azotla reaksiyaya girmədiyi halda litium azotla reaksiyaya girir. Bütün MeF birləşmələri NaCl tipində kristallaşlığı halda LiF oktaedr quruluşunda kristallaşır. Başqa qələvi metalların xloridlərindən fərqli olaraq LiCl asanlıqla süblimasiya edir və suda hidrolizə uğrayır, hiqroskopikdir, suda həll olması ekzotermikdir, başqa MeCl fərqli olaraq LiCl kompleks əmələ götirmə qabiliyyətinə malikdir və s.

I B yarımqrup elementlərinə Cu, Ag və Au daxildir. Xarici valent orbitalında ns^1 elektronunun olmasına baxmayaraq, d -elementi hesab olurlar. IA yarımqrup elementlərin valent orbitalından əvvəlki, orbitalda 8 - elektron olduğu halda (litiumda 2 elektron var) Cu, Ag, Au ns^1 valent orbitalından əvvəl 18 elektronlu $ns^2 np^6 nd^{10}$ orbital yerləşir. Li, Na, K, Rb və Cs-elektron konfiqurasiyasından fərqli olaraq bu elementlərdə elektron konfiqurasiyası Cu3d¹⁰4s¹; Ag4d¹⁰5s¹, Au5d¹⁰6s¹ formasındadır.

Cu, Ag, Au ionlaşma enerjisi ($I_{Cu^+} = 7,72 \text{ eV}$, $I_{Ag^+} = 7,57 \text{ eV}$; $I_{Au^+} = 9,22 \text{ eV}$) Li, Na, K, Rb və Cs ionlaşma enerjisindən çoxdur. Bu onunla əlaqədardır ki, Cu, Ag, Au ns^1 valent elektronu ($n-1$) d -elektron buludunun altına, Au 6s¹ valent elektronu isə 5d¹⁰ və 4f¹⁴ elektron buludunun altına daxil olur və onların ionlaşması çətinləşir. Cu, Ag, Au +1, +2 və +3 oksidləşmə dərəcəsi göstərir. Ag üçün ən xarakterik oksidləşmə dərəgəsi +1, Cu üçün +2, Au üçün +3. Cu, Ag, Au istiqamətində d- energetik səviyyənin elektronlarının mütəhərrikliyi artır və Au⁺³ oksidləşmə dərəcəsi göstərir. Cu, Ag, Au nə öz aralarında, nə də Li, Na, K, Rb, Cs elementləri ilə təsadüfi birləşmələrdən başqa heç bir əsaslı oxşarlıq göstərmir. Qələvi metalların sulfidləri asan

hidroliz olur, ancaq Cu₂S, CuS, Ag₂S təbiətdə tapılır. Qələvi metalların oksidləri su ilə şiddətli reaksiyaya girib MeOH əmələ gətirir. CuO, Cu₂O, Ag₂O, Au₂O₃ suya qarşı olduqca davamlıdır. Qələvi metalların oksidləri, hidroksidləri termiki davamlı olduğu halda Cu, Ag, Au oksidləri və hidroksidləri termiki davamsızdır. Cu, Ag, Au oksidləşmə dərəcəsi (+2,+3) onların yerləşdiyi qrupun sayından böyükdür. Qələvi metallar gümüşü parlaqdır (Cs-sarı), Cu, Ag, Au rənglidir. Mis - çəhrayı, qızıl - sarı, arqentium gümüşü parlaqdır. IA yarımqrup elementləri aşağı temperaturda (Li=180; Na=97,8; K=63,2; Rb=39; Cs=28,6°C), Cu(1080°C), Ag(960°C), Au(1063°C) isə yüksək temperaturda əriyirlər. Li, Na, K, Rb, Cs yüngül metal (Li=0,53; Na=0,97; K=0,86; Rb=1,53; Cs=1,88q/cm³) Cu(9,0q/cm³), Ag(10,5q/cm³), Au(19,3 q/cm³) isə ağır metal hesab olunur.

IA və IB yarımqrup elementləri və onların əksər birləşmələri bir-birilə tamamilə ziddiyət təşkil edirlər.

4.3. II qrup elementləri

Dövri sistemin II qrup elementlərini tipik elementlərə (Be, Mg), kalsium yarımqrupu elementlərinə (Ca, Sr, Ba) və sink yarımqrupu elementlərinə (Zn, Cd, Hg) və ya IIA və IIB yarımqrup elementlərinə bölgülər. II qrup elementləri +2 oksidləşmə dərəcəsi göstərir. Be, Mg, Ca, Sr, Ba qüvvətli reduksiyaedicidir. Reduksiyaetmə qabiliyyətinə görə ancaq qələvi-metallardan geri qalır. Elementlərin sıra nömrəsi artırıqca ion radiusu ($r_{Be^{2+}} = 0,34\text{ Å}^0$; $r_{Mg^{2+}} = 0,78\text{ Å}^0$;

$r_{Ca^{2+}} = 1,06\text{ Å}^0$; $r_{Sr^{2+}} = 1,27\text{ Å}^0$; $r_{Ba^{2+}} = 1,43\text{ Å}^0$) artır, ionlaşma enerjisi isə ($I_{Be} = 9,32\text{ eV}$; $I_{Mg} = 7,64\text{ eV}$; $I_{Ca} = 6,11\text{ eV}$; $I_{Sr} = 5,69\text{ eV}$; $I_{Ba} = 5,21\text{ eV}$; $I_{Ra} = 5,27\text{ eV}$) azalır, ancaq bu azalma monoton getmir. Atom həcmi (Be-5,0; Mg=13,99; Ca=25,9; Sr=33,7; Ba=39,2 cm³/mol) və reaksiyaya girmə

qabiliyyəti elementlərin sıra nömrəsi artdıqca artır. Berilium elementi, onun hidroksidi və oksidi əsaslarda həll olur, bu cəhətcə berilium alüminuma oxşayır. Me^{2+} ionları sulu məhlulda rəngsizdir. Qələvi-torpaq metallar hidridlər əmələ gətirir. Hidridlərin termiki davamlılığı $\text{BeH}_2 \rightarrow \text{CaH}_2$ keçdikdə artır. $\text{CaH}_2 \rightarrow \text{BaH}_2$ getdikcə azalır, qələvi-torpaq metallar termiki cəhətcə davamlı MeO tipli oksidlər əmələ gətirir. Suda həll olmaları $\text{BeO} \rightarrow \text{BaO}$ getdikcə artır. 18°C 100 ml suda $\text{BeO} = 0,4 \times 10^{-5}$; $\text{BaO} = 0,198$ mol həll olur. Qələvi-torpaq metallar ümumi formulu Me(OH)_2 olan hidroksid əmələ gətirir. Be(OH)_2 amfoter xassə göstərir və alüminiuma oxşayır. $\text{Be(OH)}_2 \rightarrow \text{Ba(OH)}_2$ getdikcə həll olmaları artır, əsasi xassə göstərilər. Ba(OH)_2 əsasi xassəsi daha güclüdür. Me(OH)_2 termiki cəhətcə davamsızdır, suda həll olmaları temperatura artdıqca artır.

Qələvi-torpaq metallar halogenlərlə MeHal_2 tipli birləşmə əmələ gətirir. Flüorlu birləşmələri termiki cəhətcə davamlıdır. Suda həll olması $\text{BeF}_2 \rightarrow \text{BaF}_2$ istiqamətində artır MeCl_2 birləşmələri də termiki davamlıdır, yuxarı temperaturada süblimə olunur. Xloridləri də suda yaxşı həll olur, ancaq BeCl_2 suda hidrорliz edir. MeBr_2 termiki cəhətcə davamlı, hiqroskopik, suda yaxşı həll olan, ion birləşmələridir.

Qələvi-torpaq metalların sulfidləri termiki cəhətcə davamlıdır, suda pis həll olurlar. Be, Mg, Ca, Sr, Ba elementləri (beriliumun bəzi cəhətləri nəzərə alınmasa) həm sərbəst halda, həm də birləşmələr şəklində öz aralarında tam oxşarlıq təşkil edirlər.

IIB yarımqrup elementlərinin elektron konfiqurasiyası $\text{Zn } 3d^{10}4s^2$; $\text{Cd } 4d^{10}5s^2$; $\text{Hg } 5d^{10}6s^2$. Bu elementlərin elektron konfiqurasiyası bir-birindən fərqlənmir, $+2$ oksidləşmə dərəcəsi göstərir. Bu elementlərdə d -orbitallar tam dolub və bu cəhətcə başqa d -elementlərdən fərqlənmirlər. Sink yarımqrup elementlərinin ionlaşma enerjisi ($I_{\text{Zn}^+} = 9,39$ eV,

$I_{Zn^{+2}} = 17,96$ eV, $I_{Cd^+} = 8,99$ eV, $I_{Cd^{+2}} = 16,9$ eV, $I_{Hg^+} = 10,4$ eV, $I_{Hg^{+2}} = 18,7$ eV) kalsium yarımqrupu elementlərinin ionlaşma enerjisindən artıqdır. Bu onunla əlaqədardır ki, sink yarımqrupu elementlərdə valent elektronu $ns^2(n-1)d^{10}$ elektron buludunun altına keçir, elektronu oradan ayırmak çətinləşir. Cıvə atomunda valent elektronu ns^2 - ikiqat $(n-1)d^{10}$ və $4f^{14}$ - elektron buludu ilə ekranlaşır. Zn, Cd və Hg atomunda olan $(n-1)d^{10}$ orbitalı başqa d -elementləri kimi donor-akseptor rabitənin yaranmasında iştirak edir və kompleks birləşmə əmələ gətirirlər. Cıvə atomunda $6s^2$ - valent elektronu $5d^{10}$ - və $4f^{14}$ - orbitalının elektronu ilə ekranlaşır onun fiziki və kimyəvi xassəsini Zn və Cd-un fiziki və kimyəvi xassəsindən fərqləndirir. Zn və Cd fərqli olaraq cıvə birləşmələri davamsız olur. Hg^{2+} ionun əmələ gətirən atomlar arasında $-^+Hg:Hg^+$ - kovalent rabitə yaranır və ona görə də cıvə +1; +2 oksidləşmə dərəcəsi göstərir.

Zn, Cd, Hg yarımqrup elementləri qələvi-torpaq metalları nisbətən passivdir. Başqa d -elementlərində olduğu kimi Zn, Cd və Hg elementlərində də atom kütləsi artıqca onun aktivliyi azalır və ona görə də aktivlik sırasında cıvə hidrogenindən sonra yerləşir.

Qələvi-torpaq metallarla sink yarımqrupu elementlərini müqaişə etdikdə, sərbəst halda qələvi-torpaq metallar aktivdir, (Be, Mg müstəsna olmaqla) onlar havada asanlıqla oksidləşirlər, amma Zn, Cd, Hg havada davamlıdır, hətta qızdırıldıqda oksigenlə pis reaksiyaya girir.

Qələvi-torpaq metalların oksidləri termiki cəhətcə çox davamlı olduğu halda HgO , Hg_2O azca qızdırıldıqda parçalanır. Qələvi-torpaq metalların oksidləri, hidroksidləri qüvvətli əsasi xassə daşıdığı halda ZnO , CdO , $Zn(OH)_2$, $Cd(OH)_2$ amfoter xassə daşıyır və alüminiuma oxşayırlar. Qələvi-torpaq metallardan fərqli olaraq Zn, Cd, Hg yüksək koordinasiya ədədine malikdir və kompleks birləşmələr

əmələ gətirir.

Qələvi-torpaq metalların MeO , Me(OH)_2 -fərqli olaraq ZnO , CdO , HgO və Zn(OH)_2 , Cd(OH)_2 , Hg(OH)_2 istiqamətində onların davamlılığı kəskin surətdə azalır. Qələvi-torpaq metalların bütün birləşmələri, o cümlədən MeO , MeS ağ rənglidir, Zn , Cd , Hg oksidləri, (CdO -qəhvəyi, HgO -qırmızı, çəhrayı) sülfidləri (CdS -sarı, $\alpha\text{-HgS}$ -qara, $\beta\text{-HgS}$ -qırmızı), halogenidləri (HgI_2 -qırmızı) rəngli olurlar.

IIA, IIB yarımqrupun elementləri içərisində ancaq civa +1 oksidlaşma dərəcəsi göstərir. IIA yarımqrup elementləri ilə IIB yarımqrup elementlərinin həm bəsit və həm də birləşmələrin oxşar cəhətlərindən ziddiyətli cəhətləri daha çoxdur.

4.4. III qrup elementləri

III qrup elementləri tipik elementlərə (B , Al), qallium yarımqrupu elementlərinə (Ga , In , Tl), skandium yarımqrupu elementlərinə (Sc , Y , La , Ac) bölünür. Skandium yarımqrupu elementlərinə lantanoidlər və aktinoidlər də daxildir. Dövri sistemin III qrupu başqa qruplara nisbətən çox mürəkkəbdir. Bu qrupda beş p -elementi (B , Al , Ga , In , Tl), dörd d -elementi (Sc , Y , La , Ac), 28f-elementi (lantanoidlər və aktinoidlər) yerləşir.

I-II qruplarda əsas yarımqrup elementləri qrupda sol tərəfdə yerləşdirilir və onlara eyni zamanda s -elementləri deyirlər. III-VIII qruplarda isə əsas yarımqrup elementləri qrup daxilində sağda yerləşirlər¹⁾ və onlara eyni zamanda p -elementləri deyirlər. B , Al , Ga , In və Tl birinci p -elementidir. Bundan əlavə bu elementlər bor, alüminium yarımqrupuna və qallium yarımqrupuna bölünür, p -elementlərin valent elektron orbitalında üç elektronu (s^2p^1)

¹⁾ Buna həmişə riayət olunmur və xüsusi əhəmiyyət də kəsb etmir.

var. Bor elementində valent elektronları $2s^2$ - elektronundan sonra yerləşir. Alüminium elementində isə valent elektronu 8 elektronlu $2s^22p^6$ elektron buludundan sonra, Ga, In, Tl elementlərində isə valent elektronları 18 elektronlu $3s^23p^63d^{10}$ elektron buludundan sonra yerləşir. Valent elektronundan əvvəl olan elektron konfiqurasiyası (2,8,18) elementlərin xassələrinə güclü təsir edir və elementlər bir-birindən fərqlənilərlər. III qrup p-elementləri reduksiyadıcıdır, ancaq bor özünü oksidləşdirici kimi aparır. Bu elementlər -3,0, +1, +2, +3 oksidləşmə dərəcəsi göstərilərlər. Bunlardan ən çox xarakterik oları +3 və tallium üçün +1-dir.

Elementlərin sıra nömrəsi artıraqca atom radiusu ($r_B=0,93$ Å, $r_{Al}=1,43$ Å, $r_{Ga}=1,39$ Å, $r_{In}=1,66$ Å, $r_{Tl}=1,17$ Å) böyükür. Ga, In və Tl atom radiusunun kiçilməsi d - və f - "sixilması" ilə əlaqədardır. İonlaşma enerjisinin qeyri-monoton dəyişməsi ($I_B=8,29$ eV, $I_{Al}=5,98$ eV, $I_{Ga}=6,00$ eV, $I_{In}=5,78$ eV, $I_{Tl}=6,11$ eV) atom radiusunun dəyişməsi ilə əlaqədardır. B, Al, Ga, In, Tl elementlərində atom radiusu, ionlaşma enerjisi və ərimə temperaturu ($B=2300^\circ C$; $Al=660^\circ C$; $Ga=29^\circ C$; $In=156^\circ C$; $Tl=302^\circ C$) monoton dəyişmir. Bor eyni zamanda mənsi oksidləşmə dərəcəsi (-3) göstərir, xassəcə C və Si-a oxşayır, C_2H_6 , C_4H_{10} , Si_2H_6 , Si_4H_{10} oxşar B_2H_6 , B_4H_{10} birləşmələri əmələ gətirir. Bundan əlavə bor silisium kimi metallarla və qeyri-metallarla çoxlu birləşmələr əmələ gətirir. Bu qrupun elementləri Me_2O_3 tipli oksidlər əmələ gətirir, bundan başqa GaO , Al_2O , Ga_2O , In_2O və Tl_2O tipli oksidləri də məlumdur. Me_2O_3 təbiətdə rast gəlir və termiki cəhətcə davamlıdır. Al_2O_3 ərimə temperaturu $2500^\circ C$, In_2O_3 ərimə temperaturu $2000^\circ C$, B_2O_3 ərimə temperaturu $294^\circ C$ -dir. Me_2O_3 tipli oksidlər (B_2O_3 başqa) suda həll olmurlar. B_2O_3 özünü turşu anhidridi kimi aparır, suda həll olduqda H_3BO_3 turşusunu verir.

B_2O_3 , Al_2O_3 , Ga_2O_3 , In_2O_3 , Tl_2O_3 istiqamətində turşuluq xassəsi azalır, amfoter xassə (Al_2O_3 , Ga_2O_3 , In_2O_3) və əsasi xassə (Tl_2O_3) artır.

III A yarımqrupun elementləri halogenlərlə MeHal_3 tipli davamlı birləşmələr əmələ gətirir. Bunlardan $\text{BF}_3(\text{qaz})$, $\text{BCl}_3(\text{maye})$, $\text{BBr}_3(\text{maye})$, qalan birləşmələr kristal maddədir. Flüoridlərin əmələgəlmə istiliyi (ΔH°_f), xüsusilə BF_3 (1074,9 kcoul/mol), yüksəkdir və onlar termiki cəhətcə davamlıdır. Xloridlərin (MeCl_3) əmələgəlmə istiliyi (ΔH°_f) $\text{B} \rightarrow \text{Tl}$ istiqamətində azalır: $\text{AlCl}_3=695,9$ kcoul/mol, $\text{TlCl}_3=326,4$ kcoul/mol təşkil edir.

BBr_3 -dən başqa qalan MeBr_3 və MeI_3 kristalik maddədir. Bromidlərin və yodidlərin ərimə və qaynama temperaturu, termiki davamlılığı elementin sıra nömrəsi artdıqca artır. Ga, In, Tl elementlərin MeHal_3 tipli birləşmələrdən başqa GaCl_2 , GaBr_2 , GaI_2 , InI_2 , InI , TlF , TlCl , TlBr , TlI tipli birləşmələri də məlumdur. Ga, In, Tl-xalkokenidləri (MeX , Me_2X_3 ; X=S, Se, Te) kristallik, rəngli, suda pis həll olan maddədir. Al_2X_3 - həvadə hidrolizə uğrayır. III A yarımqrup elementlərinin xalkokenidləri (MeX , Me_2X_3) yarımkəcirici xassə daşıyır.

Skandium yarımqrupu elementləri. Skandium yarımqrupuna Sc, Y, La və Ac elementləri daxildir. Bunlara keçid elementləri və ya *d*-elementləri deyilir. Skandium elementi IV dövrin birinci *d*-elementi, vanadium elementi V dövrin birinci *d*-elementi, La VI dövrin birinci *d*-elementi, Ac VII dövrin birinci *d*-elementidir. Bu elementlərdə elektronlar *d*-orbitalına daxil olduğu üçün onlar (*n*-1)*d*-elementi adlanırlar. Bu elementlərin valent elektronları Sc $3d^14s^2$, Y $4d^15s^2$, La $5d^16s^2$, Ac $6d^17s^2$. Sc-Y \rightarrow La \rightarrow Ac sırası üzrə elementlərin aktivliyi artır, +3 oksidləşmə dərəcəsi göstərir və Me_2O_3 tipli oksidlər əmələ gətirir. Oksidlərin əmələgəlmə istiliyi (ΔH°_f) 1650 kcoul/mol-dan 2000 kcoul/mol-a kimi dəyişir. Oksidlərin suda həll olması Sc_2O_3 , Y_2O_3 , La_2O_3 , Ac_2O_3 istiqamətində artır və uyğun Me(OH)_3 əsaslığı güclənir. Skandium yarımqrupuna daxil olan 4f-elementləri (Ce, Pr, Nd, Pm, Sm, Eu, Gd, Tb, Dy, Ho, Er, Tm, Yb) və 5f-elementləri (Np, Pu, Am, Cm, Bk, Cf, Es, Fm, Md, No)

dövri sistemdə aşağıda ayrıca yerləşdirilir, uyğun olaraq lantanoidlər və aktinoidlər adlandırılır.

Lantanoidlər $4f$ - orbitalının dolma xarakterinə görə seri-um (La, Ce, Pr, Nd, Pm, Sm, Eu, Gd) və terbium (Tb, Dy, Ho, Er, Tu, Yb, Lu) yarımqrupuna bölünür. Lantanoidlər xassəcə bir-birinə yaxın olsa da, hər halda bir-birindən fərq-lənirlər. Lantanoidlər $+2$, $+3$ və $+4$ oksidləşmə dərəcəsi göstərir. IIIA yarımqrup elementləri üçün $+4$ oksidləşmə dərəcəsi mümkün deyil, ancaq lantanoidlərdə $+4$ oksidləşmə dərəcəsi özünü göstərir.

La	Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd
+3	+3	+3	+3	+3	+3	+3	+3
		+4	+4		+2	+2	
Tb	Dy	Ho	Er		Tm	Yb	Lu
	+3	+3	+3	+3	+3	+3	+3
		+4			+2	+2	

Lantanoidlərin valentliyinin bu cür dəyişməsinə daxili dövrik dəyilir. Lantanoidlər aktivliyinə görə ancaq qələvi və qələvi-torpaq metallardan geridə qalır. Lantanoidlər üçün ən xarakterik oksidləşmə dərəcəsi $+3$ -dür. Halogenlərlə MeHal_3 , xalkogenlərlə Me_2X_3 , oksigenlə Me_2O_3 tipli birləşmələr əmələ gətirirlər.

Lantanoidlərin oksidləri termiki cəhətcə davamlıdır ($T_{\text{əm}} \geq 2000^{\circ}\text{C}$) və yüksək əmələgelmə istiliyinə ($\Delta H^\circ = 1600 \text{ kco}^{-1}\text{mol}^{-1}$) malikdirlər, əsasi xassə daşıyır, suda praktiki həll olmurlar. Me_2O_3 uyğun $\text{Me}(\text{OH})_3$ hidroksidlər əmələ gətirirlər. $\text{Ce} \rightarrow \text{Lu}$ getdikcə atom radiusları kiçildiyi üçün ($r_{\text{Ce}}=1,82 \text{ \AA}$, $r_{\text{Lu}}=1,73 \text{ \AA}$) $\text{Me}(\text{OH})_3$ əsasi xassəsi zəifləyir, həll olması və termiki davamlılığı azalır. IIIA və IIIB yarımqrup elementlərinin oxşarlığı çoxdur, xassələri təkrar olunur, fərqli cəhətləri nisbətən azdır.

4.5. IV qrup elementləri

IV qrup elementləri tipik elementlərə (C, Si), germanium yarımqrupu elementlərinə (Ge, Sn, Pb) və titan yarımqrupu elementlərinə (Ti, Zr, Hf) bölünür.

Ümumi halda IVA əsas yarımqrupu elementlərinə (C, Si, Ge, Sn, Pb) və IVB əlavə yarımqrup elementlərinə (Ti, Zr, Hf) bölünür. Əsas yarımqrup elementlərinə eyni zamanda *p*-elementləri də deyilir. Bu elementlərin valent elektron konfiqurasiyası ns^2np^2 . IVB əlavə yarımqrup elementləri eyni zamanda *d*-elementləri adlanır və elektron konfiqurasiyası $(n-1)d^1ns^2$. IVA yarımqrup elementləri özlərini həm oksidləşdirici, həm də reduksiyaedici kimi aparırlar, -4, +2, +4 oksidləşmə dərəcəsi göstərirler. Oksidləşmə dərəcəsi elementin sıra nömrəsi artıqca azalır. Elementlərin sıra nömrəsi artıqca atom radiusu artır ($r_C=0,77\text{ A}^\circ$, $r_{Si}=1,18\text{ A}^\circ$, $r_{Sn}=1,58\text{ A}^\circ$, $r_{Pb}=1,74\text{ A}^\circ$) və ionlaşma enerjisi ($I_C=11,6\text{ eV}$, $I_{Si}=8,15\text{ eV}$, $I_{Ge}=7,88\text{ eV}$, $I_{Pb}=7,41\text{ eV}$) azalır. Elementlərin ərimə temperaturu (qurğuşun müstəsna olmaqla) monoton ($C=3500$; $Si=1423$; $Ge=937$; $Sn=231$; $Pb=327^\circ C$) azalır. $C \rightarrow Pb$ getdikcə qeyri-metallik xassə zəifləyir, metallik xassə qüvvətlənir və uyğun olaraq sıxlıq monoton artır ($\rho_{amorf}=2$; $Si=2,33$; $Ge=5,36$; $Sn_{tetraq.}=7,31$; $Pb=11,34\text{ g/cm}^3$).

Moos şkalasına görə bərklik çox kəskin ($C=10$; $Si=7,0$; $Ge=6,6$; $Sn=1,8$; $Pb=1,5$) azalır, karbon və silisium özünü xarakterik qeyri-metal, qalay və qurğuşun isə xarakterik metal kimi aparır.

Yuxarıda göstərildiyi kimi karbon müxtəlif oksidləşmə dərəcəsi (-4, -2, 0+2, +4,), silisium əsasən +4 (SiO_2 , $SiHal_4$, SiC_2 və s.) və az hallarda (SiO) +2 oksidləşmə dərəcəsi göstərir. Karbon hidrogenla ümumi formulu CnH_{2n+2} olan homoloji birləşmələr əmələ gətirir. Silisium da karbon kimi Si_nH_{2n+2} tipli hidrogenli birləşmələr (SiH_4 , Si_2H_6 , Si_3H_{10} və s.) əmələ gətirir. Silisiumun elektromənfiliyi az olduğu üçün

uzun zəncir əmələ gətirmir. Si-Si rabitəsi (174,56 kcoul/mol) C-C rabitəsinə (347,69 kcoul/mol) nisbətən zəifdir və ona görə də uzun zəncir əmələ gətirə bilmir.

Si-H rabitəsi (319 kcoul/mol) C-H rabitəsindən (414 kcoul/mol) zəif olduğu üçün termiki cəhətcə davamsız olub 400°C parçalanır. CH_4 adı şəraitdə davamlı qazdır, ancaq yüksək temperaturada parçalanır, suya qarşı davamlıdır, SiH_4 güclü reduksiyaedicidir, adı şəraitdə havada alovlanır, su ilə parçalanır. CH_4 xlorla reaksiyaya girməsi üçün güclü işıqlandırma tələb olunursa, SiH_4 xlorla adı şəraitdə partlayışla reaksiyaya girir. Karbonun hidrogenli birləşməsi üzvi aləmin əsasını təşkil etdiyi halda silisiumun hidrogenli birləşmələri olduqca davamsızdır və s.

Karbon və silisium analoji olaraq karbon IV oksid (CO_2), silisium IV oksid (SiO_2), karbon II oksid (CO), silisium II oksid (SiO) əmələ gətirirlər. Fiziki və kimyəvi xassələrinə görə karbonun və silisiumun oksidləri bir-birindən kəskin fərqlənirlər. CO_2 -də kimyəvi rabitə kovalentdir, aqreqat hali qazdır və zəif turşu əmələ gətirir. SiO_2 -termiki cəhətcə davamlı, praktiki olaraq suda həll olmayan kristalik maddədir, SiO_2 və onun əsasında olan birləşmələr qeyri-üzvi aləmin əsasın təşkil edir, turşuya qarşı davamlıdır, əsasla çətin reaksiyaya girir. Karbon və silisium IV qrupun tipik elementləri olsa da onların oksidləri, hidrogenli birləşmələri, halogenli birləşmələri, əsasda gətirdiyi turşular, duzlar kimyəvi xassəcə bir-birindən kəskin fərqlənirlər. Ümumi halda IV qrup elementlərinin və onların birləşmələrinin karbondan qurğuşuna kimi fiziki və kimyəvi xassələrinin monoiton dəyişməsi müşahidə olunur. $\text{C} \rightarrow \text{Pb}$ istiqamətində bütün elementlər CH_4 , SiH_4 , GeH_4 , SnH_4 və PbH_4 tipli qaz halında birləşmə əmələ gətirir. Elementin sıra nömrəsi artıqca RH_4 tipli birləşmələrin termiki davamlılığı azalır, reduksiyaedici qabiliyyəti artır, dipol momenti sıfır ($\mu=0$) yaxınlaşır. C, Si, Ge, Sn, Pb- kristal halında (CO qazdır) su-da həll olmayan MeO tipli oksidlər və onlara uyğun

Me(OH)_2 tipli hidroksidlər əmələ gətirirlər. Bu tip (MeO) oksidlər və hidroksidlər (Me(OH)_2) amfoter xassə göstərir, elementlərin sıra nömrəsi artıqca onların termiki davamlılığı artır. CO ən davamsız və güclü reduksiyaedici oksiddir. IVA yarımqrup elementlər üçün RO_2 tipli oksidlər daha çox xarakterikdir. CO_2 , SiO_2 , GeO_2 , SnO_2 , PbO_2 - kristallik (CO_2 qazdır) suda həll olmayan (CO_2 müstəsna olmaqla) Me(OH)_4 tipli hidroksidlər əmələ gətirir, hidroksidlər praktiki suda həll olmayan amorf maddədirlər. CO_2 , SiO_2 , və onlara uyğun H_2CO_3 , H_2SiO_3 birləşmələr turşu xarakterli, GeO_2 , SnO_2 , PbO_2 və onlara uyğun Me(OH)_4 hidroksidlər amfoter xarakterlidir. Bu oksidlərdən PbO_2 qüvvətli oksidlöşdiricidir. Bundan əlavə C, Si, Ge, Sn, Pb halogenlərlə RHal_4 tipli, xalkogenlərlə MeS , MeS_2 tipli sulfidlər əmələ gətirirlər.

IVB yarımqrup elementlərindən Ti, Zr, Hf valent elektronu d -orbitalına daxil olduğu üçün bunlar d -elementləri hesab olunur. d -elementlərində qrup üzrə oxşarlıqdan başqa üfiqi oxşarlıq da müşahidə olunur, məs: Ti, Zr, Hf xassəcə skandium yarımqrupu elementlərinə oxşayır. Ti, Zr, Hf valent elektron konfiqurasiyası $(n-1)d^2ns^2$ -dir. Elementlərin sıra nömrəsi artıqca atom radiusu artır ($r_{\text{Ti}}=1,49 \text{ \AA}$, $r_{\text{Zr}}=1,58 \text{ \AA}$, $r_{\text{Hf}}=1,57 \text{ \AA}$), $\text{Zr} \rightarrow \text{Hf}$ keçdikdə atom radiusu az kiçilir ki, buda lantanoid sixilması ilə əlaqədardır. IVA yarımqrup elementlərindən fərqli olaraq IVB yarımqrup elementləri mənfi oksidləşmə dərəcəsi əmələ gətirmir.

Bu qrupun elementləri üçün xarakterik oksidləşmə dərəcəsi +4-dür. Bundan başqa Ti^{+3} və az hallarda Ti^{+2} oksidləşmə dərəcəsi göstərir (TiO_2 , TiO , Ti_2O_3). Sirkonium və hafniumun oksidləşmə dərəcəsi +3 olan halogenli birləşməsi ZrHal_3 , HfHal_3 məlumdur. IVA yarımqrupu elementləri üçün +3 oksidləşmə dərəcisi məlum deyil.

Titan elementi IVA qrup elementləri kimi TiO oksidi və ona uyğun Ti(OH)_2 hidroksidi əmələ gətirir. TiO və Ti(OH)_2 amfoter xassə göstərir.

IVA və IVB yarımqrup elementləri üçün ən xarakterik oksidləşmə dərəcəsi +4-dür. Bu elementlərin hamısı üçün MO_2 tipli oksidlər mövcuddür. CO_2 , SiO_2 , GeO_2 , SnO_2 , TiO_2 , ZrO_2 , HfO_2 kristallik, (CO_2 qazdır) suda həll olmayan oksidlərdir. Bu oksidlərə uyğun H_2RO_3 və H_4RO_4 tipli turşular, hidroksidlər və duzlar məlumdur.

H_2CO_3 , H_2SiO_3 ($\text{SiO}_2 \cdot \text{H}_2\text{O}$), H_4SiO_4 ($\text{SiO}_2 \cdot 2\text{H}_2\text{O}$), H_2GeO_3 ($\text{GeO}_2 \cdot \text{H}_2\text{O}$), H_2SnO_3 ($\text{SnO}_2 \cdot \text{H}_2\text{O}$), $\text{H}_2[\text{Ge}(\text{OH})_6]$, $\text{H}_2[\text{Si}(\text{OH})_6]$, $\text{H}_2[\text{Pb}(\text{OH})_6]$, H_4TiO_4 , H_4HfO_4 , $\text{Me}_2^{+2}\text{ZrO}_4$, $\text{Me}_2^{+2}\text{HfO}_4$ və s. zəif turşu, zəif əsas və amfoter birləşmələr məlurndur. Bunlardan H_2CO_3 başqa hamısı kristalik bərk maddədir.

IVA və IVB yarımqrup elementlərindən karbon və silişium xarakterik qeyri-metaldır, Sn, Pb, Ti, Zr, Hf isə xarakterik metaldır. Bu elementlərin fiziki və kimyəvi xassələri oxşardır və kəskin ziiddiyət təşkil etmirlər.

4.6. V qrup elementləri

Beşinci qrup elementləri tipik elementlərə (N,P), arsen yarımqrupu elementlərinə (As, Sb,Bi) və vanadium yarımqrupu (V,Nb,Ta) elementlərinə bölünür. Bu elementləri V qrup *p*-elementləri (N, P, As, Sb,Bi) və V qrupun *d*-elementləri (V,Nb,Ta) də adlandırırlar. *p*-elementlərin valent elektron konfiqurasiyası ns^2np^3 , *d*-elementlərin valent elektron konfiqurasiyası $(n-1)d^3ns^2$ -kimidir.


Azot fosforun analoqudur, ancaq bununla bərabər fərqli cəhəti çoxdur. Azotun oksidləşmə dərəcəsi -1,-3,+1,+2,+3, +4,+5, fosforun oksidləşmə dərəcəsi -3,+1,+3 və +5. Fosfor üçün ən xarakterik oksidləşmə dərəcəsi +5-dir. Azotun aqreqat həli qazdır, çox inertdir, dissosiasiya enerjisi çox yüksəkdir (940 kcoul/mol), fosfor kristallik maddədir, ağ fosfor aktivdir, adı şəraitdə asanlıqla oksigenlə reaksiyaya

girir, azot isə oksigenlə 1300°C reaksiyaya girir və s. Azot və fosfor metallarla birləşmələrdə (InP , AlN , Mg_3N_2 , Li_3N) və hidrogenli birləşmələrdə (PH_3 , NH_3) -3 oksidləşmə dərəcəsi göstərilər. Hidrazində (N_2H_4) azotun oksidləşmə dərəcəsi -2-dir.



burada N - N rabitəsi kovalent rabitə olduğu üçün nəzərə alınır.

Hidroksilamində (NH_2OH) azot -1 oksidləşmə dərəcəsi göstərir $\text{H} - \overset{-1}{\underset{\text{H}}{\text{O}}} - \overset{\text{H}}{\underset{\text{H}}{\text{N}}} = \text{O}$. Fosforun oksidləşmə dərəcəsi -2, -1 olan birləşməsi məlum deyil. N_2O_3 , NF_3 , NCl_3 , P_2O_3 , PHal_3 və s. birləşmələrdə azotun və fosforun oksidləşmə dərəcəsi +3-dür. Hipofosfit turşusunda H_3PO_2 fosforun oksidləşmə dərəcəsi +1-dir.



$\overset{+1}{\text{N}_2}\overset{+2}{\text{O}}$, $\overset{+2}{\text{NO}}$, $\overset{+3}{\text{N}_2}\overset{+3}{\text{O}_3}$, $\overset{+4}{\text{NO}_2}$ və $\overset{+5}{\text{N}_2}\overset{+5}{\text{O}_5}$ azotun oksidləşmə dərəcəsi +1, +2, +3, +4 və +5-dir. $\overset{+5}{\text{P}_2}\overset{+5}{\text{O}_5}$, $\overset{+5}{\text{PHal}_5}$ və s. birləşmələrdə fosforun oksidləşmə dərəcəsi +5-dir. Beləliklə, azot $+1 \rightarrow +5$ və $-3, -2, -1$, fosfor isə $+1, +3, +5$ və -3 oksidləşmə dərəcəsi göstərir.

Arsen yarımqrupu elementləri elektron quruluşuna görə tam oxşardır və valent elektron konfiqurasiyası ns^2np^3 . As, Sb, Bi V qrupun p-elementidir, sira nömrəsi artıraqa qeyri-metalik xassəsi zəifləyir və metallik xassəsi güclənir, atom radiusları ($r_{\text{As}}=1,48 \text{ \AA}$, $r_{\text{Sb}}=1,61 \text{ \AA}$, $r_{\text{Bi}}=1,82 \text{ \AA}$) artır,

ionlaşma enerjisi ($I_{As}=9,81$ eV, $I_{Sb}=8,63$ eV, $I_{Bi}=7,28$ eV) azalır. Arsen yarımqrupunun elementlerində kimyəvi rabitənin yaranmasında *d*-orbitallı da iştirak edir, davamlı koordinasiya ədədi artır, -3, +3 və +5 oksidləşmə dərəcəsi göstərirlər.

Bismutun ən xarakterik oksidləşmə dərəcəsi +3-dür. Ərimə temperaturu ($T_{As}=817$, $T_{Sb}=630$, $T_{Bi}=271^{\circ}\text{C}$) monoton azalır, sıxlığı isə ($\text{As}=5,7$; $\text{Sb}=6,7$; $\text{Bi}=9,8 \text{ g/cm}^3$) monoton artır. As, Sb, Bi metallarla əmələ gətirdiyi birləşmələrdə və hidrogenli birləşmələrdə -3 oksidləşmə dərəcəsi göstərirlər. Hidrogenli birləşmələri termiki cəhətcə davamsızdır, qüvvətli reduksiyaedicidirlər.

As, Sb, Bi halogenli birləşmələrdə ($M\text{Hal}_3$), oksidlərdə ($M_2\text{O}_3$) +3 oksidləşmə dərəcəsi göstərirlər. As_2O_3 , Sb_2O_3 , Bi_2O_3 kristallik maddədirlər, uyğun Me(OH)_3 tipli hidroksid əmələ gətirirlər. As_2O_3 suda həll olur, Sb_2O_3 və Bi_2O_3 suda praktiki həll olmur.

As_2O_3 , Sb_2O_3 , Bi_2O_3 istiqamətində turşu xassəsi zəifləyir, əsası və amfoter xassəsi güclənir. As(OH)_3 turşu, Sb(OH)_3 əsası, Bi(OH)_3 amfoter xassə göstərir. Sb(OH)_3 , Bi(OH)_3 su-da həll olmayan kristallik maddədir.

As, Sb, Bi elementləri M_2O_5 tipli oksidlərdə, $M\text{Hal}_5$ tipli halogenidlərdə və M_2S_5 -tipli suñnlordə və s. +5 oksidləşmə dərəcəsi göstərirlər. Elementlər sira nömrəsi artıqca yüksək oksidləşmə dərəcəsinin davamlılığı azalır. Bismut üçün xarakterik oksidləşmə dərəcəsi +3-dür. Arsen üçün AsF_5 , As_2O_5 , As_2S_5 , Sb üçün SbF_3 , SbCl_5 , Sb_2O_5 , Sb_2S_5 tipli birləşmələr məlum olduğu halda bismut üçün ancaq BiF_5 məlumdur. Arsen yarımqrupu elementləri sərbəst halda metala oxşayır, azot və fosfordan keşkin fərqlənirlər, ancaq bir çox birləşmələri kimyəvi formuluna, tərkibinə, quruluşuna, oksidləşmə dərəcəsinə, halogenli, oksigenli və s. birləşmələrinə görə bir-birinə oxşayır. Elementlərin hamısı hidrogenlə RH_3 tipli qaz halında (NH_3 , PH_3 , AsH_3 , SbH_3 və BiH_3) birləş-

mələr əmələ gətirir.

Elementlərin sıra nömrəsi artdıqca hidrogenli birləşmələrin termiki davamlığı azalır, reduksiyaedici xassəsi artır. $\text{AsH}_3 \rightarrow \text{BiH}_3$ istiqamətində molekulun polyarlığı azalır, ancaq NH_3 və PH_3 kompleks birləşmə əmələ gətirir. V qrupun əsas yarımqrup elementləri oksidləşmə dərəcəsi +3 olan N_2O_3 , P_2O_3 , As_2O_3 , Sb_2O_3 , Bi_2O_3 kristal halında oksidlər əmələ gətirirlər (N_2O_3 mayedir). $\text{N}_2\text{O}_3 \rightarrow \text{Bi}_2\text{O}_3$ istiqamətində suda həll olmaları getdikcə azalır, R(OH)_3 və H_3RO_3 tipli turşu və hidroksidlər (N_2O_3 başqa) əmələ gətirirlər. H_3PO_3 , H_3AsO_3 , H_3SbO_3 və ya $\text{Sb}(\text{OH})_3$, H_3BiO_3 və ya $\text{Bi}(\text{OH})_3$ istiqamətdə turşu xassəsi zəifləyir, amfoter və nəhayət əsasi xassə güclənir. R_2O_3 tip oksidlərə uyğun HRO_2 turşulardan - HNO_2 , HAsO_2 , HSbO_2 , HBiO_2 məlumdur. Bunlardan HNO_2 , HAsO_2 sulu məhlulda, HSbO_2 , HBiO_2 kristal halında mövcuddur. Bu tip birləşmələrin hamısının reduksiyaedici xassəsi azotdan → bismuta getdikcə azalır. N,P,As,Sb,Bi kristal halında oksidləşmə dərəcəsi +5 olan R_2O_5 tipli oksidlər əmələ gətirirlər. Oksidlərin əmələgolmə istiliyi (ΔH_f°) yüksəkdir ($\text{P}_2\text{O}_5=1280$ kcoul/mol, $\text{As}_2\text{O}_5=911,7$ kcoul/mol, $\text{Sb}_2\text{O}_5=962,3$ kcoul/mol) və termiki cəhətcə davamlıdır. P_2O_5 - 570°C sublimasiya edir, As_2O_5 - 315°C , Sb_2O_5 isə 450°C -də əriyir. Bunlar qüvvətli oksidləşdiricidir, N_2O_5 və Bi_2O_5 oksidləşdirici xassəsi daha qüvvətlidir. Bu oksidlər H_3PO_4 tipli H_3PO_4 , H_3AsO_4 və H_3SbO_4 turşular əmələ gətirirlər. H_3PO_4 , H_3AsO_4 suda həll olan, H_3SbO_4 suda həll olmayan kristal maddədir.

R_2O_5 tip oksidlər HRO_3 tipli HNO_3 , HPO_3 , HSbO_3 , HBiO_3 turşular əmələ gətirirlər. Bu turşular (HNO_3 -dən başqa) kristalik maddədirlər, bunların turşuluq xassəsi getdikcə zəifləyir, ən qüvvətli HNO_3 turşusudur.

VA yarımqrup elementləri halogenlərlə RHAl_3 tipli (NBr_3 məlum deyil) halogenidlər əmələ gətirir. Bunlardan NF_3 , PF_3 qaz halında, qalanları maye və kristal halındadır.

Ən yüksək temperaturada əriyən BiF_3 (480°C). Birleşmələrin fiziki xassəsi (qaz \rightarrow maye \rightarrow kristala keçməsi, sixlığın artması və s.) azotdan bismuta getdikcə qanuna uyğun şəkildə dəyişir.

RHal₅ tipli birləşmələr ancaq PF_5 , AsF_5 , SbF_5 , PCl_5 , AsCl_5 , SbCl_5 , PBr_5 , PI_5 , AsI_5 məlumdur, bunlardan PF_5 , AsF_5 qazdır, qalanları maye və bərk haldadır. Ən yüksək ərimə temperaturuna malik PBr_5 (100°C),

As, Sb, Bi xalkokenlərlə (S, Se, Te) R_2X_3 , R_2X_5 tipli suda həll olmayan kristallik birləşmələr əmələ gətirirlər. Xalkogenidlərin hamısı yarımkənarıcı xassə daşıyır.

VB yarımqrup elementlərin valent elektron konfiqurasiyası V 3d³4s², Nb 4d⁴3s¹, Ta 5d³6s². Arsen yarımqrup elementlərdən fərqli olaraq V, Nb, Ta istiqamətində sıra nömrəsi artdıqca elektron buludunun sixlığı artır. Nəticədə Nb \rightarrow Ta keçəndə ($r_V=1,34 \text{ \AA}$, $r_{Nb}=1,46 \text{ \AA}$, $r_{Ta}=1,46 \text{ \AA}$) atom radiusu dəyişmir, ionlaşma enerjisi hətta ($I_V=6,71 \text{ eV}$, $I_{Nb}=6,88 \text{ eV}$, $I_{Ta}=7,88 \text{ eV}$) artır. Nb və Ta atom radiusu eyni ölçüdə olduğu üçün onlar xassəcə bir-birinə çox yaxındır. Vanadium elementi +2,+3,+4 və +5 oksidləşmə dərəcəsi (VO , V_2O_3 , VO_2 və V_2O_5) göstərir. Nb və Ta üçün ən xarakterik oksidləşmə dərəcəsi +5-dir. Dövri sistemdə V, Nb, Ta elementlərinin N, P, As, Sb, Bi elementlərinə görə vəziyyəti IV qrupda Ti, Zr, Hf elementlərinin C, Si, Ge, Sn, Pb görə olan vəziyyəti kimidir.

V, Nb və Ta elementlərinin N,P,As,Sb,Bi ilə oxşarlıqları çox azdır, VA qrup elementlərindən N,P,As xarakterik qeyri-metal olduğu halda V, Nb, Ta xarakterik metaldir. N,P,As,Sb,Bi hidrogenlə davamlı birləşmə əmələ gətirdiyi halda V, Nb, Ta hidrogenlə ancaq bərk məhlul əmələ gətirir.

Beşinci qrup elementləri xarakterik R_2O_5 tipli N_2O_5 (maye), P_2O_5 , As_2O_5 , Sb_2O_5 , Bi_2O_5 , V_2O_5 , Nb_2O_5 , Ta_2O_5 oksidlər əmələ gətirirlər. Oksidlər kristallik maddədir, getdikcə

onların suda həll olması zəifləyir. Suda həll olduqda turşu, amfoter hidroksid əmələ gətirirlər. V_2O_5 suda pis həll olur, turşuda və əsasda isə yaxşı həll olur. Nb_2O_5 , Ta_2O_5 nə suda, nə də turşuda həll olmur.

V_2O_5 amfoter, Nb_2O_5 - Ta_2O_5 isə turşu xassə daşıyır. Termiki davamlılığı V_2O_5 , Nb_2O_5 , Ta_2O_5 istiqamətində artır, oksidləşdirici xassəsi isə azalır.

Vanadium halogenlərlə oksidləşmə dərəcəsi +2, +3, +4 və +5 olan VF_2 , VF_3 , VF_5 , VCl_2 , VCl_3 , VCl_4 , VCl_5 və s. tipli birləşmələr əmələ gətirir.

Vanadium, niobium, tantal oksigenlə davamlı VO_2 , NbO_2 , TaO_2 birləşmələr əmələ gətirdiyi halda N, P, As, Sb, Bi (NO_2 başqa) bu tip oksigenli və halogenli birləşmə əmələ gətirmirlər.

Beşinci qrupun əsas və əlavə yarımqrup elementlərinin həm bəsit halda və həm də birləşmələrində ziddiyətlər daha çoxdur.

4.7. VI qrup elementləri

Altıncı qrup elementləri tipik elementlərə (O, S), selen yarımqrupu elementlərinə (Se, Te, Po) və xrom yarımqrup elementlərinə (Cr, Mo, W) bölünürler.

VIA qrupun elementləri ns^2np^4 valent elektron konfiqurasiyası əmələ gətirir. Normal vəziyyətdə VI qrup elementlərinin

$\downarrow\uparrow$ $\underbrace{\downarrow\uparrow\uparrow\uparrow}$ iki tək elektronu var.




Yuxarıda qeyd olunduğu kimi oksigenin valentliyi ikidən artıq ola bilməz. VIA qrup elementləri xarakterik qeyri-metaldır, oksigen sərbəst halda qazdır, S, Se, Te kristallik qeyri-metal, pollonium isə metaldır. O, S, Se, Te hidrogenlə və metalla oksidləşmə dərəcəsi -2 olan birləşmələr

əmələ gətirir. Bu qrup elementlərin maksimum oksidləşmə dərəcəsi +6-dır. VI qrupun *p*-elementləri içərisində oksigen və polonium xassəcə bir-birindən kəskin fərqlənir, S, Se, Te isə əksinə xassəcə bir-birinə çox yaxındır.

Elementlərin sıra nömrəsi artıqca atom radiusu ($r_O=0,66\text{ Å}^\circ$; $r_S=1,01\text{ Å}^\circ$; $r_{Se}=1,13\text{ Å}^\circ$; $r_{Te}=1,33\text{ Å}^\circ$; $r_{Po}=1,64\text{ Å}^\circ$) böyükür, ionlaşma enerjisi ($I_O=13,6 \text{ eV}$; $I_S=10,36 \text{ eV}$; $I_{Se}=9,75 \text{ eV}$; $I_{Te}=9,31 \text{ eV}$; $I_{Po}=8,43 \text{ eV}$) azalır və reduksiya edici xassəsi artır.

Adı şəraitdə oksigen iki atomdan ibarət qazdır, kükürd S_2 , S_6 , S_8 , selen Se_8 və Se_∞ , tellur Te_∞ molekuldan ibarət zəncir əmələ gətirir. Elementlərin hamisinin 2-3 modifikasiyası məlumdur. VIA yarımqrupu elementlərindən oksigen ən aşağı temperaturda (-218°C) əriyir, ən yüksək temperaturda əriyən tellurdur (450°C). Elementlərin sıra nömrəsi artıqca onların sixlığı artır, ən yüksək sixlığa malik poloniumdur ($d_{Po}=9,32 \text{ q/cm}^3$). S, Se, Te və Po -2, +2, +4 və +6 oksidləşmə dərəcəsi göstərir. Oksigenin oksidləşmə dərəcəsi bütün birləşmələrdə -2, H_2O_2 , -1 və F_2O isə +2. Bu elementlər hidrogenlə qaz halında (H_2O mayedir) birləşmələr əmələ gətirir, molekulların davamlılığı H_2O , H_2S , H_2Se , H_2Te istiqamətində azalır, reduksiyaedici xassəsi artır.

S, Se, Te, Ro oksigenlə SO_2 , SeO_2 , TeO_2 , PoO_2 tipli oksidlər əmələ gətirir, bunlardan adı şəraitdə SO_2 -qaz, SeO_2 , TeO_2 , PoO_2 - kristallik maddədirler. SeO_2 $T=315^\circ\text{C}$ sublimasiya ədir, TeO_2 $T=733^\circ\text{C}$, Ro $T=885^\circ\text{C}$ əriyir. SO_2 , SeO_2 , TeO_2 , PoO_2 istiqamətində turşu xassəsi zəifləyir, suda həll olduqda H_2SO_3 , H_2SeO_3 , H_2TeO_3 , H_2PoO_3 turşuları əmələ gəlir. PoO_2 əsasi xassə daşıyır, turşu ilə reaksiyaya girib



duz əmələ gətirir. $H_2SO_3 \rightarrow H_2TeO_3$ istiqamətində turşu xassəsi zəifləyir, H_2TeO_3 amfoterlik göstərir, $H_2SO_3 \rightarrow H_2TeO_3$ getdikcə oksidləşdirici xassəsi artır.

S, Se, Te və Po oksigenlə SO_3 , SeO_3 , TeO_3 , PoO_3 tipli ok-

sidlaşmə dərəcəsi +6 olan oksidlər əmələ gətirir. Bunlardan SO_3 maye, SeO_3 , TeO_3 , PoO_3 kristallik maddədirlər, su ilə reaksiyaya girib H_2SO_4 , H_2SeO_4 , H_2TeO_4 , H_2PoO_4 tipli turşular əmələ gətirirlər. Bundan əlavə H_6TeO_6 turşusu da məlumdur. H_2SO_4 maye, H_2SeO_4 , H_2TeO_4 , H_6TeO_6 , H_2PoO_4 rəngsiz kristaldır. Turşuların sıxlığı H_2SO_4 ($d=1,83 \text{ g/cm}^3$), H_2SeO_4 ($d=2,95 \text{ g/cm}^3$), H_2TeO_4 ($d=3,05 \text{ g/cm}^3$) getdikcə artıır. Bunlardan H_2SO_4 , H_2SeO_4 qüvvətli, H_2TeO_4 orta dərəcədə dissosiasiya edən turşudur. H_2SO_4 , H_2SeO_4 və H_6TeO_6 birləşmələrində H_2SeO_4 -dən H_6TeO_6 keçdikdə ion radiusunun böyüməsi ilə ($r_{\text{S}^{6+}} = 0,29 \text{ Å}^\circ$, $r_{\text{Se}^{6+}} = 0,35 \text{ Å}^\circ$, $r_{\text{Te}^{6+}} = 5,6 \text{ Å}^\circ$) əlaqədar olaraq koordinasiya ədədi 4-dən 6-ya qədər artır. Oksidləşdirici xassəsi $\text{H}_2\text{SO}_4 \rightarrow \text{H}_2\text{SeO}_4$ keçdikcə qüvvətlənir, $\text{H}_2\text{SeO}_4 - \text{H}_6\text{TeO}_6$ keçdikdə isə zəifləyir.

Xrom yarımqrupu elementlərinə Cr Mo və W daxildir. Bunlara VI qrupun *d*-elementləri də deyirlər, valent elektron konfiqurasiyası $\text{Cr } 3d^54s^1$, $\text{Mo } 4d^55s^1$, $\text{W } 5d^46s^2$. Atom radiusu Cr, Mo, W istiqamətində artır ($r_{\text{Cr}} = 1,27 \text{ Å}^\circ$, $r_{\text{Mo}} = 1,37 \text{ Å}^\circ$, $r_{\text{W}} = 1,4 \text{ Å}^\circ$), ancaq bu artım $\text{Mo} \rightarrow \text{W}$ keçdikdə çox zəifdir. Cr, Mo, W istiqamətində ionlaşma enerjisi ($I_{\text{Cr}} = 6,76 \text{ eV}$; $I_{\text{Mo}} = 7,1 \text{ eV}$; $I_{\text{W}} = 7,98 \text{ eV}$) artır, bu qanuna uyğunluğun pozulması lantanoid "sixılması" ilə əlaqədardır. S, Se, Te və Po elementlərində lantanoid "sixılması" olmadığı üçün elementin sıra nömrəsi artıqca onun atom radiusu qanuna uyğun olaraq artır və ionlaşma enerjisi isə azalır. Xrom +2, +3, +4, +5 +6 oksidləşmə dərəcəsi göstərir, ancaq on xarakterik oksidləşmə dərəcəsi +3 və +6. Oksidləşmə dərəcəsi +2 olan xromun birləşmələri (CrO , CrF_2 , CrCl_2 , CrBr_2 , CrI_2 , $\text{CrSO}_4 \cdot 7\text{H}_2\text{O}$, $\text{Cr}(\text{CH}_3 \text{ COO})_2$) davamsızdır. CrF_2 duzundan başqa Cr^{+2} -bütün birləşmələri suda yaxşı həll olur. Cr^{+2} çox asanlıqla Cr^{+3} keçir. Oksidləşmə dərəcəsi +3 olan xromun birləşmələrindən Cr_2O_3 kristallik, suda həll olmayan maddədir.

Cr_2O_3 və ona uyğun gələn $\text{Cr}(\text{OH})_3$ amfoter xassə daşıyır. Cr^{+3} sulfatları, halogenidləri, nitratları və s. birləşmələri davamlıdır, oksidləşmə dərəcəsi +6 olan xromun birləşmələrindən CrO_3 , $\text{K}_2\text{Cr}_2\text{O}_7$, K_2CrO_4 və s. oksidləşdiricidir, bunaqlardan CrO_3 ən qüvvətli oksidləşdiricidir, onun buxarında spirt və efir alovlanır. Mo və W aşağı valentli oksidlər əmələ gətirmir, Cr_2O_3 uyğun Mo_2O_3 kristal maddədir, suda həll olmur, ona uyğun $\text{Mo}(\text{OH})_3$ məlumdur. W və Mo halogenidlərlə MeHal_2 , MeHal_3 tipli birləşmələr əmələ gətirir. MoCl_2 , MoBr_2 , MoI_2 suda yaxşı həll olur, WCl_2 , WBr_2 , WI_2 su ilə parçalanır və hidrogen çıxır. WCl_3 sərbəst halda alınmayıb, Mo və W oksigenlə MeO_2 tipli oksidlər verir. Onlar suda pis həll olur və zəif əsasi xassə daşıyır, havada qızdırıldıqda asanlıqla MoO_3 və WO_3 çevrilirlər. Mo və W xrom üçün xarakterik olmayan MeHal_4 , MoS_2 , WS_2 tipli birləşmələr əmələ gətirirlər.

Sulfidləri suda həll olmur, MoS_2 təbiətdə tapılır. Bundan əlavə xrom üçün xarakterik olmayan MoCl_5 , WCl_5 əmələ gətirirlər. Mo, W üçün oksidləşmə dərəcəsi +4, +5 olan ki-fayət qədər davamlı birləşmələr məlum olduğu halda, oksidləşmə dərəcəsi +4 və +5 olan xromun binar birləşməsi məlum deyil. Bu cəhətdən Mo, W V - qrup elementləri N, P, As, Sb, Bi, V, Nb və Ta ilə ənənəviqdür. Cr, Mo, W oksidləşmə dərəcəsi +6 olan CrO_3 , MoO_3 və WO_3 tipli oksidlər əmələ gətirirlər. Onların əmələ gəlmə istiliyi (ΔH_f°) uygun olaraq 579,9 kcoul/mol, 753,1 kcoul/mol və 816,8 kcoul/mol təşkil edir. Cr, Mo, W istiqamətində oksidlərin davamlılığı artır, WO_3 təbiətdə rast gəlir, ən davamsızı CrO_3 , adı şəraitdə parçalanır. VI qrupun əsas və əlavə yarımqrup elementləri oxşar SO_3 , ScO_3 , TeO_3 , CrO_3 , MoO_3 , WO_3 tipli oksidlər əmələ gətirirlər. Onlardan SO_3 maye, qalanları kristallik maddədir. $\text{SO}_3 \rightarrow \text{WO}_3$ istiqamətində həll olmaları azdır. MoO_3 və WO_3 suda həll olmur. Suda həll olduqda H_2SO_4 , H_2SeO_4 , H_2TeO_4 , H_2CrO_4 , H_2MoO_4 ,

H_2WO_4 tipli turşular alınır. MoO_3 , WO_3 suda həll olmayan tozdur, onlara uyğun turşuları duzlardan alırlar.

VI qrupun əsas və əlavə yarımqurupu elementləri təsadüfi birləşmələrdən başqa nə sərbəst halda, nə də birləşmələri bir-biri ilə oxşarlıq təşkil etmirlər. Hətta Cr, Mo, W öz arasındada tam oxşarlığı yoxdur.

Dövri sistemdə soldan sağa getdikcə qrup elementləri arasında ziddiyət artır.

4.8. Yeddinci qrup elementləri

Yeddinci qrup elementləri tipik elementlərə (H , F , Cl), brom yarımqrup elementlərinə (Br , I), manqan yarımqrupu elementlərinə (Mn , Tc , Re) bölünür. Bundan başqa VII qrupun əsas yarımqrupu elementlərinə (H , F , Cl , Br , I , At) və əlavə yarımqrupu elementlərinə (Mn , Tc , Re), və ya VIIA yarımqrupu elementlərinə (H , F , Cl , Br , I , At) və VIIB yarımqrupu elementlərinə bölünür. Bundan əlavə VII qrupun *p*-elementlərinə H , F , Cl , Br , I , At və VII qrupun *d*-elementlərinə bölünürler (H -s elementidir). Bu bölgülər eyni mənalıdır və bir-birinə zidd deyil.

Hidrogen bütün elementlərin ən sadəsidir. Onun nüvəsinin yükü +1 və onun ətrafında bir elektron var. Hidrogen atomu sadə olduğu üçün kimyanın bir çox fundamental nəzəriyyəsi, atom kütləsinin təyini, valentliyin təyini, ekvivalentin təyini, Bora görə atomun quruluşu, kvant mexanikasına görə kovalent rabitənin izahı və s. məhz hidrogen atomu əsasında verilmişdir. Hidrogen valent elektronu nüvəyə on yaxın olan (He nəzərə almasaq) elementdir. Hidrogen valent elektronunu itirdikdə müsbət yüklü protona çevrilir, (+) oksidləşmə dərəcəsi göstərir. Hidridlərdə ($K\bar{H}$, $Na\bar{H}$, $Ca\bar{H}_2$) hidrogenin oksidləşmə dərəcəsi -1-dir. Bütün başqa birləşmələrdə (H_2O , H_2S , HCl , $NaCl$, CH_4 və s.) +1-dir. Hidrogen qazdır, onun molekulu halogenlər kimi iki atomdan

ibarətdir. Halogenlər metallarla birləşib duz əmələ gətirdiyi kimi, hidrogen də hidridlər əmələ gətirir. Hidridlər təbiətçə duzlara oxşayır. Hidrogen halogenlər kimi yüksək ionlaşma enerjisini (I_H=13,6 eV) malikdir, elektromənfiiliyi (0,747 eV) yüksəkdir və s. Bütün bunlara əsasən demək olar ki, hidrogen qələvi metallara nisbətən halogenlərə daha çox yaxındır, ona görə də hidrogen əsasən halogenlərlə VIIA qrupunda yerləşdirilir.

Halogenlərin xarici valent elektron konfiqurasiyası $s^2 p^5$ -dir. Bəs it halogenlərin və onların birləşmələrinin fiziki və kirnyəvi xassələrinin oxşarlığı başqa qrup elementlərinə nisbətən daha çox özünü göstərir. Halogenlərdə elementlərin sıra nömrəsi artıraqca, neytral atomun kovalent radiusu ($r_F = 0,86 \text{ \AA}^\circ$, $r_{Cl} = 1,07 \text{ \AA}^\circ$, $r_{Br} = 1,19 \text{ \AA}^\circ$, $r_I = 1,37 \text{ \AA}^\circ$) artır, ionlaşma enerjisi ($I_F = 17,42 \text{ eV}$, $I_{Cl} = 13,01 \text{ eV}$, $I_{Br} = 11,84 \text{ eV}$, $I_I = 10,45 \text{ eV}$) monoton azalır və eyni zamanda reduksiya-edici xassəsi artır, oksidləşdirici xassəsi azalır, qeyri-metallik xassəsi zəifləyir və nəhayət astat xarakterik metal xassəsi göstərir.

Elementlərin sıra nömrəsi artıraqca elektrona hərisliyi mono ton (xlor müstəsna olmaqla) ($F=3,45$; $Cl=3,61$; $Br=3,36$; $I=3,06 \text{ eV}$) azalır, dissosiasiya enerjisi isə ($D_{F_2} = 156,5$; $D_{Cl_2} = 281,2$; $D_{Br_2} = 194,1$; $D_I = 148,5 \text{ kcoul/mol}$) yod müstəsna olmaqla artır. Flüorun çox aktiv olması onun dissosiasiya enerjisinin az olması ilə əlaqədardır. Azotun dissosiasiya enerjisi çox yüksək olduğu üçün ($D_{N_2} = 940 \text{ kcoul/mol}$) azot adı şəraitdə çox passiv elementdir. VII əsas yarımqrup elementlərinin aqreqat hali qaz (F_2 , Cl_2), maye (Br_2), kristal (I_2) və metal (At) kimi dəyişir və uyğun olaraq havaya görə sixlığı $1,32$ (F_2) dən, $8,75$ (I_2) artır.


Halogenlər -1, +1, +3, +5 və +7 oksidləşmə dərəcəsi göstərir. Flüorun oksidləşmə dərəcəsi ancaq -1-dir. Halogenlər qüvvəti oksidləşdiricidirlər, flüor isə bütün məlum oksidləşdiricilərdən ən aktividir. F_2O birləşməsində oksige-

nin oksidləşmə dərəcəsi +2-dir.

Metal və qeyri-metallarla əmələ gətirdikləri birləşmələrdə (H^{-1}F , H^{-1}Cl , H^{-1}Br , Na^{-1}Cl , Na^{-1}Br , Na^{-1}I) -1, Cl_2^{+1}O , K^{+1}ClO , H^{+1}BrO , Br_2^{+1}O , H^{+1}IO , H^{+1}ClO və s. birləşmələrdə +1, HClO_2 , HBrO_2 , birləşmələrdə isə +3 oksidləşmə dərəcəsi göstərirler. HClO_3 , NaBrO_3 , NaIO_3 və s. birləşmələrdə oksidləşmə dərəcəsi +5-dir. ClO_3^{+6} - xlorun oksidləşmə dərəcəsi +6-dir. ClO_3 qırmızı rəngli mayedir, Br və I bu tip oksid əmələ gətirmir.

$\text{K}^{+7}\text{ClO}_4$, $\text{Na}^{+7}\text{BrO}_4$, $\text{H}_5^{+7}\text{IO}_6$, $\text{K}_5^{+7}\text{IO}_6$ birləşmələrdə +7 oksidləşmə dərəcəsi göstərirler. Cl, Br və I əmələ gətirdiyi kimyəvi birləşmələrin xassələrində də çoxlu oxşarlıq müşahidə olunur.

Qaz fazasında $\left(\frac{1}{2} \text{Hal}_{2(\Gamma)} + \frac{1}{2} \text{H}_{2(\Gamma)} = \text{HHal}_{(\Gamma)} \right)$ hidrogenli birləşmələrin əmələgəlmə istiliyi (ΔH_f°) elementlərin sıra nömrəsi artıqca ($\text{HF}=267,8$; $\text{HCl}=92,3$; $\text{HBr}=36,2$; $\text{HI}=-24,7$ kcoul/mol.) azalır. Onların əmələ gəlməsi (HF müstəsna olmaqla) ekzotermik prosesdir. Termiki dissosiasiyası 300°C getdikcə: $D_{\text{HF}}=0$, $D_{\text{HCl}}=3 \cdot 10^{-7}$; $D_{\text{HBr}}=3 \cdot 10^{-3}$; $D_{\text{HI}}=19$ mol. artır. HHal birləşmələr suda yaxşı həll olur, amma HF həll olması daha yüksəkdir. Halogenlər oksigenlə birbaşa birləşmir, amma F_2O , Cl_2O , Br_2O , ClO_2 , ClO_3 , Cl_2O_7 , I_2O_5 və s. oksigenli birləşmələri və onlara uyğun gələn turşuları mövcuddur. Turşularda elementin oksidləşmə dərəcəsi artıqca onların davamlılığı artır, oksidləşdirici xassə zəifləyir



Elementlərin sıra nömrəsi artıqca turşuların dissosiasi-

yası azalır. məs: H_3IO_6 amfoter xassə daşıyırsa, HClO_4 ən güclü turşudur.

Mn, Tc, Re-VII qrupun əlavə yarımqrup elementləridir, elektron konfiqurasiyası $(n-1)d^ns^2$. Elementlərin sıra nömrəsi artdıqca atom, ion radiuslarında ($r_{\text{Mn}}=1,3\text{\AA}^\circ$; $r_{\text{Tc}}=1,36\text{\AA}^\circ$; $r_{\text{Re}}=1,37\text{\AA}^\circ$), ionlaşma enerjilərində ($I_{\text{Mn}}=-7,43\text{ eV}$; $I_{\text{Tc}}=-7,28\text{ eV}$; $I_{\text{Re}}=-7,87\text{ eV}$) cüzi dəyişikliklər baş verir, bu dəyişikliklərin cüzi olması lantanoid "sixılması" ilə əlaqədardır.

Manqan $+2, +3, +4, +5, +6$ və $+7$ oksidləşmə dərəcəsi göstərir, ən xarakteri $+2, +4, +6$ və $+7$ -dir. Mn, Re koordinasiyası ədədi 4, 6, 7 və 8 olan kation və anion kompleksi əmələ gətirirlər.

Manqan oksigenlə MnO , Mn_2O_3 , MnO_2 , Mn_2O_5 , MnO_3 , Mn_2O_7 , Mn_3O_4 ($2\text{MnO}\cdot\text{MnO}_2$) kimi oksidlər əmələ gətirir.

Manqanın oksidləşmə dərəcəsi artdıqca oksidləri əsasi, əsasi xarakterli amfoter, turşu xarakterli amfoter, turşu xarakterli olurlar. Uyğun olaraq $\text{Mn}(\text{OH})_2$ -əsas, $\text{Mn}(\text{OH})_4$ -amfoter, H_2MnO_4 və HMnO_4 tipli turşular əmələ gətirir. Manqanın oksidləşmə dərəcəsi artdıqca hidroksidlərin, turşuların davamlılığı azalır, oksidləşdirici xassəsi artır. Renium birləşmələrdə $+3, +4, +5, +6$ və $+7$ oksidləşmə dərəcəsi göstərir. $\text{Re}_2\text{O}_3\cdot\text{H}_2\text{O}$ - qara, ReO_2 - qara, ReO_3 - qırmızı və Re_2O_7 - sarı oksidlər əmələ gətirir.

Mn_2O_7 yağvari mayedir, Tc_2O_7 , Re_2O_7 kristallik maddədir. Mn_2O_7 , Tc_2O_7 , Re_2O_7 getdikcə oksidlərin davamlılığı artır. Mn_2O_7 adı şəraitdə spirti və efiri alovlandırır.

Mn_2O_7 , Tc_2O_7 , Re_2O_7 su ilə HMnO_4 , HTcO_4 , HReO_4 tipli turşu əmələ gətirirlər, HMnO_4 sulu mühitdə mövcuddur, anı olaraq parçalanır, qüvvətli oksidləşdiricidir. HTcO_4 , HReO_4 - kristal maddədirler.

VIIA yarımqrupu elementləri H, F, Cl, Br, I, xarakterik qeyri-metaldır. Aqreqat hali, qaz, maye, kristaldır, kimyəvi cəhətcə aktivdir. VIIIB yarımqrup elementləri Mn, Tc, Re xa-

rakterik metaldır, passivdir, əsas yarımqrup elementləri ilə təsadüfi, formal birləşmələrdən başqa heç bir oxşarlığı yoxdur, bir-birindən kəskin fərqlənilərlər.

4.9. VIII qrup elementləri

VIII qrupa tipik elementlər (He, Ne, Ar), kripton yarımqrupu elementləri (Kr, Xe, Rn), dəmir yarımqrupu elementləri (Fe, Ru, Os), kobalt yarımqrupu elementləri (Co, Rh, Ir) və nikel yarımqrupu elementləri (Ni, Pd, Pt) daxildir.

He, Ne, Ar, Kr, Xe və Rn elementləri eyni zamanda VIIIA qrup elementləri və ya VIII qrupun əsas yarımqrup elementləri adlanırlar.

VIIIB qrup elementləri və ya VIII qrupun əlavə yarımqrup elementləri: dəmir fəsiləsi (Fe, Co, Ni) elementlərinə və platin fəsiləsi (Ru, Rh, Pd, Os, Ir, Pt) elementlərinə də bölünürler.

Fe, Ru və Os uyğun olaraq IV, V və VI dövrin *d*-elementləridir, valent elektron konfiqurasiyası Fe $3d^64s^2$, Ru $4d^75s^1$, Os $5d^66s^2$. Elementlərin atom radiusu və ionlaşma enerjisi sıra nömrəsinin artması ilə az dəyişir ($r_{Fe}=1,26\text{ \AA}^\circ$; $r_{Ru}=1,34\text{ \AA}^\circ$; $r_{Os}=1,35\text{ \AA}^\circ$), bu da lantanoid "stixiləsi" ilə əlaqədardır. Fe, Ru, Os birləşmələrdə +2, +3, +4, +6, +7 və +8 oksidləşmə dərəcəsi göstərir, ancaq dəmir üçün +2 və +3. Ru üçün +4 və Os üçün +8 oksidləşmə dərəcəsi xarakterikdir. Bundan əlavə dəmir üçün +4, +6 oksidləşmə dərəcəsi də məlumdur. Fe, Ru və Os oksigenlə FeO , Fe_2O_3 , Fe_3O_4 ($\text{FeO}\cdot\text{Fe}_2\text{O}_3$), RuO_2 , RuO_4 , OsO , Os_2O_3 , OsO_2 , OsO_4 tipli oksidlər əmələ gətirirlər. Dəmirin oksidləşmə dərəcəsi +6 olan BaFeO_4 , K_2FeO_4 və s. duzları məlumdur.

Fe $(\text{CO})_5$ karbonildə dəmirin oksidləşmə dərəcəsi sıfırıdır. Fe, Ru, Os uyğun olaraq K_2FeO_4 , Na_2RuO_4 , K_2OsO_4 ,

Ml_2^+ RuO_5 tip birləşmələrdə və bir sıra kompleks birləşmələrdə yüksək oksidləşmə dərəcəsi göstərirler.

Co, Rh, Ir d-elementləridir, valent elektron konfiqurasiyası Co $3d^74s^2$, Rh $4d^84s^1$, Ir $5d^76s^2$. Elementlərin atom radiusu Co-dan Rh keçidikdə artır ($r_{\text{Co}}=1,25\text{\AA}^\circ$; $r_{\text{Rh}}=1,34\text{\AA}^\circ$) ancaq Rh-Ir keçidikdə çox cüzi ($r_{\text{Rh}}=1,34\text{\AA}^\circ$; $r_{\text{Ir}}=1,35\text{\AA}^\circ$) dəyişir, ionlaşma enerjisi də monoton azalmır. Bu qanuna uyğunluqdan kənara çıxma lantanoid "sixılması" ilə əlaqədardır. Co, Rh, Ir +2, +3, +4 oksidləşmə dərəcəsi göstərir, bundan əlavə Rh və Ir RhF_6 , IrF_6 birləşmələrdə isə +6 oksidləşmə dərəcəsi göstərir. Karbonillərdə Co, Rh, Ir oksidləşmə dərəcəsi sıfırdır. Co, Rh və Ir koordinasiya ədədi 4 və 6 olan kompleks birləşmələr əmələ gətirir.

Ni, Pd, Pt d-elementləridir, valent elektron konfiqurasiyası Ni $3d^84s^2$, Pd $4d^{10}5s^0$, Pt $5d^96s^1$. Elementlərin atom radiusu Ni \rightarrow Pd keçəndə artır ($r_{\text{Ni}}=1,24\text{\AA}^\circ$; $r_{\text{Pd}}=1,37\text{\AA}^\circ$), Pd \rightarrow Pt keçəndə praktiki olaraq atom radiusu dəyişmir ($r_{\text{Pd}}=1,37\text{\AA}^\circ$; $r_{\text{Pt}}=1,38\text{\AA}^\circ$), ionlaşma enerjisi artır ($I_{\text{Ni}}=7,63\text{ eV}$; $I_{\text{Pd}}=8,33\text{ eV}$; $I_{\text{Pt}}=9,0\text{ eV}$) Ni və Pd üçün xarakterik oksidləşmə dərəcəsi +2, amma Pt üçün +4. Bundan əlavə oksidləşmə dərəcəsi +4, +6 olan birləşmələri də məlumdur.

Ni, Pd və Pt koordinasiya ədədi 4 və 6 olan kompleks birləşmələr əmələ gətirir. VIIA qrupunda üfüqi oxşarlıq şəquli oxşarlıqdan daha çoxdur. məs: W, Re, Os, Ir, Pt flüorla MeF_6 tipli birləşmələr verir, onların davamlılığı W \rightarrow Pt getdikcə azalır, PtF_6 en qüvvətli oksidləşdiricidir.

VIII qrup elementlərinin dəmir fəsiləsi və platin fəsiləsi elementlərinə bölünməsi ola bilsin ki, daha məntiqi və qanuna uyğundur.

Fe, Co, Ni üçlüyündə xarakterik oksidləşmə dərəcəsi +2 və +3-dür. Fe \rightarrow Ni keçidikdə +3 oksidləşmə dərəcəsi zəifləyir, Fe, Co, Ni Me(OH)_2 və Me(OH)_3 tipli hidroksidlər əmələ gətirir. Fe, Co, Ni hidrogenlə, azotla stexiometrik bir-

leşmə əmələ gətirmir, kükürdli MeS tipli stexiometrik bir-leşmələr əmələ gətirirlər. Fe , Co , Ni karbonillər əmələ gəti-rir, turşularla reaksiyaya girib hidrogen çıxarır, Me^{+2} duz əmələ gətirir. Fe , Co , Ni turşularla reaksiyaya girəndə Me^{+3} tipli duzlar əmələ gətirmir, Me^{+3} oksidləşdirici olduğu üçün asanlıqla $\text{Me}^{+3} \rightarrow \text{Me}^{+2}$ reduksiya olunur.

Fe , Co , Ni +2 oksidləşmə dərəcəsinə uyğun FeO , CoO , NiO və Fe(OH)_2 , Co(OH)_2 və Ni(OH)_2 əmələ gətirir. Hid-roksidlərin əmələgəlmə enerjisi ΔG_f° uyğun olaraq -480; -458 və +459 kcoul/mol təşkil edir. Elementin sıra nömrəsi artdıqca atom radiusu ($r_{\text{Fe}}=1,26$; $r_{\text{Co}}=1,25$; $r_{\text{Ni}}=1,24 \text{ Å}^\circ$) kiçilir və Fe(OH)_2 - Co(OH)_2 - Ni(OH)_2 əsası xassəsi zəifləyir. $\text{Fe}^{+2} \rightarrow \text{Ni}^{+2}$ getdikcə reduksiyaedici xassəsi zəifləyir, Fe(OH)_2 asanlıqla havanın oksigeni ilə oksidləşib Fe(OH)_3 çevrilir. Fe^{+2} , Co^{+2} , Ni^{+2} duzları sulu mühitdə asanlıqla hidrolizə uğrayır, koordinasiya ədədi 6 olan $[\text{Me}(\text{H}_2\text{O})_6]^{+2}$ tipli akva kompleks əmələ gətirilər. Fe^{+2} , Co^{+2} , Ni^{+2} ionları S^{2-} ionu ilə suda həll olmayan FeS , NiS , CoS tipli sulfidlər əmələ gətirir, Fe^{+2} - Co^{+2} - Ni^{+2} duzları $\text{K}_4[\text{Fe}(\text{CN})_6]$, $\text{K}_2[\text{Co}(\text{CN})_4]$, $\text{K}_2[\text{Ni}(\text{CN})_4]$ tipli davamlı kompleksləri mö-lumdur.

Fe , Co , Ni suda həll olmayan Fe(OH)_3 , Co(OH)_3 , Ni(OH)_3 tipli hidroksidlər əmələ gətirir. Hidroksidlərin am-foterlik xassəsi $\text{Fe} \rightarrow \text{Ni}$ getdikcə zəifləyir, közərtidikdə Fe_3O_4 , Co_3O_4 , NiO tipli oksidlər əmələ gelir.

Fe^{3+} , Co^{3+} , Ni^{3+} oksidləşdiricidir, sulu mühitdə onların Me_2S_3 tipli sulfidlərini almaq olmur, tez parçalanaraq MeS çevrilir.

Fe^{3+} , Co^{3+} , Ni^{3+} , $\text{H}_3[\text{Fe}(\text{CN})_6]$, $\text{H}_3[\text{Co}(\text{CN})_6]$, $[\text{Co}(\text{NH}_3)_6]\text{Cl}_3$ və s. tipli komplekslər əmələ gətirirlər.

Dövri sistemdə kəmiyyət dəyişikliyi keyfiyyət dəyişikli-yinə səbəb olur. Elementin sıra nömrəsi artdıqca yeni key-fiyyət meydana çıxır. Dövri sistem təbiət qanunudur. Men-deleyev dövri qanunu keşf edərkən cəmisi 63 element mö-lum idi, bunların da çoxunun atom kütləsi və valentliyi də-

qiq təyin edilməmişdir. Mendeleyev bu qanun əsasında bir çox elementlərin atom kütlesinin, valentliyinin dəyişdirilməsini təklif etmiş, məlum olmayan elementlərin keşf olunacağımı, hətta onların atom kütüsünü, fiziki və kimyəvi xassəsini dəqiqliklə söyləmişdir.

Dövri sistemin əsasında bəsit elementlərin və onların birləşmələrinin çoxsahəli fiziki və kimyəvi xassələri əlaqələndirilmiş, toplanmış çoxlu məlumatlar ümumiləşdirilmiş, əsası qanuna uyğunluqlar müəyyən edilmişdir. Dövri qanunun özü fundamental ümumiləşdirmədir, bu qanun əsasında məqsədə uyğun əvvəlcədən nəzərdə tutulmuş xüsusi kimyəvi və fiziki xassəlli birləşmələr sintez etmək mümkündür. N.Borun dediyi kimi dövri sistem kimya, fizika, mineralogiya, texnologiya, geokimya sahəsində işləyən tədqiqatçılar üçün kəhkaşan ulduzudur, onlara yol göstərəndir. Dövri qanun təbiətin ümumi qanunlarından biri olub, həmişə elmi zənginləşdirib.

Bəzən dövri sistemdə hidrogendən əvvəl elementin olub olmaması məsələsi meydana çıxır, yəni həqiqətənmi dövri sistemdə hidrogendən əvvəl element yoxdur. Bu məsələ uzun zaman müzakirə obyekti olmuş, atomun quruluşu tam öyrəniləndən sonra, elementin nüvəsinin yükünün (Z) elementin sıra nömrəsin göstərdiyi məlum olandan sonra birmənalı isbat olunmuşdur ki, hidrogenin sıra nömrəsi birə bərabərdir, nüvənin yüksü minimum tək ədəd olduğu üçün birmənalı demək olar ki, hidrogendən qabaq heç bir element olmamalıdır. Bu dövri sistemin "aşağı həddi" adlanır. Bundan əlavə termin kimi dövri sistemin "yuxarı həddi" işlədirilir, yəni dövri sistemdə elementlərin maksimum sayı nə qədər ola bilər? Bu məsələ radioaktivliyin keşfindən sonra müəyyən edilmişdir. Məlum olmuşdur ki, Yer kürəsində elementin atom kütlesi artdıqca onun stabilliyi azalır, atom kütlesi çox olan element atom kütlesi az olan elementlərə parçalanır. Belə nəticə çıxır ki, dövri sistemdə uran ($^{238}_{92}\text{U}$)

axırıncı element olmalıdır. Həqiqətən uran dövri sistemdə təbiətdə tapılan axırıncı elementdir. Transuran elementlərində də onların sıra nömrəsi artıqca spontan parçalanma baş verir və 105÷108 elementlər axırıncı sərhəd hesab olunur.

İSTİFADƏ OLUNAN ƏRƏBİYYAT

1. Я.И.Михайленко-Курс общей и неорганической химии. Изд. "Высшая школа", М., 1966.
2. А.Барнард. Теоретические основы неорганической химии. Изд. "Мир" М. 1968.
3. Н.Л.Глинка. Общая химия. Ленинград "Химия" Ленинградское отделение 1986.
4. К.Дей, Д.Селбин. Теоретическая неорганическая химия. Москва. Изд. "Химия" 1976 г.
5. Г.Б.Бокий. Кристаллохимия. Изд. Московского Университета 1960.
6. Л.Полинг. Общая химия. Изд. "Мир" Москва 1974.
7. У.Слейбо, Т.Персонс. Общая химия. Москва 1979.
8. К.Неницеску. Общая химия. Изд. "Мир" Москва 1968.
9. Н.С.Ахметов. Неорганическая химия. Москва "Высшая школа" 1988.
10. Я.А.Угай. Общая химия. Москва "Высшая школа" 1977.
11. А.Вест. Химия твердого тела. Изд. "Мир" 1988. Том I и II.
12. Б.Ф.Ормонт. Введение в физическую химию и кристаллохимию полупроводников. Изд. "Высшая школа" Москва 1973.
13. О.С.Зайцев. Общая химия. Москва "Высшая школа" 1983.
14. Г.И.Новиков Основы общей химии. Москва "Высшая школа" 1988.
15. Ф.Коттон, Дэк. Уилкинсон. Современная неорганическая химия. Часть 1. Изд. Москва "Мир" 1969.
16. Дж. Кемпбелл Современная общая химия Москва. Изд. "Мир" 1975.
17. Ә.B.Әliyev, Y.H.Nəsənov, S.İ.Sadixzadə. Ümumi və əsyrli-şəzvü kimya. Maarif. Bakı 1987.
18. А.А.Кудрявцев. Составление химических уравнений. Москва "Высшая школа" 1979.

MÜNDƏRİCAT

Giriş.....	3
------------	---

1 FƏSİL

ATOMUN QURULUŞU

1.1. Atomun quruluşu haqda ilk təssəvürlər.....	6
1.2. Atomun mürəkkəb quruluşa malik olması	9
1.3. Nüvənin quruluşu.....	13
1.4. Rezərfordun atomun planetar modeli.....	24
1.5. Hidrogen atomunun spektri.....	28
1.6. Bora görə hidrogen atomu.....	31
1.7. Bor nəzəriyyəsinin təkmilləşməsi.....	41

II FƏSİL

KVANT NƏZƏRİYYƏSİNƏ GÖRƏ ATOMUN QURULUŞU

2.1. Kvant nəzəriyyəsinin yaranması.....	49
2.2. De Broyl dalğası.....	57
2.3. Qeyri-müəyyənlilik prinsipi.....	62
2.4. Dalğa tənliyi.....	68
2.5. Potensial qutu.....	73
2.6. Kvant mexanikasına görə hidrogen atomu.....	77
2.7. Çoxelektronlu atom.....	89

III FƏSİL

ELEMENTLƏRİN DÖVRİ SİSTEMİ

3.1. Dövri sistemin inkişafı və yaranması.....	100
3.2. Mozli qanunu.....	103
3.3. Müasir dövri sistem və atomun elektron quruluşu.....	111
3.4. Elementlərin xassələrinin dövriliyi.....	130
3.5. Atom radiusu	130
3.6. İon radiusu.....	134
3.7. İonlaşma enerjisi.....	137
3.8. Atomun elektrona hərisliyi.....	147

3.9. Elektromənfilik.....	151
3.10. İkinci və daxili dövrilik.....	157

IV FƏSİL
DÖVRİ SİSTEMDƏ QRUPLAR ÜZRƏ
ELEMENTLƏRİN VƏ ONLARIN
BİRLƏŞMƏLƏRİNİN XASSƏLƏRİ

4.1. Oksidləşmə dərəcəsi və valentlik.....	162
4.2. I qrup elementləri.....	168
4.3. II qrup elementləri.....	172
4.4. III qrup elementləri.....	175
4.5. IV qrup elementləri.....	179
4.6. V qrup elementləri.....	182
4.7. VI qrup elementləri.....	187
4.8. VII qrup elementləri.....	191
4.9. VIII qrup elementləri.....	195
İstifadə olunan ədəbiyyat.....	200

*Çapa imzalanıb 19.04.2004. Kağız formatı 60x84 1/16.
Həcmi 12,8 ç.v. Sayı 500. Sifariş 88.*

*"İqtisad Universiteti" nəşriyyatı.
AZ 1001, Bakı, İstiqlaliyyət küçəsi, 6*